

İLHAM ƏLİYEV

**İNKİŞAF –
MƏQSƏDİMİZDİR**

İLHAM ƏLİYEV

YÜZ OTUZ İKİNCİ KİTAB

NOYABR 2023 - DEKABR 2023



**AZERNƏŞR
BAKİ - 2024**

İLHAM ƏLİYEV

ÇIXIŞLAR * NİTQLƏR

BƏYANATLAR * MÜSAHİBƏLƏR

MƏKTUBLAR * MƏRUZƏLƏR

MÜRACİƏTLƏR



AZƏRNƏŞR
BAKİ - 2024

ƏLİYEV İLHAM

İnkişaf – məqsədimizdir. B., Azərnəşr, 2024, 392 səh.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan «Inkişaf – məqsədimizdir» çoxcildliyinin bu cildində dövlət başçısının Birləşmiş Ərəb Əmirlilikləri və Serbiyaya səfərlərinə, bu səfərlər zamanı BMT-nin «İqlim Dəyişikliyi üzrə Çərçi- və Konvensiyası»nın tərəflər konfransının 28-ci sessiyası – COP28 Dünya İqlim Fəaliyyəti sammitinin, həmçinin Serbiya–Bolqarıstan qaz interkonnektorunun açılışı mərasimlərində iştirakına, İslam Əməkdaşlıq Təşkilatının baş katibi, bir çox dövlət rəhbərləri ilə görüşlərinə dair materiallar toplanmışdır.

Kitabda, həmçinin dövlət başçısının ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş «Qarabağ: 30 ildən sonra evə dönüş, nailiyyətlər və çətinliklər» forumunda çıxışları və verilən suallara genişməzmunlu cavabları, o cümlədən «Euronews» televiziyasına müsahibəsi də yer almışdır.

Çoxcildliyin bu cildində Ali Baş Komandanın Qarabağa səfərinə, Xankəndi stadionunda ilk dəfə keçirilmiş futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsində «Qarabağ» və MOİK komandalarının oyununun fasiləsində 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşünə dair materiallar da verilmişdir.

ISBN 978-9952-8100-7-3

© Azərnəşr, 2024

ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ŞAVKAT MİRZİYOYEV İLƏ GÖRÜŞ

Daşkənd

9 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 9-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olmuşdur.

S a v k a t M i r z i y o y e v: Özbəkistana bir dəha xoş gəlmisiniz! Sizi salamlamağımı çox şadam. Mehriban xanıma mənim həyat yoldaşım və ailəmdən böyük salamlar var. Fikrimcə, biz hələ növbəti səfərlər zamanı birlikdə görüşəcəyik.

Dünən Azərbaycanda böyük bayram idi, düşünürəm ki, Özbəkistanda da böyük bayram oldu. Mən bütün Azərbaycan xalqını bu Qələbə münasibətilə təbrük edirəm. Biz həmişə buna inanmışıq. Siz Xankəndidə bayraq qaldırdınız və biz bunun bütün məsələlərə nöqtə qoyduğunu gördük. Güclü Azərbaycan artıq irəliyə doğru addımlayacaq və Azərbaycan xalqının, Azərbaycanın dostlarının, o cümlədən özbək xalqının, Özbəkistanın və Özbəkistan rəhbərliyinin də uzun illər gözlədiyi uğurlara nail olacaq. Ümidvarıq ki, Qarabağ gələcəkdə Azərbaycanda çiçəklənən torpaq olacaq, çünki Siz çox işlər görürsünüz. Mən Şuşada və Füzuli-

də həyata keçirilən bütün işləri gözləri ilə görmüş insanam. Çox şadam ki, orada olmuşam. Mən də onların nələr etdiklərini, özlərindən sonra nələr qoyub getdiklərini və Sizin səyləriniz sayəsində görülən işlər barədə danışacağam. Yaxın ölkə olaraq, Sizə daha böyük uğurlar diləyirəm. Azərbaycan xalqı kimi, biz də ədalətin onsuz da zəfər çalacağını, Azərbaycan xalqının öz Qələbəsini qazanacağını gözlayırdik.

Ən xoş arzularımı çatdırıram. Əminəm ki, tezliklə Qarabağ çox inkişaf edən diyara çevriləcək. Çünkü Siz Şuşada, Füzulidə nələr olacağını mənə danışdırınız, biz yeni aeroportu gördük, mən də orada oldum, əgər bunun Füzulidə olmasına inanmayan varsa, özü baxa bilər. Əslində bu Füzulidir və bütün infrastruktur öz həllini tapır. Həm də demək istəyirəm ki, bizim bütün razılaşmalarımız həyata keçirilir.

Özbəkistan Prezidenti əməkdaşlığın möhkəmləndirilməsində qarşılıqlı səfərlərin rolunu vurguladı. Şavkat Mirziyoyev qeyd etdi ki, Azərbaycanın bütün sahələrdə, o cümlədən iqtisadi sahədə uğurları Özbəkistanda böyük sevinc hissi doğurur.

Özbəkistan Prezidenti ikitərəfli əlaqələrin qarşısındaki illərdə də inkişaf edəcəyinə əmin olduğunu bildirdi.

İlham Əliyev: Şavkat Miromonoviç, sağ olun. Əziz qardaş, xoş sözlərə, təbriklərə görə sağ olun. Biz bütün işlərimizdə şəxsən Sizin və qardaş özbək xalqının dəstəyini hiss etmişik və edirik.

Dünən bizim qeyd etdiyimiz Zəfər Günü ilə bağlı təbriklərinizə görə də sağ olun. Qeyd etdiyiniz kimi, Siz Şuşa və Füzulidə olmusunuz. Mən də dünən o yerlərdə oldum və Füzuli şəhərinin yaxınlığından

keçəndə Sizin bizə təqdim etdiyiniz qardaş hədiyyəsinə – Mirzə Uluqbəy adına məktəbə bir daha böyük məmənunluq və minnətdarlıqla baxdım. Zənnimcə, Füzuliyə gələn hər kəs, orada yaşayanların hamısı belə münasibətə görə Sizə minnətdardırlar. Bu, ərazilərimizin bərpası prosesində qardaş dövlətdən aldığıımız ilk hədiyyədir.

Azərbaycanın suverenliyinin bərpası ilə əlaqədar təbrikə görə minnətdaram. Bu, tarixi hadisədir. Biz sentyabrda separatizmlə bağlı çoxillik məsələyə son qoymuşdur. Bu gün Azərbaycan ərazisində Azərbaycan bayrağının dalğalanmadığı heç bir guşə yoxdur. Sizin bu məsələyə şəxsi münasibətinizi və qardaş özbək xalqının münasibətini, dəstəyini, həmrəyliyini çox yüksək qiymətləndiririk.

Sizi də böyük uğurlar münasibətilə təbrik etmək istərdim. Dünəndən Daşkənddə olarkən, düşünürəm ki, bu mənim hələ olmadığım şəhərdir. Çünkü aeroportdan gələrkən və mehmanxananın pəncərəsindən gördükərim həqiqətən də xoş təsir bağışlayır və sevindirir. Qısa vaxt ərzində Siz bu günün Özbəkistanını təcəssüm etdirən ən müasir infrastruktur yaradırsınız. Rəhbərliyinizlə, islahatlarınız və yorulmaz əməyiniz sayəsində Siz islahatlarınızı və quruculuq gündəliyinizi irəli aparırsınız. Biz, dostlarınız və qardaşlarınız kimi, buna səmimi-qəlbdən sevinirik. Sevinirik ki, Özbəkistan inkişaf edir, iqtisadi potensial, sənaye potensiali güclənir və əlbəttə, beynəlxalq arenada nüfuzunuz artır.

Bütün bunlar Sizin sayənizdədir, çünkü son illər qazanılan bütün nailiyyətlər məhz Sizin adınızla bağlıdır.

Əminəm və bilirəm ki, Özbəkistan vətəndaşları bunu yüksək qiymətləndirirlər. Təsadüfi deyil ki, Prezident seçkilərində Sizə yenidən böyük etimad göstərilib. Seçkilərdən sonra ilk dövlət səfərini Azərbaycana etməyinizi biz hamımız çox yüksək qiymətləndiririk. Başa düşürük ki, bu, düşünülmüş addımdır, bizim qardaşlıq münasibətlərimizin nümayişidir.

Mütəmadi qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətini qeyd edən dövlətimizin başçısı vurğuladı ki, keçirilən görüşlərdə sənaye kooperasiyası, kənd təsərrüfatı, investisiya və digər sahələrdə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunur. Prezident İlham Əliyev bildirdi ki, həyata keçirilən əməkdaşlıq gələcəkdə iki ölkənin iqtisadi potensialının gücləndirilməsinə xidmət edir. Azərbaycan Prezidenti Özbəkistan Prezidentinin əlaqələrin genişləndirilməsinə töhfəsini yüksək qiymətləndirdi.

* * *

Görüşdə beynəlxalq təşkilatlar, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu, energetika, sənaye sahələrində birgə layihələrin həyata keçirilməsinin, investisiya, nəqliyyat, humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsinin yaxşı potensiali olduğu qeyd edildi, münasibətlərin dərinləşdirilməsi istiqamətində konkret sahələrdə fəal iş aparıldığı məmənnunluqla vurğulandı.

Söhbət zamanı gələcək təmaslar və qarşılıqlı məraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ SEYİD İBRAHİM RƏİSİ İLƏ GÖRÜŞ

Daşkənd

9 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrin 9-da İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olmuşdur.

S e y i d İ b r a h i m R ə i s i: Mərhəmətli və rəhimli Allahın adı ilə. Mən çox şadam ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində biz Sizinlə görüşə, ikitərəfli və bizi maraqlandıran məsələləri müzakirə edə bildik. Xoşbəxtlikdən əlaqələrimiz qənaətbəxş səviyyədədir və müxtəlif sahələrdə işlərimiz, layihələrimiz uğurla davam edir.

Biz həmçinin çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə köməyimizi təklif etməyə hazırlıq. İran şirkətləri Qarabağın bərpasında və ümumiyyətlə, Azərbaycanın

inkışafında Azərbaycandan olan əziz dostlarımıza kömək etməyə hazırlıdır.

Biz nəqliyyat və tranzit sahələrində vəziyyətin gündən-günə yaxşılaşdığını müşahidə edirik. Ölkələrimiz arasında nəqliyyat işi getdikcə artır. Bu həm sizin, həm də bizim hədəflədiyimiz məsələdir. Araz çayı üzərindən keçən Ağbənd marşrutu və bizim orada bir-birimizlə razılaşdıraraq həyata keçirdiyimiz layihələr hər iki ölkənin maraqlarına cavab verir. Bu, Azərbaycan, İran və Naxçıvan arasında nəqliyyat əlaqələrinə zəmanət verir və bu sahədəki qayğıları aradan qaldırır.

Əminik ki, rəqiblərimizin istəklərinin əksinə olaraq, münasibətlərimiz gündən-günə yaxşılaşır və əlaqələrimizə mane olmaq istəyən ölkələr öz planlarını həyata keçirə bilmir və məyus olur.

Biz əminik ki, Azərbaycan ilə İran arasındaki münasibətlər təkcə diplomatik qonşuluq əlaqələri deyil, iki xalq arasında çox dərin münasibətlərdir.

Xalqlarımız qəlbən bir-birinə yaxındır və münasibətlərimiz sarsılmazdır. Ona görə liderlərimiz də bu əlaqələrin inkişafına çox ciddi yanaşırlar. Sizinlə görüşdən dərin sevinc duyduğumu bir daha təkrar edirəm.

İ l h a m Ə l i y e v: Hörmətli cənab Prezident, mən də Sizi görməyimə çox şadam. Bu, ikitərəfli gündəliyin və regional əməkdaşlığın mühüm məsələlərinin müzakirəsi üçün yaxşı fürsətdir. Əvvəlki görüşlərimizi, həmçinin hər görüşdən sonra münasibətlərimizin inamlı inkişafına çox ciddi təkan verdiyimizi xatırlayıram. Azərbaycanın ərazi bütöv-

lüyüünün və bütün ərazisində suverenliyinin bərpası münasibətilə təbriklerinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Sentyabrda biz antiterror əməliyyatı keçirdik, nəticədə Azərbaycanda separatizmə son qoyuldu. Bu, Azərbaycanın daha fəal inkişafına şərait yaratmaqla yanaşı, həm də bütün regionda əlverişli mühit yaradır. Siz ikitərəfli münasibətlərimizin tərixində mühüm mərhələni, yəni Ağbənd yaxınlığında Araz çayı üzərindən körpülərin tikintisinə başlanılmاسını qeyd etdiniz. Bu, böyük perspektivi olan layihədir.

İkinci Qarabağ müharibəsindən sonrakı 3 il ərzində Ermənistən öz öhdəliklərini yerinə yetirməkdən, məhz Azərbaycanın əsas hissəsindən Naxçıvana gediş-gəlişi təmin etməkdən imtina edirdi və imtina etməkdə davam edir. Bu onların seçimidir, düşünürəm ki, onlar böyük səhvə yol veriblər. Çox şadam ki, İran və Azərbaycan nümayəndələrinin birgə işi nəticəsində biz Araz çayının cənub sahili boyunca dəmir yolu və avtomobil xətti marşrutunun keçməsini razılaşdırıldıq. Əminəm ki, bu layihə qısa müddətdə həyata keçiriləcək və Şimal-Cənub nəqliyyat dəhlizinin daha bir istiqamətinə çevriləcəkdir. Bizim artıq iki marşrutumuz olacaq: biri Astara çayı üzərindən, digəri Ağbənd ərazisindən. Hər iki marşrut İranla Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi işinə xidmət edəcək, həmçinin qonşularımız və digər tərəfdaş ölkələr üçün əlçatan olacaq. İki ölkənin yüksək səviyyəli nümayəndələri arasında çox tez-tez və müntəzəm temasların olmasını da məmənunluqla qeyd

edərdim. İranın Xarici İşlər nazirinin səfəri, Azərbaycanın Baş Nazir müavininin səfəri, mənim nümayəndəmin səfəri və Sizin vaxt taparaq, onları qəbul etməyiniz əlaqələrimizin davamlı inkişafından xəbər verir.

Əvvəlki illərdə də biz regiondan kənar qüvvələrin İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə etmək cəhdlerinin şahidi olmuşuq. Bu cəhdələr nəticəsiz qalıb. Əminəm ki, indi də düşmənlərimiz öz məqsədlərinə çatmayacaqlar. İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək və münasibətləri gücləndirəcəkdir.

* * *

Görüşdə Araz çayı üzərində Ağbənd istiqamətində dəmir yolu və avtomobil yolu körpülərinin tikilməsi və İran ərazisindən dəhlizin çəkilməsi ilə əlaqədar məsələlər müzakirə olundu. Şimal-Cənub nəqliyyat dəhlizi üzrə Azərbaycan ərazisində dəmir yolu infrastrukturunun ötürmə qabiliyyətinin artırılması və bunun tikintisinin Rəşt-Astara dəmir yolu ilə sinxron qaydada həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Söhbət zamanı energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu, 3+3 formatının əhəmiyyəti qeyd edildi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.

İQTİSADI ƏMƏKDAŞLIQ TƏŞKİLATININ 16-cı ZİRVƏ TOPLANTISI İŞTİRAKÇILARININ ŞƏRƏFİNƏ TƏŞKİL OLUNMUŞ RƏSMİ QƏBULDA İŞTİRAK

Daşkənd

9 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 9-da İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı iştirakçılarının şərəfinə təşkil olunmuş rəsmi qəbulda iştirak etmişdir.

Səfər başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 9-da Özbəkistan Respublikasına səfəri başa çatdı.

Daşkənd Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevin şərəfinə Fəxri qaroval dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Özbəkistanın Baş Naziri Abdulla Aripov və digər rəsmi şəxslər yola saldılar.

FƏLƏSTİN DÖVLƏTİNİN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MAHMUD ABBASA

Hörmətli cənab Prezident!

Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Keçən il Azərbaycanın Fələstində diplomatik nümayəndəliyinin təsis edilməsi ikitərəfli əlaqələrimizin inkişafı istiqamətində atılmış müsbət addım idi. Tərəfimizdən Fələstində məktəbin inşa edilməsi məsələsi də gündəlikdədir.

Biz Qəzzadakı gərginliyin tezliklə aradan qaldırılacağına ümidi edirik. Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirmiş və bu məsələnin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq, iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Ölkəmiz BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərqi Agentliyinə bundan sonra da dəstək göstərməyə davam edəcəkdir.

İnanıram ki, ölkələrimiz arasında xoş ənənələrə malik dostluq əlaqələri və əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Fələstin xalqına sülh və əmin-amənlıq diləyirəm.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 noyabr 2023-cü il

ATƏT PARLAMENT ASSAMBLEYASININ PREZİDENTİ PİA KAUMA İLƏ GÖRÜŞ

13 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul etmişdir.

Görüşdə Cənubi Qafqaz regionunda vəziyyətlə və ATƏT Parlament Assambleyasının rolü ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı qeyd etdi ki, Cənubi Qafqaz regionunda artıq yeni reallıqlar yaranıb. Prezident İlham Əliyev vurğuladı ki, regionda baş vermiş son hadisələr Ermənistənin Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğalı və hərbi təcavüzü kontekstində nəzərdən keçirilməlidir. Bu işgal və təcavüzün nəticələrinə baxılmadan regionun gələcəyi ilə bağlı baxışların irəli sürülməsi düzgün yanaşma olmaz.

Prezident İlham Əliyev bildirdi ki, Ermənistən Azərbaycan torpaqlarının işgalini əbədiləşdirməyə çalışırırdı. İşgal dövründə həyata keçirilmiş vasitəcilik missiyaları tamamilə uğursuz olmuş, işgal və təcavüzün nəticələrini aradan qaldırmamışdır.

Dövlətimizin başçısı vurğuladı ki, 44 günlük Vətən müharibəsindən sonra imzalanmış 2020-ci il 10 noyabr Bəyanatından irəli gələn öhdəlikləri Ermənistən yerinə yetirmədi. Belə ki, Ermənistən nəinki Qarabağdakı

silahlı qüvvələrini ərazidən çıxarmamışdı, hətta həmin ərazini hərbi texnikanın, silahlı qüvvələrinin şəxsi həyatının və minaların daşınması üçün məqsədyönlü şəkildə istifadə edirdi. Həmçinin Ermənistən Şərqi Zəngəzurla Naxçıvan arasında əlaqənin yaradılması ilə bağlı öz öhdəliklərini yerinə yetirmədi.

Prezident İlham Əliyev qeyd etdi ki, artıq bu məsələlər keçmişdə qaldı. Hazırda regionun sülh gündəliyi üçün çox yaxşı imkanlar vardır. Dövlətimizin başçısı vurğuladı ki, 44 günlük Vətən müharibəsindən sonra sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplər təşəbbüsü ilə də məhz Azərbaycan çıxış edib. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistənla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan hazırda birgəyaşayış və geri qayıtma hüququ ilə əlaqədar aydın və şəffaf program təqdim etsə də, azərbaycanlıların Ermənistənə geri qayıdışı ilə bağlı geri qayıtma hüququnu Ermənistən inkar edir və bununla əlaqədar olaraq hər hansı bir baxış ortaya qoymayıbdır.

Görüşdə qeyd olundu ki, ATƏT Parlament Assambleyası Ermənistən və Azərbaycan nümayəndə heyətləri arasında etimadın qurulması baxımından səmərəli platforma ola bilər.

ÖZBƏKİSTAN RESPUBLİKASININ İNVESTİSİYA, SƏNAYE VƏ TİCARƏT NAZİRİ LAZİZ KUDRATOV İLƏ GÖRÜŞ

14 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Özbəkistan Respublikasının İnvestisiya, Sənaye və Ticarət naziri Laziz Kudratovu qəbul etmişdir.

Dövlətimizin başçısı ilk növbədə, Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-ci Zirvə toplantısının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, həmin tədbir çərçivəsində Özbəkistan Prezidenti ilə görüşünü məmənunluqla xatırlatdı.

Dostluq və qardaşlıq münasibətlərimizin gündəliyinin çox geniş olduğunu və müxtəlif istiqamətləri əhatə etdiyini deyən Prezident İlham Əliyev iqtisadi, sənaye, o cümlədən sənaye kooperasiyası, kənd təsərrüfatı və digər sahələrdə nəzərdə tutulan birgə layihələrin önemini qeyd etdi.

Dövlətimizin başçısı Laziz Kudratovun ölkəmizə səfəri zamanı qarşıdakı illərdə əməkdaşlığın gündəliyi və qarşıya qoyulan məqsədlərə nail olunması ilə bağlı səmərəli müzakirələrin aparılacağına əminliyini bildirdi.

Laziz Kudratov ilk növbədə, Özbəkistan Prezidentinin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırıldı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş etdi.

Qonaq Azərbaycan və Özbəkistan prezidentləri arasında mövcud olan dostluq münasibətlərinin əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə qalxması üçün möhkəm əsas yaratdığını bildirdi, hər iki dövlət başçısının qarşılıqlı səfərlərinin və görüşlərinin strateji əlaqələrimizin möhkəmləndirilməsi baxımından önemini qeyd etdi.

Laziz Kudratov vurğuladı ki, Prezident İlham Əliyevin müdrik və uzaqqorən siyaseti nəticəsində ölkəmizin əldə etdiyi iqtisadi uğurlar və əhalinin rifah halının daha da yaxşılaşdırılması Özbəkistanda böyük sevinc doğurur. Qonaq qeyd etdi ki, özbək xalqı Xankəndi şəhərində Vətən müharibəsində əldə edilmiş Zəfərin 3-cü ildönümünə həsr olunmuş hərbi paradi qürur hissi ilə izləyib. Azərbaycan Prezidentinin qətiyyəti, möhkəm iradəsi və uğurlu siyaseti nəticəsində tarixi ədalətin bərpa edilməsinin mümkün olduğunu vurğulayan Laziz Kudratov Şuşa və Füzuliya səfərləri zamanı orada gedən böyük yenidən qurulma və bərpa işlərinin şahidi olduğunu diqqətə çatdırıldı.

Görüşdə sənaye kooperasiyası, iqtisadi, ticari, nəqliyyat, logistika əlaqələrinin dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıldı.

İSMAYILLIDA DOST İNKLÜZİV İNKİŞAF VƏ YARADICILIQ MƏRKƏZİNİN «DOST EVİ» FİLİALININ AÇILIŞI MƏRASİMİ

15 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 15-də İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnküziv İnkışaf və Yaradıcılıq Mərkəzinin «DOST evi» filialının açılışı mərasimində iştirak etmişlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısına və xanımına görülmüş işlər barədə məlumat verdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasetində sosial sahənin inkişafına və həssas təbəqənin sosial məsələlərinin həllinə daim xüsuslu diqqət yetirilir. Bu istiqamətdə dövlət səviyyəsində icra olunan layihələrlə yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsleri də xüsuslu əhəmiyyəti ilə seçilir. Bu baxımdan DOST İnküziv İnkışaf və Yaradıcılıq Mərkəzinin yaradılmasını da qeyd etmək olar.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış mərkəzin əsas məqsədi şəhid ailələrinin üzvləri, əlliliyi olan şəxslər, valideynini itirmiş

uşaqlar, aztəminatlı ailələrin övladları sırasından istedadlı şəxslərin yaradıcılıq potensialının inkişaf etdirilməsidir.

Mərkəzin fəaliyyət istiqamətləri əsasən musiqi, təsviri incəsənət, rəqs, dulusçuluq, xalçaçılıq, toxuma, floristika, landşaft dizaynı və bağçılıq, bədii oyma, kulinariya, fotoqrafiya və sairdir.

Fəaliyyət dövrü ərzində 470 benefisiar mərkəzdə müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlim, sosial pedaqoji və psixoloji xidmətlərdən yararlanıb. Hazırda mərkəzdə 186 nəfərə xidmət göstərilir. Onlardan 131 nəfər əlliliyi olan şəxs, 21 nəfər valideynini itirmiş uşaq, 22 nəfər aztəminatlı ailələrin üzvləri, 12 nəfər isə şəhid ailəsi üzvüdür.

İsmayıllıdakı «DOST evi» də həmin mərkəzin filialı kimi fəaliyyət göstərəcək.

Bildirildi ki, DOST İnkлизiv İnkışaf və Yaradıcılıq Mərkəzinin «DOST evi» filialı Muğanlı-İsmayıllı yolunun 16-ci kilometrliyində yerləşir.

Müəssisə modern və konstruktiv elementlərlə, milli ornamentlər də əlavə olunmaqla müasir üslubda layihələndirilib, mühəndis sistemləri ən yüksək tələblərə cavab verir.

«DOST evi» birmərtəbəli olmaqla iki blokdan ibarətdir. Filialda 10 istiqamət üzrə 6 emalatxana – dulusçuluq, bədii oyma, misgərlik və zərgərlik, dərziilik və kəlağayı, xalçaçılıq, toxuma və bədii tikmə, un məmulatları emalatxanaları fəaliyyət göstərəcək.

Sərgi və Satış Mərkəzində benefisiarların hazırlanıqları əl işlərinin nümayishi, həmçinin satışı həyata keçiriləcək. Hazırda «DOST evi»ndə DOST İnklü-

ziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları tərəfindən dulusçuluq, bədii oyma, xalçaçılıq, toxuma və tikmə, dərzilik, təsviri incəsənət, floristika, bağçılıq və landşaft dizaynı istiqamətləri üzrə hazırlanmış əl işlərinən ibarət sərgi təşkil olunub. Sərgidə 150-dək əl işi təqdim edilir.

Diqqətə çatdırıldı ki, bölgədə yaşayan və «DOST evi»nə cəlb edilmiş əlilliyi olan şəxslər və digər həssas qrupların hazırladıqları sənətkarlıq nümunələrinin də burada nümayishi və satışı həyata keçiriləcək.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva «DOST evi»ndəki emalatxanalarla tanış oldular. «DOST evi» bölgədə müvafiq peşə hazırlığı kursları üçün təlim bazası rolu oynamaqla yanaşı, özünüməşğulluq layihələrinin icrasına da dəstək olacaq. Burada 50 nəfərin məşğulluğu təmin ediləcək. Benefisiarlar, təlimçilər və digər işçilər əlilliyi olan şəxslər və digər həssas qruplar arasından seçiləcək.

Qeyd olundu ki, filialda 50–80 nəfər benefisiar üçün 6 ay – 2 il müddətində təlimlər və kurslar təşkil olunacaq, sonda isə onlara sertifikatlar veriləcək.

Əlilliyi olan şəxslər inklüziv kafe sahəsində işə cəlb edilərək, ictimai iaşə xidmətləri təşkil olunacaq.

Burada qonaqlara ekoloji təmiz məhsullardan hazırlanın və milli kulinariya nümunələri olan keyfiyyətli qidalara, un məməlatlari təqdim ediləcək. Filialın biomarket sahəsində ekoloji təmiz kənd təsərrüfatı məhsulları satılacaq.

Bir sözlə, «DOST evi» bölgədə yeni iş yerlərinin, o cümlədən əlilliyi olanlar, həmçinin digər həssas qrupların məşğulluq və gəlir imkanlarının artırılma-

sına, milli sənətkarlığın inkişafına və təbliğinə, bölgədə turizm imkanlarının genişləndirilməsinə, ekoloji təmiz məhsulların satışına, keyfiyyətli işsə xidmətlərinin göstərilməsinə dəstək verəcək.

İsmayıllı rayonunda belə bir müəssisənin yaradılması eyni zamanda, bu ərazinin abadlaşmasına imkan yaradır.

«DOST evi» Muğanlı-İsmayıllı yolu ilə hərəkət edən insanlar, xiüsusilə qonaqlar üçün gözəl asudə vaxt, istirahət və keyfiyyətli xidmətlər məkani olacaqdır.

OMAN SULTANI ƏLAHƏZRƏT HEYSƏM BİN TARİQ AL SƏİDƏ

Əlahərzət!

Oman Sultanlığının milli bayramı münasibəti-lə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbrik-lərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Oman xalqına daim firavanlıq və əmin-amanlıq diləyirəm.

Hörmətə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 16 noyabr 2023-cü il

«QOŞULMAMA HƏRƏKATI»NIN «QADIN HÜQUQLARININ İNKİŞAF ETDİRİLMƏSİ VƏ SƏLAHİYYƏTLƏRİNİN ARTIRILMASI» MÖVZUSUNDА KEÇİRİLMİŞ KONFRANSIN İŞTİRAKÇILARINA

Hörmətli konfrans iştirakçıları!

«Qoşulmama Hərəkatı»nın tarixində ilk dəfə olaraq «Qadın hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması» mövzusunda keçirilən konfransda siz salamlayıram.

Üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycan 2019-cu ildə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan «Qoşulmama Hərəkatı»nın sədri seçilmişdir. Sədrliyimizin müddətinin yekdilliklə 2023-cü ilə qədər bir il daha uzadılması Azərbaycanın Hərəkat çərçivəsində fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. Biz ölkəmizə olan bu etimadı yüksək qiymətləndiririk.

Azərbaycan sədrliyi dövründə Bandunq Prinsiplərinə sadıq qalaraq, «Qoşulmama Hərəkatı»nın gündəliyinin irəlilədilməsi və beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində mühüm səylər göstərmişdir.

«Qoşulmama Hərəkatı» COVID-19 pandemiyasına qarşı qlobal səylərin səfərbər olunmasında aparıcı rol oynamışdır. 2020-ci ilin dekabr ayında Azə-

baycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyası təşkil edilmişdir.

Biz bəzi ölkələrin yürüttdüyü «vaksin milliyyətçiliyi» siyasetinə səssiz qalmadıq və vaksinlərin ədalətli şəkildə bölüşdürülməsini təşviq etdik. Humanist dəyərləri əsas götürərək, Azərbaycan əksəriyyəti «Qoşulmama Hərəkatı»na üzv dövlətlər olmaqla, 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım göstərdi. Bununla yanaşı, bu il Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemianın fəsadlarının aradan qaldırılması məqsədilə maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul etdi.

Sədrliyimiz dövründə «Qoşulmama Hərəkatı»nın təsisatlanması istiqamətində də mühüm addımlar atılmışdı. Azərbaycanın təşəbbüsü ilə «Qoşulmama Hərəkatı»nın Parlament Şəbəkəsi və «Qoşulmama Hərəkatı»nın Gənclər Təşkilatı təsis edilmişdir. Bu ilin iyul ayında Hərəkatın Bakıda keçirilmiş konfransı zamanı «Qoşulmama Hərəkatı»nın Qadınlar Platformasının yaradılması təklifi tərəfimdən irəli sürülmüşdür.

Həmçinin Azərbaycan sədrliyi dövründə dekolonizasiya gündəliyinə xüsusi diqqət ayırmışdı. Biz bəzi ölkələr, xüsusilə də Fransanın yürüttdüyü neokolonializm siyasetini qlobal səviyyədə ifşa etmiş, bu utancverici praktikaya son qoyulması tələbini səsləndirmişik.

Kolonializm qadınların hüquqlarına da mənfi təsir göstərmişdir. Bu xüsusda, konfransa paralel olaraq

müvafiq mövzuda tədbirin keçirilməsini alqışlayıram. Qadın hüquqlarının müdafiəsi, cəmiyyətdə rolunun gücləndirilməsi «Qoşulmama Hərəkatı»nın gündəliyində önəmlı yer tutur. Hərəkat tərəfindən ardıcıl olaraq qəbul edilmiş sənədlərdə, o cümlədən 2019-cu il Bakı Zirvə toplantısının yekun sənədində bu mövzuya xüsusi diqqət yetirilmiş və bu sahədə üzv dövlətlərin öhdəlikləri müəyyən edilmişdir.

Qadınların ictimai, siyasi, sosial və humanitar sahələrə, o cümlədən elm və maarifçiliyin inkişafına verdikləri böyük töhfələr danılmazdır. Əsrlərboyu Azərbaycan qadınları zəngin mədəniyyətimizin, ənənələrimizin və ailə dəyərlərimizin qorunmasında, milli köklərinə sadıq nəslin yetişdirilməsində vacib rol oynamışlar. Hələ 1901-ci ildə müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb məhz Bakıda açılmışdır. Azərbaycan əksər Avropa ölkələrini qabaqlayaraq, 1919-cu ildə müsəlman dünyasında qadınlara səsvermə hüququ verən ilk respublika olmuşdur.

Azərbaycanda qadın hüquqlarının təmin olunması və onların cəmiyyətdə və dövlət idarəciliyində rolunun artırılması daim diqqət mərkəzindədir. Bu gün də Azərbaycan qadınları elm, təhsil, səhiyyə, incəsənət və digər sahələrdəki əzmkar və çoxşaxəli fəaliyyətləri ilə ölkəmizin rifahına və tərəqqisinə dəyərli töhfələr verirlər. Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin 63 faizini qadınlar təşkil edir. Dövlət tibb müəssisələrinin tibbi kadrlarının 70 faizi qadındır. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilciliyi 40 faizdir. Dövlət tərəfin-

dən özünüməşgulluq programlarına göstərilən dəstək tədbirləri nəticəsində fərdi sahibkar qadınların sayı artmaqdadır.

Torpaqlarımızın Ermənistanın 30 illik işgalindən azad olunması, tarixi Zəfərin qazanılması Azərbaycan qadınlarının vətənpərvərlik ruhunda tərbiyə etdiyi oğulların sayısında mümkün olmuşdur.

Hazırda Azərbaycanın sosial-iqtisadi inkişafının əsas prioritətlərindən biri işğaldan azad edilmiş ərazilərə böyük qayıdışı təmin etməkdir. Bu xüsusda, dədə-baba yurdlarına qayıdan keçmiş məcburi köçkünlər qadınlara iş imkanlarının yaradılması istiqamətində tədbirlər həyata keçirilir.

«Qoşulmama Hərəkatı» qadın hüquqlarının müdafiəsi sahəsində vacib rol oynamaq imkanına malikdir. «Qoşulmama Hərəkatı»nın Qadınlar Platformasının təsis edilməsi bu istiqamətdə fəaliyyətə müsbət təkan verəcəkdir.

«Qoşulmama Hərəkatı»na sədrliyimizin sonu yaxınlaşmaqdadır. Büyük qürur hissi ilə qeyd edirəm ki, Azərbaycan «Qoşulmama Hərəkatı»nın ən gənc üzvlərindən biri olmasına baxmayaraq, sədrliyi təhvil alacaq növbəti ölkələrə uğurlu miras qoyacaqdır. Ölkəmiz bundan sonra da «Qoşulmama Hərəkatı»nın məqsədlərinin və məramının beynəlxalq səviyyədə təşviq edilməsi istiqamətində səylərini davam etdirəcəkdir.

Əminəm ki, bu əlamətdar konfrans qadın hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması ilə bağlı səmərəli fikir mübadiləsinin aparılması üçün əhəmiyyətli platforma rolunu oynayacaq

və bu sahədə birgə fəaliyyətin aparılması üçün «Qoşulmama Hərəkatı»nın tarixində yeni bir dövrün başlangıcının əsasını qoyacaqdır.

Konfransın işinə uğurlar və qonaqpərvər Bakı şəhərində xoş vaxt keçirməyi arzu edirəm.

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 16 noyabr 2023-cü il

«DEKOLONİZASIYA: QADINLARIN GÜCLƏNDİRİLMƏSİ VƏ İNKİŞAF» MÖVZUSUNDA KEÇİRİLMİŞ BEYNƏLXALQ KONFRANSIN İŞTIRAKÇILARINA

Hörmətli konfrans iştirakçıları!

Hörmətli xanımlar və cənablar!

Sizi «Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişaf» mövzusunda keçirilən beynəlxalq konfransın açılışı münasibətilə salamlayıram. Müxtəlif qitələri təmsil edən 18 ölkədən 40-dan artıq təmsilçinin növbəti dəfə Bakıya toplaşaraq, XXI əsrдə təəssüf ki, hələ də davam edən kolonializm siyasetini pisləməsi, müstəmləkə altında saxlanılan ərazilərdə qadınların vəziyyətinə dair gerçəkləri dünya ictimaiyyətinə çatdırması, müstəmləkəciliyin aradan qaldırılması istiqamətdə sistemli və ardıcıl iş aparması və təşkilatlanması sevindirici haldır.

Azərbaycanda tarixən qadına göstərilən hörmət, qadın adının uca tutulması xalqımızın ən ali mənəvi keyfiyyətlərindən biridir. Azərbaycan qadınları tariximizin bütün dövrlərində taleyüklü məsələlərin həll edilməsinə, habelə xalqımızın azadlıq mübarizəsində və torpaqlarımızın Ermənistan Respublikasının işğalından azad edilməsinə öz töhfələrini vermişlər.

«Qoşulmama Hərəkatı»nın sədri kimi, Azərbaycan Respublikası hər zaman bəşəriyyət üçün aktual olan məsələlərə xüsusi diqqət ayırmış, xalqların üzləşdiyi ədalətsizliklərin aradan qaldırılması istiqamətində səmərəli iş aparmışdır. Bu xüsusda, qadın və kolonializm mövzularının bir araya gətirilməsi, dekolonizasiya prosesində qadınların rolu-nun gücləndirilməsi zamanın tələbidir. XXI əsrдə qadınların təəssüf ki, hələ də koloniyalarda köləliyə və istismara məruz qalması fundamental insan hüquqlarından məhrum olması deməkdir.

Azərbaycan kolonializmin hələ də davam etmə-sindən, xüsusilə koloniyalarda qadın və uşaqların hüquqlarının kobud şəkildə pozulmasından olduq-ca narahatdır. Hazırda 13 dənizası ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilat-ların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir.

Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit okean, Atlantik və Hind okeani regionunda, Latin Amerikasında onlarla ölkəni işgal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin əra-zilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmüşdür, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoymuşdur. Fransanın fəal su-

rətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı Fransanın qul siyasətinin qurbanı olmuşdur. Mən «Qoşulmama Hərəkatı»nın sədri kimi, bir neçə dəfə Fransanın işgal etdiyi ölkələrdə həyata keçirdiyi insanlıq əleyhinə çoxsaylı cinayətləri, tövərətdiyi vəhşilikləri faktlarla sadalamışam. Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Sene-qal, Benin, Kot-d'Ivuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Haiti və digər ölkələrdə bir neçə milyon günahsız insan, o cümlədən qadınlar və uşaqlar Fransa tərəfindən qətlə yetirilib. Fransa eyni zamanda, 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün öldürülməsində bir-başa məsuliyyət daşıyır.

1975-ci ildə Qəmər Adaları İttifaqının Mayot da daxil olmaqla, arxipelaqın müstəqilliyini elan etməsinə və BMT Baş Assambleyasının Qəmər dövlətinin Mayot adası üzərində suverenliyini təsdiq etməsinə baxmayaraq, Fransa bu gün də Mayot adasını öz departamenti kimi idarə etməkdə davam edir.

BMT Baş Assambleyası 20-dən artıq qətnamə qəbul edərək, Qəmərin Mayot adası üzərində suverenliyini təsdiq edib. BMT həmçinin Fransa hökuməti tərəfindən Qəmər arxipelaqının Mayot adasında təşkil edilmiş referendumları pisləyib və etibarsız hesab edib. Eyni zamanda, Qəmər arxipelaqının Mayot adasında bundan sonra Fransa tərəfindən hər hansı digər formada referendum və ya məsləhətləşmələrin təşkil edilməsini, adıçəkilən adada istənilən

formada fransız müstəmləkəciliyini leqallaşdırın hər hansı bir xarici qanunu rədd edib. Həmin qətnamədə BMT Mayot adasının Fransa tərəfindən işgalini BMT-nin üzvü olan Qəmərin milli birliyinə kobud qəsd kimi qiymətləndirib. BMT Baş Assambleyasının çoxsaylı qərarlarına baxmayaraq, Fransa beynəlxalq hüququ kobud şəkildə pozaraq, Mayot adasında bundan sonra da referendumlar keçirib. Bu səbəbdən referendumların nəticələri qeyri-qanunidir.

BMT ilə yanaşı, Afrika İttifaqının İcraedici Şurası və İslam Əməkdaşlıq Təşkilatı da Mayot adasının Qəmərə aid olması ilə bağlı qərarlar qəbul edib. Beynəlxalq təşkilatların və beynəlxalq birliyin çağırışlarına məhəl qoymayan Fransa 2003-cü ildə Mayotu öz Konstitusiyasına daxil edib. 2011-ci ildə Mayot Fransanın 101-ci departamenti, 2014-cü ildə isə Avropa İttifaqının ultraperiferik bölgəsi olmuşdur. Mayota Avropa İttifaqının ultraperiferik bölgəsi statusunun verilməsi faktı Mayotun Fransanın tərkib hissəsi kimi tanınmasıdır.

Göründüyü kimi, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui-istifadə edərək və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqdə davam edərək, başqa ölkənin ərazisini zorakı yolla öz ərazisinə qatıb. Bu, açıq-aşkar işğal və anneksiyadır.

Əsrlər keçsə də siyaset və təfəkkür dəyişmədiyi üçün Fransa kolonializminin utancverici yeni metodları bu gün də davam etməkdədir. Bu konfransa toplaşan dənizaşırı ərazilərin xalqları uzun illərdir müstəqillik uğrunda mübarizə aparırlar. Kolonia-

lizm tarixindən əl çəkə bilməyən Fransa Avropa-dan kənardı, Sakit, Hind və Atlantik okeanlarında dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, bu arzuların reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır. Həmçinin Afrika qıtəsindəki keçmiş müstəmləkələrinin daxili işlərinə kobud müda-xilələr etməkdə davam edir, burada stabilliyin əldə edilməsinə mane olur. Fransa kolonializmi barədə dənizaşırı regionlardan olan siyasətçilərin səsləndirdiyi fikirlər dəhşət doğurur.

Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda, bizim regionumuzda – Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyillərini və separatçıları dəstəkləyir. Ermənistanı silahlan-dırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibə-lərin başlanması üçün zəmin hazırlayıır. Eyni zaman-da, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur, Qərb təşkilatlarını digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhdələr edir.

Fransa Beynəlxalq Ədalət Məhkəməsinin Sakit Okeanda keçirdiyi nüvə sinaqları ilə bağlı qərarla-rını yerinə yetirməli, başqa dövlətlərə dərs keçmək praktikasına son qoymalıdır.

Biz Fransada neokolonializm meyilləri ilə para-
lel olaraq irqçılık, ksenofobiya və islamofobiyanın
da geniş vüsət aldığı müshahidə edirik. Belə narahat-

edici və təhlükəli meyillərlə mübarizə aparmalı olan Fransa hakimiyyəti daxilindəki ciddi problemlərə diqqət ayırmalıdır. Fransa qoşunlarının bu yaxınlarında Mali, Niger və Burkina-Fasodan qovulması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır.

Azərbaycan «Qoşulmama Hərəkatı»nın sədri kimi, kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəkləyir. Sizin 2023-cü ilin 6 iyul və 20 oktyabrında Azərbaycanın «Qoşulmama Hərəkatı»na sədriyyi çərçivəsində Bakıda keçirilmiş Nazirlər Toplantısı zamanı, həmçinin cari ilin 22 sentyabrında Nyu Yorkda BMT Baş Assambleyasının qərargahında, bu gün isə yenidən Bakıda bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən kolonializm, onun fəsadları və neokolonializmlə mübarizəyə həsr olunmuş tədbirdə iştirakınız Azərbaycanın «Qoşulmama Hərəkatı»nın sədri kimi, bu məsələyə göstərdiyi dəstəyin əyani göstəricisidir.

Neokolonializmlə mübarizə mövzusunun bütün mümkün platformalar vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması olduqca vacibdir. Bu xüsusda, BMT Baş Assambleyasının 4-cü Komitəsinin fəaliyyəti və beynəlxalq təşkilatlar çərçivəsində mübarizə daha da canlandırılmalıdır. Qادınların rolu daha da gücləndirilməli, onların deko-

Ionizasiya yolunda mübarizəsinə daha güclü dəstək verilməlidir.

Bugünkü konfrans kolonializm, onun fəsadları və neokolonializmlə mübarizə ilə bağlı qlobal gündəlikdə dayanan çağrıqlar və imkanların müzakirəsi üçün əlverişli fürsətdir. İnanıram ki, konfrans çərçivəsində aparılacaq müzakirələr kolonializmə qarşı mübarizə sahəsində birgə səylərin səfərbər olunmasına, bəşəriyyətin rifahı və gələcək nəsillərə «kolonializmdən azad dünya» miras qoymaq məqsədilə yeni ideya və təşəbbüslerin irəli sürülməsinə töhfə verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm.

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 20 noyabr 2023-cü il

İRAQ RESPUBLİKASININ PREZİDENTİ ƏBDÜLLƏTİF CAMAL RƏŞİDİN QARŞILANMA MƏRASİMİ

20 noyabr 2023-cü il

Azərbaycan Respublikasına rəsmi səfərə gəlmış İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin noyabrin 20-də rəsmi qarşılıanma mərasimi olmuşdur.

Hər iki ölkənin Dövlət bayraqlarının dalgalandığı meydanda İraq Prezidentinin şərəfinə Fəxri qarovul dəstəsi düzəlmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidi qarşılıdı.

Fəxri qarovul dəstəsinin rəisi İraq Prezidentinə raport verdi.

Prezident Əbdüllətif Camal Rəşid Azərbaycan əsgərlərini salamladı.

Dövlət başçıları Fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

İraq Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti İraq Prezidentinə, İraq nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

*Fəxri qaroval dəstəsi hərbi marşın sədaları altında
Azərbaycan Prezidenti İlham Əliyevin və İraq Pre-
zidenti Əbdüllətif Camal Rəşidin qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdiirlər.*

İRAQ RESPUBLİKASININ PREZİDENTİ ƏBDÜLLƏTİF CAMAL RƏŞİD İLƏ TƏKBƏTƏK GÖRÜŞ

20 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 20-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək görüşü keçirilmişdir.

Dövlətimizin başçısı İraq Prezidentinin «Qoşulma-ma Hərəkatı»nın Zirvə toplantısı çərçivəsində Azərbaycana səfərini və keçirdikləri görüşü məmənuniyyətlə xatırlatdı. İraq Prezidentinin ölkəmizə ilk dəfə rəsmi səfərə gəlməsindən məmənunluğunu bildirən Prezident İlham Əliyev bu səfərin və səfər zamanı aparılacaq müzakirələrin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi.

Dövlətimizin başçısı iqtisadi-ticari, elmi, texniki və mədəni əməkdaşlıq üzrə hökumətlərarası birgə Komissiyanın yaxın vaxtlarda İraqda iclasının keçiriləcəyini və onun iqtisadi-ticari əlaqələrin daha da genişlənəcəyində mühüm rol oynayacağını diqqətə çatdırıldı.

İraq Prezidenti Azərbaycan ilə əlaqələrin daha da inkişafında əzmlı olduqlarını vurğuladı, səfər çərçivə-

sində imzalanacaq sənədlərin əlaqələrimizin genişlənməsinə böyük töhfə verəcəyini bildirdi.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin mövqelərini dəstəklədiyi məmənunluqla vurğulandı, Azərbaycanın və İraqın işğaldan əziyyət çəkdiyi, amma bu vəziyyətin keçmişdə qaldığı qeyd edildi.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadiyyat, energetika, mədəniyyət, elm, təhsil və turizm sahələrində əməkdaşlıq məsələlərinin inkişafı üçün əlverişli imkanların olduğu bildirildi.

GENİŞ TƏRKİBDƏ GÖRÜŞ

20 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 20-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə geniş tərkibdə görüşü keçirilmişdir.

I l h a m Ə l i y e v: Cənab Prezident, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz!

Biz artıq cənab Prezidentlə əməkdaşlığımiza, regionlarımızda siyasi proseslərlə bağlı müxtəlif məsələlərə dair çox yaxşı müzakirələr apardıq. İndi isə biz nümayəndə heyətlərinin iştirakı ilə vacib məsələlərin müzakirəsini davam etdirəcəyik. Gələn ay bizim nümayəndə heyəti hökumətlərarası birləşmiş Komissiyada iştirak etmək üçün İraqa səfər edəcək. Biz artıq ticarət, iqtisadi və enerji gündəliyimizlə bağlı məsələləri qismən müzakirə etdik.

Beləliklə, ilk növbədə, biz cənab Prezidenti Azərbaycana rəsmi səfərdə qəbul etməkdən çox şadıq. Bu, ikitərəfli əlaqələrimizin tarixində çox əlamətdar hadisədir. Bu, Azərbaycan müstəqil ölkə olandan bəri İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Əminəm ki, səfər çox yaxşı nəticələr verəcək. Beləliklə, indi biz iqtisadi-ticari əməkdaşlıqla bağlı mühüm məsələlərin müzakirəsini davam etdirəcəyik. Bu həmçinin gələn ay Bağdadda keçiriləcək görüşün yax-

şı nəticələrinə müsbət töhfə olacaq. Cənab Prezident, bir daha xoş gəlmisiniz!

Əbdüllətif Camal Rəşid: Təşəkkür edirəm, cənab Prezident, Sizi görmək hər zaman xoşdur. Əla-qələrin gücləndirilməsi, ticarət, siyaset, eləcə də beynəlxalq məsələlərə dair Sıddən məsləhət almaq çox yaxşı haldır. Biz iki ölkə arasında əlaqələrimizi daha da gücləndirməkdə çox qətiyyətliyik. Gələn ay sizin nümayəndə heyətini qəbul etməyi gözləyirik və ümid-varam ki, o çox səmərəli olacaq. Azərbaycana bütün səfərlər səmərəli olur. Bu gün bizim nümayəndə he-yətlərimiz iki ölkə arasında bəzi Anlaşma memoran-dumlarının imzalanmasına hazırlırlar.

SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ

20 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İraq Respublikasının Prezidenti Əbdül-lətif Camal Rəşidin iştirakı ilə noyabrin 20-də sənədlərin imzalanması mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İraq Respublikasının Əmək və Sosial İşlər naziri Əhməd Cassim Sabir əl-Əsədi «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu»nu imzalarılar.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və İraq Respublikasının Turizm Xidmətinin rəisi Zafer Mahdi «Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu»nu imzaladılar.

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və İraq Respublikasının Xarici İşlər nazirinin müavini Məhəmməd Hüseyn Bəhr əl-Ulum «Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə

Irəq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu»nu imzaladılar.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev və Irəq Respublikasının Mülki Aviasiya Baş İdarəsinin rəisi İmad əl-Əsədi «Azərbaycan Respublikası Hökuməti ilə Irəq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş»i imzaladılar.

İRAQ RESPUBLİKASININ PREZİDENTİ ƏBDÜLLƏTİF CAMAL RƏŞİD İLƏ BİRGƏ MƏTBUATA BƏYANATLARLA ÇIXIŞLAR

20 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid noyabrin 20-də mətbuata bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar, xanimlar və cənablar!

Cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz! Sizi yenidən görməyə çox şadam. İraq Prezidenti ölkəmizə bu ilin əvvəlində «Qoşulmama Hərəkatı»nın Zirvə görüşü ilə bağlı səfər etmişdi və görüşümüz zamanı mən cənab Prezidenti Azərbaycana rəsmi səfərə dəvət etmişdim. Cox minnətdaram ki, dəvətim qəbul olundu və Prezident bizim qonağımızdır.

Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Yeri gəlmış kən, bu, diplomatik əlaqələr tarixi boyunca İraq

Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu, tarixi səfərdir.

Biz təkbətək görüşümüz zamanı və nümayəndə heyətləri ilə görüşdə ikitərəfli gündəliyimizin bir çox məsələlərini müzakirə etdik, faktiki olaraq, gələcək əməkdaşlığımız üçün əsas istiqamətləri müəyyənləşdirdik. Biz sözsüz ki, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməyə davam edəcəyik. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. Biz BMT-də, «Qoşulma-ma Hərəkatı»nda, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik.

Cənab Prezident qonşu Ermənistana da səfər edəcək. Ona görə də mən fürsətdən istifadə edərək, iki ölkə arasındaki hazırlı vəziyyətlə bağlı qonağımı məlumatlandırmaq istəyirəm. Əlbəttə, hazırda baş verənlərin dəqiq təhlili üçün bizim hamımız keçmişimizə, ötən əsrin 90-cı illərinin əvvəllərində nə baş verdiyinə nəzər salmalıyıq.

Keçən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğali ilə nəticələndi, etnik təmizləmə siyasəti həyata keçirdi ki, bu da 1 milyondan çox azərbaycanlıının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonlarının ərazisindən fiziki qovulması ilə nəticələndi.

Beləliklə, qeyd etdiyim kimi, bu, ərazimizin təqribən 20 faizini təşkil edirdi və uzun illər ərzində onlara məxsus olmayan ərazini geri qaytarmaqdən

imtina edilirdi. Faktiki olaraq, sıfır nəticəyə gətirib çıxarmış müxtəlif beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, Ermənistan bizim torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Mandatı işğala son qoymaq üçün həll yolu tapmaqdan ibarət olan ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi.

Biz ümid edirdik ki, bundan sonra Ermənistan öz öhdəliklərinə əməl edəcək və hərbi kontingentinin qalan hissəsini Azərbaycan ərazisindən çıxaracaq, lakin bu, baş vermədi. Biz, demək olar ki, 3 il çox səbirli olduq, Ermənistanla birbaşa təmaslarımız, beynəlxalq vasitəçilər vasitəsilə mesaj göndərməyə çalışdıq ki, bu qəbul edilməzdirdir, biz hətta Azərbaycanın kiçik bir hissəsində qanunsuz separatçı rejimin olmasına imkan verə bilmərik. Qeyd etdiyim kimi, işğal olunmuş ərazilərin böyük hissəsi 2020-ci ildə azad edilmişdi. Əfsuslar olsun ki, Ermənistan hökuməti bizə qulaq asmadı, Qərbdəki məsləhətçilərinə qulaq asdı. O məsləhətçilər isə onlara yaxşı məsləhət vermədilər. Əfsuslar ki, onların məsləhəti hərbi kontingenti bizim ərazimizdə mümkün qədər çox saxla maqdən ibarət oldu.

Bizim səbrimiz bu ilin sentyabrında tükəndi və biz beynəlxalq hüquqa tam riayət edərək, öz suveren ərazimizdə antiterror əməliyyatı apardıq. Bu əməliyyat 24 saatdan az davam etdi və mülki əhali arasın-

da itkilər olmadı. Düşünürəm ki, indi Yaxın Şərqdə müşahidə etdiklərimizə münasibətdə bu antiterror əməliyyatı mülki əhali arasında hərbi əməliyyatları itkisiz necə aparmaq lazımdır nöqteyi-nəzərindən bir örnek hesab olunmalıdır.

Bunun nəticəsində Dağlıq Qarabağdakı qeyri-qanuni rejim süquta uğradı. Onun qeyri-qanuni olmasına baxmayaraq, onlar özləri «Dağlıq Qarabağ respublikası» adlandırdıqları bu qeyri-qanuni qurumu buraxdırılar. Biz suverenliyimizi bərpa etdik və indi Azərbaycan bayrağı ərazimizdə hər yerdə dalğalanır.

Beləliklə, bu, vəziyyətin tarixçəsidir. İndi isə biz növbəti mərhələyə gəlirik. Növbəti mərhələdə isə biz – mən bunu cənab Prezidentə bildirdim – Ermənistandan təklifimizə dair qeydləri gözləyirik. Biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Sentyabrın 11-dən bəri Ermənistən hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini 2 aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib.

Yenə də bunun səbəbinin onlara pis məsləhətlərin, xüsusilə Fransadan pis məsləhətlərin verilməsinin olduğunu düşünürəm. Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində indi Ermənistən Fransa hökumətinin marionetinə çevrililib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüququ bərqərar etdik. Lakin Ermənistən hökuməti və siyasi isteblişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar əslində Ermənistən hö-

kumətində və ola bilsin, ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmıqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir mühabibəyə başlamaq qərarı versə, bu ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. 3 il əvvəl Fransa onlara kömək etdi? Xeyr. 2 ay əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər?! Heç nə.

Odur ki, Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdır. Buların müstəmləkə siyaseti əsasən dünyanın müxtəlif yerlərində müsəlman əhalisinə qarşı yönəlmışdır.

Hesab edirəm ki, qeydlərimiz ilə bağlı Ermənistandan nə qədər tez cavab alsaq bir o qədər yaxşı olar. Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hər yerdə hücum etmək üçün istifadə edir. Lakin onlar üçün bu, sıfır nəticə verəcək. Biz sülhə hazırlıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırlıq. Beləliklə, mən həmkarımı bu barədə məlumatlandırdım ki, Cənubi Qafqazda real vəziyyəti daha yaxşı anlamaq mümkün olsun.

Bizim ikitərəfli əlaqələrimizə gəldikdə demək istəyirəm ki, biz iqtisadi əməkdaşlıq məsələsini geniş şəkildə əhatə etdik. İki həftədən sonra nümayəndə heyətimiz hökumətlərarası birgə Komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcək. Bizim qarşılıqlı ticarətin necə artırılması ilə bağlı böyük planlarımız var. Həmçinin bu gün enerji sahəsində əməkdaşlıq məsələsini də müzakirə etdik. Növbəti ay nümayəndə heyətimizin səfəri zamanı bu məsələ yenə müzakirə olunacaq.

Biz müdafiə sənayesi, turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik. Artıq bizə bu gün nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə məlumat verildi ki, iki paytaxt arasında birinci birbaşa uçuş baş tutub. Növbəti həftələrdə Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərimiz olacaq. Biz hər iki istiqamətdə çox sayıda turistlərin səyahət edəcəyini gözləyirik. Əlbəttə, biz vizaların verilməsi prosesini sadələşdirmək üçün növbəti hansı addımların atılmasını da müzakirə etdik. Əminəm ki, səfərin nəticələri çox yaxşı olacaq. Biz bir daha ölkələrimiz arasında dostluq münasibətlərinin olduğunu təsdiq etdik. Dialoqumuzun davam etdirilməsi əminəm ki, yeni yaxşı nəticələrə gətirib çıxaracaq və bizim əməkdaşlığımız güclənəcək. Bir daha, cənab Prezident, xoş gəlmisiniz və bizimlə bir yerdə olduğunuz üçün Sizə təşəkkür edirəm.

İraq Prezidenti Əbdüllətif Camal Rəşidin bəyanatı

Cənab Prezident, hörmətli həmkarlar, xanımlar və cənablar!

Burada olmağa çox şadam. Bu mənim cənab Prezidentin nəzakəti dəvəti ilə Azərbaycana ikinci səfərimdir. Bizi buraya dəvət etdiyiniz üçün Sizə təşəkkür edirəm.

Düşünürəm ki, səfərimiz çox səmərəli və çox faydalı oldu. Əməkdaşlığımız keçmişdəkindən daha da güclü olmaq üzrədir. Biz bir çox fəaliyyət sahələrində – infrastrukturun inşası, ticarət, neft və qaz, transmilli layihələr, eyni zamanda, İraqa investisiyalar, eləcə də turizm və təhsilin, həmçinin iki ölkə üçün çox əhəmiyyət kəsb edən sahələrin təşviqi ilə bağlı əməkdaşlıq edə bilərik.

Cənab Prezident, icazə verin, Sizə yeni İraqı qısaca təsvir edim, mən onu yeni İraq adlandırıram. Əminəm ki, zati-aliləri bizim tariximizi, uzun müddət ərzində – diktatorluq dövründə, xalq tərəfindən sevil-meyən müxtəlif hökumətlər, hərbi hökumətlər, eyni zamanda, birpartiyalı hökumətlər və ya bir şəxsin hökuməti dövründə çəkdiyimiz əziyyətləri bilir. Bu, xeyli müddət davam etdi və bizdə daxili münaqişələrə, bəzən müharibələrə, İraqdakı icmalar arasında, icmalar və hökumət arasında toqquşmalara, İraqla qonşu ölkələrimiz arasında müharibələrə, hətta beynəlxalq ictimaiyyətə meydan oxumağımıza səbəb oldu. İraqın davranışları beynəlxalq ictimaiyyət və qonşularımız tərəfindən qəbul edilmirdi. Bu da İraqın

ışgalına gətirib çıxardı və eyni zamanda, işğaldan sonra biz terror hücumlarından əziyyət çəkdik. Sonuncu terror hücumları İŞİD-in İraq əhalisinə, İraq şəhərlərinə və İraq mərkəzlərinə hücumları oldu.

Lakin bunun keçmişdə qaldığını Sizə məlumat verməkdən şadam. İraq yaxşı, sağlam vəziyyətdədir. Bizdə sülh, təhlükəsizlik hökm sürür, eyni zamanda, xalq tərəfindən seçilmiş hökumət vardır. Geniş parlament fəaliyyətimiz vardır, İraq parlamentinin üzvlərinin ümumi sayı 330 nəfərdir. Biz hökuməti seçmişik və İraq Prezidentini seçmişik. Bu dövr ərzində, baxmayaraq ki, bu qənaətə gəlmək çox vaxt apardı, bu, İraq dövləti üçün faydalı oldu. Çünkü biz bu qərarları İraqdakı müxtəlif millətlərlə, müxtəlif dinlər və müxtəlif siyasi partiyalarla dialoq, anlaşma və əməkdaşlıq sayəsində verdik. Onların hamısı bu nəticəyə nail olunmasına öz töhfəsini verdi.

Qeyd etdiyim kimi, hökumət bir il bundan əvvəl formalasdırılıb və Prezident hökumət seçiləndən əvvəl seçilib. Bizim parlamentimiz bir ildir ki, fəaliyyət göstərərək, İraqdakı məsələlərlə məşğul olur və hökumət ehtiyac olanları həyata keçirməyə çalışır. Biz məsuliyyətimizi iki əsas hissəyə bölmüşük. Birincisi, infrastrukturumužu inkişaf etdirmək, ikincisi, xidmətlərimizi yenidən qurmaq. Münaqişələr, müharıbələr dövründə İraqdakı bütün infrastruktur zədələnmişdi və bütün xidmətlər geri qalırdı, ona görə də biz İraqın ehtiyacı olduğunu yenidən qurmağa, inkişaf etdirməyə və möhkəmləndirməyə çalışırıq.

İraqın iqtisadiyyatı yaxşıdır. Biz neft hasıl edirik, bu, gündə 4-4,5 milyon barrel təşkil edir. Bizim kənd

təsərrüfatımız, su ehtiyatlarımız vardır. Düşünürəm ki, İraq iqtisadiyyati indi yaxşı vəziyyətdədir və gələcəkdə hətta daha da yaxşı olacaqdır. Biz enerji, neft, kənd təsərrüfatı və digər sahələrlə bağlı çox-millətli layihələrə start vermişik.

Hesab edirəm ki, bizim buraya səfərimiz faydalıdır və ümid edirik ki, bu səfərlər təkrarlanacaqdır. Çox şadam ki, Azərbaycan nümayəndə heyəti tezliklə İraqa səfər edəcək. Sizin də qeyd etdiyiniz kimi, cənab Prezident, biz yenə də əməkdaşlıq üçün, bir çox sahələrdə əməkdaşlığın başlanması üçün zəruri olan bütün məsələləri müzakirə edəcəyik.

Hesab edirəm ki, Azərbaycan üçün İraqda biznes imkanları ilə bağlı yeni bir mühit yaratmalıyıq. Cənab Prezident, Azərbaycanda sülh və sabitliyə nail olmağınız münasibətilə Sizi təbrik edirəm. Eyni zamanda, Ermənistanla sülh müqaviləsinin yekunlaşdırılması məsələsində Sizə uğurlar arzulayıram. Düşünürəm ki, müharibə və münaqişələr yalnız vəziyyətin pisləşməsinə gətirib çıxara bilər. Bununla heç bir problem həll edilə bilməz. Hesab edirəm ki, bütün problemlərimiz dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında həll olunmalıdır.

Əfsuslar olsun ki, bütün Yaxın Şərqi regionu – bu hətta bütün dünyaya da təsir edib – yeni münaqişədən, fələstinlilərin hüquqları ilə bağlı olan münaqişədən əziyyət çəkir. İraqın bu məsələdə mövqeyi çox aydınlaşdır. Biz bütün fələstinlilərin hüquqlarını tama-milə dəstəkləyirik, istər onlar Qəzza zolağının qərb sahilində olsun, istər Qəzza zolağında və yaxud dünyanın başqa bir yerində olsun. Biz ümid edirik ki,

fələstinlilər öz milli hüquqlarını tamamilə əldə edəcəklər və tezliklə fələstinlilərin öz dövləti olacaqdır.

Bu münaqışə real olaraq həll olunmazsa, bütün regionda gərginlik qalacaq, sülhə və sabitliyə nail olunmayacaq. Biz Fələstin xalqının dərdinə şərifik və Fələstin xalqını dəstəkləyirik. İraqın bu məsələdə mövqeyi birinci gündən çox aydınlaşdır və biz beynəlxalq birliyi öz mövqemiz barədə məlumatlandırmışıq. Biz Qəzzada mülki əhaliyə hücum edib öldürüləməsi, məktəb və xəstəxanaların, yaşayış binalarının və mülki infrastrukturun dağıdılması hallarını qınayıraq. Ümid edirəm ki, bu böhranlı vəziyyət tezliklə sona çatacaq və Fələstin xalqı öz torpaqlarında öz hüquqlarına yiyələnəcək.

Cənab Prezident, hesab edirəm ki, təfərrüati ilə müzakirə edə biləcəyimiz bir neçə mövzu var, lakin mən bu razılaşmalara nail olmaq və ya mövcud olduğunu halda açıq qalan problemləri həll etmək üçün bunu hər iki ölkədən olan müxtəlif nazirliklərin və təşkilatların öhdəsinə buraxıram.

Hər iki ölkə arasında əməkdaşlığın daha da yaxşılaşması məni sevindirir və biz Sizinlə əlaqə saxlayacaq və nümayəndə heyətinizi onlara münasib olan vaxtda və zəruri olduqda iki ölkə arasında birbaşa reyslər vasitəsilə nəqliyyat əlaqələrini qurmaqla qəbul etməyə və eyni zamanda, Sizin təcrübənizdən faydalanağa hazırlıq.

Yekunda əldə etdiyiniz nailiyyətlər münasibətilə Sizi təbrik etmək istəyirəm. Mən təkcə Bakını görmüşəm, başqa yerləri görməmişəm. Lakin Bakıda infrastruktur, binalara və şəhərdə təşkilati məsələlərə mü-

nasibətdə gördüklərim əsasında Sizi təbrik edirəm. Bu, istənilən ölkə üçün heyrətamız bir nailiyyətdir və siz hamınız Bakıda yaşamaqdan qürur hissi duymalısınız.

Bir daha, cənab Prezident, bizi dəvət etdiyinizə görə çox sağ olun. Sizin həmkarlarınızla bir yerdə vaxt keçirmək bizim üçün çox xoş idi. Bir daha Sizə ən xoş arzularımı çatdırır və gələcəkdə uğurlar diləyirəm.

**İRAQ RESPUBLİKASININ PREZİDENTİ
ƏBDÜLLƏTİF CAMAL RƏŞİDİN
ŞƏRƏFINƏ VERİLMİŞ RƏSMİ
NAHARDA İŞTİRAK**

20 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından noyabrın 20-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin şərəfinə rəsmi nahar verilmişdir.

Hər iki ölkənin Prezidenti naharda iştirak etdilər.

**BÖYÜK BRİTANIYA VƏ ŞİMALİ
İRLANDİYA BİRLƏŞMİŞ KRALLIĞININ
XARİCİ İŞLƏR, BİRLİK ÖLKƏLƏRİ
VƏ İNKİŞAF OFİSİNDƏ PARLAMENTLƏ
ƏLAQƏLƏR ÜZRƏ DÖVLƏT KATİBİNİN
MÜAVİNİ, AVROPA VƏ ŞİMALİ
AMERİKA ÜZRƏ DÖVLƏT NAZİRİ
LEO DOKERTİ İLƏ GÖRÜŞ**

22 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrin 22-də Böyük Britaniya və Şimali İrlandiya Birleşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkışaf Ofisində Parlamentlə əlaqələr üzrə Dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə Dövlət naziri Leo Dokertini qəbul etmişdir.

Dövlətimizin başçısı Leo Dokertinin Azərbaycana səfərinin ikitərəfli, eləcə də regional gündəliyin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi.

Azərbaycanın gözəl bir ölkə olduğunu qeyd edən Leo Dokerti səfərindən məmənunluğunu ifadə etdi, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olmasından qürur hissi duyduğunu vurğuladı.

Qonaq Böyük Britaniya və Şimali İrlandiya Birleşmiş Krallığının regional sülh və sabitliyin təmin olunmasına hər hansı bir töhfə vermək işinə müsbət yanaşlığını diqqətə çatdırıldı, uzun illərdir Azərbay-

can ilə çox mühüm siyasi, iqtisadi, ticarət və enerji əlaqələrinin mövcudluğu ilə fəxr etdiklərini bildirdi.

Leo Dokerti vurğuladı ki, Azərbaycan yalnız Avropanın mühüm enerji təchizatçısı deyil, həm də Cənubi Qafqazın vacib, məsuliyyətli ölkəsidir və Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı.

Prezident İlham Əliyev iqtisadi əlaqələrimizin enerji sahəsində əməkdaşlıqdan başladığını, bp şirkəti ilə uzun illər səmərəli və qarşılıqlı etimada əsaslanan işbirliyinin həyata keçirildiyini qeyd etdi.

Dövlətimizin başçısı ölkəmizə qoyulan investisiyaların bizə göstərilən inamı nümayiş etdirdiyini məmənluqla vurğuladı.

Prezident İlham Əliyev qeyd etdi ki, bp şirkətinin uzun illər bundan əvvəl Azərbaycanda fəaliyyətə başlaması ölkəmizin iqtisadi inkişafında və respublikamızda investisiya layihələrinin həyata keçirilməsində mühüm rol oynayıb. Dövlətimizin başçısı hazırda Azərbaycan–bp əməkdaşlığının bərpa olunan enerji sahəsi ilə bağlı yeni mərhələyə qədəm qoyduğunu və bunun region üçün çox gözəl nümunə olduğunu bildirdi.

Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən Azərbaycan Prezidenti bir daha Leo Dokertinin səfərinin əlaqələrimizin inkişafı ilə bağlı məsələlər barədə fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətinə toxundu.

Dövlətimizin başçısı vurğuladı ki, antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini tam şəkildə bərpa edibdir.

Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistən arasında sülh müqaviləsinin imzalanması üçün artıq hər hansı əngəlin olmadığını nəzərə çatdıraraq, ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini, sülh müqaviləsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün Azərbaycanın Ermənistən ilə dialoqa hazır olduğunu vurğuladı.

Qonaq da öz növbəsində, ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu ifadə etdi.

BAKİ EKspo MƏRKƏZİNDƏ MƏRKƏZİ ASIYA ÖLKƏLƏRİNİN İQTİSADIYYATLARI ÜÇÜN BMT-nİN XÜSUSİ PROQRAMI – SPECA HƏFTƏSİ ÇƏRÇİVƏSİNDE AZƏRBAYCANIN XÜSUSİ TƏŞƏBBÜSÜ İLƏ «SPECA ÖLKƏLƏRİNİN SƏRGİSİ: DAYANIQLI İNKİŞAF ÜÇÜN REGIONAL ƏMƏKDAŞLIQ» SƏRGİSİNİN AÇILIŞI MƏRASİMİNDƏ İŞTİRAK

22 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrin 22-də Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Programı – SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilmiş «SPECA ölkələrinin sərgisi: dayaniqli inkişaf üçün regional əməkdaşlıq» adlı sərginin açılışı mərasimində iştirak etmişdir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına sərgi ilə bağlı məlumat verdi.

Paytaxt Bakı Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Programı – SPECA həftəsinə ev sahibliyi edir. Programa üzv dövlətlər Azərbaycan, Qazaxistan, Tacikistan, Qırğızistan, Türkmenistan, Özbəkistan və Əfqanistandır. 1998-ci ildə yaradılmış programa Azərbaycan 2002-ci ildə qoşulub və birliyin fəal üzvlərindəndir. Programın məqsədi üzv

dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına integrasiyanın dəstəklənməsidir.

SPECA-nun yaradılmasının 25 illiyi münasibətilə təşkil olunmuş sərgi Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilir. Bakı Ekspo Mərkəzinin 4000 kvadrat-metrik sahəsini əhatə edən sərgidə ancaq SPECA ölkələrinin stendləri yer alır. Həmin stendlərdə Azərbaycan, Qazaxistan, Qırğızistan, Tacikistan, Türkmenistan və Özbəkistandan dövlət müəssisələrinin və özəl şirkətlərin məhsullarının nümunələri nümayiş olunur. Bütün stendlər Azərbaycan tərəfindən vahid dizayn formatında quraşdırılıb.

Prezident İlham Əliyev «Azərxalça» ASC tərəfindən hazırlanmış «Bizi birləşdirən dəyər» instalyasiyasının üzərindəki ağ örtüyü götürməklə sərginin rəsmi açılışını etdi. Bu instalyasiya SPECA ölkələrinin əməkdaşlıq əlaqələrini əks etdirir.

Sərgidə Azərbaycanın milli stendinin mərkəzində «made in Azerbaijan» markası ilə istehsal olunmuş məhsullar nümayiş etdirilir. Burada Azərbaycanın 33 şirkətinin istehsal etdiyi spirtli içkilər, meyvə şirələri, konservləşdirilmiş məhsullar, qənnadi məmulatları, qurudulmuş meyvələr, süd məhsulları, kosmetik vasitə çeşidləri və ABAD-çı sənətkarların hazırladıqları əl işləri təqdim olunur.

Dövlətimizin başçısı Azərbaycanın milli stendi ilə tanış oldu.

Milli stand iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf və innovasiyalar, nəqliyyat infrastrukturunu və tranzit, energetika, müdafiə sənə-

yesi, turizm, işgaldan azad olunmuş ərazilərin bərpası və inkişafi kimi istiqamətləri əhatə edir.

Müdafiə Sənayesi naziri Vüqar Mustafayev dövlətimizin başçısına məlumat verdi ki, sərgidə nazirliyin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxınməsafəli döyüş vasitələri, minaatanlar, müxtəlifçəph döyüş sursatları, pilotsuz uçuş aparatları və s. olmaqla 88 adda müdafiə təyinatlı məməkulat nümayış etdirilir. Əvvəlki sərgilərdən fərqli olaraq, bu sərgidə ilk dəfə yeni yaradılmış AH-12,7 iriçaplı pulemyot da təqdim olunur.

Sərginin iqtisadi inkişaf blokunda ölkəmizin zəngin iqtisadi resursları, dayaniqli və inklüziv inkişaf modeli, rəqəmsal iqtisadiyyatın inkişafi istiqamətində görülən işlər, iqtisadi-ticari əlaqələrə dair məlumatlar əksini tapıb. Blokda, həmçinin davamlı makroiqtisadi sabitliyi şərtləndirən amillərlə yanaşı, ölkə iqtisadiyyatına cəlb edilmiş investisiyalar, dövlətin dəstək mexanizmləri və reallaşdırılan Dövlət proqramları barədə məlumat verilir. Qeyd olunur ki, son 20 il ərzində ölkəmizdə ümumi daxili məhsul istehsali (ÜDM) 6,2 milyard ABŞ dollardan 78,7 milyard ABŞ dollarına çatıb, yəni ÜDM-in real həcmi 4 dəfə artub. Dövlət büdcəsinin gölirləri isə 2002-ci ildə olduğu 0,9 milyard dollardan 20 dəfədən çox artaraq 18,01 milyard dollara yüksəlib. Stenddə ölkəmizin iqtisadi inkişaf göstəricilərindən bəhs edən videoçarx da nümayiş olunur.

Sənaye blokunda isə ölkədə aparılan uğurlu sənayeləşmə siyasəti nəticəsində əldə olunmuş nailiyatlar, zəngin xammal resursları, sənaye istehsalının rəqabət qabiliyyətinin yüksəldilməsi, sənayenin inkişaf istiqə-

mətləri, eləcə də sənaye parkları və məhəllələri, qeyri-neft sənayesinin dinamik inkişafı barədə məlumatlar əks olunub. Diqqətə çatdırılır ki, 2002–2023-cü illərdə ölkədə 4095 sənaye müəssisəsi yaradılıb. 2002-ci ildə sənayedə istehsal həcmi 1,6 milyard dollar olduğu halda, 2022-ci ildə bu rəqəm 10,4 milyard dollara çatıbdır.

Sərgidə «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıda dair I Dövlət Programı»nın icrası istiqamətində görülən işlər, ərazilərin bərpası, milli iqtisadiyyata sürətli integrasiyanın, dayanıqlı inkişafın təmin olunması, ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edilir. 2021–2023-cü illər ərzində 10 min kvadratkilometrdən çox ərazilə bərpa-quruculuq işlərinin həyata keçirilməsinə dövlət büdcəsindən 7 milyard dollar vəsait ayrılib.

Bu sərgidə ümummilli lider Heydər Əliyevə həsr edilmiş xüsusi stend də nümayiş olunur. Burada ulu öndərin 100 illiyinə həsr olunmuş videoçarx, ulu öndərin həyat və yaradıcılığından bəhs edən 11 kitabın nüsxəsi və markalar təqdim edilir. Bundan başqa, stenddə «AzerGold» QSC tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə istehsal edilmiş «100 il və onun fövqündə bir irlə» adlı qızıl sikkə də nümayiş olunur.

Dövlətimizin başçısı SPECA-nın digər üzv dövlətlərinin – Qazaxistan, Qırğızistan, Tacikistan, Türkmenistan və Özbəkistanın stendləri ilə də tanış oldu.

Stendlərdə üzv ölkələrdə istehsal olunmuş məhsullar nümayiş etdirilir.

Sərginin məqsədi iştirakçı ölkələrin iqtisadi potensialını nümayiş etdirmək, birlikdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını müzakirə etmək və üzv dövlətlər arasında regional iqtisadi əməkdaşlığı gücləndirməkdir.

Mərkəzi Asiya ölkələri və Azərbaycan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensiali ilə dünya siyasətində strateji əhəmiyyətə malik vahid tarixi-mədəni və coğrafi regiondur. Son dövrlər dövlət başçılarının qarşılıqlı səfərləri ölkələr arasında iqtisadi əməkdaşlığın ikitərəfli formatda inkişafını təşviq edir. Eyni zamanda, bu regionun beynəlxalq arenada artmaqda olan nüfuzu ölkələrimizin six əməkdaşlığını labüb edir. Bu baxımdan SPECA çərçivəsində fəaliyyət çoxtərəfli əməkdaşlığın inkişafı üçün münbit zəmin yaratır.

Sərgidə İqtisadiyyat Nazirliyi və «Azərxalça» ASC-nin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 ilinə həsr olunmuş «Triptix» üçlü xalça kompozisiyası təqdim olunur. Burada, həmçinin «44» kolleksiyası da nümayiş olunur. Bu xovlu xalça kolleksiyası «Qasım-uşağı» adlı Qarabağ xalçasının nadir kompozisiyasından ilhamlanaraq məhdud sayda – 44 ədəd toxunub.

Sərginin açıq sahəsində iştirakçı ölkələr tərəfin-dən nəqliyyat vasitələri, həmçinin sənaye, kənd təsərrüfatı, müdafiə sənayesi, energetika və digər sahələrə aid avadanlıqlar və ağır texnika nümayiş olunur.

Sərginin sonunda sahibkarlar üçün biznes-forumun keçirilməsi nəzərdə tutulur.

İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATININ BAŞ KATİBİ HÜSEYN İBRAHİM TAHA İLƏ GÖRÜŞ

22 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrin 22-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hüseyin İbrahim Tahani qəbul etmişdir.

Azərbaycan Prezidenti baş katib Hüseyin İbrahim Tahaniın İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Əmək nazirlərinin V Konfransında iştirakının önəmini qeyd edərək, onunla bundan əvvəlki görüşlərini məmənunluqla xatırlatdı.

Prezident İlham Əliyev hər zaman Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına, islam həmrəyliyinə görə təşkilatın üzv dövlətlərinə bir daha təşəkkürünü bildirdi. İki ay əvvəl Azərbaycanın öz suverenliyini tam şəkildə bərpa etdiyini vurğulayan dövlətimizin başçısı Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını qeyd etdi.

Azərbaycanın da daim islam həmrəyliyi prinsipinə sadıq olduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizin təşkilatın fəaliyyətini dəstəklədiyini, o cümlədən quruma könüllü maliyyə ianələrini bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıldı.

Azərbaycanın «Qoşulmama Hərəkatı»na dördillik uğurlu sədrlik etdiyini deyən dövlətimizin başçısı ölkəmizin sədrliyi dövründə təsisat çərçivəsində aparılan fəaliyyətlər barədə də məlumat verdi, «Qoşulma-ma Hərəkatı»na sədrliyi çərçivəsində bu günlərdə Bakıda dekolonizasiya mövzusuna həsr olunmuş mötəbər tədbirlərin keçirildiyini, ölkəmizin bu prosesə öz dəstəyini verdiyini qeyd edərək, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin də tarixən müstəmləkəçi-likdən əziyyət çəkdiklərini, bu mövzunun Təşkilatın gündəliyində saxlanılmasının vacibliyini vurğuladı.

Xoş sözlərə görə minnətdarlığını bildirən İsləm Əməkdaşlıq Təşkilatının baş katibi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin etməsi, eyni zamanda, Qarabağda aparılan bərpa-quruculuq işləri ilə əlaqədar təbriklarını çatdırdı.

Baş katib İsləm Əməkdaşlıq Təşkilatının fəaliyyətinin dəstəklənməsini, Azərbaycanın könüllü maliyyə ianələrini çox yüksək qiymətləndirdi, bunun təşkilat üçün vacib olduğunu qeyd etdi. Hüseyn İbrahim Taha qəbulə, İsləm Əməkdaşlıq Təşkilatının tədbirlərinin mütəmadi olaraq Azərbaycanda keçirilməsinə və ölkəmizin maliyyə dəstəyinə görə Prezident İlham Əliyevə şəxsən təşəkkürünü bildirdi.

Görüşdə Azərbaycanda keçirilən tədbirlərin, o cümlədən Təşkilata üzv dövlətlərinin Əmək nazirlərinin V Konfransının və Bakıda İsləm Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin yaradılmasının əhəmiyyəti qeyd olundu.

İSLAM ƏMƏKDASLIQ TƏŞKİLATINA ÜZV DÖVLƏTLƏRİN ƏMƏK NAZİRLƏRİNİN V KONFRANSI İŞTIRAKÇILARINA

Hörmətli konfrans iştirakçıları!

Sizi İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Əmək nazirlərinin V Konfransının açılışı münasibətilə səmimi-qəlbdən salamlayıram.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə xüsusi əhəmiyyət verir və Təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsinin tərəfdarıdır. 2009-cu ildə islam mədəniyyətinin paytaxtı elan edilmiş Bakı şəhəri İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin sahəvi nazirlərinin bir çox iclaslarına ev sahibliyi etmişdir. Bugünkü konfrans da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi və birgə səylərin gücləndirilməsi baxımından böyük önem daşıyır.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi, dünyada islam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində Təşkilatın səylərini davamlı olaraq dəstəkləyir. Qlobal böhranların, bəşəriyyət qarşısında duran yeni sınaq və çətinliklərin, islamofobiyanın geniş yayıldığı dövrdə müsəlman

dövlətlərinin bir-birinə qarşılıqlı dəstək göstərməsi, islam birliyinin gücləndirilməsi olduqca vacibdir.

2023-cü il Azərbaycan üçün xüsusilə əlamətdar il oldu. 30 il ərzində ərazilərimizdə mövcud olan «boz» zonanı aradan qaldıraraq və separatizmə son qoya-raq ölkəmizin suverenliyini, Konstitusiya quruluşunu bərpa etdik, bununla da beynəlxalq hüququn və əda-lətin təntənəsini özümüz təmin etdik.

İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzünü və iş-ğalçı siyasetini hər zaman pisləmiş, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də postmühəribə dövründə Azərbaycanın haqq işini, ərazi bütövlü-yünü daim və ardıcıl şəkildə dəstəkləmişdir. Buna görə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərə minnətdarlığını bildiririk.

Təəssüflər olsun ki, işgal illərində şəhər və kənd-lərimiz Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, mədəni və dini abidələrimiz məhv edilmişdir. Bundan başqa, Ermənistan işgal altında saxladığı ərazilərimizdə ilkin qiymətləndirmələrə görə 1 milyona yaxın mina basdırılmış, burada urbisiid, kulturosid və ekosid törətmışdır. Xalqımızın mədəni irsinə qarşı soyqırımı törətmiş ermənilər məscidlərimizi yerlə yeksan edərək, yalnız bizim deyil, bütün dünya müsəlmanlarının hissələrini təhqir etmişlər. İslam Əməkdaşlıq Təşkilatı əvvəllər işgal altında olmuş ərazilərimizdə islam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının Ermənistan tərəfindən dağı-dılmasını və talan olunmasını qəti şəkildə pisləmiş, məscidlərin təhqir olunmasını şiddətlə qınamışdır.

Buna görə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərə və Təşkilatın Baş katibliyinə bir daha təşəkkürümüzü bildiririk.

Hazırda işgaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidən qurulma işləri aparılır, vacib infrastruktur layihələri həyata keçirilir. Böyük Qayıdış Programı çərçivəsində keçmiş məcburi köçkünlər artıq dədə-baba yurdlarına – Laçın və Füzuli şəhərlərinə, o cümlədən 3 kəndə qayıdlılar. 2026-cı ilin sonuna dək 140 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura geri dönməsi nəzərdə tutulur.

Əlamətdar haldır ki, 10 il əvvəl də Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək nazirlərinin konfransı keçirilmişdi. Burada qəbul edilmiş «Çərçivə sənədi»nə əsasən, əmək, miqrasiya və sosial müdafiə sahələrində təcrübə mübadiləsinə dair gələcək prioritətlər müəyyən olunmuşdu. Konfrans çərçivəsində, mənzil-qərargahı Bakıda olmaqla, İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin yaradılması təşəbbüsü tərəfimdən irəli sürülmüşdü və bu təşəbbüsü üzv ölkələr yekdilliliklə dəstəkləmişlər. Ötən dövrdə İslam Əməkdaşlıq Təşkilatının Bakıda Əmək Mərkəzinin yaradılması istiqamətində mühüm işlər görülmüşdür. Mərkəzin üzv ölkələr arasında əməkdaşlığın daha da güclənməsində vacib rol oynayacağına əminəm.

Bugünkü tədbirin mövzusu innovativ həllərə, eyni zamanda, əmək və məşğulluq xidmətlərinin rəqəmsallaşdırılmasına həsr edilib. Müzakirə olunaçaq məsələlər hər bir ölkə, o cümlədən Azərbaycan

üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda son illər ərzində sosial sahədə rəqəmsallaşma üzrə mühüm işlər görülmüşdür. Dövlət sosial xidmətlərinin innovativ yanaşmalar, müasir texnologiyalar üzərində qurulması, sosial sahədə vətəndaşlara şəffaf, çevik, keyfiyyətli, əlcətan və vətəndaş məmənunluğuna uyğun xidmətlər sisteminin formalasdırılması sosial islahatlar programının əsas hədəflərindən biridir. Bu istiqamətdə «ASAN xidmət» modeli, DOST konsepsiyası, sosial xidmətlərin geniş miqyasda elektronlaşdırılması programı həyata keçirilmişdir.

Əmək, məşgulluq və sosial müdafiə sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, bu sahələrdə əhaliyə 140-dan artıq elektron xidmətin göstərilməsi və vahid əmək münasibətləri platforması əhaliyə ciddi dəstək mexanizmini formalasdırıb. Ölkəmizdə həyata keçirilən kompleks islahatlar nəticəsində məşgulluq imkanları artmış, işsizlik və yoxsuluğun səviyyəsi ciddi şəkildə azalaraq 5,5 faizə düşmüş, sosial ödənişlərdə dəfələrlə artımlar edilmişdir. Təkcə son 4 ildə qəbul edilmiş 4 sosial islahat paketi ilə əhalimizin 40 faizi əhatə olunmuş, minimum əməkhaqqı 2,7 dəfə, əməkhaqqı fondu 2,6 dəfə, median əməkhaqqı 2,1 dəfə, minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya isə 2 dəfə artmışdır.

Əminəm ki, bugünkü konfrans İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında əmək, məşgulluq və sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsinin yeni imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün əhəmiyyətli platforma olacaq, qarşılıqlı faydalı tərəf-

daşlığın yeni məzmunla zənginləşməsinə töhfə verəcəkdir.

Sizə ən xoş arzularımı çatdırır, konfransın işinə uğurlar diləyirəm.

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 23 noyabr 2023-cü il

BMT-nin AVROPA ÜZRƏ İQTİSADI KOMİSSİYASININ İCRAÇI KATİBİ TATYANA MOLÇAN İLƏ GÖRÜŞ

23 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçanı qəbul etmişdir.

Azərbaycanın 1993-cü ildə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasına üzv qəbul olunmasından etibarən ölkəmiz ilə bu təsisat arasında six əlaqələrin qurulduğunu deyən dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan bu Komissiya ilə ətraf mühitin mühafizəsi, nəqliyyat, gömrük, enerji, Dayanıqlı İnkışaf Məqsədlərinin həyata keçirilməsi və digər sahələrdə uğurlu əməkdaşlıq edir.

Prezident İlham Əliyev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının nümayəndə heyətlərinin ölkəmizdə Azərbaycanın sədrliyi ilə təşkil olunan beynəlxalq tədbirlərdə iştiraklarını məmənluqla qeyd etdi. Dövlətimizin başçısı bu xüsusda Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Programı (SPECA) Zirvə görüşündə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katiblərinin iştirakını SPECA çərçivəsində əmək-

daşlığa verilən əhəmiyyətin nümunəsi kimi qiymətləndirdi.

Azərbaycan Prezidenti SPECA yarananda üzv ölkələrin müstəqilliklərinin ilk mərhələsində, fərqli geosiyasi və coğrafi mühitdə olduqlarını xatırlatdı, ötən müddət ərzində üzv ölkələrin müstəqil dövlətlər olaraq uğurlu inkişaf yolu keçdiklərini vurğuladı.

SPECA Zirvə görüşünün Bakıda keçirilməsinin Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın hərtərəfli və dinamik surətdə inkişafının bariz nümunəsi olduğunu deyən Prezident İlham Əliyev son illər ərzində Azərbaycan ilə region ölkələri arasında siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişlənməsini məmənunluqla qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, SPECA-nın üzvü olan dövlətlər six əməkdaşlıq nəticəsində uğurlu regional model təqdim edirlər. Bu həmçinin Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid siyasi, iqtisadi və geosiyasi bir məkanı ifadə etmələrinin bariz təzahürü, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı daha da genişləndirmək əzminin və niyyətinin nümunəsidir.

Dəvətə görə təşəkkürünü bildirən Tatyana Molçan Azərbaycanın SPECA-ya uğurlu sədrliyini vurğuladı və ilk dəfə bu formatda Zirvə görüşünün keçirilməsinin mühüm nailiyyət olduğunu dedi.

Azərbaycanın sədrliyi ilə bu çərçivədə əməkdaşlığın daha böyük perspektivlərinin olduğunu qeyd edən qonaq sammitin SPECA-nın yaranmasının 25-ci ildönümündə təsadüf etməsini və bu xüsusda, BMT Baş Assambleyasında SPECA-nın təsis edilməsinə dair qətnamənin qəbul olunmasının əhəmiyyətini vurğuladı.

Tatyana Molçan SPECA-nın Sammitində BMT Baş katibini təmsil etməsindən məmənunluq duyduğunu bildirdi. O bu sammitin SPECA-ya üzv ölkələr arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, prioritetlərin və çağırışların müzakirəsi baxımından böyük əhəmiyyət daşıdığını bildirərək, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının sammit çərçivəsində aparılacaq müzakirələrdə həmsədr qismində iştirakının məmənunluq doğurduğunu dedi.

Görüşdə nəqliyyat dəhlizləri, urban-meşə konsepsiyası və şəhərlərdə yaşıllaşdırmanın artırılması, Azərbaycanın tarazlaşdırılmış və uğurlu şəkildə bərpa olunan və «yaşıl enerji» konsepsiyasına keçidi, bu istiqamətdə ölkəmizin irəli sürdüyü təşəbbüs'lər ilə bağlı fikir mübadiləsi aparıldı.

Mərkəzi Asiya ölkələri ilə nəqliyyat imkanlarının artırılması, Orta Dəhlizin əhəmiyyəti, Azərbaycanın ölkəmizdə və qonşu ölkələrdə nəqliyyat infrastrukturunun inkişafına yatırıldığı investisiyalar məmənunluqla qeyd edildi. Bu baxımından BMT-nin Avropa üzrə İqtisadi Komissiyası ilə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olundu.

Söhbət zamanı «Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya» – Espoo Konvensiyasının əhəmiyyətinə toxunuldu, bu Konvensiyanın regionda təşviqinin, bölgədə su hövzələrinin və çayların ekoloji təmizliyinin təmin olunmasının, sərhədyanı zonalarda, xüsusilə də mədən sənayesi ilə əlaqədar işlərin aparılmasında qonşu dövlətlərin narahatlıqlarının nəzərə alınmasının vacibliyi qeyd edildi.

BMT-nin ASİYA VƏ SAKİT OKEAN ÜZRƏ İQTİSADI VƏ SOSİAL KOMİSSİYASININ İCRAÇI KATİBİ XANIM ARMIDA SALSIYA ALİŞAHBANA İLƏ GÖRÜŞ

23 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrin 23-də BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi xanım Armida Salsiya Alışahbananı qəbul etmişdir.

Armida Salsiya Alışahbana BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Programının (SPECA) 25-ci ildönümündə Azərbaycanda Zirvə görüşünün keçirilməsinin əlamətdar hadisə olduğunu vurgulayaraq, bu münasibətlə ev sahibi və sədr qismində Azərbaycan Respublikasına təbriklərini çatdırıldı.

Dövlətimizin başçısı bildirdi ki, ölkəmiz 1992-ci ildə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasına üzv olub və Azərbaycanın bu təsisatın əksər üzv dövlətləri ilə yüksək səviyyədə siyasi münasibətləri vardır.

Nəqliyyat, rəqəmsallaşma, enerji sahələrində və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq üçün UNESCAP-in vacib platforma olduğunu bildirən Prezident İlham Əliyev UNESCAP və SPECA

regionları arasında gələcək əməkdaşlıq imkanlarının da mümkünlüğünə toxundu, nəqliyyat sahəsində işbirliyini xüsusilə qeyd etdi.

Dövlətimizin başçısı region ölkələri ilə birlikdə, xüsusən də Orta Dəhliz, Xəzər və Qara dənizləri birləşdirən nəqliyyat dəhlizlərinin inkişaf konsepsiyası haqqında məlumat verdi, nəqliyyat daşımalarının rəqəmsallaşdırılması, vahid tarif və standartların tətbiq edilməsinin vacibliyini diqqətə çatdırıdı.

Söhbət zamanı ölkəmizin UNESCAP çərçivəsində Trans-Asiya dəmir yolu Sazişi şəbəkəsi, Asiya quru limanları üzrə hökumətlərarası Saziş və digər hökumətlərarası sazişlərdə iştirakı məsələsi qeyd edildi.

Görüşdə ölkəmizlə UNESCAP arasında əlaqələrin genişləndirilməsi və bu təsisatin müvafiq iclaslarının Azərbaycanda keçirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

MACARİSTANIN BAŞ NAZİRİ VÍKTOR ORBAN İLƏ GÖRÜŞ

23 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrin 23-də Macaristanın Baş Naziri Viktor Orban ilə görüşmüştür.

Macaristanın Baş Naziri Viktor Orban SPECA-nın Zirvə görüşündə fəxri qonaq qismində iştirak üçün dəvətə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi. O, Macaristan xalqının ən xoş arzularını və Azərbaycanın suverenliyinin bərpası, regionda vəziyyətin sabitləşməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev Azərbaycan ilə Macaristan arasında əlaqələrin və dostluq münasibətlərinin hərtərəfli inkişafından məmənunluğunu ifadə etdi, ölkələrimizin ikitərəfli əsasda və Türk Dövlətləri Təşkilatı çərçivəsində yaxından əməkdaşlıq etdiyini, həmçinin SPECA-nın işbirliyi üçün yeni format yaratdığını vurğuladı.

Viktor Orban Macaristanın türk ailəsinə yaxınlaşmasında və Türk Dövlətləri Təşkilatı ilə münasibətlərin inkişaf etdirilməsində Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri siyasi, iqtisadi, geosiyasi ba-

xımdan vahid məkanı özündə əhatə edir. Ölkələrimiz arasında iqtisadi integrasiya daha da dərinləşir, Mərkəzi Asiyani Xəzər dənizi və Qara dəniz ilə birləşdirən nəqliyyat, enerji, o cümlədən bərpa olunan enerji və digər sahələrdə yeni əməkdaşlıq layihələri və platformaları inkişaf etdirilir.

Azərbaycanın işğaldan azad olunmuş Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasiminin Macarıstanla birgə həyata keçirilməsinin böyük əhəmiyyətə malik olduğu qeyd edildi, bu layihənin macar şirkətlərinin iştirakı ilə icra olunacağı vurğulandı.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyi qeyd olundu. Azərbaycan ilə Macarıstan arasında iqtisadi-ticari, investisiya əlaqələrinin inkişafından məmənunluq ifadə edildi. Bu baxımdan ölkələrimiz arasında enerji sahəsində icra olunan layihələrin önəmi xüsusi vurğulandı, turizm, əczaçılıq, nəqliyyat-logistika sahələrində və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi.

**BOSNIYA VƏ HERSEQOVİNANIN
RƏYASƏT HEYƏTİNİN SƏDRİ
ZATİ-ALİLƏRİ CƏNAB JELKO KOMŞIÇƏ**

Hörmətli cənab Sədr!

Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan ilə Bosniya və Herseqovina arasında dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir. İnanıram ki, ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığıımızın bütün sahələrdə genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağılığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Bosniya və Herseqovina xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 noyabr 2023-cü il

QAZAXISTAN RESPUBLİKASININ PREZİDENTİ KASIM-JOMART TOKAYEV İLƏ GÖRÜŞ

24 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Qazaxistan Respublikasının Prezidenti Kasim-Jomart Tokayev ilə görüşmüştür.

Kasim-Jomart Tokayev: Mənimlə böyük nümayəndə heyəti gəlib.

İlham Əliyev: Bəli, doğrudur.

Kasim-Jomart Tokayev: Hökumət üzvləridir.

İlham Əliyev: Bütün qonaqların gəlişinə şadam. Bu onu göstərir ki, gündəlik kifayət qədər genişdir.

Kasim-Jomart Tokayev: Azərbaycanla qarşılıqlı münasibətlər, əməkdaşlıq bizim üçün prioritətdir.

İlham Əliyev: Bizim üçün də belədir. Kasim-Jomart Kemeleviç, bu tədbirdə iştirakınıza görə sağ olun. Hesab edirik ki, bu həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı fəaliyyətimizin gələcəyi ilə bağlı məsələləri birlikdə müzakirə etmək üçün yaxşı fürsətdir.

İkitərəfli gündəliyə gəldikdə, Sizin də qeyd etdiyiniz kimi, nümayəndə heyətinin tərkibi özlüyündə bunun göstəricisidir. Mövzular çoxdur. Əməkdaşlığın

bütün istiqamətləri üzrə maksimum səmərəli fəaliyyət mövcuddur. Biz yaxşı dost, qardaş, tərəfdaşlarıq. Ona görə də son illər ölkələrimizin hökumət üzvləri arasında, şirkətlər arasında rəsmi səfərlər çərçivəsində bizim aramızdakı təmasların dinamikası əyani şəkildə görünür. Həqiqətən də biz, zənnimcə, ölkələrimizin müstəqil inkişafının bütün tarixində qarşılıqlı fəaliyyətimizin ən yüksək səviyyəsinə çatırıq. Bu çox xoşdur. Birincisi, bu, məntiqi olaraq xalqlarımız arasında münasibətlərin ruhunu və xarakterini əks etdirir və zamanın hökmüdür. Biz bu gün Xəzər regionunda və daha geniş regionda bir çox sahələr üzrə səyləri birləşdirərək, çox mühüm energetika və nəqliyyat layihələri həyata keçiririk. Əlbəttə, bunun əsası ondan ibarətdir ki, ölkələrimizin iqtisadi inkişafi çərçivəsində yaxşı təməl qoyulub.

Bu gün SPECA Programının 25 illiyinə yekun vurarkən, yəqin ki, hər bir ölkə bizim necə irəlilədiyimizi görə bilər. Sevindirici haldır ki, Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinə bu gün yeni məzmun əlavə edilir. Bu tədbirdə iştirak etmək üçün vaxt tapdığınızda görə Sizə çox minnətdaram. Son vaxtlar bizim təmaslarımız müntəzəm xarakter daşıyır. Biz artıq bu ay Qazaxıstanda görüşmüştük. Beləliklə, düşünürəm ki, növbəti ildə də təmasların dinamikası planlaşdırılacaq.

Növbəti ildə Sizi dövlət səfəri ilə gözləyirik. Düşünürəm ki, biz bu səfərə də yeni ideyalar və yeni nəticələrlə yaxşı hazırlanacağıq. Bir daha xoş gəlmisiniz!

Kasim-Jomart Tokayev: Təşəkkür edirəm. Möhtəşəm Bakı şəhərində olmaq mənim üçün çox xoşdur. Mən çıxışimdə Bakını Xəzər regionunun incisi adlandırmak istəyirəm. Burada heç bir mübaliğə yoxdur, çünki mən bir çox şəhərlərdə olmuşam. Prinsipial olaraq hesab edirəm ki, Bakı geniş beynəlxalq miqyasda ən gözəl şəhərlərdən biridir. Fürsətdən istifadə edərək, indi Azərbaycan ərazisində Sizi və bütün qardaş Azərbaycan xalqını əsrin tarixi hadisəsi – beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə uyğun olaraq, ölkənin ərazi bütövlüyünün təmin olunması münasibətilə təbrik etmək istərdim. Bu Sizin güclü və nüfuzlu rəhbərliyiniz, dövlətçiliyin möhkəmləndirilməsinə yönəlmüş uzaqgörən müdrik siyasetiniz, xalqın rifahının yüksəldilməsi və beynəlxalq aləmdə ölkənizin nüfuzunun artırılması sayəsində mümkün olub. Zənnimcə, bu həqiqətən, tarixi hadisədir və özünü Azərbaycana münasibətdə qardaş, dost hesab edən ölkələrin hamısı buna sevinib.

Sizinlə razıyam ki, ölkələrimiz arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir, yeni layihələr ortaya çıxır. Bizim bir-birimizə heç bir sualımız yoxdur. Biz həqiqi strateji tərəfdäşlər, Xəzər dənizi ilə faktiki qonşularıq. Strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsinə dair birgə Bəyannamənin qəbul edilməsi, həmçinin Ali Dövlətlərarası Şuranın təsis olunması da tarixi hadisədir. Qeyd etdiyim kimi, bu fürsətdən istifadə edərək, mən Bakıya faktiki olaraq, tam formatda nümayəndə heyəti ilə gəlməyi qərara aldım. Çünki hesab edirəm

ki, Azərbaycanda bugünkü görüşlərdə danışıqlar məhiyyətcə çox zəngin olacaqdır.

* * *

Qazaxistan Prezidenti Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərpa olunması münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik etdi, bu uğurlara dövlətimizin başçısının müdrik siyaseti nəticəsində nail olunduğunu vurğuladı.

Prezident Kasim-Jomart Tokayev hazırda Füzuli şəhərində Kurmanqazı adına Yaradıcılıq Mərkəzinin inşasının Qarabağda həyata keçirilən bərpa-quruculuq işlərinə bir töhfə olduğunu qeyd etdi.

Prezident İlham Əliyev təbrikə və Kurmanqazı adına Yaradıcılıq Mərkəzinə görə Qazaxistan Prezidentinə təşəkkürünü bildirdi.

Prezident Kasim-Jomart Tokayev atası, görkəmli qazax yazarı Kemel Tokayevin 100 illik yubileyinin keçirilməsinə və «Gecə açılan atəş» əsərinin çapdan çıxmasına görə minnətdarlığını ifadə etdi.

Görüşdə Azərbaycanın və Qazaxistanın beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləməsi, ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi məmməniyyətlə qeyd olundu. Qazaxistan neftinin Azərbaycan ərazisindən daşınması və ölkəmizin nəqliyyat imkanlarından istifadə edilməsi, bütövlükdə nəqliyyat-logistika imkanlarının və Trans-Xəzər nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı. Həmçinin «Rəqəmsal İpək yolu» layihəsinin və Xəzər dənizinin

dibi ilə xəttin çəkilməsi məsələsinin əhəmiyyəti, eləcə da burada ölkələrimizin işbirliyi məmənuniyyətlə qeyd olundu. Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Orta Dəhliz üzrə multimodal əməkdaşlığın qurulması və bu xüsusda ayrıca şirkətin yaradılması həmin istiqamətdə nəqliyyat-logistika imkanlarının inkişaf etdirilməsi baxımından müsbət irəliləyiş kimi vurğulandı. Energetika sahəsində Azərbaycan-Qazaxıstan-Özbəkistan üçtərəfli əməkdaşlığı, Xəzərin dibi ilə elektrik xəttinin çəkilməsi və bunun gələcəkdə Avropa istiqamətində ixracı qeyd olundu.

Prezident İlham Əliyev Azərbaycanın hazırda Bakı-Tbilisi-Qars dəmir yolu ilə yanaşı, ölkəmizin cənub regionları istiqamətində İran ərazisindən keçməklə Naxçıvana və Türkiyə tərəfindən Qars-İğdır dəmir yolu xəttinin qurulması ilə yeni bir alternativ nəqliyyat dəhlizi formalasdırmasının ötürüçülük qabiliyyətinin və nəqliyyat imkanlarının artırılmasına töhfə verəcəyini diqqətə çatdırdı.

Söhbət zamanı SPECA-nın əhəmiyyəti xüsuslu vurğulandı, bu Zirvə görüşmün Proqramın 25-ci ildönmünnə həsr olunduğu qeyd edildi.

Dövlətimizin başçısı bu Zirvə görüşündə SPECA-ya üzv ölkələrlə yanaşı, region dövlətləri ilə dost və tərəfdaş olan Macarıstanın və Gürcüstanın iştirakını da məmənuniyyətlə qeyd etdi. Macarıstanın və Gürcüstanın nəqliyyat-logistika imkanları baxımından da tərəfdaş ölkələr olduqları bildirildi.

Görüşdə ölkələrimiz arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

KÖRFƏZ ƏMƏKDAŞLIQ ŞURASININ BAŞ KATİBİ CASİM MƏHƏMMƏD ƏL-BUDEYVİ İLƏ GÖRÜŞ

24 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Kərəzəz Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budeyvini qəbul etmişdir.

Dövlətimizin başçısı Kərəzəz Əməkdaşlıq Şurasının SPECA-nın Zirvə görüşündə iştirakını yüksək qiymətləndirdi, Azərbaycanın təşkilata üzv dövlətlərlə çox yaxın tərəfdaşlıq münasibətlərinin olduğunu vurğuladı. Prezident İlham Əliyev Kərəzəz Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçıları ilə şəxsi dostluq əlaqələrinin olduğunu, bu ölkələrlə müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirdi, investisiyalar, bərpa olunan enerji, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin mövcudluğunu qeyd etdi. Azərbaycan Prezidenti respublikamızda və Mərkəzi Asiya ölkələrində siyasi sabitliyin tam təmin olunduğunu, ölkələrimizin siyasi, iqtisadi, demografik amillər baxımından sürətlə inkişaf etdiyini vurğuladı.

Dövlətimizin başçısı ölkəmizin Mərkəzi Asiya regionu ilə integrasiyası prosesinin dinamik getdiyini, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid geosiyasi,

iqtisadi və siyasi məkan, Xəzər dənizinin bizi bir-ləşdirən dəyər olduğunu diqqətə çatdırıldı. Prezident İlham Əliyev gələcəkdə Azərbaycan, Mərkəzi Asiya və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr arasında əməkdaşlıq üçün böyük perspektivlərin mövcudluğunu bildirdi. Dövlətimizin başçısı, həmçinin Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın SPECA ilə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində bir araya gəldiklərini, Türk Dövlətləri Təşkilatı və Körfəz Əməkdaşlıq Şurası arasında da təsisatlanmış əməkdaşlığın qurulmasının vacibliyini qeyd etdi.

Baş katib SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıldı. Qonaq Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əlaqələrin hərtərəfli inkişafına böyük əhəmiyyət verdiyini qeyd etdi, münasibətlərin müxtəlif sahələrdə inkişafını vurğuladı, siyasi, iqtisadi, investisiyaların artırılması və digər istiqamətlərdə böyük perspektivlərin olduğunu dedi.

Görüşdə hazırda dünyada islamofobiya meyillərinin artması və ona qarşı mübarizənin aparılması məsələləri də müzakirə edildi.

TACİKİSTAN RESPUBLİKASININ PREZİDENTİ EMOMƏLİ RƏHMON İLƏ GÖRÜŞ

24 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşmüştür.

İlham Əliyev: Hörmətli Emoməli Şaripoviç, Sizi Azərbaycanda salamlayıram. Sizinlə yenidən görüşməyimə şadam. Dəvəti qəbul etdiyinizə və SPECA Proqramının sammitində iştirakınıza görə sağ olun. Görüşmək, danışmaq həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq gündəliyini müzakirə etmək üçün daha bir yaxşı fürsətdir. Həmçinin Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının iclasında yeganə fəxri qonaq qismində iştirak etmək üçün dəvətinizə görə bir daha təşəkkürümüz bildirmək istərdim. Mən bunu yüksək qiymətləndirirəm, dostluq və hörmət əlaməti hesab edirəm.

Münasibətlərimiz çox uğurla inkişaf edir. Son vaxtlar biz Sizinlə müxtəlif sahələrdə ikitərəfli əla-qələrin inkişafını dəfələrlə müzakirə etmişik. Əminəm ki, Sizin hazırlı səfəriniz də münasibətlərimizin möhkəmləndirilməsi nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Nümayəndə heyətlərimizin üzvləri artıq sıx təmasdadırlar, həm dünən görüşüblər, həm

də bu gün davam edirlər. Çoxlu planlar, layihələr vardır. Ən əsası isə xalqlarımızın qardaşlığıdır, əmin-nəm ki, ortaq gələcəyimizdir.

Bir daha «Xoş gəlmisiniz!» deyirəm. Vaxtınızın xoş keçməsini diləyirəm.

E m o m ə l i R ə h m o n: Hörmətli İlham Heydər oğlu, çox sağ olun. SPECA-nın yubiley sammitinə dəvətə görə təşəkkür edirəm. Səmimi qəbul üçün sağ olun.

İkitərəfli qarşılıqlı fəaliyyətimiz həm ticarət sahəsində, həm də humanitar müstəvidə dinamik şəkildə inkişaf edir. Azərbaycanlı dostlarımızın uğurlarına sevinirik, ölkəniz inkişaf edir. Düzgün qeyd etdiniz ki, son illər, xüsusən Sizin Düşənbəyə dövlət səfərinizdən sonra nazirliklərimiz və idarələrimiz çox fəal əməkdaşlığa başlayıblar. Çoxlu proqramlar işlənib hazırlanır, biz indi bu barədə danışırıq. Dəvətinizə görə sağ olun. Növbəti ildə olacaq səfərə hazırlaşırıq. Biz indi bunun üzərində işləyirik və müvafiq orqanlarımız qarşılıqlı fəaliyyət göstərir. Zənnimcə, bu, ikitərəfli münasibətlərimizə güclü təkan verəcək. Bu gün isə mən Sizinlə münasibətlərimizin mövcud vəziyyətini və perspektivlərini, regional problemləri müzakirə etməyə hazırlam.

Bir daha səmimi qəbula görə çox sağ olun.

QIRĞIZ RESPUBLİKASININ PREZİDENTİ SADIR JAPAROV İLƏ GÖRÜŞ

24 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Qırğız Respublikasının Prezidenti Sadir Japarov ilə görüşmüştür.

İlham Əliyev: Hörmətli Sadır Nurqojoyeviç, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz!

Sizi yenidən görməyimə çox şadam. Dəvətimi qəbul etdiyinizə və sammitdə iştirakınıza görə sağ olun. Fikrimcə, bu həmçinin münasibətlərimizin ikitərəfli gündəliyini müzakirə etmək üçün yaxşı fürsətdir. Sizinlə müntəzəm görüşürük. Mənim Qırğız Respublikasına dövlət səfərimlə bağlı çox yaxşı təəssüratlarım var. Həmçinin Sizin Azərbaycana ötən il etdiyiniz səfəri xatırlayıram. Əlbəttə, Sizi növbəti ildə dövlət səfəri ilə yenə də gözləyirik.

Münasibətlərimizin dinamikası ölkələrimizin və xalqlarımızın bir-birinə necə yaxın olduqlarını əyani şəkildə göstərir. Biz bir-birimizi həmişə dəstəkləyəcəyik və gələcəkdə beynəlxalq strukturlarda da bunu edəcəyik. Bu gün əmtəə dövriyyəsinin artırılması, investisiya siyasəti, ölkələrimizin daha da yaxınlaşması ilə əlaqədar mühüm məsələləri həll edirik. Son vaxtlar beynəlxalq tədbirlərdə çox tez-tez

görüşürük. Bu, həmişə gündəlikdə duran məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Bu gün nümayəndə heyətlərinin iştirakı ilə il ərzində görülən işlərə bir daha yekun vuracağıq, il başa çatır, növbəti gələcək addımları müəyyən edəcəyik. Beləliklə, bir daha xoş gəlmisiniz!

S a d ı r J a p a r o v: Hörmətli İlham Heydər oğlu, sağ olun. Növbəti görüşümüzə çox şadam. Səmi-mi sözlərinizə görə çox sağ olun. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin vəziyyətinə Sizin verdiyiniz yüksək qiymətə tam şərikəm. Son illər dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb. Fürsətdən istifadə edərək, Sizə və azərbaycanlı dostlarımıza mənə və nümayəndə heyətimizin üzvlərinə göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkür etmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bu gün biz Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın aktual məsələlərini konstruktiv şəkildə müzakirə edəcək və fikir mübadiləsi aparacağıq.

Qırğızistan özünün strateji tərəfdaşı olan Azərbaycanla dostluq münasibətlərinə və qarşılıqlı dəstəyə dəyər verir. Bu il ölkələrimiz diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyini qeyd etdi. Biz bu əlamətdar tarixə yaxşı nəticələrlə gəldik. Ötən il yüksək səviyyədə iki görüş olub, dövlət başçıları səviyyəsində Dövlətlərarası Şura yaradılıb və onun birinci iclası keçirilibdir. Yüksək səviyyədə dinamik şəkildə möhkəmlənən və genişlənən əlaqələr parlamentlər, hökumətlər və sahə nazirlikləri arasında fəal qarşılıqlı fəaliyyətə şərait yaradıb.

2022-ci ildə bizim qarşılıqlı səfərlərimiz əsnasında əldə olunmuş bir sıra razılaşmalar 5-ci iclası bu il iyulun 26-da Çolpon-Ata şəhərində hökumət başçıları müavinlərinin sədrliyi ilə keçirilən iqtisadi və humanitar əməkdaşlıq üzrə birgə hökumətlərarası Komissiyanın xətti ilə praktiki dinamika qazanıb.

Biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı fəaliyyət göstəririk və namizədlərin irəli sürülməsində bir-birimizi dəstəkləyirik.

* * *

Qırğız Prezidenti Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərpa olunması münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırıdı, bunun Cənubi Qafqazda sülh və sabitlik üçün yeni şərait yaratdığını qeyd etdi. Qırğız Prezidenti Azərbaycan xalqının ümumməlli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə də təbriklərini çatdırıdı.

Prezident Sadır Japarov Bakıda qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun şərəfinə abidənin ucaldılmasını yüksək qiymətləndirdi, buna görə minnətdarlığını bildirdi.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin daim bir-birinə dəstək göstərdiyi vurgulanıdı.

Prezident Sadır Japarov qeyd etdi ki, Qırğızıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib.

Prezident İlham Əliyev xalqımızın ulu öndəri Heydər Əliyevin 100 illik yubileyi, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası münasibətilə təbriklərinə görə Qırğız Prezidentinə minnətdarlığını bildirdi.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafı və birbaşa aviareyslərin təşkil olunması müsbət addım kimi qeyd edildi. Azərbaycan-Qırğızistan İnvestisiya Fonduunun yaradılmasının önəmi vurğulandı, bunun birgə iqtisadi layihələrin inkişafı üçün əlverişli imkanlar yaradacağı bildirildi. Həmçinin ölkələrimiz arasında mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsi barədə də fikir mübadiləsi aparıldı.

ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ŞAVKAT MİRZİYOYEV İLƏ GÖRÜŞ

24 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrin 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşmüştür.

İ l h a m Ə l i y e v: Hörmətli Şavkat Miromonoviç, hörmətli qonaqlar, sizi yenidən görməyimə çox şadam.

Biz bu ay Özbəkistanda görüşmüşük və bu gün təmaslarımızı davam etdiririk. Biz o qədər tez-tez görüşürük ki, hətta bir-birimizdən ayrılmadığımız təəssürati yaranır. Əlbəttə, bu çox xoşdur. Mənim Özbəkistana səfərim və Sizin Azərbaycana dövlət səfəriniz zamanı biz Sizinlə elə bu cür də danışmışdıq ki, tez-tez görüşəcəyik, bu, ölkələrimiz və xalqlarımız üçün faydalı olacaqdır. Zənnimcə, cəmiyyətlərimiz də bütün bunları aydın şəkildə görür. Prezidentlərin qardaşlığı, komanda üzvlərinin qarşılıqlı fəaliyyəti və ən əsası – nəticə. Nəticələr artıq görünür. Biz Sizinlə iqtisadi, ticari, sənayenin inkişafı və kooperasiya üzrə çox iddialı plan müəyyən etmişik və hamısı yerinə yetirilir. Sizinlə razılaşdığımız kimi, biz müntəzəm olaraq tapşırıqların icrasına nəzarət edirik, hələ ki, öz tərəfimizdən heç kimə irad tutmamışiq. Srağagün SPECA-ya üzv ölkə-

lərin sərgisi ilə tanış olduqda və sizin hörmətli nazirlə Özbəkistan stendini bir daha ziyarət etdikdə, mən öz səfərim zamanı Daşkənddə şahidi olduqlarımı, məhz sizin yaratdığınız sənaye gücünü yenidən gördüm və xatırladım!

Bu gün biz kooperasiya çərçivəsində, qarşılıqlı investisiyalar çərçivəsində mahiyyətçə, həmçinin özümüzü təmin etməyə və ixraca istiqamətlənmiş birləşmə istehsalı yaradırıq. Bütün istiqamətlər üzrə fəal iş gedir. İli ikitərəfli münasibətlərin yaxşı nəticələri ilə başa vururuq və növbəti ildən də yeni nəticələr gözləyirik. Bir daha xoş gəlmisiniz!

Ş a v k a t M i r z i y o y e v : Cox sağ olun. Sizi bir daha gördüğümə, görüşməyimə şadam. Həqiqətən, mən də cox sevinirəm. Siz düzgün qeyd etdiniz ki, bu il bizim üçün cox zəngin il olub. Mən üçüncü dəfədir ki, Azərbaycana gəlirəm, çünki Siz doğru qeyd etdiniz, biz Sizinlə razılaşmışıq ki, görüşlərimiz cox olduğu üçün nəticələr də çoxdur. Xalqlarımız da ölkələrin liderləri arasında belə səmimi, etimada əsaslanan cox yaxşı münasibətlərin olduğu zaman nəticənin də olmasına görürəm. Beləliklə, bir daha Azərbaycanda, gözəl Bakıda olmağima şadam. Özümü evimdəki kimi hiss edirəm. Hava da elə bizdəki kimidir. Dünən mən tez gəldim, ətrafi seyr etdim və mənim üçün cox xoş oldu.

* * *

Görüşdə ölkələrimiz arasında əlaqələrin hərtərəfli dinamik inkişafından məmənunluq ifadə olundu, dövlət

başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd edildi. Özbək xalqı adından Füzuli şəhərində Mirzə Uluqbəy adına orta məktəb binasının inşasına görə min-nətdarlıq bildirildi.

SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün önəmi, eləcə də Azərbaycanın və Mərkəzi Asiyانın geosiyasi, iqtisadi və siyasi baxımdan vahid məkan olduğu vurğulandı.

Iqtisadi-ticari əlaqələrin müxtəlif sahələrdə, həmçinin yeni əməkdaşlıq istiqamətlərində genişləndirilməsi ilə bağlı konkret layihələr müzakirə edildi.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də mədəni və humanitar sahələrdə əməkdaşlıq məsələləri qeyd olundu.

GÜRCÜSTANIN BAŞ NAZİRİ İRAKLI QARİBAŞVİLİ İLƏ GÖRÜŞ

24 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrin 24-də Gürcüstanın Baş Naziri İrakli Qaribaşvili ilə görüşmüştür.

Baş Nazir İraklı Qaribaşvili SPECA-nun Zirvə görüşündə fəxri qonaq qismində iştirak üçün dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi, SPECA-nın 25 illiyi münasibətilə təbriklərini çatdırıldı. Gürcüstanın Baş Naziri Azərbaycanın SPECA-ya sədrliyi dövründə bu Zirvə görüşünün keçirilməsini yüksək qiymətləndirdi.

Dövlətimizin başçısı Gürcüstana səfərini və səfər çərçivəsində aparılan müzakirələri məmənuniyyətlə xatırlatdı.

Söhbət əsnasında Azərbaycan ilə Gürcüstan arasında mehriban dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmənunluq ifadə olundu. Trans-Xəzər nəqliyyat dəhlizinin inkişafi və bu xüsusda Gürcüstan, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürüncülük qabiliyyətinin artırılması məsələləri müzakirə edildi.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin artmasından məmənunluq ifadə olundu. Əməkdaşlığın perspektivləri və qarşılıqlı məraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

**BMT-nin MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİNİN
İQTİSADİYYATLARI ÜÇÜN XÜSUSİ
PROQRAMININ – SPECA-nın İŞTİRAKÇI
ÖLKƏLƏRİNİN DÖVLƏT VƏ HÖKUMƏT
BAŞÇILARININ ZİRVƏ GÖRÜŞÜNÜN
AÇILIŞI MƏRASİMİNDƏ İŞTİRAK**

Heydər Əliyev Mərkəzi

24 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrin 24-də Bakıda Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Programının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün açılışı mərasimində iştirak etmişdir.

Azərbaycan Prezidenti əvvəlcə Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılıdı.

Sonra birgə foto çəkdirildi.

Dövlətimizin başçısı Zirvə görüşündə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

Hörmətli dövlət və hökumət başçıları!

Hörmətli beynəlxalq təşkilatların nümayəndələri!

Xanımlar və cənablar!

Mən sizi səmimiyyətlə salamlayıram, qonaqlarımıza «Xoş gəlmisiniz!» deyirəm.

Bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Programının 25-ci ildönümüdür. Hazırda Azərbaycan SPECA-ya sədrlik edir. 25 il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsünə dəstək verdikləri üçün Mərkəzi Asiya ölkələrinin rəhbərlərinə təşəkkürümüz bildirirəm. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmenistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Mənim dəvətimlə bu gün Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının baş katibi fəxri qonaqlar qismində iştirak edirlər. Əminəm ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq.

SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, qurucu-

luq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.

Dünyada uğursuz, asılı, 2 və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşılurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmir, onların təleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.

Bu günlərdə BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlayıraq. BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilmişdir. Azərbaycan Etimad Fondu na 3,5 milyon ABŞ dolları ayıracaq.

SPECA həftəsi ərzində Bakıda təşkil olunmuş iqtisadi forum ölkələrimiz arasındaki biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir.

Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. Sentyabr ayında mən Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə ilk dəfə fəxri qonaq kimi dəvət olunmuşdım. Dəvətə görə bir daha təşəkkür edirəm. Hazırkı Zirvə görüşünü Düşənbə görüşünün məntiqi davamı kimi qiymətləndirirəm.

Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyaset kursunu həyata keçirməyə imkan yaratır. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıbdır.

Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.

Biz ölkəmizdə əlverişli investisiya mühiti yarada bilmışik. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da təxminən 200 milyard ABŞ dolları qeyri-enerji sektorunun payına düşür.

Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərqi-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərinən birinə çevrilibdir.

Hörmətli həmkarlar! Müstəqilliyimizin ilk illərində ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizi Ermənistən tərəfindən işğal edilmişdi. Ermənistən həyata keçirdiyi etnik təmizləmə siyaseti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdu.

30 ilə yaxın aparılan danışıqlar heç bir nəticə verməmişdir. Çünkü Ermənistən məqsədi işğali qoruyub saxlamaq idi. 2019-cu ildə Ermənistən baş nazirinin o vaxt işğal altında olan Xankəndi şə-

hərində «Qarabağ Ermənistandır və nöqtə» açıqlaması danışıqlar prosesini tamamilə məhv etdi.

2020-ci ilin noyabr ayında Azərbaycan xalqı öz tarixinin ən parlaq Qələbəsinə imza atdı. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistani məğlub etdi və işgala son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını özümüz təmin etdik.

Təəssüf ki, Ermənistən bundan sonra da öz öhdəliklərini yerinə yetirmədi. Azərbaycanın suveren ərazilərində Ermənistən silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingenti qalmaqdı idi. Onlar tərəfindən törədilmiş hərbi təxribatlar nəticəsində hərbçilərimiz həlak olmuşlar.

Buna cavab olaraq və «boz» zonaya son qoyulması məqsədilə bu il sentyabrın 19–20-də biz Qarabağda antiterror tədbirləri keçirdik. Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyduq. Bu tarixi Qələbə münasibətilə Azərbaycanı təbrik edən bütün ölkələrə təşəkkürümüz bildirirəm.

Hazırda işgaldən azad olunmuş ərazilərdə geniş-miqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köckünlər Böyük Qayıdış Programı

çərçivəsində öz dədə-baba yurdlarına qayıdırılar. 2026-ci ilin sonuna qədər 140 min keçmiş məcburi köçküň öz doğma evinə qayıdaq.

Bu ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird-yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxistanın hədiyyəsi – Kurmanqazı adına Yaradıcılıq Mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaq. Bu qardaşlıq dəstəyinə görə Şavkat Miromonoviç Mirziyoyevə və Kasım-Jomart Kemeleviç Tokayevə bir daha təşəkkürümüz bildirirəm.

Çıxışımın sonunda dövlət və hökumət başçılarına dəvətimi qəbul edib Zirvə görüşündə iştirak etdiklərinə görə bir daha təşəkkür edir və Zirvə görüşünün əlaqələrimizə yeni təkan verəcəyinə əminliyi-mi bildirirəm.

* * *

Sonra digər dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri çıxış etdirilər.

Qazaxistan Prezidenti Kasım-Jomart Tokayev çıxışında Zirvə görüşünün iştirakçı ölkələr arasında əməkdaşlığın daha da inkişafi üçün yaxşı zəmin yaradacağını vurğuladı.

K a s i m - J o m a r t T o k a y e v: Hörmətli dövlət başçıları, hörmətli iştirakçılar! İlk növbədə, mən SPECA Zirvə görüşünü gözəl Bakı şəhərində, Xəzər dənizinin mirvarisi olan şəhərdə təşkil etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Heydər ogluna dərin minnətdarlığını bildirmək istəyirəm. Onu da deyim ki, bugünkü Zirvə

görüşündə iştirak edən Mərkəzi Asiya ölkələrinin dövlət başçılarını və digər qonaqları salamlamaq istəyirəm.

Bu il SPECA xüsusilə Azərbaycanın təşkilatda sədrliyi ilə qeyd olunur. Düşünürəm ki, əldə edilən nəticələr bizim çox sahələrdə olan əməkdaşlığımız üçün yaxşı zəmin yaradacaq və bu, şəffaflıq, səmi-miyyət, qarşılıqlı etimad əsasında davam edəcək.

Qırğız Prezidenti Sadır Japarov BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Programına uğurlu sədrliyinə görə Azərbaycana təşəkkürünü bildirdi.

Sadır Japarov: Hörmətli cənab İlham Heydər oğlu, hörmətli nümayəndə heyətlərinin rəhbərləri, hörmətli xanımlar və cənablar!

İlk növbədə, ənənəvi qonaqpərvərliyə, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Programına fəal və uğurlu sədrliyinə və yubiley sammitimizin gözəl təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirirəm.

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə sədrlik dövründə bir çox məsələlərin müsbət həllinə nail ola bildiyi üçün minnətdarlığını ifadə etdi.

Emoməli Rəhmon: Zati-aliləri cənab İlham Əliyev, hörmətli xanımlar və cənablar, hörmətli həmkarlar!

İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti, dostum və qardaşım cənab İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm ki, bu Zirvə görüşünün ən yüksək səviyyədə təşkil olunmasını təmin

etmişdir. Qardaş Azərbaycanı BMT-nin Xüsusi Programına uğurla sədrlik etməsinə görə təbrik etmək istəyirəm.

Onu da qeyd etmək istəyirəm ki, şəxsən Siz, hörmətli İlham Heydər oğlu, ən azından SPECA istiqamətində iki əsas sıçrayışa müəllif oldunuz. Birinci, SPECA-nın son 25 illik tarixi dövründə onun ilk dəfə səviyyəsini iştirakçı ölkələrin dövlət başçıları səviyyəsinə qaldırdınız. İkinci, uzun müddət idi ki, bu Etimad Fondunun yaradılması alınmadı, Siz öz sədrlik ilinizdə bu məsələnin müsbət həllinə nail ola bildiniz.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Zirvə görüşünün üzv ölkələr üçün əhəmiyyətinə toxundu.

Ş a v k a t M i r z i y o y e v: Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin ünvanına söylənilən təşəkkür sözlərinə mən də qoşuluram. Bildiyiniz kimi, bu gün SPECA-nın Zirvə görüşü keçirilir və bizi burada səmimi-qəlbdən qəbul etdiyinə görə ona təşəkkürümüzü bildirmək istəyirəm.

Qeyd etmək istəyirik ki, müasir ticarət və logistika mərkəzləri, xüsusi iqtisadi zonalar sərhəd yerlərində tikilməkdədir. Bu baxımdan biz hörmətli İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş Azərbaycan rayonlarında tarixi ədalətin bərpa olunmasını yüksək dəyərləndirir və Azərbaycanın bu yerlərdə gördüyü inanılmaz quruculuq işini qeyd etmək istəyirik. Əslində əminəm ki, müsbət və perspektivli dəyişikliklər yeni imkanlar açacaq və regional əməkdaşlıq inkişaf edəcək.

Gürcüstanın Baş Naziri İraklı Qaribaşvili Bakıya Zirvə görüşünə dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

İ r a k l i Q a r i b a ş v i l i: Hörmətli Prezident, hörmətli Baş nazirlər!

Hörmətli Zirvə görüşünün iştirakçıları!

Çox sevdiyim Azərbaycanı və SPECA-nı burada salamlamaq istəyirəm.

Bu görüşdə fəxri qonaq qismində iştirak etmək mənim üçün böyük qürurdur. Əvvəlcə qonaqpərvərliyə görə cənab Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Gözəl şəhər olan Bakıya məni dəvət etdiyinizə görə minnətdaram.

Mən bu təşkilatın 25 illik yubileyi münasibətilə sizi təbrik etmək istəyirəm. Bu təşkilat regionun dayanıqlı inkişafı üçün gözəl bir platformadır.

Azərbaycan dəyərli qonşumuzdur və strateji tərəfdaşımızdır. Biz qürur hissi ilə demək istəyirik ki, artıq əsrlərdir ölkələrimiz arasında ən yüksək səviyyədə gözəl münasibətlər inkişaf etməkdədir.

Macarıstanın Baş Naziri Viktor Orban Prezident İlham Əliyevi həm bu regionda, həm də global siyasetdə şəxsi səylərinə görə təbrik etdi.

V i k t o r O r b a n: Hörmətli cənab Prezident!

Hörmətli həmkarlar!

Əvvəlcə mən Prezident Əliyevə bu dəvətə görə təşəkkürümü bildirmək istəyirəm. Gözəl Bakıya gəlmək mənim üçün çox xoş bir hadisədir. Mən Macarıstanın ən xoş salamlarını gətirmişəm və SPECA təşəbbüsünü bərpa etdiyinizə görə Sizə təbrik sözlərimi çatdırmaq istəyirəm.

Azərbaycan və Macarıstan arasında dostluq təkcə qaz ticərati üzərində qurulmuş dostluq deyil. Biz aramızda qardaşlıq münasibətlərini qururuq. Biz qardaş ölkələrik və bu yaxınlarda ölkələr arasında çox güclü enerji münasibətləri formalaşmışdır.

Biz cənab Prezident Əliyevin başladığı bu inkişafı dəstəkləyirik. İki ölkə arasında ticarət dövriyyəsi rekordlar vurmağa başlayıb. Biz sərmayə qoyuluşu sahəsində daha fəal olmaq istəyirik. Azərbaycandan ilk təbii qaz artıq Macaristana çatmışdır.

Yekunda, cənab Prezident Əliyev, mən bir daha Sizi həm bu regionda, həm qlobal siyasətdə şəxsi səylərinizə görə təbrik etmək istəyirəm. Siz qlobal siyasətdə öz tərəfinizdən qarşılıqlı etimad və hörmət prinsiplərini təşviq edirsiniz. Macaristan Mərkəzi Asiya iqtisadiyyatlarının inkişafında bütün formalarда iştirak etməyə hazırkı. Macaristan adından Sizə təşəkkürümü bildirmək istəyirəm.

Türkmənistan Nazirlər Kabinetinin Sədr müavini Xocamurad Gəldimuradov bugünkü Zirvə görüşünün region ölkələrinin iqtisadi inkişafı üçün çox gözəl imkanlar yaradan platforma olduğunu vurguladı.

Xocamurad Gəldimuradov: İlk növbədə, mən SPECA Zirvə görüşündə iştirak edənlərin hamısına və cənab Prezident İlham Əliyevə Prezident Sərdar Berdiməhəmmədovun salamlarını və bu tədbirin uğurla keçməsi arzularını çatdırıram.

SPECA-nın yaradılmasının 25 illik yubileyi münasibətilə hamınıizi səmimi-qəlbdən təbrik etmək istəyirəm. Bu, nadir bir platformadır, regionda olan

dövlətlərin iqtisadi inkişafına yönəlmış çox gözəl imkanlar yaradan platformadır.

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi Tatyana Molçan SPECA-nın üzvü olan ölkələr tərəfindən həlli vacib məsələlərin müzakirəsi baxımından bu tədbirin önəmini qeyd etdi.

Tatyana Molçan: İcazə verin, mən öz çıxışima Azərbaycan Respublikasına və xüsusən də cənab Prezident Əliyevə bizə göstərilmiş səmimi qonaqpərvərliyə görə və tədbiri – bu sammiti və ümumiyyətlə, SPECA həftəsini yüksək səviyyədə təşkil etdiklərinə görə minnətdarlığını bildirim.

Bildiyiniz kimi, SPECA 25 ildən sonra bu tədbirlərlə yeni təkan qazanır. Bu yaxınlarda BMT Baş Assambleyasının Nyu Yorkda keçirilmiş sessiyasında SPECA ilə bağlı xüsusi qətnamə qəbul olunmuşdur. Belə mühüm bir tarixlə mən Azərbaycanı və bütün digər iştirakçıları təbrik etmək istəyirəm.

Burada Etimad Fondunun yaradılması təşəbbüsü səsləndirildi. Biz də istərdik ki, bu məsələ mümkün qədər tez müddətdə öz həllini tapsın. Biz bilirik ki, burada daha çox könüllü surətdə vəsaitlər köçürülcəkdir. Azərbaycanın bununla bağlı könüllü şəkildə vəsaitlərin ayrılması qərarını alqışlayırıq. İnanırıq ki, digər tərəfdaşlar da bu nümunədən istifadə edəcəklər.

BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Armida Salsiya Alışahbana yüksək qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirdi.

Armida Salsiya Alışahbana: Mən bu əlamətdar Zirvə görüşünə ev sahibliyi etdiyinə görə

zati-aliləri cənab Prezident Əliyevə və Azərbaycan hökumətinə minnətdarlığını bildirmək istəyirəm.

Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd Əl-Budeyvi Zirvə görüşünün Körfəz Əməkdaşlıq Şurası ölkələri və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin gücləndirilməsinə təkan verəcəyini qeyd etdi.

Casim Məhəmməd Əl-Budeyvi: Xanımlar və cənablar, yekunda mən bir daha öz təşəkkürümü Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə çatdırmaq istəyirəm ki, o məni buraya dəvət edib. Azərbaycan hökumətinə və xalqına da dəvətə görə təşəkkür edirəm. Bu addım – hər iki tərəfin ümumi səyləri Körfəz Əməkdaşlıq Şurası ölkələri və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin gücləndirilməsinə yönəlibdir.

* * *

İlham Əliyev: Təşəkkür edirəm, əziz dostlar.

Hazırkı Zirvə görüşündə qəbul edilməsi üçün 2 sənəd layihəsi – Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı «Yol xəritəsi» SPECA iştirakçı ölkələrinin nümayəndə heyətləri arasında müzakirə edilmiş və bütün tərəflər üçün məqbul hesab edilə bilən mətnlər üzrə razılıq əldə olunmuşdur.

Sənədlərlə bağlı əlavə fikir varmı?

Təşəkkür edirəm.

Beləliklə, SPECA-nın Bakı Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta Dəhlizin rə-

qəmsallaşdırılması ilə bağlı «Yol xəritəsi» sənədləri qəbul edilmiş hesab olunur.

Bununla da Zirvə görüşü başa çatır.

Zirvə görüşündə iştirak etdiklərinə görə dövlət və hökumət başçılarına və beynəlxalq təşkilatların rəhbərlərinə təşəkkür edirəm. Sağ olun.

* * *

SPECA iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün yekunu olaraq Bakı Bəyan-naməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı «Yol xəritəsi» qəbul edildi.

**SPECA ZİRVƏ GÖRÜŞÜNDƏ İŞTİRAK
EDƏN DÖVLƏT VƏ HÖKUMƏT
BAŞÇILARININ ŞƏRƏFİNƏ TƏŞKİL
EDİLMİŞ NAHARDА İŞTİRAK**

24 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından noyabrin 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Programının – SPECA Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının şərəfinə rəsmi nahar verilmişdir.

Dövlətimizin başçısı və Zirvə görüşündə iştirak edən dövlət və hökumət rəhbərləri naharda iştirak etdilər.

ALBANIYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB BAYRAM BEQAYA

Hörmətli cənab Prezident!

Albaniya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlb-dən təbrik edirəm.

Diplomatik münasibətlərimizin qurulmasından ötən 30 ildə dost xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan–Albaniya dostluq əlaqələri möhkəmlənmiş, qarşılıqlı maraq doğuran əməkdaşlığımız dinamik inkişaf etmişdir.

Keçən il Azərbaycanın Albaniyada səfirliliyinin təsis edilməsi, habelə həyata keçirdiyimiz qarşılıqlı səfərlər dövlətlərarası münasibətlərimizin yeni müstəviyə keçməsinə, müxtəlif sahələrdə, xüsusilə də energetika sektorunda əməkdaşlığımızın genişlənməsinə təkan vermişdir.

İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq əlaqələrimizin gücləndirilməsi, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu bayram gündündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Alba-niya xalqına daim əmin-amanlıq və firavanlıq dilə-yirəm.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 noyabr 2023-cü il

**MAVRİTANIYA İSLAM
RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB MƏHƏMMƏD
ULD ŞEYX ƏL-QAZUANİYƏ**

Hörmətli cənab Prezident!

Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq dostluq münasibətlərimizin, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızın inkişafı yolunda bundan sonra da birgə səyələr göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

**İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 25 noyabr 2023-cü il

BAKIDA CÜDO ÜZRƏ MİLLİ KOMANDALAR ÜÇÜN TƏLİM- MƏŞQ MƏRKƏZİNDƏ ƏSASLI TƏMİRDƏN SONRA YARADILMIŞ ŞƏRAİTLƏ TANIŞLIQ

27 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrin 27-də Bakıda cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində əsaslı təmir-dən sonra yaradılmış şəraitlə tanış olmuşdur.

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev dövlət başçısına Təlim-Məşq Mərkəzində yaradılmış şəraitlə bağlı məlumat verdi.

Bu gün Azərbaycan dünyada həm də güclü idman ənənələri ilə tanınır. İdmanın inkişafı ölkəmizdə dövlət siyasetinin prioritet istiqamətlərindən biridir. Son illərdə inşa olunmuş nəhəng idman kompleksləri Azərbaycanın idman potensialının nümayişi, gənclərin bu sahaya meyilinin artması ilə nəticələnib. Bütün bunlar isə ilk növbədə, dövlət başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğıının bariz nümunəsidir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda dövlət siyasetinin əsas istiqamətlərindən biri kimi, idmanın inkişafı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqətdə saxlanılacaq. Azərbaycanın Bi-

rinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da idmançılara diqqəti idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Bildirildi ki, olimpiya növləri üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzi 1967-ci ildə istifadəyə verilib. Bir vaxtlar «Neftçi» təlim-məşq bazası kimi şöhrət tapan bu idman kompleksi şəhərin mərkəzində, Azadlıq prospekti 149 ünvanında yerləşir. İdman qurğusu fəaliyyətini bundan sonra cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzi kimi davam etdirəcək.

Diqqətə çatdırıldı ki, mərkəzdə əsaslı təmir və tikinti işləri yüksək keyfiyyətlə aparılıb və bu ilin noyabrında başa çatdırılıb. Ümumi ərazisi 2,2 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb. Təlim-Məşq Mərkəzi müasirliyi ilə diqqəti cəlb edir.

Mərkəzdə qadınlar və yeniyetmələr üçün böyük idman zalı yaradılıb. Burada eyni zamanda 60 idmançı məşq edə biləcək. Əsaslı təmir zamanı Təlim-Məşq Mərkəzinin uzunluğu 96 metr, eni 72 metr olan stadionunun süni ot örtüyü də dəyişdirilib. Həmçinin stadion müasir işıqlandırma sistemi ilə təchiz edilib.

Dövlət başçısı əsas binada yaradılmış şəraitlə də tanış oldu.

Burada kişilər və gənc oğlanlar üçün nəzərdə tutulmuş məşq zalında eyni vaxtda 100 idmançı məşq edə biləcək. Mərkəzdəki bütün məşq zalları Beynəlxalq Cüdo Federasiyasının standartlarına uyğun olan tətilmələr ilə təchiz olunub. İdman qurğusunun fiziki hazırlanmış zalı da ən yüksək standartlara cavab verir. Məşq-

çılərin otaqlarında da məhsuldar fəaliyyət üçün hər cür şərait yaradılıb.

Təlim-Məşq Mərkəzinin əhəmiyyətini artırıran amillərdən biri də burada 28 yerlik müasir hotel bölməsinin yaradılmasıdır. Hoteldə həm idmançıların, həm də məşqçilərin qalması və istirahəti üçün hər cür imkan vardır.

Mərkəzdə çalışacaq 50-dən artıq əməkdaş üçün də əsas binada hər cür şərait yaradılıb. Buradakı restoranda idmançılara yüksək səviyyədə xidmət göstəriləcək. Kompleksdə idmançıların sağlamlığı da nəzərə alınır. Həkim otağı, fizioterapiya və masaj otaqları idmançıların ilkin reabilitasiyası və müalicəsi üçün lazımi cihaz və avadanlıqlarla təchiz edilib.

İdman qurğusunun həyətində geniş abadlıq-qu-ruculuq işləri görünlüb, yaşıllıqlar salınıb.

Bu gün Azərbaycanda idmanın cüdo növünə maraq çox böyükdür. Beynəlxalq Cüdo Federasiyasının fəal üzvü olan Azərbaycan bu idman növünün inkişafında çox maraqlıdır. Bu da idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri medalların və ölkəmizdə keçirilən beynəlxalq turnirlərin sayında əksini tapıb. Xüsusilə də cüdo üzrə illik nəticələrə nəzər saldıqda görərik ki, Azərbaycan bu idman növündə 2023-cü ildə Avropa Gənclərinin Olimpiya Festivalında, Avropa və dünya çempionatlarında, eləcə də digər mötəbər yarışlarda tarixi qələbələrə imza atıb. Belə ki, Azərbaycan cüdoçuları il ərzində bütün yaş qrupları üzrə fərdi və komandalar arasında keçirilmiş beynəlxalq yarışlarda ümumilikdə 233 medal əldə ediblər. Bu medallardan 73-ü qızıl, 53-ü gümüş və 107-si bürünc olubdur.

Regionlarda da cüdo üzrə infrastrukturun təkmilləşdirilməsi Azərbaycan Cüdo Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biridir. Belə ki, 2023-cü ildə Gəncə, Ağstafa, Zaqatala, Goranboy, Zəngilan rayonunun Ağalı kəndi, Sabirabad, Zirə və Sumqayıtda cüdo zalları istifadəyə verilib. Respublikamızın bir neçə şəhər və rayonlarında isə cüdo zallarının təmiri davam etdirilməkdədir.

ABŞ DÖVLƏT KATİBİ ENTONİ BLINKEN İLƏ TELEFONLA GÖRÜŞ

27 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə noyabrin 27-də ABŞ Dövlət katibi Entoni Blinken telefonla zəng etmişdir.

Söhbət zamanı Prezident İlham Əliyev qeyd etdi ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addimlar Azərbaycan – ABŞ münasibətlərinə ciddi zərər vurub.

Dövlətimizin başçısı 2023-cü il noyabrin 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O'Braynun Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirdi.

Azərbaycan tərəfinin ABŞ-in Azərbaycana münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və «ikitərəfli münasibətlərimizdə «əvvəlki kimi» ola bilməz» bəyanatını nəzərə aldığı, bunu adekvat cavablandırıldığı vurgulandı.

Prezident İlham Əliyev Azərbaycan Xarici İşlər Nazırlığının noyabrin 16-da bununla əlaqədar açıqlama verdiyini, Azərbaycan tərəfinin də öz növbə-

sində, ABŞ-dan olan yüksək səviyyəli səfərləri ləğv etdiyini xatırlatdı.

Dövlət katibi Blinken münasibatlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O'Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş etdi. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşdı ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul etdi.

Bununla yanaşı, qeyd olundu ki, sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təkliflər Ermənistən tərəfindən noyabrın 21-də cavablandırılıb. Beləliklə, Ermənistən öz cavabını 70 gün gecikdirib. 70 günlük gecikdirmə bir daha nümayiş etdirir ki, Ermənistən sülh müqaviləsinin mətnindən danişqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir.

Danişqlar zamanı tərəflər, həmçinin noyabrın 30-da Azərbaycan–Ermənistən şərti sərhədində keçiriləcək dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti görüşünə dair fikir mübadiləsi apardılar.

**RUMİNİYA PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB
KLAUS VERNER İOHANNİSƏ**

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan–Ruminiya münasibətləri xoş ənənələrə malikdir. Bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimizin hazırkı inkişaf səviyyəsi və gündən-günə genişlənməsi məmənunluq doğurur.

Bu gün ölkələrimiz arasında əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur. İnanıram ki, son dövrdə həyata keçirilən ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, müntəzəm temaslar strateji tərəfdəşlığıımızın möhkəmlənməsinə, siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə birgə fəaliyyətimizin geniş potensialından daha səmərəli istifadə olunmasına mühüm töhfə verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Ruminiya xalqına daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 28 noyabr 2023-cü il

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN PREZİDENTİ ƏLAHƏZRƏT ŞEYX MƏHƏMMƏD BİN ZAİD ƏL-NƏHƏYYANA

Əlahərzət!

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmənunluq duyuram.

Fürsətdən istifadə edərək, ölkənizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çerçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransının rəsmi açılışı münasibətilə də Sizi təbrik edir, tədbirin işinə uğurlar diləyirəm.

Dini və mədəni köklərlə bir-birinə bağlı olan Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi məmənunluq doğurur. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası əlaqələrimiz gündən-günə daha da möhkəmlənir, tərəfdaşlığımızın əhatə dairəsi genişlənir.

Aramızdakı fəal siyasi dialoq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Ölkələrimizin dostluq ənənələrinin qorunub saxlanılmasında, ikitərəfli münasibətlərimizin bugünkü səviyyəyə yüksəlməsində Sizin böyük əməyiniz vardır.

Biz dost ölkə və etibarlı tərəfdaşımız olan Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimizin dərinləşməsinə xüsusi əhəmiyyət verir, bиргə fəaliyyətimizi yeni məzmunla zənginləşdirmək əzmindəyik. Bu yaxınlarda ölkənizin «Masdar» şirkəti tərəfindən tikilən və regionda ən böyük Günəş elektrik stansiyası olan Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılışı qardaşlıq əlaqələrimizin növbəti bariz təzahürüdür.

Əminəm ki, möhkəm təməllər üzərində qurulmuş ikitərəfli münasibətlərimiz və səmərəli, çoxşaxəli əməkdaşlığımız xalqlarımızın mənafeləri naminə bundan sonra da bиргə səylərimizlə uğurla inkişaf etməyə və güclənməyə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim əmin-amallıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 29 noyabr 2023-cü il

LAOS XALQ DEMOKRATİK RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB THONQLUN SİSULİTƏ

Hörmətli cənab Prezident!

Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Laos arasında dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amənlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 29 noyabr 2023-cü il

DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİNİN YENİ İNZİBATI BİNALARININ AÇILIŞI MƏRASİMİ

29 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışı mərasimində iştirak etmişdir.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısına məlumat verildi ki, inşası-na 2021-ci ilin martında başlanılmış inzibati binaların tikintisi bu ilin avqustunda yekunlaşmışdır. İnşaat işləri müasir standartlara uyğun aparılıb, binalar bütün zəruri avadanlıq və inventarlarla təmin olunub, burada əməkdaşların xidməti fəaliyyətlərini səmərəli həyata keçirmələri üçün hər cür şərait yaradılıb.

Əvvəlcə foyedə quraşdırılmış monitorda son illər ərzində Dövlət Təhlükəsizliyi Xidmətinin mərkəzi aparatında və ərazi orqanlarında aparılan əsaslı tikinti-quruculuq işlərindən bəhs edən videoçarx nümayiş olundu.

Bildirildi ki, binanın giriş hissəsində ümummilli lider, Azərbaycanın təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu orqanların inkişafında müstəsna xidmətləri

olan Heydər Əliyevin barelyefi qoyulub, ulu öndərin arxiv sənədlərinin nümayiş olunduğu guşə və dahi şəxsiyyətin mənali ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanlarındakı fəaliyyətini əks etdirən fotosəkillərdən ibarət stend yaradılıbdır.

Sonra dövlətimizin başçısı xarici xüsusi xidmət orqanları ilə qurulan tərəfdarlıq münasibətlərinin səviyyəsini və tarixini simvolizə edən muzeydə sərgilənən eksponatlara baxdı.

Qeyd edildi ki, binada Dövlət Təhlükəsizliyi Xidmətinin mərkəzi aparatının bəzi struktur bölmələrinin yerləşdirilməsi nəzərdə tutulur. Bina iş və iclas otaqlarından, rəhbər və şəxsi heyət üçün ikimərtəbəli yeməkxananadan ibarətdir.

Dövlətimizin başçısı xidməti otaqlarla və burada əməkdaşlar üçün yaradılmış şəraitlə yaxından tanış oldu.

Ali Baş Komandan İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstəsinin istifadə etdiyi xüsusi vasitələrə, silahlara, avadanlıqlara, dron cihazlarına və xüsusi təyinatlı avtomobilərə də baxış keçirdi.

Həmçinin Azərbaycan Prezidentinə digər inzibati binada yerləşən və ən son texnoloji yenilikləri özündə birləşdirən Kriminalistika, Əməliyyat və Şəbəkə İdarəetmə mərkəzləri təqdim olundu, cinayət işlərinin təhqiqatı və müvafiq əməliyyat tədbirlərinin həyata keçirilməsi istiqamətində bu mərkəzlərin imkanları barədə məruzə edildi.

Prezident İlham Əliyev şəxsi heyətin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış və

müasir idman avadanlıqları ilə təchiz edilmiş mərkəzlə də yaxından tanış oldu.

Sonda Prezident İlham Əliyev şəxsi heyətə xidməti fəaliyyətlərində uğurlar arzuladı, əməkdaşların öz vəzifələrini bundan sonra da layiqincə yerinə yetirəcəklərinə inamını ifadə etdi.

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNƏ SƏFƏR

30 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28 çərçivəsində təşkil olunmuş Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliliklərinə səfər etmişdir.

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN PREZİDENTİ ŞEYX MƏHƏMMƏD BİN ZAİD ƏL-NƏHƏYYAN İLƏ GÖRÜŞ

Dubay

30 noyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrin 30-da Birləşmiş Ərəb Əmirliliklərinin Prezidenti şeyx Məhəmməd bin Zaid əl-Nəhəyyan ilə görüşməşdir.

Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliliklərinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28-ə ev sahibliyi etməsi və bu tədbirin yüksək səviyyədə təşkil olunması münasibətilə şeyx Məhəmməd bin Zaid əl-Nəhəyyana təbriklərini çatdırıldı.

Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlilikləri arasında dostluq və qardaşlığa əsaslanan əlaqələrin hərtərəfli inkişafından məmnunluq ifadə olundu.

Birləşmiş Ərəb Əmirliliklərinin «Masdar» şirkətinin sərmayəsi ilə 230 MVt gücündə Qaradağ Günsə Elektrik Stansiyasının təsis edilməsi və onun açılışı mərasimində Birləşmiş Ərəb Əmirliliklərinin 4 nazirinin iştirakı ölkələrimiz arasında qardaşlığın bariz nümunəsi kimi qiymətləndirildi. Birləşmiş Ərəb Əmirliliklərindən olan tərəfdəşlarla imzalanmış sazişlərə uyğun

olaraq bərpa olunan enerjinin 10 qıqavata çatdırılacağı vurğulandı.

Söhbət zamanı ölkələrimiz arasında yaradılmış birgə İnvestisiya Fonduun əhəmiyyəti qeyd edildi, bunun iqtisadi-ticari əlaqələrimizin və qarşılıqlı sərmayə sahəsində əməkdaşlığın inkişafına mühiüm töhfə verəcəyi bildirildi.

SOCAR ilə Əbu-Dabi Milli Neft Şirkəti – ADNOC arasında uğurlu əməkdaşluğun və birgə layihələrdə iştirakın əhəmiyyəti vurğulandı.

Birləşmiş Ərəb Əmirliklərinin «AD Ports Group» şirkətinin Azərbaycan ilə limanlararası, gəmiçilik, nəqliyyat, logistika sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu, Orta Dəhliz istiqamətində nəqliyyat-logistika sahəsində tərəfdaşlığın böyük perspektivlərinin olduğu qeyd edildi.

Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini Azərbaycana səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.

Görüşdə regional məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

**BMT-nin İQLİM DƏYİŞİKLİYİ ÜZRƏ
ÇƏRÇİVƏ KONVENTSİYASININ TƏRƏFLƏR
KONFRANSININ 28-ci SESSİYASI – COP28
ÇƏRÇİVƏSİNĐƏ TƏŞKİL OLUNMUŞ
DÜNYA İQLİM FƏALİYYƏTİ SAMMİTİNİN
AÇILIŞI MƏRASİMİNĐƏ İŞTİRAK**

Dubay

1 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 1-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28 çərçivəsində təşkil olunmuş Dünya İqlim Fəaliyyəti Sammitinin açılışı mərasimində iştirak etmişdir.

Birləşmiş Ərəb Əmirliliklərinin Prezidenti şeyx Məhəmməd bin Zaid əl-Nəħəyyan və BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısını qarşıladılar.

Sonra birgə foto çəkdirildi.

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN MİLLİ GÜNÜ MÜNASİBƏTİLƏ TƏŞKİL OLUNMUŞ TƏDBİRDƏ İŞTIRAK

Dubay

2 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 2-də Birləşmiş Ərəb Əmirliliklərinin Milli Günü münasibətilə təşkil olunmuş tədbirdə iştirak etmişdir.

**TAYLAND KRALI ƏLAHƏZRƏT
MAHA VAJİRALONGKORN
PHRA VAJİRAKLAOCHAUYUHAYA**

Əlahəzrət!

Tayland Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Tayland Krallığının dost xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

**İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 2 dekabr 2023-cü il

**MALAYZİYANIN ÖLKƏMİZDƏ
YENİ TƏYİN OLUNMUŞ
FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ
SƏFİRİ AHMAD KAMRİZAMIL
BİN MOHD RZA İLƏ GÖRÜŞ**

4 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 4-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanın etimadnaməsini qəbul etmişdir.

Etimadnaməni qəbul etdikdən sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Ahmad Kamrizamil Bin Mohd Rza Malayziya Kralı əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Ahmad Şah əl-Mustain Billahın və Malayziyanın Baş Naziri Ənvər İbrahimin salamlarını dövlətimizin başçısına çatdırıldı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Malayziya Kralına və Baş Nazirinə çatdırmağı xahiş etdi.

Siyasi münasibətlərimizin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı əlaqələrimizin daha da fəallaşdırılmasının və əməkdaşlığımızın yeni isti-

qamətlərinin, o cümlədən investisiya, qarşılıqlı ticarət, humanitar sahələrdə müəyyənləşdirilməsinin zəruriliyini bildirdi.

Beynəlxalq institutlar çərçivəsində əməkdaşlığıımızdan məmənunluğunu ifadə edən Prezident İlham Əliyev BMT, İslam Əməkdaşlıq Təşkilatı, «Qosullama Hərəkatı»nda ölkələrimizin bir-birini dəstəkləməsinin önemini vurguladı və bunu qardaşlıq əlaqələrimizin yaxşı nümunəsi kimi dəyərləndirdi.

Dövlətimizin başçısı eyni zamanda, iqtisadi əlaqələrin genişləndirilməsinin də vacibliyinə toxunaraq, qarşidan gələn illərdə nazirlər, hökumət nümayəndələri, biznes dairələri arasında qarşılıqlı səfərlərin təşkilinin bu işə xidmət edə biləcəyini diqqətə çatdırdı. Prezident İlham Əliyev səfirin Azərbaycanda fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini qeyd edərək, ona işində uğurlar arzuladı.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurguladı, turizm, ticarət və digər sahələrdə əlaqələrin möhkəmlənəcəyinə ümidi varlığını ifadə etdi.

Diplomat bildirdi ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyur. O, dövlətimizin başçısının çox xarizmatik və uzaqgörən bir lider olduğunu vurguladı.

Ahmad Kamrizamil Bin Mohd Rza əlaqələrimizin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Söhbət zamanı ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq, mədəni-humanitar münasibətlərin genişləndirilməsi məsələləri müzakirə olundu, birbaşa aviareyslərin həyata keçirilməsi, Azərbaycan–Malayziya iqtisadi əlaqələrinin genişləndirilməsi üçün hökumətlərərəsi birgə Komissiyanın yaradılması məsələlərinə toxunuldu.

FİNLANDİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB SAULİ NIİNİSTÖYƏ

Hörmətli cənab Prezident!

Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Bu bayram gündündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 4 dekabr 2023-ciü il

**ADA UNIVERSİTETİNİN VƏ BEYNƏLXALQ
MÜNASİBƏTLƏRİN TƏHLİLİ
MƏRKƏZİNİN BİRGƏ TƏŞKİLATÇILIĞI
İLƏ KEÇİRİLMİŞ «QARABAĞ: 30 İLDƏN
SONRA EVƏ DÖNÜŞ. NAILİYYƏTLƏR
VƏ ÇƏTİNLİKLƏR» FORUMUNDA İŞTİRAK**

ADA Universiteti

6 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş «Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər» Forumunda iştirak etmişdir.

H a f i z P a ş a y e v (ADA Universitetinin rektoru): Zati-aliləri Prezident İlham Əliyev!

ADA Universitetinin təşkil etdiyi forumun hörmətli iştirakçıları!

Cənab Prezident, bu gün Sizi və bütün iştirakçıları bu tarixi dövrdə universitetimizdə salamla-maqdan böyük şərəf və məmənunluq duyuram. Biz qürur hissi ilə deyə bilərik ki, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu mühüm nailiyyət Sizin uzaqgörən liderliyiniz sayəsində mümkün olubdur. Prezident İlham Əliyevin

uzunmüddətli səyləri ilə bütün Azərbaycan cəmiyyəti vahid amal naminə səfərbər oldu. Bu qətiyyətli Qələbə Qarabağın 30 illik işgalinə son qoydu. Cənab Prezident, icazə verin, Sizi bu misilsiz nailiyyət münasibətilə təbrik edim və Sizə Qarabağın bərpası və yenidən qurulması işində uğurlar dileyim.

Qarşımızda nəhəng vəzifə vardır. İnfrastruktur layihələri ilə yanaşı, əsas vəzifə azərbaycanlı məcburi köçkünlərin rahat qayıdışı və məskunlaşmasıdır. 1 milyona yaxın azərbaycanlı işğalin qurbanı olub, onların evləri talan edilib və dağdırılıbdır.

Hökumətin tapşırığı əsasında son 3 il ərzində ADA Universitetinin tədqiqatçıları məcburi köçkün ailələri ilə görüşərək, onların ehtiyacları və prioritetlərini daha yaxşı anlamaq üçün müxtəlif sorğular aparmışlar. Onların əksəriyyəti doğma şəhər və kəndlərinə qayıdışla bağlı istək ifadə etmişlər. Dünen forum iştirakçıları azad olunmuş Zəngilan rayonunun «ağillı» və ekoloji cəhətdən təmiz Ağalı kəndindəki inkişafın şahidi olmuşlar.

Məşhur beynəlxalq tədqiqat mərkəzlərini təmsil edən 60-dan artıq xarici qonağın iştirak etdiyi bu forum qayıdış prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektlərini və Azərbaycanda beynəlxalq təcrübənin tətbiqini müzakirə etməyə imkan verəcək.

Cənab Prezident, forum iştirakçıları ilə görüşməyə razılıq verdiyinizə və məcburi köçkünlərin qayıdışı ilə bağlı müzakirədə iştirak etdiyinizə görə Sizə təşəkkür edirəm. Bu mövzuda Sizin baxışınız bizim regionumuz və daha geniş coğrafiya ilə məşğul olan bütün

təhlilçilər və tədqiqatçılar üçün çox faydalı olacaqdır. Zati-aliləri, söz Sizindir.

İlhəm Əliyev: Təşəkkür edirəm. Xanımlar və cənablar, sabahınız xeyir. Əvvəlcə rektor Hafiz Paşaevə dəvətə görə təşəkkür edirəm. İlk dəfə deyil ki, mən ADA Universitetinin forumunda iştirak edirəm, hər birində iştirak etmişəm. Sonuncu dəfə biz bu ilin may ayında bir qrup beynəlxalq mütəxəssis ilə Şuşada görüşdük və şadam ki, bu dəfə siz Azərbaycanın daha bir azad edilmiş bölgəsi olan Zəngilana səfər etdiniz, bərpa və məskunlaşma işlərinin şahidi oldunuz. Mən belə toplantıları faydalı hesab edirəm, çünki bu temas vaxtı biz bir sıra vacib məsələləri müzakirə edirik. Mən də beynəlxalq ekspert dairələrində regionumuzda cərəyan edən son proseslərlə bağlı hansı sualların olduğunu daha da yaxşı anlayıram.

Regionda vəziyyət dəyişir və xeyli dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Bu təbiidir, çünki Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməli idik. Biz bunu sülh yolu ilə etmək istəyirdik. 30 il Ermənistanla münaqışəni dinc yolla həll etmək üçün çalışdıq. Təəssüflər olsun ki, mümkün olmadı. Bunu bir çox səbəbi var idi və biz onları ötən görüşlərimizdə ətraflı şəkildə müzakirə etmişik.

May ayındaki sonuncu görüşümüzdən bu yana – tam bu heyətlə deyil, ancaq Şuşada olan iştirakçıların əksəriyyəti bu gün buradadır – bizim hələ də ümidişimiz var idi ki, Ermənistan rəhbərliyini özünün beynəlxalq öhdəliklərini əməl etməyə inandır-

maq mümkün olacaq. Xüsusilə də 2020-ci il noyabrın 10-u erkən saatlarda mənim, Rusiya Prezidentinin və Ermənistənən baş nazirinin imzaladığı Bəyanatla bağlı. Biz ümid edirdik ki, onlar öz imzalarına hörmət edəcək və uzun müddət davam edən qarşıdurmaya son qoymaq üçün vacib addımlar atacaqlar. Başqa sözlə desək, onlar öz qoşunlarını Qarabağdan çıxarmalı idilər. Onlar müxtəlif səbəblərdən bunu etmədilər.

Biz 2 il yarım bundan əvvəl suverenliyimizi bərpa edərkən gözlədiyimizin şahidi olduq – Qarabağda Ermənistana məxsus böyük sayda hərbçilər var idi və onlar orada beynəlxalq hüquqa məhəl qoymadan yerləşdirilmişdilər. Onların sayı 15 minə yaxın idi. 3 il ərzində biz səbirli davrandıq, ümid edirdik ki, nəhayət, bu vəziyyətin həll yolu tapılacaq. Biz dərk edirdik ki, vəziyyət anormaldır və İkinci Qarabağ müharibəsi bitəndən sonrakı dövrdə təklifimiz çox aydın idi – Qarabağda yaşayan insanların iki seçimi var. Biri Azərbaycan vətəndaşları olmaqdır və biz bunun üçün hüquqi və təhlükəsizlik çərçivəsi yaradırıq. Yaxud yaşayış üçün başqa yer tapsınlar. Başqa seçim yoxdur. Digər seçim isə özlərinin hesab etmədikləri ölkədə yaşayış və işləmək üçün icazənin alınmasıdır. Bu seçimlər verilmişdi və təəssüflər olsun ki, bizim müraciətlərimiz və bəyanatlarımız lazımı şəkildə dəyərləndirilmədi.

May ayında Şuşadakı görüşümüzdən sonra ayın sonunda Laçına qayıtmış keçmiş məcburi köçkünlərlə görüşdə mən vəziyyətlə bağlı mövqemi ifadə etdim və bildirdim ki, bu məsələnin normal həll yo-

lunu tapmaq üçün imkan var. Onu da dedim ki, separatçılardan liderlerinin təslim olacağı təqdirdə onların amnistiyaya düşmək fürsəti olacaqdır. Bu, ictimai bəyanat idi. Təəssüflər olsun ki, bir daha mənim sözlərim lazımi şəkildə qiymətləndirilmədi. Həzirdə separatçılardan liderləri Azərbaycandadırlar. Onlar burası gəlmək istəyirdilər. Onlar bizi hədələyirdilər ki, buraya tank üzərində gələcəklər. Bu gün isə Azərbaycanın ədliyyəsinin hökmünü gözləyirlər.

Buna baxmayaraq, biz ümidi edirdik ki, Qarabağ ermənilərinin nümayəndələri ilə temaslar qura biləcəyik. Lakin orada «hakimiyyəti» inhisara götürmüş adamlar buna imkan vermədilər. Bundan əlavə, iki hadisə baş verdi ki, bu bizim üçün sonuncu, qırmızı xəttin keçilməsi demək idi. Birincisi, Ermənistanın baş nazirinin «Dağlıq Qarabağ respublikası»nın dırnaqarası müstəqilliyi münasibətilə təbərki ididir ki, bu, Ermənistanın baş nazirinin dedikləri və imzaladığı ilə tam ziddiyyət təşkil edirdi. Keçən ilin oktyabrında Ermənistanın baş naziri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdır, həmin ruhda olan çoxsaylı bəyanatlardan sonra separatçılara təbrik göndərmək tamamilə qəbul edilməz və ziddiyyətli idi.

İkinci və sonuncu qırmızı xətt isə həmin hadisədən bir həftə sonra «Dağlıq Qarabağ respublikası»nın «prezidenti»nin seçiləri ididir ki, bu da İkinci Qarabağ müharibəsindən sonra əldə olunmuş şifahi razılıqların tamamilə pozulması oldu. Razılıq ondan ibarət idi ki, həmin ərazidə hər hansı dəyişikliklər baş verməyəcək.

Beləliklə, bir gündən də az sürən antiterror əməliyatlı bizə imkan verdi ki, suverenliyimizi bərpa edək. Yeri gəlmışkən, əməliyyat elə tərzdə aparılmışdır ki, mülki infrastruktura zərər dəyməyib və dinc əhalı arasında itkilər olmayıb. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistən ordusu silahları yerə qoyan kimi biz dayanacaqıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olduqlarını bəyan etdikdən sonra bütün fəaliyyətlər dayandırıldı.

Beləliklə, bu bizim may ayında sonuncu görüşümüzdən sonra baş vermiş ən mühüm hadisələr idi. İndi isə biz bir neçə beynəlxalq çəğirişla üz-üzəyik. Təəssüflər olsun ki, biz tərəfdəş hesab etdiyimiz bəzi ölkələr tərəfindən anlaşılmazlıq görürük və biz mövqemizi izah etməyə çalışırıq. Həm də izah edirik ki, beynəlxalq hüquq normaları hər kəs üçün mütləqdir və selektiv yanaşmaya yol vermək olmaz. Azərbaycan nə edibsə, BMT Nizamnaməsinin özünü müdafiə ilə bağlı 51-ci maddəsinə uyğun olaraq edib. Bu, beynəlxalq hüquqa əsasən olunub və istənilən ölkə kimi, Azərbaycanın da suveren hüququ var ki, ərazisinə tam nəzarət etsin.

Siz dünən Zəngilanda olmusunuz. Bilirəm ki, mənim azad olunmuş ərazilərdəki nümayəndələrim yenidən qurulma və bərpa işləri ilə bağlı sizə məlumat veriblər və bununla bağlı təfərrüata varmağa ehtiyac görmürəm. Əlbəttə, bununla bağlı suallarınız olarsa, cavab verməyə hazırlam. Ancaq bununla vaxtınızı almaq istəmirəm. Çünkü son 3 ildə görülən

işlərdən danışsam, vaxtımız başa çatar. Çıxışımı burada dayandırırm, müzakirəmizi davam edək.

Hikmət Hacıyev (*Prezidentin köməkçisi*): Cənab Prezident, icazənizlə, tədbirimizin sual-cavab hissəsinə keçək. İştirakçılardan xahiş edirəm özlərini təqdim etsinlər, hansı təşkilatı və ölkəni təmsil etdiklərini bildirsinlər. Birinci sual səfir Metyu Brayzadandır.

Metyu Brayza: Cənab Prezident, mən Ceyms-taun Fondunu təmsil edirəm. Bilirəm ki, yenidən qurulma işləri haqqında danışmayacaqıq. Mən dərin təəssürat altındayam. Strateji planlaşdırma, nəhəng icra və əlaqələndirmə prosesi, minatəmizləmə, infrastrukturun bərpası və insanların geri qaytarılması – bütün bunlar haqqında az öncə rektorla da danışdıq. Bizim yaşadığımız dövrdə dünyanın heç bir yerində darmadağın edilmiş geniş bir ərazinin yenidən qurulduğu ikinci belə məkan yoxdur. Bu, görünməmiş haldır və biz bunun şahidi oluruq, buna görə də Sizə təşəkkür edirik. Mənim həm sualım, həm də şərhim olacaq.

Mən uzun müddət bu münaqişə ilə məşğul idim və bilirəm, hər zaman Azərbaycanın, şəxsən Sizin mövqeniz ondan ibarət idi ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa olunsun, azərbaycanlı məcburi köçkünlər öz yurdlarına qayıtsınlar. Bununla yanaşı, Siz istəyirdiniz ki, erməni əhalisi də qayıtsın, qalsın və yenidən azərbaycanlılarla qonşu olsun. Müharibə zamanı Siz bir neçə müsahibədə bunu qeyd etmişdiniz. Baş nazir Paşinyan bunu dərk edirmi və özünün seçicilərini buna inandırmağa çalışır mı?

İlhəm Əliyev: Birincisi, şahidi olduğunuz yenidən qurulma işləri və planlarımızla bağlı xoş sözlərə görə təşəkkür edirəm. Biz əlimizdən gələni edirik ki, keçmiş məcburi köçkünlər üçün ən yaxşı şərait yaradılsın. Onlar buna layiqdirlər, çünki 30 il çətin şəraitdə yaşayıblar. Burada söhbət təkcə fiziki durumdan getmir. Söhbət 30 il ərzində doğma evlərindən məhrum edilmiş insanların psixoloji vəziyyətindən gedir. Onlar geri qayıtmaq vaxtını gözləyirdilər və bu gün biz əraziləri azad etdiyimiz üçün əlimizdən gələn hər şeyi edirik ki, prosesi sürətləndirək. Biz təhlükəni də yaxşı anlayırıq. Siz minaları qeyd etdiniz, bu, ən böyük təhlükələrdən biridir. Eyni zamanda, biz hər şeyi lazımı qaydada etmək istəyirik. Proses mümkün qədər tez getməlidir, lakin fikrimiz ondan ibarətdir ki, burada ən yaxşı memarlıq təcrübəsi və ən yaxşı texnologiya, o cümlədən «yaşıl» texnologiya tətbiq edilməlidir ki, yaşayış üçün ən yaxşı şərait yaradılsın.

Beləliklə, azad olunmuş ərazilər şəhərlərin inşası baxımından yeni yanaşma nümayiş etdirəcək. Hesab edirəm ki, bu təcrübə müəyyən dərəcədə bizimlə eyni vəziyyətdə olan bir çox ölkələr və şəhərlər üçün faydalı olacaqdır.

Əsas məsələ keçmiş məcburi köçkünlər üçün yaxşı şərait və iş yerləri yaratmaqdır. Yeri gəlmışkən onu da deyim ki, iş yerlərinin yaradılması vacib sahələrdəndir və biz qayğılış prosesini planlaşdırarkən diqqətimizi buna yönəldirik. Beləliklə, geri qayıdan insanların əksəriyyəti artıq işlə təmin edilib və bu bir

daha onu nümayiş etdirir ki, bizim yanaşmamız hərtərəflidir.

Sualınıza gəldikdə deyə bilərəm ki, İkinci Qarabağ müharibəsinin bitməsindən sonrakı 3 il ərzində mən ictimai şəkildə bəyan edirdim ki, biz Qarabağda yaşayan erməniləri öz vətəndaşımız hesab edirik. Biz düşünürük ki, onlar separatçıların liderləri tərəfindən manipulyasiya edilirlər. Biz onlara həmin ərazidə qalmaq və yaşamağa davam etmək üçün şərtlərimizi təklif etdik. Dediym kimi, bu tamamilə beynəlxalq hüquqa uyğun idi. Onların edəcəkləri yeganə iş Azərbaycan vətəndaşlığı üçün müraciət etmək idi. Onların hüquqları və təhlükəsizliyi məsələləri də nəzərə alınmışdı. Biz dəfələrlə demişdik ki, onların təhlükəsizliyi Azərbaycanın Konstitusiyasına uyğun və beynəlxalq təşkilatlar karşısındaki öhdəliklərimizə əsasən təmin ediləcək. Hüquqlara gəldikdə, biz ictimai şəkildə bəyan etmişdik ki, onların hüquqları da məhz bu şəkildə təmin ediləcək. Proses uzun çəkdi və dərk etdik ki, bizimlə Qarabağda yaşayan ermənilər arasında bir növ, sədd var. Bilmirəm, bu sədd Ermənistən hökuməti və ya separatçılar tərəfindən yaradılıb. Daha sonra qərara gəldik ki, danışmağa başlamaq lazımdır və mən parlamentin üzvü olan bir nəfəri Prezidentin xüsusi nümayəndəsi təyin etdim və onun vəzifəsi Qarabağ erməniləri ilə danışmaqdan ibarət idi. Biz hətta ilk görüşün Rusiya sülhməramlılarının o zaman hələ də işğal altında olan Xocalıdakı bazasında keçirilməsinə razılıq verdik. Bu görüş baş tutdu. Həmin ilk görüşdə onlara təklif etdik ki, qalsınlar və ineqrasiya etsinlər. Mənim dəfələrlə istifadə etdiyim reinteqrası-

ya sözü istehza ilə qarşılandı, həm Ermənistan hakimiyyəti, həm də separatçılar tərəfindən. Həmin separatçılar ki, bu gün təcridxanada verdiktə gözləyirlər. Biz təklif etdik ki, ikinci görüş Yevlax şəhərində keçirilsin, o, Qarabağa yaxın, maşınla bir saatlıq məsafədə yerləşir və bu görüşlər müntəzəm olsun. Təessüflər olsun ki, Qarabağ erməniləri, yəni özlərini lider hesab edənlər bundan imtina etdilər. Bir neçə dəfə, ən azı 2 dəfə biz ictimai şəkildə bəyan etdik ki, onları dəvət edirik, lakin onlar imtina etdilər.

Bələliklə, heç bir təmas yox idi. Onlar bizimlə danışmaq belə, istəmirdilər. Daha sonra biz digər kanallardan istifadə etmək qərarına gəldik. Biz bunu bəyan etdik və reinteqrasiya ilə bağlı təklifimizi açıqladıq. Bu məlumat dərc edilib, siz onu tapa bilərsiniz. Hər kəs onunla tanış ola bilər. Biz reinteqrasiyaya dair elektron portal yaratdıq ki, orada Azərbaycan vətəndaşlığını almaq istəyən hər kəs qeydiyyatdan keçə bilər. Onlara təklif etdiyimiz bütün hüquqlarla bağlı əlavə məsləhətləşmələr də aparılacaqdı. Onlara təklif etdiklərimizin hamısı tamamilə qəbul edilən idi və ən yaxşı təcrübəyə əsaslanırdı – milli azlıqlarla bağlı Avropa Konvensiyası, dil ilə bağlı Avropa Konvensiyası, ana dilində təhsil, dini hüquqlar, mədəni hüquqlar, bələdiyyə hüquqları. Onlara bələdiyyə seçkiləri vasitəsilə nümayəndələrini seçmək təklif edildi. Biz onlara mesaj verdik ki, 2024-cü ildə bələdiyyə seçkiləri keçiriləcək və onlar iştirak edə bilərlər. Onlar öz nümayəndələrini seçə bilərlər ki, öz bələdiyyələrinin rəhbərləri olsun.

Bundan başqa biz nə təmin etməli, nə təklif etməli idik? Bu, maksimum idi və hər şey tam şəffaf idi. Bu təklif vasitəçi olmaq istəyən ölkələrin paytaxtlarına göndərildi. Yəni Avropa İttifaqı, Brüssel və Vaşinqton. Biz bunu tam şəffaf şəkildə etdik. Onlar yox cavabı verdilər. Bilirsiniz onlar nə zaman görüşməyə razılıq verdilər? Yalnız sentyabrın 20-dən sonra. Sentyabrın 20-də biz suverenliyimizi bərpa etmək üçün artıq güc tətbiq etməli olandan sonra onların nümayəndələri Yevlaxa gəldilər. Bir dəfə deyil, iki dəfə gəldilər. Sual yaranır ki, bəs niyə o vaxta qədər gəlmirdilər? Onlar əvvəl gəlmmiş olsaydılar, antiterror əməliyyatına ehtiyac olmazdı. Yəni bu tarixdir, yaxın tarix.

İndi vəziyyət necədir? Bu gün o təklif masa üzərindədir. Elektron portalımız fəaliyyət göstərir. Artıq bir neçə Qarabağ ermənisindən müraciət daxil olub. Onların bəziləri orada qalıb yaşamağa üstünlük verir. Biz Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrini təyin etmişik ki, orada rahathlığını təmin edə bilməyənlərə yardım göstərsinlər. Çünkü bu gün həmin ərazidə sosial agentlik tərəfindən müdafiyyə ehtiyac var – qida, istilik və yaşayış üçün digər şəraitlə təmin olunmaq lazımdır. Deyə bilərəm ki, qalanların sayı çox deyil. Lakin qalanların qeydinə qalınır. Qayıtmaq istəyənlər isə sizə artıq məlumat verdiyim mexanizmdən istifadə edə bilərlər.

H i k m ə t H a c ı y e v: Növbəti sual Qlen Hovardandır.

Q l e n H o v a r d (*Ceymstaun Fonduun sabiq prezidenti*): Təşəkkür edirəm. Burada olmaq gözəl fürsətdir. Zəngilana səfər etmək və orada aparılan bərpa işləri ilə tamış olmaq imkanına görə də təşəkkür edirəm. Daimi nümayəndələrin hər biri ingiliscə səlis danışır və fikirlərini aydın, konkret və «PowerPoint» slaydları vasitəsilə təqdim edir. Yəni mesaj aydın şəkildə ötürülür. Bu gün dostlar və həmkarlarla yenidən Azərbaycanda olmaq çox xoşdur. Sualım belədir: Sizin Türk Dövlətləri Təşkilatı ilə bağlı baxışınız nədən ibarətdir? Çünkü Prezident olaraq, Siz noyabr ayında Astanada Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında iştirak etdiniz və orada çıxışınızda bildirdiniz ki, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq genişləndirilməlidir. Siz hesab edirsizmi ki, xarici qüvvələrə qarşı Türk Dövlətləri Təşkilatı bir təhlükəsizlik ittifaqına, dövlətlər blokuna, bir növ türk dövlətlərinin NATO-suna çevrilə bilər? Türk Dövlətləri Təşkilatının gələcəyini necə görürsünüz?

İ l h a m Ə l i y e v: Mənim çıxışimdən sitat gətirdiyinizə görə sağ olun. Mən bunu hazırkı geosiyasi reallığı nəzərə alaraq demişəm. Mən bu tədbirlərdə çox iştirak etmişəm və əvvəlki çıxışlarımı nəzər salsanız görərsiniz ki, mən əsasən humanitar əməkdaşlıq məsələləri, mədəni irs, bizim tarixi və etnik köklərimiz haqqında danışırdım. Bu dəfə isə, zənnimcə, məhz bu mövzuda – müdafiə sahəsi haqqında danışmaq düzgün idi. Çünkü dünyada yeni vəziyyəti proqnozlaşdırmaq olmur, Azərbaycan və hesab edirəm ki, digər ölkələr də Rusiya–Qərb geosiyası qarşılurmاسının nə ilə nəticələnəcəyini bilmir.

Bu səbəbdən regionumuzda, Qafqazda vəziyyəti, Mərkəzi Asiya ölkələrinin sərhədləri boyu, xüsusilə də Əfqanıstandakı vəziyyəti nəzərə alıqdə təhlükəsizlik mövzusu başlıca prioritet olmalıdır. Münaqişə səbəbindən son 20–25 il ərzində bizim üçün bu, prioritet idi. Biz anlayırdıq ki, bu, sülh yolu ilə mümkün olmasa, hərbi yolla həll edəcəyik.

Bələliklə, biz ordumuzu qurduq, digər çoxsaylı təhlükəsizlik infrastrukturunu yaratdıq və hərbçilərimiz üçün çoxlu təlimlər təşkil etdik. Zaman göstərdi ki, bu, düzgün siyaset idi. Çünkü bu olmasaydı, biz hələ də ermənilərlə bilinmər nədən danışmağa davam edəcəkdi.

Yəni mənim mesajım ondan ibarət idi ki, gəlin diqqətimizi o sahəyə yönəldək. Bizim böyük potensialımız və geniş coğrafiyamız var. Nəhəng enerji ehtiyatlarımız var ki, bu gün milli təhlükəsizlik məsələsidir. Bu əslində mövcudluğun, müstəqil yaşayışın mənbəyidir. Bizim coğrafiyamız Avropadan Şərqi Asiyaya qədər uzanan ərazini əhatə edir. Bizim istifadə edə biləcəyimiz müəyyən infrastruktur var və biz ondan istifadə edirik. Şərq–Qərb marşrutu boyu dostluq mühiti var, niyə səylərimizi səfərbər etməyək ki?!

Hazırda biz NATO-ya bənzər təsisatın yaradılması haqqında danışmırıq. İlkən mərhələdə birgə təhlükəsizliyimizin hansı şəkildə təmin edilməsi ilə bağlı konsensus olmalıdır. Bunun üçün bütün ölkələrin razılığı olmalıdır. Mən sadəcə, Azərbaycanın mövqeyini ifadə etdim. Sual versəniz ki, bununla bağlı hansı əlavə ideyalar var, deyə bilərəm: biz müdafiə və müdafiə sənayesi sahələrində daha sıx əməkdaşlıq etməliyik,

birgə istehsal, birgə təlimlər keçirməliyik və sərhədlərimizin qorunması üçün birgə səylər göstərməliyik. Türk Dövlətləri Təşkilatı ölkələrinin milli təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi baxımından bunlara nail olmaq üçün «Yol xəritəsi» hazırlanmalıdır. Zənnimcə, bu, praktiki baxımdan faydalı ola bilər və hər bir ölkə vahid amal naminə öz töhfəsini verə bilər. Əlbəttə, bu hələ ki, ilkin mərhələdir. Mənim sonuncu Zirvə toplantısında dediklərim həmkarlarıma mesaj idi. Məsləhətləşmələr prosesində bəlli olacaq ki, biz bu işdə haraya qədər gedə bilərik. Mən haraya qədər gedə biləcəyimizlə bağlı Azərbaycanın mövqeyini ifadə etdim. Hesab edirəm ki, bu mövqe təkcə son illər bizim əldə etdiyimiz təcrübə deyil, həm də regionda və dünyada proqnozlaşdırıla bilinməyən vəziyyətdən irəli gəlir.

H i k m ə t H a c ı y e v: Denis Sammut. Buyurun Denis, xahiş edirəm, təmsil etdiyiniz təşkilatı və ölkəni qeyd edin.

D e n i s S a m m u t (*Niderland, Links Avropa Fondunun direktoru*): Cənab Prezident, tarix Sizi 2020-ci il Qarabağ müharibəsində qalib gəlmış lider kimi xatırlayacaq. Həmin Qələbə bir çox cəhətdən Sizin prezidentliyinizin dəstxətini müəyyənləşdirdi. Görəsən, Siz həm də ölkənizə və Cənubi Qafqaz regionuna sülh gətirən lider kimi xatırlanması istərdinizmi? Siz bu istiqamətdə hansı addımları atırsınız? Sizin çıxışlarınızı çox diqqətlə oxumuşam. Siz dəfələrlə Ermənistanla sülh müqaviləsinin bağlanmasıın vacibliyindən danışmışınız. Ancaq artıq bir neçə ildir ki, bu məqsədə çatmaq mümkün deyil. Hesab edirsinizmi ki, bu sülh

müqaviləsinin imzalanmasının ləngiməsində risklər var? Maneə yaratmaq istəyənlər fürsətdən istifadə edərək, Ermənistən və Azərbaycanın faktiki razılığa gəlməsinin qarşısını almağa çalışacaqlarmı? Sizcə bu prosesin yekunlaşdırılması üçün prosesə təciliilik əlavə edilməlidirmi?

İlhəm Əliyev: Müsahibələrin birində demişdim ki, əraziləri azad etmək mənim siyasi həyatımın əsas məqsədini təşkil edir və fəxr edirəm ki, bu məqsədlərə nail olunub. Necə xatırlanacağım bir çox amillərdən asılı olacaq. Düzünü desəm, bu barədə düşünməyə belə, vaxtum yoxdur. Bu barədə düşünsəm də, buna təsir etmək mənim iradəmdən asılı deyil. Sülhlə bağlı onu deyə bilərəm ki, düşünürəm, biz sülh gətirmişik. Biz sülhü müharibə ilə gətirdik. Düşünürəm ki, bu, Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir. Hərbi yolla sülhə necə nail olmaq olar? Uzun illər danışqlar və işgal zamanı mən Minsk qrupunun həmsədrlərindən eşidirdim, onlardan üçü bir ağızdan qeyd edirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Belə məlum oldu ki, onların hər üçü səhv edirdi.

Dövlətçilik tarixinə, geniş beynəlxalq təcrübəyə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, onlar yanılırlıdılar. Düşünürəm ki, ya sadəcə, yanlış qiymətləndirdiklərinə görə yanılırlıdılar, ya da bu, Azərbaycana bir növ mesaj idi ki, siz sülh ssenarisindən başqa ssenariyə əl atsanız, uğur qazana bilməyəcəksiniz. Biz sübut etdik ki, münaqişənin hərbi yolla həlli var. Beləliklə, münaqişə həll olundu.

Əslində münaqişə 3 il əvvəl, biz işğal olunmuş ərazilərin böyük bir hissəsini azad edəndə həll olunmuşdu. Suverenliyimizin bərpası isə sadəcə, zaman məsələsi idi. Aydın idi ki, həmin dövrdəki coğrafi şəraitdə Ermənistan tərəfindən belə, tanınmayan «Dağlıq Qarabağ respublikası»nın qondarma müstəqil kvazi-dövlət kimi mövcud olmaq şansı yoxdur. İki şans var idi – ya Azərbaycanın qalan hissəsi ilə in-teqrasiya etmək, ya da tarixə qovuşmaq. Deməli, mən bunu o zaman aydın şəkildə başa düşürdüm. Tələsməməyimizin səbəblərindən biri də o idi ki, mən aydın şəkildə başa düşürdüm, 5 ildən sonra istədiyimizə nail olacaq. 2020-ci ilin noyabrında bizim tərəfimizdən antiterror tədbirləri planlaşdırılmışdı. Bunu çox açıq şəkildə deyə bilərəm. Beləliklə, müharibə sülhə təkan verən vasitə kimi – bunu mümkünluğun bariz sübutu hesab edirəm.

Başqa bir məsələ isə formal sülhlə bağlıdır və hesab edirəm ki, siz bu sülh sazişini xüsusilə qeyd etdiniz. Məncə, həmçinin bu da beynəlxalq ekspertlər tərəfin-dən təhlil edilməlidir ki, 30 ildir işğala, dağıntılara, etnik təmizləməyə, soyqırımına məruz qalan və ərazi-sinin tamamilə dağıdılmasından əziyyət çəkən bir ölkə torpaqlarını beynəlxalq vasitəçilər olmadan məhz özü azad etdikdən dərhal sonra özü sülh təklif edib. Ermənistana sülh təklif edən biz idik.

Xatırlayıram, müharibədən sonra o vaxt keçmiş Minsk qrupu gəlib-gedəndə hiss edirdim ki, onlar özləri nə edəcəklərini bilmirlər. Çünkü onların fəaliyyətinə artıq ehtiyac yoxdur. Azərbaycan «Madrid prinsipləri» adlanan və nizamlanma üçün əsas

hesab edilən əksər müddəaları həyata keçirib. Onlar sadəcə, nə edəcəklərini bilmirdilər.

Məhz yenə də biz – Azərbaycan tərəfi bildirdik ki, sülh sazişi imzalamalıyıq. «Delimitasiya ilə bağlı komissiyalarımız olmalıdır» dedik. Ermənistən deyil, Brüssel deyil, Vaşinqton, Paris və ya Moskva deyil, bunu deyən biz idik. Proses məhz belə başladı. Sonra gördük ki, heç nə baş vermir. Beləliklə, biz sülh sazişinin prinsiplərini işləyib hazırlamaq qərarına gəldik. Onları işləyib Ermənistana göndərdik. Sonra yenə sükut oldu və biz bunu ictimailəşdirdik. Beləliklə, biz o məşhur 5 prinsipi açıqladıq ki, Ermənistən indi onları qəbul etməyə daha hazır görünür. Əgər 3 il əvvəl onları qəbul etsəydilər və ya əsasən qəbul etsəydilər, antiterror tədbirlərinə ehtiyac qalmayacaqdı.

Beləliklə, bu, keçmişdə qaldı. Amma bilməliyik ki, bu, Ermənistən deyil, Azərbaycanın sülh tərəfdarı olduğunu nümayiş etdirir. Son ayların başqa bir nümunəsini də misal göstərmək olar. 5-6 şərh mübadiləsi aparılıb – ilkin Azərbaycan layihəsinə şərh-lər verilib. Ermənistən şərhləri, Azərbaycanın şərhləri, fikir ayrılıqları, razılaşmalar. Xarici İşlər nazirləri bir neçə dəfə müxtəlif yerlərdə görüşüb. Son şəhərimizi sentyabrın 11-də göndərmişik. Beləliklə, bu sülh sazişinin nə olduğu haqqında daha ətraflı məlumat vermək üçün deyim ki, bu, 20-dən az maddədən ibarət maksimum 6-7 səhifəlik bir sənəddir. Belə kiçik bir sənədə Ermənistəna bizə cavab vermək üçün 70 gün vaxt lazım olub və onlar yalnız Azərbaycanın Xarici İşlər naziri bunu açıq-

layandan sonra – 2 aydır gözləyirik, niyə cavab vermirsiniz? – deyəndən sonra cavab verdilər.

Deməli, bu onu göstərir ki, bu prosesi gecikdirən tərəf Azərbaycan deyil, Ermənistandır. Niyə gecikdirdilər? Bunu bilmirəm. Bu onların öz qərarı idi, yoxsa bəzi Avropa paytaxtlarında yeni dostları tərəfindən məsləhət görülüb? Bunu bilmirəm, yalnız ehtimal edə bilərəm. Amma fakt budur ki, sentyabrın 11-də göndərdiyimiz şərhlərə cavabı noyabrın 21-də aldıq. İndi Xarici İşlər Nazirliyimiz həmin şərhləri nəzərdən keçirir və biz onu geri göndərəcəyik. Düşünürəm ki, bundan sonra Xarici İşlər nazirlərinin görüşü məqsədə uyğun olacaq. İndi görürük ki, biz hələ də konsensusa yaxın deyilik, amma Ermənistanın əvvəldən təkid etdiyi bir çox mühüm məsələlər artıq mövcud deyil. Onlar, ümumiyyətlə, mövcud deyil və şərhlərində də yoxdur. Təfərrüatlara çox varmaq istəmirəm, çünki bunun məxfi sənəd olduğunu başa düşürsünüz.

Düşünürəm ki, indi biz daha bir addım atırıq. Amma yenə də Azərbaycan təşəbbüskar ölkə olub, Azərbaycan faktiki olaraq, öz iradəsini nümayiş etdirən ölkə olub və ümid edirəm ki, razılığa gəlmək çox vaxt aparmayacaq. Amma bircə müşahidə ondan ibarətdir ki, sülh sazişi əslində sülhü tam əks etdirmir. Sülhü pozan bir çox ölkələr arasında sülh müqaviləleri bağlanıb. Yaxud o vaxt Sovet İttifaqı, indiki Rusiya ilə Yaponiya arasında sülh sazişi yoxdur. Ancaq Rusiya–Ukrayna müharibəsindən əvvəl bu ölkələr çox yaxın tərəfdəşlər və dostlar idi –

çoxlu bizneslər, çoxlu investisiyalar, çoxlu qarşılıqlı əlaqələr mövcud idi.

Bələliklə, bu ölkələr üçün, istər Sovet İttifaqı, istərsə də Rusiya və Yaponiya olsun, formal sülh sazişi normal qarşılıqlı fəaliyyət üçün maneçilik törətməyib. Eyni tarixi nümunəni götürmüş kimi görünmək istəmirəm, ancaq bu da variantlardan biridir. Düşünürəm ki, sülh sazişindən danışarkən, bunun yalnız formal tərəfini fikirləşməməliyik. Bizə nə lazımdır, yəni Azərbaycana nə lazımdır? Ermənistanda heç bir revansizm cəhdlerinin olma-yacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət lazımdır. Bu bizə niyə lazımdır? Çünkü biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistən bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri vardır.

Həmin paytaxtin adını qeyd etmədən belə, məncə, hamı kimi nəzərdə tutduğumu anlayır. Bələliklə, bu, bir təkan rolunu oynaya bilər. Hələlik bunlar təxribatçı məsləhətlərdir, lakin onların dağıdıcı məsləhətlərə çevriləcəyini istisna etmirik. Deməli, iki ölkə arasında daha müharibə olmayacağına, Ermənistən vəziyyətlə tam razılaşlığına və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dediklərini həqiqətən, nəzərdə tutduğuna dair zəmanətimiz olmalıdır. Onlar keçmiş «Dağlıq Qarabağ respublikası»ni unutmalı, sərhədin delimitasiyası məsələsində konstruktiv olmalıdırlar. Əsl sülh məhz budur.

İmzalanacaq sənəd şübhəsiz ki, əhəmiyyət kəsb edir, amma bizim üçün xüsusilə də 30 ildir ermənilərin torpaqlarımızın bir santimetrimizi belə, azad et-

mək istəməməsindən sonra vacibdir. 2019-cu ildə Xankəndidə «Qarabağ Ermənistandır və nöqtə» deyəndə prezident olan əvvəlki Qarabağ klanının liderləri yox, Paşinyanın özü nə demək istəyirdi? Heç kim ona bu suali vermirdi. Onun müdafiə naziri 2019-cu ildə Azərbaycanı işgalla hədələyəndə, «yeni ərazilər uğrunda yeni müharibə olacaq» deyəndə bu, Köçəryan-Sarkisyan qruplaşması deyildi. Bu, Paşinyan idi, o iddi. İndi o, «Qarabağ Azərbaycandır!» deyir. Ona görə deyir ki, biz müharibədə qalib gəldik, ideologiyasını dəyişdiyi üçün yox. İdeologiya eynidir. Onlar hələ də bu ideologiya ilə yaşayırlar. Ermənistən iqtidarı ilə müxalifətin fərqi yalnız ondan ibarətdir ki, Ermənistən hökuməti aydın başa düşür ki, əgər onlar bizim ərazi bütövlüyüümüzə qarşı çıxmaga davam etsələr, arxasında kimin durmasından asılı olmayıaraq, biz onları yenidən əzəcəyik, onların arxasında kimin dayanmasından və ya o məşhur, gözəl Avropa paytaxtında kimin onlara nə deməsindən asılı olmayıaraq. Müxalifət bunu istəyir, çünkü Paşinyanı devirmək isteyirlər. Onlar bunun baş verməsini isteyirlər. Onlar isteyirlər ki, o bu səhvi etsin, sonra hakimiyyətə gəlsinlər. Deməli, bizim gözümlə görə biləcəyimiz zəmanətlər lazımdır. Bu, Qafqazda sülh üçün ən yaxşı amil olacaqdır.

Yekaterine Metreveli (*Gürcüstanın Strateji və Beynəlxalq Araşdırma Fondu*nın prezidenti): **Cənab Prezident, fikirlərinizi bizimlə bölüşdürüñüz üçün Sizə təşəkkür edirəm. Mən də dünənki səfəri qiymətləndirmək üçün öz sələflərimə qosularaq qısaca bildirmək istəyirəm ki, səfər bizdə xoş təəssü-**

ratlar oyatdı. Məcburi köçkünlərin problemi başa düşdürüümüz kimi, asan proses deyil və biz bu işdə, regionun gələcək inkişafı yolunda şəxsən Sizə və Azərbaycana uğurlar arzu edirik. Mənim sualım daha çox müzakirə etdiyimiz məsələdən fərqli bir istiqamətə aiddir. Çünkü Azərbaycan bu gün Avropa İttifaqı üçün geoİqtisadi və geosiyasi cəhətdən əhəmiyyət kəsb edir, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı, Azərbaycan isə onun mühüm enerji təchizatçısıdır. Bu istiqamətdə daha da irəliyə getmək üçün planlar vardır. Bu kontekstdə Gürcüstan həm də tərəfdaş kimi mühüm rol oynayır və dost tranzit ölkədir. Təbii ki, bizim dostluğumuz ancaq tranzitə əsaslanınır, bu kontekstdə müxtəlif aspektləri də əhatə edir. Bildiyiniz kimi, biz Avropa İttifaqının bir hissəsi olmağa çalışırıq və ümid edirik ki, dekabrda müsbət cavab alacağıq. Sonra gələcək addimların atılmasına ümid edirik. Azərbaycan Avropa İttifaqı üçün sadəcə, tərəfdaş olaraq qalır. Bəs Siz Gürcüstanın Avropa İttifaqına doğru daha çox yaxınlaşmasının Azərbaycanla Gürcüstan münasibətlərinə necə təsir edəcəyi və ümmülikdə Avropa İttifaqının Cənubi Qafqazda artan rolu barədə nə düşünürsünüz?

İlhəm Əliyev: Qarabağda gördüyüümüz işlərlə bağlı şərhleriniz üçün sizə minnətdaram. Bu gün bizimlə olduğunuz üçün sizə təşəkkür edirəm. Tamamilə haqlısınız ki, Gürcüstan və Azərbaycan yaxın tərəfdaşlardır. Əlbəttə, bizim tərəfdaşlığımız enerji sahəsində əməkdaşlıqdan daha genişdir. Baxmayaraq ki, bu əməkdaşlıq bizə özümüzü Avropada strateji əhəmiyyət kəsb edən güclü komanda kimi təqdim

etməyə imkan verdi. Mənim Gürcüstana müntəzəm səfərlərim və Gürcüstanın Baş Nazirinin Azərbaycana müntəzəm səfərləri təkcə əməkdaşlığını nümayiş etdirmir, bu səfərlər zamanı çox mühüm məsələlər müzakirə olunur.

Gürcüstanın Avropa İttifaqına üzv olmaq istəyi ilə bağlı onu deyə bilərəm ki, biz bunu başa düşürük və Gürcüstana uğurlar arzulayırıq. Gürcü dostlarımızı bu yeni hadisələr və əldə etdikləri status münasibətlə təbrik edirik. Başa düşürük ki, bu, bir prosesdir. Bəzi ölkələrin uzun illər gözlədiyini bilirik. Mən Türkiyənin adını çəkmək istəmirəm. Çünkü Türkiyənin uzun illər namizəd olmasına baxmayaraq, onu Avropadan uzaq tutmaq qətiyyən qəbul edilməz və ədalətsiz yanaşma idi. Həmçinin Balkan regionuna baxsanız görərsiniz ki, ölkələr hələ də gözləməli olurlar. Avropaya gedən yolda müzakirələrlə bağlı indiki vəziyyəti gördüğüm qədər genişlənmə ilə bağlı konsensus yoxdur, amma hər halda, bu mənim müşahidəmdir, hər bir halda, uğurlar arzulayıram. Gürcüstan Avropa İttifaqına üzv olduqda əminəm ki, bizim münasibətlərimizdə, eləcə də enerji əməkdaşlığı ilə bağlı heç nə dəyişməyəcək. Çünkü Avropa bizim enerji ehtiyatlarımızın əsas istiqamətidir, istər neft, istərsə də qaz olsun. Avropa Enerji Komissiyası Azərbaycanı artıq ümumavropa qaz tədarükçüsü adlandırıb, bu doğrudur. Deməli, artıq bir çox ölkələr bizim qazımızı alır. Onların əksəriyyəti Avropa ölkələridir və digərləri də alacaq. Çünkü biz indi nəinki danışıqlar prose sindəyik, həm də Avropa ölkələri arasında fiziki əlaqələr qurur və bəziləri ilə danışıqlar aparırıq, ona

görə də heç nə dəyişməyəcək. Düşünürəm ki, Azərbaycanın xarici siyaset konsepsiyasında çox praqmatik səbəblərə görə Avropa İttifaqına üzv olmaq hədəfi yoxdur, çünki bizi heç vaxt qəbul etməyəcəklər. Səbəb də çox aydındır və biz bunu başa düşürük.

Biz virtual deyil, real dünyada yaşayırıq. Əgər qəbul edilməyəcəksinizsə, niyə qapını döyməlisiniz?! Əgər onlar sizi istəmirlərsə, siz yalnız ev sahibini qıcıqlandıracaqsınız və yalnız özünüüz alçaldacaqsınız. Biz münasibətləri necə qurmağın yolunu tapmışıq. Bununla belə, deyərdim ki, cənab Borrelin son bəyanatı tamamilə faydasızdır. Onun Qarabağı tərk etmiş 150 min erməni ilə bağlı dünənki açıqlaması yalandır. Təəssüf edirəm ki, belə bir təcrübəli avropalı diplomat yalan danışır. Hətta ermənilərin özleri Qarabağı tərk edənlərin 150 min yox, 100 min olduğunu deyirdilər. Əgər cənab Borrel bir ay ərzində belə davam etsə, bu rəqəmin 200 min olacağını söyləyəcək. Bu onun gördüyü yuxulardan asılı olacaq. Amma yenə də nəinki rəqəmlərlə olan bu manipulyasiya, heç bizim etmədiyimiz bir şəylə bağlı Azərbaycana qarşı ittihamlar da qətiyyən yolverilməzdir. Xüsusən də qəribədir ki, onun ölkəsi bizim Xarici İşlər Nazirliyinin artıq elan etdiyi kimi, separatizmdən əziyyət çəkib. Bəs o, separatçıları necə müdafiə edə bilər? Bu çox qəribədir. Beləliklə, sualınıza daha geniş şəkildə yanaşaraq deyə bilərəm ki, birincisi, əminəm ki, Gürçüstan Avropa İttifaqına üzv olduqda bizim münasibətlərimizdə heç nə dəyişməyəcək. Əksinə, orada bizi müdafiə edəcək daha bir yaxın dostumuz olacaq.

Ümid edirik ki, Avropa Parlamentinin gürcü deputatları avropalı parlamentarilərini Azərbaycanla bağlı maarifləndirəcək və onlar daha realist olacaqlar.

Niyə belə deyirəm? Çünkü Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə telefon danışıqlarımın birində ona demişdim ki, Avropa Parlamentinin sədri xanım Metsola bizim antiterror tədbirlərindən sonra bəyan etmişdi ki, Azərbaycanla qaz sahəsində olan münasibətlərə və qaz müqavilələrinə xitam verilməlidir. Mən cənab Şarl Mişelə dedim ki, yəqin o bu işlərin necə idarə olunduğunu bilmir. Çünkü tərəflərdən biri müqaviləni ləğv edərsə, o, cərimə ödəməlidir. Birinci, o, Avropa İttifaqının enerji siyasətinə cavabdeh olanlardan soruşmalıdır ki, Rusiyadan tədarükün kəsilməsinə görə keçən il Avropa İttifaqı Azərbaycandan Avropa üçün daha çox qaz tədarükü ilə bağlı kömək göstərməsini necə xahiş edib və biz buna necə cavab vermişik? Təəssüf ki, belə insanlar var. Deyərdim ki, Avropada liderlər arasında cənab Borrel, xanım Metsola kimi populist insanlar var. Mən həmişə açıq danışmağa üstünlük verirəm, çünkü onların yürütüdüyü siyasətlə və Azərbaycana olan münasibəti ilə tamamilə razi deyiləm. Çünkü bu, ədalətli deyil və bu, Avropa İttifaqının və Avropa institutlarının maraqlarına uyğun deyil. Ancaq ümumilikdə Avropa Komissiyası haqqında danışanda, bizim çox gözəl münasibətlərimiz var. Biz buna böyük əhəmiyyət veririk, onlar strateji əhəmiyyət daşıyır. Bu, təkcə enerji və neft-qaz sahəsini əhatə etmir. Tezliklə hidrogen sahəsində də əməkdaşlıq edəcəyik. Bilirsiniz ki, Gürcüstanı, Azərbaycanı, Rumınıyanı və Macarıstanı

bağlayan bir layihə olacaq. Yəni oyun qaydalarında böyük dəyişiklik olacaq və bu, artıq icra prosesindədir.

Tezliklə texniki-iqtisadi əsaslandırma ilə bağlı yekun hesabatımız olacaq və ümid edirik ki, tikintiyə başlayacaqıq. Bu, nəqliyyatla, bağlılıqla əlaqəlidir. Cozef Borrel kimi insanlar üçün xəritəyə baxmaq və Azərbaycanın harada yerləşdiyini görmək kifayətdir. Əgər onlar Mərkəzi Asiyada fəal olmaq istəyirlərsə – və biz görürük ki, onlar istəyirlər, biz hər iki istiqamətdə hərəkətləri görürük – onlar Azərbaycandan necə yan keçə bilərlər? Orta Asiya ölkələri ilə İran vasitəsilə əlaqə quracaqlar, yoxsa Rusiya vasitəsilə? Yoxsa qanadları var? Ona görə də belə bəyanatları verməzdən əvvəl bu barədə düşünməlidirlər.

Ə z i z ə U m a r o v a (Özbəkistan): Zati-aliləri, burada olmaqdan dərin məmənunluq hissi duyuram. Çünkü mən Özbəkistandanam və biz ölkələrimiz arasında çoxlu dövlət səfərlərini müşahidə edirik. Onu da qeyd etməliyəm ki, iki ölkənin liderləri arasında münasibətlərin dinamikası da təqdirəlayıqdır. Özbəkistan Azərbaycanın yenidən qurulma səylərini dəstəkləyən ilk ölkələrdən biri olub. Xüsusilə də Füzulidə tikilən məktəb hökumətinizin göstərdiyi böyük səylərə kiçik bir töhfədir. Suahm Qarabağa qayıdış fonunda bağlılıq səyləri ilə əlaqəlidir və konkret olaraq aşağıdakılardan haqqında fikrinizi soruşmaq istərdim. Biz çox yaxşı bilirik ki, Trans-Xəzər dəhlizi Mərkəzi Asiya üçün imkanlar yaradacaq və o, Qara dənizin Aralıq dənizi ilə, daha sonra Avropaya qoşulmaq baxımından çox perspektivli olacaq. Eyni zamanda, Çin, Qırğızistan və Özbəkistan

arasında dəmir yolunun inkişafı üçün milli prioritetimiz var ki, bu, Orta Dəhlizlə birləşdirilsə, Cənubi Asiyani Avropaya qədər birləşdirən bütün Mərkəzi Asiya ölkələri üçün faydalı olan bir layihə olar. Biz həmçinin Qarabağın qayıdışı və Avropa İttifaqının geosiyasi dinamikası fonunda imkanları çox yaxşı başa düşürük, lakin bəzi məhdudiyyətlər də vardır. Hansı çətinliklərlə üzləşəcəyimiz və bu layihələri həyata keçirmək üçün çətinliklərin öhdəsindən gəlmək istiqamətində birlikdə necə işləyə biləcəyimiz barədə fikrinizi bilmək istərdim. Cox sağ olun.

I l h a m Ə l i y e v: Cox sağ olun. Sadəcə olaraq, sizin dediklərinizə balaca düzəliş etmək istəyirəm – Özbəkistan ilk ölkələrdən biri deyil, bizə qardaşca-sına yardım və dəstək təklif edən ilk ölkədir. Qardaşım Prezident Mirziyoyevlə birlikdə Füzulidə özək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan məktəbin açılışını etdik və bu həm yenidən qurulma işinə, həm də qardaşlıq münasibətlərimizə böyük töhfə oldu. Çünkü təkcə Füzulidə yaşayanlar deyil, bütün Azərbaycan xalqı bunu heç vaxt unutmayacaqdır.

Elə bu yaxınlarda Prezident Mirziyoyev ilə Bakıda görüşdük və o söylədi ki, bu onun bu il ərzində Bakıya artıq 3-cü səfəridir. Mən ona xatırlatdım ki, keçən il mən də Özbəkistana 3 dəfə səfər etmişəm. Dediym odur ki, iki ölkə arasında bizim çox sıx şəxsi əlaqələrimiz mövcuddur, hələ mən nazirliklər səviyyəsində olan əlaqələri demirəm.

Biz nəqliyyat, enerji, investisiyalar, avtomobil sənayesi sahələrində çox geniş əməkdaşlıq gündə-

liyini hazırlamışıq. Bu həqiqətən də hər iki tərəfin fəxr edə biləcəyi və gələcək üçün böyük potensiala malik tərəfdaşlıqdır. Beləliklə, biz qarşılıqlı investisiya layihələrimizin başlangıcında artıq 500 milyon dollarlıq ilkin ehtiyatları olan birgə investisiya fondu yaratmışıq. Artıq heyətlərimiz hər iki ölkədə və üçüncü ölkələrdə birgə sərmayə qoyacağımız layihələri müəyyən edirlər.

Kommunikasiya əlaqələri baxımından sizi, həmçinin Qırğızıstan və Çini mühüm dəmir yolu layihəsinə start verilməsi münasibətilə təbrik edirəm. Bilirəm ki, bu, uzun illərdir müzakirə olunub və indi onun başlanması rəsmi olaraq elan edilib. Təbii ki, bu, Orta Dəhlizə böyük töhfə və bizim üçün çox cəlbedici olacaq, çünki istiqamət Xəzərə doğrudur. Hətta indi heç dəmir yolu olmadan Özbəkistan şirkətləri üçün Trans-Xəzər marşrutundan istifadə etmək imkanları var və bunu böyük həcmidə olmasada, edirlər. Amma düşünürəm ki, bu, zamanla artacaq və daha cəlbedici olacaq. Çünki indi biz nəqliyyat infrastrukturumuzun rəqəmsallaşdırılması ilə bağlı məsələlər üzərində fəal işləyirik, həmçinin tariflər üzrə vahid siyasetlə bağlı işlər aparırıq. Marşrut zaman baxımından şübhəsiz ki, daha cəlbedicidir, lakin açıq şəkildə görünən dəniz marşrutu ilə müqayisədə rəqabətli deyil.

Bizim vəzifəmiz marşrutu kommersiya baxımından daha cəlbedici etməkdir. Bu məqsədlə tariflər, rəqəmsallaşdırma üzrə birgə siyaset həyata keçirilməlidir ki, yük göndərənlər öz yüklerinin hərəkətini izləyə bilsinlər. Bundan əlavə, infrastruktura fiziki in-

vestisiya yatırımlıdır. Biz Bakıdan Gürcüstan sərhədinə qədər olan dəmir yolunun yenidən qurulmasını artıq tam başa çatdırmışıq. İndi qatarın sürəti saatda 120 kilometrdir və bu da bir neçə il əvvəl ilə müqayisədə – onda 50–60 km/s idi – daha sürətlidir.

Eyni zamanda, hesab edirəm ki, bir-iki aya Bakı–Tbilisi–Qars dəmir yolunun Gürcüstan seqmentinin genişləndirilməsi də başa çatacaqdır. Bu da 100 milyon ABŞ dollarından çox olan, 100 faiz Azərbaycan investisiyasıdır. Bu seqmentdə maksimum bir neçə ay ərzində yükdaşımalar 1 milyon tondan 5 milyon tona qədər genişlənəcəkdir.

Bələliklə, bu, yeni yüklərin qəbulu üçün yeni imkanlardır. Həm də bu yol işğaldan azad edilmiş ərazilərdən, xüsusən də Zəngilandan keçəcək – yəqin ki, orada olan dəmir yolunu görmüsünüz. Bizim bu yolu Ermənistən ərazisindən davam etdirmək planımız var idi, lakin Ermənistən bundan imtina etdi. Bələliklə, biz İran tərəfi ilə razılaşdıq və artıq maşınlar üçün körpü, sonra qatarların Ermənistəndən yan keçməsi üçün və Araz çayının cənub sahilində təxminən 50 kilometr dəmir yolu çəkilməsi üçün körpü inşa edirik. Bu yol Naxçıvandən keçir və sonradan Türkiyə dəmir yolu sistemini qoşulur. Türkiyə tərəfi bizə Qars–Naxçıvan dəmir yolunun da tikintisinin planlaşdırıldığını bildirdi. Bələliklə, bu, Orta Dəhlizin daha bir qolu olacaqdır – biri Gürcüstəndən keçərək Qarsa və Aralıq dənizi limanlarına, digəri isə Zəngilan, İran, Naxçıvan və yenidən Türkiyə ərazi-sindən keçəcək. Bu, fiziki imkanları artırır, lakin biz bu yolu kommersiya baxımından daha cəlbedici et-

məliyik. Bunun üçün Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyə arasında çox səmərəli əməkdaşlıq formatı yaratmışıq.

Hesab edirəm ki, Mərkəzi Asiya ölkələrinin, xüsusən də Özbəkistanın bu formata qoşulmağa marağının olması həqiqətən də bizim üçün daha yaxşı ola bilər. Bu əslində Avrasiyanın böyük potensiala sahib olan bir yeni nəqliyyat xəritəsidir.

Qarabağın yenidən qurulmasına gəldikdə, təbii ki, əsas maneə zaman və minalardır. Bizim rəqibimiz zamandır, çünki biz bu işləri ən qısa müddətdə həyata keçirmək niyyətindəyik. Bundan əlavə, Qarabağın yenidən qurulması üçün maliyyə vəsaiti toplamışıq və bu, investisiya programımızın əsas hissəsini təşkil edəcək. Müqayisə üçün deyim ki, Qarabağın yenidən qurulmasına daha çox vəsait xərcləyəcəyik – mən dövlət investisiyalarını nəzərdə tuturam – ölkənin qalan hissəsinə nisbətən daha çox. Bu, ölkənin qalan hissəsini diqqətdən kənar qoyduğumuz anlamına gəlmir. Uzun illər ərzində ölkənin qalan hissəsinə artıq milyardlarla manat investisiya yatırılmış və əksər infrastruktur layihələrini başa çatdırmışıq. Lakin hazırda Qarabağ bizim əsas prioritetimizdir. Bölgənin özü və ən əhəmiyyətlisi, evlərinə dönməyi gözləyən insanlardır.

C o r d u ş u P l a (*Beynəlxalq əlaqələr üzrə professor, İspaniya parlamentinin və AŞPA-nın sabiq üzvü*): Hörmətli cənab Prezident, burada olmaq mənim üçün böyük şərəfdir. Azad edilmiş ərazilərə səfər bizim üçün çox həyəcanlı idi. Avropa Şurası nəzdində fəaliyyət göstərən Qarabağ Münaqişəsi Komitəsinin

sədri olduğum vaxtlarda Azərbaycan və Ermənistan parlamentlərinin üzvləri arasında görüşlər təşkil etmək mənim vəzifəm idi. Bu görüşlər çox səsli-küülü keçirdi və nə vaxtsa bu işgalin beynəlxalq hüquq normaları və ərazi bütövlüyü çərçivəsində, habelə cəmiyyətin müxtəlifliyi baxımından sona çatmasını xəyal etmək belə, çox müşkül məsələ idi. Odur ki, bu işgala son qoymağınız həqiqətən də tarixi məqamdır. Sualım isə Azərbaycan ilə Avropa arasında yeni qarşılıqlı əlaqələr barədədir. Güman edirəm ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə realistik və sağlam düşüncə tərzi ilə yanaşırlar. «Şərq Tərəfdəşlığı» kimi uyğunlaşdırılması mürəkkəb olan formatı kənara qoyaraq, Avropa tərəfdəşliğinə əsaslanaraq, etibarlı tərəfdəş tapıblar – təkcə energetika sahəsində deyil, həm də geosiyasi vəziyyətə uyğun iqtisadi layihələr baxımından. Digər tərəfdən, Avropa Parlamenti və AŞPA-nın müxtəlif qurumları beynəlxalq əlaqələrdə sıfır səviyyəsində olan səriştəsi ilə çox asanlıqla digər siyasi səviyyədə olan bəyanatlar verir. Sanki Avropa Şurası və Avropa Komissiyası real yanaşmadan irəli gələrək bir səviyyədə fəaliyyət göstərir, digərləri isə başqa səviyyədə. Buna rəğmən, Azərbaycan ilə Avropa arasında yeni əməkdaşlıq çərçivəsinin balansı müsbət ola bilər. Deyilmə? Təşəkkür edirəm.

İ l h a m Ə l i y e v: Təşəkkür edirəm. Sizin təhlili-nizlə tamamilə razıyam. Dedikləriniz bizim üçün əhəmiyyətlidir, cünki siz bu məsələyə içəridən baxırsınız, bu işin içərisindəsiniz və bu mənim təsəvvürümlə üst-

üstə düşür. Qeyd etdiyiniz kimi, Avropa İttifaqı Şurası və Avropa Komissiyası ilə müsbət kontaktlar var. Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının sədri – hər ikisi Azərbaycana səfər etmişdilər və biz aramızdakı əlaqələrə dair geniş müzakirələr aparmışıq. Bu, yalnız energetika sektoruna aid deyil, baxmayaraq ki, bu, əsas mövzu idi. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Bizim xərici ticarətimizin təqribən 50 faizi Avropa İttifaqının payına düşür. Azərbaycan və Avropa İttifaqının 9 üzvü arasında strateji tərəfdaşlıqla dair bəyanatlar imzalanıb və ya qəbul edilib ki, bu da Avropa İttifaqının üçdəbiri deməkdir. Bu onu nümayiş etdirir ki, milli səviyyədə və təsisatlar səviyyəsində bizim əlaqələrimiz çox yaxşıdır. Strateji tərəfdaş olmaq çox şey deməkdir, bu, əməkdaşlıq üçün böyük məsuliyyətdir.

Şarl Mişelin Azərbaycan ilə Ermənistən arasında olan münaqişənin uzunmüddətli həllini tapmaq səylərinə gəldikdə, şəxsən mən və Azərbaycan Şarl Mişelin səylərini hər zaman dəstəkləmişəm. Onun tərəfindən Brüsseldə bir neçə görüş təşkil edilib. Biz indi mümkün yeni görüşü müzakirə edirik. Mənim köməkçim Hikmət Hacıyev Şarl Mişelin komandası ilə daimi əlaqədədir. Artıq 5-dən çox görüş keçirmişik. Növbəti görüşümüz isə nəticə yönümlü olmalıdır. Biz əvvəlcədən bəyanat layihəsini razılaşdırmalıyıq. Bu, Azərbaycan, Ermənistən və Avropa İttifaqı arasında razılaşdırılmalıdır. Bu görüş yaxşı hazırlanmalı və nəticə yönümlü olmalıdır. Cünki nəticə yönümlü olmasa, həm xalqlarımıza, həm də beynəlxalq aləmə yanlış

mesaj vermiş olarıq. Bu bizim mövqemizdir və hesab edirəm ki, bu, Brüsseldə anlayışla qəbul olunur.

Həmçinin Avropa Komissiyası ilə biz müxtəlif sahələrdə işləyirik. Biri genişlənmə Komissiyasıdır, burada çox fəal əməkdaşlığımız var, digəri isə enerji Komissiyasıdır. Avropa Enerji Komissiyasının və Azərbaycanın Energetika nazirinin sədrliyi ilə «Cənub Qaz Dəhlizi» üzrə mütəmadi olaraq Məşvərət Şurasının iclasları təşkil edilir. Növbəti görüş 2-3 aydan sonra yenidən Bakıda olacaq. Enerji qılığını nəzərə alaraq, Avropa Komissiyasından Avropaya qaz tədarükünün artırılması ilə bağlı bizə xahiş daxil oldu. Biz mövcud qaz yataqlarının hasılatını artırmaq üçün böyük məbləğdə – demək olar ki, yüz milyonlarla, hətta milyardlarla avro vəsait ayırdıq. Həmçinin Avropaya daha çox qaz tədarük etməyimizə kömək edəcək amillərdən biri də enerji səmərəliliyi və bərpa olunan mənbələrdir. Nə qədər çox bərpa olunan enerji mənbələrimiz varsa, elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz qaza da bir o qədər qənaət edirik. Tezliklə Serbiya və Bolqaristan arasında yeni mühüm bir interkonnektor olacaq və o, artıq hazırdır. Serbiya tezliklə Azərbaycan qazını qəbul edə biləcək, Macaristan artıq Azərbaycan qazını qəbul edir, o cümlədən Ruminiya. Tərəfimizdən Albaniyada maliyyələşdirilən qazlaşdırılma layihəsi başa çatdıqda, bu ölkə də Azərbaycan qazını alacaq. Avropa İttifaqının üzvü olan ölkələr – İtaliya, Bolqaristan, Yunanistan artıq bir neçə ildir ki, Azərbaycan qazını alır. Bunlar hamısı çox müsbət amillərdir. Biz bağlılıq, ticarət və sərmayələr haqqında danışıqlar aparırıq. Mən də si-

zinlə raziyam, Avropa Parlamentində bir qrup məsuliyyətsiz insan var ki, onlar özlərini manyak kimi aparırlar. Onların anti-Azərbaycan hissləri və bəyanatları insanın normal psixoloji durumundan kənardır. Maksimum diplomatik lügətdən istifadə etmək istəyirəm. Bəs biz nə edə bilərik? Onlar Azərbaycana qarşı olan 10-dan artıq qətnamə qəbul ediblər ki, onların da bizim üçün heç bir əhəmiyyəti yoxdur – biri az, biri çox – nə etməli? Biz bunu təəssüf hissi ilə qarşılıyırıq. Anti-Azərbaycan «orkestrinin» təşkilatçıları digər insanların düşüncələrinə təsir göstərirlər, onların beynlərini «yumağa» çalışırlar. Digər insanlar da Azərbaycanı onların təsvir etdiyi kimi qəbul edirlər. Anti-Azərbaycan fəallarından bəziləri xoşbəxtlikdən artıq yoxdur, anti-Azərbaycan cəbhəsinin fəali olan xanım Eva Kaylı kimi. Onun başına gələnləri bilirik. Bu, mediada geniş işıqlandırılmışdır. Düşünürəm ki, bu həm də onu göstərir ki, Avropa Parlamenti kimisə hər hansı yanlışlıqda ittihad etməzdən əvvəl korrupsiya ilə bağlı öz problemlərini həll etməlidir.

Əlbəttə, burada söhbət yalnız Azərbaycan dövlətindən getmir, biz həmçinin Azərbaycan xalqını düşünməliyik. Onlar Qafqazdakı vəziyyəti yanlış şərh edəndə, işğala, dağıntırlara, soyqırımına məruz qalmış ölkəni suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etməkdə günahlandıranda 10 milyonluq Azərbaycan xalqının əleyhinə danışırlar. Onlar bunu başa düşməlidirlər. Əgər məni hədəf seçirlərsə və mənim haqqımda təhqiramız ifadələr işlədirlərsə, bu mənim üçün heç bir şey deyil. Amma İkinci Qarabağ müha-

ribəsində, antiterror tədbirlərində arxamda duran və indi də arxamda olan Azərbaycan xalqı üçün bir siqnaldır ki, bu, Azərbaycana düşmən kimi baxan bir qrup insanlardır. Bu, təəssüf doğurur. Onların çıxarıqları səs-küy heç də xoş deyil, zərərli də deyil, yaşamaq olar. Amma heç də xoş deyil.

Yeri gəlmışkən, biz artıq uzun illərdir ki, Avropa Parlamenti ilə hər hansı rəsmi əlaqəni dayandırmışdır və bunu rəsmən bəyan etmişik. Hazırda qarşılıqlı əlaqəmiz yoxdur. Lakin Avropa Komissiyası ilə vəziyyət tamamilə fərqlidir, sizin də qeyd etdiyiniz kimi, müsbət istiqamətdə irəliləyir, təəssüf ki, qeyd etdiyim kiçik epizodlar xaric olmaqla, yeri gəlmışkən, sizin həmvətəninizlə əlaqədar olan epizod.

D a r y a İ ş c e n k o (*Almaniya Beynəlxalq Əlaqələr və Təhlükəsizlik İnstitutunun əməkdaşı*): **Yaratığınız fürsət üçün təşəkkür edirəm. Mənim sualım Ermənistanla Azərbaycan arasında sülh danışıqları üçün Qərb platformaları ilə bağlı hazırlı mövqenizə dairdir. Həzirdə hansı mövqedəsiniz? Cənki Bakı son vaxtlar Qranada, Brüssel və Vaşinqton danışıqlarında iştirak etməməyi seçib. Beləliklə, gələcək potensialı necə görürsünüz? Siz artıq Avropa İttifaqının roluna toxundunuz və mən Sizdən xahiş etmək istərdim ki, onun enerji və kommunikasiyalara olan marağını nəzərə alaraq, bu mövzuya xüsusi diqqət yetirəsiniz. Bakının ilkin olaraq başladığı və bu yaxınlarda canlandırdığı «3+2» platformasının gələcək potensialını necə qiymətləndirirsiniz? Regional tərəfdəşlərlə regional problemlərin həlli üçün bu regional platformanın gələcəyini necə görürsünüz? Cox sağ olun.**

İlhəm Əliyev: Təşəkkür edirəm. Mən bir az Avropa İttifaqı vasitəciliyindən danışdım, bu, əsasən Avropa İttifaqı Şurasının sədrinin vasitəciliyi idi. Keçən il «Avropa Siyasi Birliyi»nin Praqada keçirilmiş Zirvə toplantısı çərçivəsində Prezident Mişel, baş nazir Paşinyan və mənim aramda keçiriləcək görüşə Fransa Prezidentinin dəvət edilməsi təklif olunanda etiraz etmədim. O vaxt düşündüm ki, faydalı ola bilər. Oktyabrın 6-da keçirilmiş bu görüşdə baş nazir rəsmi surətdə Qarabağı Azərbaycan ərazisi olaraq tanıdı. Düzdür, sonradan o, digər bəyanatlar verdi, həmçinin qeyd etdiyim bəyanat – bu ilin sentyabr ayında «Dağlıq Qarabağ respublikası»na təbrikin göndərilməsi. Amma yenə də mən Praqa görüşünün nəticəsini müsbət kimi qəbul etdim. Biz bu formatda davam etməyə hazır idik.

Təəssüflər olsun ki, bir həftə sonra Fransa Prezidenti televiziyyaya verdiyi müsahibələrindən birində Azərbaycanın ünvanına və bizim gördüyüümüz işlər barədə müəmmalı və qəbul edilməz sözlərdən, ifadələrdən istifadə etdi. Biz nə etmişik ki? Beləliklə, özünü prosesdən ayırdı. Bizim mövqemiz tam aydınlaşdır – əgər siz neytrallığınızı itirirsinizsə, artıq vasitəçi ola bilməzsınız, bu şansı əldən buraxırsınız. Biz ölkələrə tərəf tutmamaq üçün təsir edə bilmərik. Bunu müxtəlif səbəbləri var. Bu halda artıq vasitəçi olmaq şansı əldən buraxıldı. Biz rəsmən bəyan etdik, artıq münasib hesab etmirik ki, Fransanın hər hansı bir nümayəndəsi Ermənistanla Azərbaycan arasında normallaşma prosesində iştirak etsin. Buna görə, bu məxsusi səbəbə görə mən Qranadaya getmədim.

Lakin Qranadadan əvvəl Kişineu var idi. Kişineudə Almaniya Kansleri Olaf Şolts da iştirak edirdi. Mən xatırlayıram, o dedi ki, «bizi ehtiyacınız olarsa, müraciət edin». Əslində bu çox müdrik yanaşmadır. Kimsə istəmədiyi halda sən özünü necə vasitəçi olmağa məcbur etdirə bilərsən?

Qranada görüşü oktyabrın 5-nə təyin edilmişdi və əvvəlki məsələyə qayıdıram, elə həmin gün Avropa Parlamenti Azərbaycanla bağlı müzakirələr təşkil etdi. Ona görə də qəsdən bu anti-Azərbaycan qətnaməsini mənim Qranadada olmalı olduğum gün qəbul etməyi planlaşdırıldılar ki, Azərbaycanla bağlı öz mövqelərini nümayiş etdirə bilsinlər. Getməməyimin bir səbəbi də bu idi. Birinci səbəb Fransa, üçüncü səbəb isə bu görüşün lazımı qaydada təşkil edilməməsi. Bu görüş antiterror tədbirlərindən iki həftə sonra baş tutmalı idi. Yerdə vəziyyətin tamamilə dəyişdiyi andan 2 həftə sonra. Bu səbəbdən görüşə hazırlıq aparılmalı idi. Hansı sənədləri qəbul etməyi planlaşdırıldığını? Hansı bəyanatlar veriləcək? Bəyanatlar necə razılaşdırılmalı idi? Buna dair heç bir məlumat yox idi. Mən bu səbəbdən iştirak etmədim. Lakin təəccüblüsü o idi ki, mən olmadan bu görüş keçirildi. Bir rus deyimi var – «Bez menya menya jenili» – «qız evində toydur, oğlan evinin xəbəri yoxdur». Beləliklə, mən olmadan onların dördü Azərbaycan və Ermənistən ilə əlaqədar necə qətnamə qəbul edə bilirlər ki, hələ də anlamıram.

Hazırkı vəziyyət belədir – Avropa İttifaqı Şurası tərəfindən təşkil olunan vasitəçilik prosesi var. Bundan əlavə, «Moskva istiqaməti» adlandırdığımız Xarici İşlər nazirləri arasında müzakirələr mövcud-

dur. ABŞ Konqresində məşhur dirləmələr baş tutana qədər «Vaşinqton istiqaməti» adlanan proses var idi ki, Xarici İşlər nazirləri Vaşinqtonda görüşürdülər. Belə görünür ki, Vaşinqton istiqaməti artıq aktual deyil. Çünkü bu gün Bakıda olan Dövlət Departamentinin rəsmi nümayəndəsi Azərbaycanla «işlər əvvəlki kimi ola bilməz» deyir və Azərbaycanı görmədiyi işlərdə ittiham edir. Belə ki, «əvvəlki kimi işlər» yoxdursa, deməli, hər sahədə «əvvəlki kimi işlər» yoxdur. Eyni zamanda, Azərbaycanın yüksək-vəzifəli rəsmilərinin ABŞ-a səfərlərinə məhdudiyyətin qoyulduğu elan edildi. Bu, ABŞ-la strateji əhəmiyyətə malik olan münasibətlərimizin tarixində ilk dəfə baş verdi. Bu administrasiya bu münasibətləri məhv etməyə çalışır, hansı səbəbdən bilmirəm.

Biz dedik, yaxşı, əgər Azərbaycandan ABŞ-a yüksəkvəzifəli rəsmilərin səfərləri olmayıacaqsa, o zaman Xarici İşlər nazirimiz oraya necə gedə bilər? Siz deyirsiniz ki, səfərlər olmayıacaq, amma Xarici İşlər nazirimizi dəvət edirsınız. Bunu izah edə bilərsiniz?

Beləliklə, dedik ki, əgər Azərbaycandan ABŞ-a yüksək səviyyəli rəsmi səfərlər olmayıacaqsa, bizim Xarici İşlər nazirimiz oraya necə gedə bilər? Siz deyiniz – səfər yoxdur, ancaq Xarici İşlər nazirimizi dəvət etmisiniz?

Bizə izah edə bilərsinizmi? Təfərrüatlara çox varmaq istəmirəm. Beləliklə, əgər həmişəki kimi, heç bir iş yoxdursa, bunu qəbul edirik. Bu o deməkdir ki, Vaşinqton aktual deyil. Ya deməlidirlər ki, iş həmişəki kimi davam edir – mən ümid edirəm ki, bu gün bunu eşidəcəyəm və biz Vaşinqton prosesini

bərpa edəcəyik – ya da yalnız Brüssel və Moskva prosesi olacaq. Ola bilər ki, ikitərəfli danışıqlar olsun. Çünkü məsələn, mən sizə deyə bilərəm ki, aprelin 30-da bizim şərti sərhədimizdə həmsədrler delimitasiya komissiyalarını toplayıb delimitasiya məsələlərini müzakirə ediblər. Deməli, Azərbaycanla Ermənistən arasında heç bir vasitəçilik olmadan ikitərəfli format ola bilər. Vasitəçilik hər iki tərəfin izah edə bilmədiyi bəzi ideyaların vasitəçi tərəfindən işlənib hazırlanması baxımından faydalı ola bilər. Beləliklə, vasitəçilik prosesi başa çatса, bu, ikitərəfli formatda olacaq. Yəni bu, danışıqlar prosesinə aiddir. Bundan başqa, qeyd etdiyim kimi, Avropa İttifaqı ilə münasibətlərimiz yaxşı balanslaşdırılmışdır, əsasən müsbətdir. Biz yeni əməkdaşlıq sənədi üzərində fəal işləyirik. O, həzirdə gözləmə rejimindədir, lakin ümidi edirəm ki, tezliklə yekunlaşdırmaq üzrə birgə fəaliyyətimizə yenidən başlaya bilərik. Çünkü həmin yeni əməkdaşlıq üzrə sənədin 90 faizindən çoxu artıq razılışdırılıbdır.

Hikmət Hacıyev: Növbəti sual, Stefani Fenkart.

S t e f a n i F e n k a r t (*Avstriya, Beynəlxalq Sülh Institutunun direktoru*): Cənab Prezident, bizi burada qəbul etdiyinizə görə çox sağ olun. Mən ilk dəfədir bu forumda iştirak edirəm. Sualım bir az əvvəlcə söylədiklərinizə qayıdır. Mən Avstriyadanam və Beynəlxalq Sülh Institutunda çalışıram. Bir sözlə, sualım sülh haqqında olacaq. Bilirsiniz, Ermənistən ilə Azərbaycan arasında münaqişənin uzun tarixi, bu qədər əziyyətləri, inamın bu dərəcədə çatışmaması, eləcə də təbii olaraq, ədalətsizlik hissələri göz qarşısındadır. Siz də qeyd etdiyiniz, tədqiqatlar və məlumatlar da göstərir ki, sülh sa-

zişləri o zaman dayanıqlı olur ki, onları bütün iştirakçı tərəflər qavrasın. Bu, məsələnin bir hissəsidir. Beləliklə, sualım belədir: əgər ədalət bunun üçün çox əhəmiyyətlidirsə, birincisi, bütün müharibələrdən, ikincisi, antiterror əməliyyatından sonra əgər keçid dövrünə aid düzgünlük, həqiqət və barışq kimi məsələlərin hamısını nəzərə alsaq, onlar daha uğurlu və dayanıqlı sülhə aparı bilərmi? Əgər belədirse, mən burada Almaniya–Fransa yaxınlaşmasından misallar haqqında düşünürəm. Beləliklə, çox uzun perspektivdə, ola bilsin, hətta Cənubi Afrika misalını götürsək, əgər bu işlərdə standart olmasa belə, barışq mümkün müdnümü? Bunu necə dəyərləndirirsiniz və kim bu işdə vasitəçi və ya aparıcı rolunu oynaya bilər? Mən Avstriyadan olduğuma görə bu rolda Avstriya haqqında nə düşünürsünüz? Biz neytral ölkəyik, çünkü bütün beynəlxalq təşkilatlar ölkəmizdə yerləşir. Təşəkkür edirəm.

İ l h a m Ə l i y e v: Düşünürəm ki, Avstriya qeyd etdiyiniz əyani səbəblər sayəsində yaxşı vasitəçi ola bilər. Çünkü biz hamımız beynəlxalq tədbirlərdə əlifba sırasına görə bir-birimizə yanaşı otururuq. Beləliklə, bizim avstriyalı və ermənistanlı həmkarlarımızla hər zaman fikir mübadiləsi aparmaq üçün beynəlxalq tədbirlərdə bir yerdə oturmaq imkanımız var. Sülh sazişinə gəldikdə, qeyd etdiyim kimi, düşünürəm ki, hazırda biz buna yaxınıq, çünkü prosesi başladığımız zaman narazılıq doğuran məsələlərdən biri erməni tərəfinin «Dağlıq Qarabağ respublikası»na sülh sazişində istinad etmək cəhdləri ilə bağlı idi və bunu biz qəbul edə bilməzdik. Onlar istəyirdilər ki, həmin məsələni müxtəlif söz birləşmələri vasitəsilə sazişə

salsınlar, lakin onlar yenə də təxminən eyni alındırdı. Bizim yanaşmamız belədir ki, biz onu qeyd edə bilmərik və iki ölkə arasında razılışma tam qarşılıqlı olmalıdır. Buna görə əgər onlar saziş layihəsində Azərbaycanda yaşayan erməniləri milli azlıq kimi qeyd etmək istəyirlərsə, onda bu, qarşılıqlı olmalıdır və Ermənistandan güclə deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıtmaq və orada yaşamaq hüquqları da əks olunmalıdır. Onların hüquq və təhlükəsizliyi Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi kimi eyni qaydada qorunmalıdır. Əfsuslar olsun ki, erməni tərəfi bundan hər zaman imtina edib və bu addım o qədər məntiqi görünmür, çünki biz qeyri-adi heç nə təklif etmirik, sadəcə, qarşılıqlı istəyirik. Digər variant bu mövzunu, ümumiyyətlə, qeyd etməmək idi. Beləliklə, sentyabrın 19-da keçirilmiş antiterror əməliyyatından sonra görünür, bu maneə də aradan qalxdı. Biz ya hər iki milli azlığı sülh müqaviləsində qeyd edirik, yaxud həmin məsələ, ümumiyyətlə, qeyd olunmur. Sülh sazişinin digər bəndləri və ya maddələri az problematikdir. Deməzdim ki, onların hamısı artıq razılaşdırılıb, lakin düşünürəm ki, cümlələrə, ifadələrə gəldikdə, əlbəttə ki, hər sözün müəyyən siyasi mənası var. Lakin bunları razılaşdırmaq olar. Bu, yalnız siyasi iradə məsələsidir. Qeyd etdiyim kimi, biz erməni tərəfindən cavabı 70 gün gözlədiyimiz halda, məsələn, deyə bilərəm ki, bizim Ermənistana şərhlərimizin göndərilməsi, adətən, 14-15 gündən çox çəkmir. Əgər onlar cavabı 70 gün yubadırlarsa, onda bunun müəyyən mənası var. Əlbəttə, bu, biristiqamətli proses deyil. Əgər Ermənistən hesab

edir ki, bizə sülh onlardan çox lazımdırsa, fikrimcə, onlar yanılırlar. Biz sülhü onlar istədiyi qədər istəyirik. Əgər onlara bu lazımdırsa, onda bizə də lazımdır. Əgər onlara lazım deyilsə, onda bizə də lazım deyil. Mən istər Şura Prezidenti Şarl Mişelin iştirakı ilə Brüsseldə erməni tərəfi ilə temaslarında, istərsə də bəzi beynəlxalq tədbirlər çərçivəsindəki söhbətlərdə demişəm ki, əgər siz Azərbaycanın, Qarabağ da daxil olmaqla, ərazi bütövlüyüünü tanımayacaqsınızsa, onda biz də sizin ərazi bütövlüğünüzü tanımayacağıq. Əgər siz ərazi bütövlüğümüzü sual altına çəkməkdə davam edəcəksinizsə, onda biz də sizin ərazi bütövlüğünüzü sual altına çəkəcəyik. Mən ona dedim: inanın ki, bizim sizin ərazi bütövlüğünüzü tanıtmamaq üçün daha çox hüququmuz, daha çox tarixi hüquqlarımız var, bunu hamımız bilirik, XX əsrin əvvəllərində Cənubi Qafqazın xəritələri necə olub. Onlar mövcuddur. Hamımız bilirik ki, bolşeviklər 1920-ci ilin noyabrında Zəngəzuru Azərbaycandan ayıraq, Ermənistana veriblər və bu, Azərbaycanın sovetləşdirilməsindən 6 aydan az müddətdə baş verib. Həmin ərazi bizdən götürülmüşdür. Beləliklə, mən ona dedim ki, sizin ərazi bütövlüğünüzü sual altına çəkməkdə bizim daha çox tarixi, siyasi və qanuni hüquqlarımız var. Ona görə bu davranışsı sizə məsləhət görmürəm. Hazırda isə məsələ eynidir. Əgər onlar Azərbaycanın ərazi bütövlüğünü bəyanatla deyil, imza ilə tanıyaq-larsa, onda biz də eyni addımı atacağıq. Mən dəfələrlə demişəm ki, bizim Ermənistən ərazisini ələ keçirmək kimi heç bir planımız yoxdur, çünkü bəzən bizi bu məsələdə əsassız olaraq ittiham edirlər. Əgər biz bunu

etmək istəsəydik, edərdik. Mən sizə əmin, açıq və bütün nöqteyi-nəzərdən söyləyə bilərəm ki, bu, böyük problem deyil. Bir gün ərzində onlar Qarabağda təslim oldular və bayraqımız Xankəndidə ucaldı. Bir sözlə, biz yenidən həmin tədbirləri görmək istəmirik və fakt ondan ibarətdir ki, əger bu addımı atmırıqsa, demək, mən dediklərim düzdür. Biz istəyirik ki, gələcəkdə Azərbaycana potensial risk yaranmasın. Ona görə biz Ermənistanın silahlanması məsələsini hər zaman qaldırırıq və hesab edirik ki, bu, əks nəticə verə bilər və təxribata sürükləyə bilər. Çünkü Ermənistana silah təchiz edən Fransa və Hindistan kimi ölkələr həzirdə odun üstünə yağ tökür və Ermənistanda reallıqdan uzaq xülyalar yaradır ki, guya onlar həmin silahlardan istifadə edərək, Qarabağı geri ala bilərlər. Mən həmin silahların keyfiyyəti ilə bağlı təfərrüatlara varmaq istəmirəm, baxmayaraq ki, onların hansı növ silah olmasını bilirəm. Hətta əger çox müasir silahlar olsa belə, onların şansı olmayıcaq, çünkü müharibə və onun nəticəsi silahla deyil, insanlar və onların əzmkarlığı ilə həll edilir. İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın öz bəyanatlarına görə, erməni ordusunda döyüş meydanında 12 min fərari oldu, Azərbaycan Ordusunda isə sıfır. Beləliklə, onların şansı yoxdur. Bir sözlə, mənim onlara mesajım ondan ibarətdir ki, qoy burada, regionda elə vəziyyət yaratmasınlar ki, bizə hər hansı ziyan vurmağın planlaşdırılmasından əmin olaq! Hələ ki, biz əmin deyilik. Bu səbəbdən reaksiya vermirik. Fransanın Ermənistana heç kəsin almaq istəmədiyi zirehli maşınların təchiz olunmasını müşahidə edirik. Onlar bizə hər hansı təhlükə ehtiva

etmir. Lakin əgər görsək ki, zərərli ola biləcək hər hansı ciddi qurğu olarsa, biz cavab verməli olacaqıq və mən bu haqda hər kəsi məlumatlandırmışam ki, sonradan şikayət olmasın. Biz cavab verməli olacaqıq, çünki hər ölkə öz xalqını müdafiə etməlidir və ümid edirəm ki, bu cür cavaba ehtiyac qalmayacaq. Lakin bunun üçün yeni böyük qardaş rolunu oynamaq istəyən Ermənistən yeni havadarlarına öz gözəl paytaxtında oturub dincəlməsi, rahat olması məsləhətlidir.

J u l i a n K i f u (*Ruminiya, Münaqişələrin Qarşısı-nın Alınması və Erkən Xəbərdarlıq Mərkəzinin prezidenti*): **Cənab Prezident, çox sağ olun. Regionu yenidən görmək, münaqişədən sonra yenidən qurulma işlərinizlə tanış olmaq və Azərbaycanın göstərdiyi bütün səyləri öyrənmək üçün əla fırsat oldu. Sualım azərbaycanlıların, əgər istəyirlərsə, Ermənistana qayıdışı ilə bağlıdır. Bəlkə bu, sülh razılaşmasının bir hissəsi olsun, yaxud həmin razılaşmadan sonra bəlkə digər müqavilə olsun. Ermənilərin Azərbaycan vətəndaşları kimi Qarabağa qayıtması üçün artıq imkan yaradılıb. Siz bunları artıq qeyd etdiniz. Sualım belədir: Qarabağda yaşmış erməniləri qayıdaşa cəlb etmək məqsədilə Azərbaycanın hər hansı siyaseti varmı? Bəlkə onlara elə şəraitlər təklif edilsin ki, onlar mənalı, cəlbedici olsun və bu, siyasi mənada böyük təəssürat bağışlaya bilər. Çox sağ olun.**

İ l h a m Ə l i y e v: Artıq qeyd etdim ki, qayıtmaq istəyən şəxslər bunu edə bilər. Zəngilanda və digər yerlərdə gördüğünüz tamamilə dağıdılmış yerlərdən fərqli olaraq, onların mənzilləri, evləri toxunmaz olaraq qalır. Erməni tarixi irsi tam qorunur. Hərbi polisimiz çox mühüm yerləri, o cümlədən insanların

mülkiyyətini qoruyur. Beləliklə, əgər onlar Azərbaycan vətəndaşı olmaq istəyirlərsə gəlsinlər. Bunu artıq qeyd etdim. Digər variant, hər ölkədə olduğu kimi, ümumi təcrübəyə əsaslanaraq və hər ölkənin miqrant əmək qüvvəsinə tətbiq etdiyi kvota kimi, bizim kvotalardan irəli gələrək, işə icazə və yaşamaq icazəsidir. Bu, təşkil oluna bilər.

Əlbəttə ki, azərbaycanlıların Ermənistan ərazisinə qayıdışına gəldikdə, biz Ermənistandan da eyni ya-naşmani gözləyirik. Ən azı eyni addımı atsınlar və həmçinin kəndlərimiz haqqında məlumatı əldə etmək üçün elektron reinteqrasiya portalını yaratsınlar. Azərbaycanlıların yaşadıqları kəndlərin əksər hissəsi ya dağıdılib, ya boş qalıb. Ermənistanda çətin demografik vəziyyətdən irəli gələrək, onlar istədikləri kimi azərbaycanlıların yaşadıqları kəndlərdə məskunlaşmanın təşkil edə bilmirlər. Bəzilərində yaşayırlar, lakin onların əksər hissəsi boşdur. Yəni ən azı azərbaycanlılara həmin yerlərə getmək, görmək və ziyarət etmək imkanını yaratmalıdırlar. Hesab edirəm ki, bu, barışığın mühüm işarəsi ola bilərdi, çünkü suallarda və ya şərhlərdə Fransa ilə Almaniya arasında yaxınlaşma ilə bağlı bəzi tarixi paralellər verildi. Demək istərdim ki, qanlı İkinci dünya müharibəsindən sonra sovetlər və almanlar da barışığa getdilər. Beləliklə, iki onillikdən az müddətdə Sovet İttifaqı və Almaniya Federativ Respublikası six tərəfdaşa çevrildi. Mən hələ Almaniya Demokratik Respublikasını demirəm, orada yaşayan insanlar dərhal Sovet İttifaqında yaşayan insanlarla çox yaxın dosta çevrildilər. Bir sözlə, düşünürəm ki, Sovet İttifaqı və Almaniya arasında baş vermiş

barışlıq çox yaxşı nümunədir. Buna görə biz düşünməliyik, biz bilirik ki, Ermənistanın bugünkü ərazi-sində kökləri olan azərbaycanlılar qayıtmağı çox arzu edirlər. Onların bəzilərinə elə gəlir ki, oradakı kəndlərdə məskunlaşma tam realdır və mən də belə düşünürəm. Bəziləri isə ulu babalarının məzarını sadəcə, gedib ziyarət etmək istəyirlər. Digərləri sadəcə, səfər edib qayıtmaq istəyirlər. Bir sözlə, buna icazə verilməlidir. Ermənistan oradan deportasiya olunmuş yüz minlərlə azərbaycanının təbii humanitar tələbatlarının qarşısını almalı deyil. Biz bunun necə olduğunu nümayiş etdirdik. Göstərdik ki, mülkiyyət, dini yerlər necə qorunmalıdır, əhalisinin çoxu erməni olmuş Xankəndinə və digər yerlərə gedən hər kəs bunları görə bilər. Beləliklə, biz onlardan eyni addımı gözləyirik və bu onların sülhə olan iradəsini nümayiş etdirəcək.

H i k m ə t H a c ı y e v: Təşəkkür edirəm. Fərhad Pirinççi. Növbəti sualımız.

Fərhad Pirinççi (*Türkiyə, SETA Akademiyasının direktoru*): Cənab Prezident, bizi qəbul etdiyinizə görə sağ olun. Burada olmaq şərəfdır. Əslində mən Zəngəzur dəhlizli adlandırdığımız və üçtərəfli Bəyanatda qeyd edilmiş 9-cu maddə barədə soruşmaq istərdim. Mən öz qərbli həmkarlarımla və Qərb mətbuatunda hətta bəziləri ilə danışanda, onlar iddia edirlər ki, Azərbaycan bu maddəni icra etmək üçün Ermənistanı hərbi yolla məcbur edəcək. Həmin dəhlizin reallaşması prosesi barədə nə deyə bilərsiniz? Bu haqda tərəfdəninizlə, ümumiyyətlə, söhbət aparmışınız mı? Mən bu prosesin

icrasında Paşinyan hökumətini nəzərdə tuturam. Təşəkkür edirəm.

İ l h a m Ə l i y e v: Bəli, mən Ermənistanın baş naziri ilə dəfələrlə söhbət etmişəm və soruşmuşam ki, niyə onlar öz öhdəliklərini yerinə yetirmirlər. Çünkü qeyd etdiyim kimi, 9-cu maddədə aydın şəkildə qeyd olunur ki, Azərbaycanın qərb rayonları və Naxçıvan arasında bağlılı təmin edilməlidir və hətta yazılır ki, orada nəzarət və təhlükəsizliyi kim təmin edəcəkdir. Söhbət Rusyanın Federal Təhlükəsizlik Xidmətinin bir hissəsi olan sərhədçilərindən gedir. Bunu cənab Paşinyanın özü imzalayıb. İndi isə o nə bu marşrutu, nə də ki, Rusyanın bu işdə iştirakını istəyir. Əslində hüquqi nöqteyi-nəzərindən, bunun artıq mahiyyəti çox deyil. Bu onun öhdəliyidir. Biz nə edə bilərik? Biz yalnız onu deyə bilərik ki, onlar öhdəliklərini pozurlar. Azərbaycan öz beynəlxalq öhdəliklərinə hər zaman hörmətlə yanaşib, lakin Ermənistan tərəfindən biz eyni yanaşmanı görmürük. Ermənistanın baş naziri ilə Brüsseldə keçirdiyim çoxsaylı görüşlər zamanı ona demişəm ki, hətta bir neçə il əvvəl biz artıq dəmir yolu xəttini çəkməyə başlamışıq. Siz heç olmasa texniki əsaslandırma işlərini niyə başlamır-sınız? Buna cavab gəlmədi. Bir sözlə, deyə bilərəm ki, sovet vaxtında mövcud olmuş 42 kilometrlik dəmir yolu nəinki tikinti üçün hazır deyil, onun heç texniki əsaslandırma işləri başa çatdırılmayıb. Bəlkə heç başlanmayıb. Bu o deməkdir ki, onlara bu yol lazım deyil. Yaxşı, onda biz gözlədik və ittihəm olunduq ki, biz bunu güc hesabına edəcəyik. Mən artıq deməkdən yorulmuşam ki, bizim belə məramımız yox-

dur. Sonra biz digər variantlara baxmalıydıq. Bizə Naxçıvanla, onun vasitəsilə Türkiyə ilə əlaqəmiz lazımdır. Beləliklə, keçidin tikilməsi məqsədilə İran tərəfi ilə razılığa gəldik. Bəli, bu variantın xərcləri çox olacaq, buna baxmayaraq, biz tikintiyə başladıq. Artıq hər iki ölkənin hökumət rəsmiləri avtomobil körpüsünün tikintisi ilə əlaqədar Zəngilan rayonunun Ağbənd kəndində təməlqoyma mərasimində iştirak ediblər. Sonradan dəmir yolu körpüsü də salınacaq. Ermənistan çox şey itirir. Birincisi, bu nəinki Azərbaycan ilə ölkəmizin Naxçıvan Muxtar Respublikası arasında yol olacaq, o cümlədən bu, beynəlxalq daşımalar dəhlizinə çevriləcək. Bir çox yükler Mərkəzi Asiyadan gələcək. Gözləyirik ki, Çindən çox yükler gəlsin. Beləliklə, qeyd etdiyim kimi, Azərbaycan ilə Türkiyə arasında mövcud bağıntılar, Bakı–Tbilisi–Qars dəmir yolu hətta genişlənsə belə, bütün yükleri əhatə edə bilməyəcək. Bir sözlə, cənub marşrutu ilə başlanğıcda il ərzində minimum 5-7 milyon ton yük daşınacaq və bu da kifayətdir. Beləliklə, Ermənistan özünü Azərbaycanla bütün digər kommunikasiyaların açılmasından məhrum edir, çünki hazırda onların Rusiya ilə dəmir yolu bağlantısı yoxdur. Gürcüstan yolu isə separatçı Abxaziya regionuna görə bağlıdır. Onların Azərbaycan vasitəsilə də yolu yoxdur. Türkiyə ilə dəmir yolu və sərhədi də bağlıdır. Bir sözlə, onlar yenidən dalandadırlar. Düşünürəm ki, onlar üçün hazırda iki variant var. Ya onlar öz hesablarına, yaxud bəzi Avropa fondlarının puluna onların suveren ərazisi hesab edilən 42 kilometrlik zəruri dəmir yolunu çəkirlər. Bizim onların

suverenliyi ilə bağlı hər hansı şərtlərimiz yoxdur, lakin Azərbaycanın əsas ərazisindən Naxçıvana asan çıxış olmalıdır. Baş nazir Paşinyana artıq söylədiyim kimi, bu, Azərbaycandan Azərbaycana gediş olacaq və ona görə hər hansı gömrük rüsumları, yoxlamalar, sərhəd yoxlanışı olmalı deyil, çünki gediş əsas ərazidən Naxçıvana həyata keçirilir. Əgər bunlar Xəzər dənizinin şərqi sahilindən Ermənistana və digər yerlərə gedirsə, siz onda bütün gömrük rüsumlarını digər ölkələr etdiyi kimi tətbiq edə bilərsiniz. Lakin Azərbaycandan Azərbaycana yoxlamalar, müdaxilə olmalı deyil və bu bizim legitim hüququmuzdur. Əslində sizə deyə bilərəm ki, Brüsseldə Prezident Mişel tərəfindən təşkil olunmuş görüşdə müzakirə etdiyimiz məsələlərdən biri Rusiya-Kalininqrad dəmir yolu xətti kimi təcrübənin istifadəsi idi. Bir sözlə, hər şey mümkündür, sadəcə, Ermənistən istəmir. Onlar bizi bu qütb-dən məhrum etmək istədilər, indi isə başa düşdülər ki, bu bizə heç lazım deyil! Onda onlar şikayətlənməyə başladılar və hətta biz ABŞ Dövlət Departamentinin rəsmilərindən çox müəmmalı məlum bəyanatı eşitdik ki, əgər yol Ermənistandan keçməsə Birləşmiş Ştatlar buna imkan verməyəcək?! Onda mən nə deyə bilərəm? Sadəcə, deyə bilərəm ki, bu nədir? Biz bunu 3 ildir ki, Ermənistən vasitəsilə etmək istəyirdik. Əgər siz istəyirsiniz ki, yol Ermənistəndən keçsin, onda öz yeni erməni dostlarınıza bunu söyləyin! Axı siz bizim İranla münasibətlərimizə necə müdaxilə edə bilərsiniz? Deyirsiniz ki, siz yolu çəkilməsinə imkan verməyəcəksiniz. Nə edəcəksiniz? Bombardman edəcəksiniz, nə edəcəksiniz?! Əslində belə məsuliyyətsiz bəya-

natlar onları söyləyənlərə heç bir yaxşı fayda gətirmir və əlbəttə ki, regionda sabitliyi və proqnozlaşdırmanın, o cümlədən bağlılığı layihələrini ciddi şəkildə sual altına qoyur. Yeri gəlmışkən, mən artıq bu haqda danışdım ki, Türkiyədəki tərəfdəşlərimizdan məlumat almışıq və onlar Qars-Naxçıvan dəmir yolunun çəkilməsini planlaşdırırlar. Beləliklə, qeyd etdiyim kimi, bu, bir çox ölkələrin rifahına xidmət edəcək nəqliyyat dəhlizi olacaqdır.

Hikmət Hacıyev: Cənab Prezident, biz artıq Sizin çox vaxtinizi aldıq və ayrılmış vaxt çərçivəsinin sonuna yaxınlaşırıq, lakin siyahımızda hələ 10 natiq qalır. Əgər icazə versəniz, biz 3 suali bir qrupda birləşdirək və sualları qrup şəklində verək.

İlham Əliyev: Gəlin əvvəlki kimi davam edək, sonra baxarıq.

Hikmət Hacıyev: Onda, Raçel Rudolf.

Raçel Rudolf (Pekin Texnologiyalar İnstitutunun professoru): Sağ olun, cənab Prezident. Əslən Birləşmiş Ştatlardanam, lakin Çin Xalq Respublikasının Quandong əyalətinin Büyük Buxta adlanan bölgəsində yüksək texnologiyalar zonasında yaşayıram. Mən iki universiteti təmsil edirəm: Smisfield Rod Ayland Universiteti və Pekin Texnoloji İnstitutu. Sualım belədir: əgər əsl sülh ədavətli mühitin transformasiyasını tələb edirsə, azərbaycanlıların azad edilmiş yerlərə qayıdışını asanlaşdırmaq üçün hökumətinizin hansı cəlbedici üsulları var və münaqişədən sonra dinc mühiti necə qurmaq istəyirsiniz?

İlham Əliyev: Böyük yenidən qurulma layihəsinə başlamazdan əvvəl göstəriş verdim ki, keçmiş

məcburi köçkünlər arasında sorğu aparılsın. O, çap edildi və biz onu daxili istifadəmiz üçün hazırladıq. Çünkü istəyirdik bilək ki, nə qədər insan qayıtmağı planlaşdırır. Biz aydın şəkildə anlayırdıq ki, 30 il keçib və deportasiya edilmiş insanların çoxu, əfsuslar olsun ki, dünyasını dəyişib. Qalırdı uşaqlar və gənc nəsil. Onlar həmin yerləri heç vaxt görməyiblər və keçmiş məcburi köçkünlərin çoxunun iş yerləri var idi. Beləliklə, biz bilməli idik və mən məmənun oldum ki, gözlədiyim kimi, tam əksəriyyət qayıtmaq istədiyini dedi. Lakin yaxşı anlayırdıq ki, necə və hara qayıt-malıyiq. Qayıtmağa yol varmı?! Biz onlar üçün elə şərait yaratmalı idik ki, həmin şərait nəinki eyni, hətta əvvəlkindən də yaxşı olsun. İndi isə mən nəinki hələ də yataqxanalarda və çox ağır vəziyyətdə yaşayan şəxslər haqqında danışıram, o cümlədən yeni evlər tikdiyimiz və mənzil verdiyimiz 300 min keçmiş məcburi köç-künü də nəzərdə tuturam. Beləliklə, Qarabağda və Zəngəzurda şəraitlər daha yaxşı olmalıdır. Prosesin başlanmasının əlamətini və onun gözlədiyimdən də geniş olmasını, fikrimcə, siz Zəngilanda, Ağalıda gör-dünüz. Siz həmin yerləri heç zaman görməyən uşaqları və gəncləri gördünüz. Onlar qayıtdılar. Mən orada də-fələrlə olmuşam və soruşmuşam ki, Bakı və ya Sum-qayıt üçün darixırsınız? Siz böyük şəhərlərdə yaşamısınız. İndi isə kəndə gəlmisiniz və o hələ də ayrıca sa-lınmış kənddir və ətrafında heç nə yoxdur. Onlar deyirlər: xeyr! Onlar həyatdan razıdırlar. Qayıdanlar təkcə orada vaxtilə yaşayan insanlar deyil. Bəli, həmin insanları başa düşmək olar. Onların xüsusi hissələri var. Hətta uşaqlar və nəvələr də gəliblər. Bir sözlə, de-

yərdim ki, bu çox mühüm mənəvi və psixoloji amil idi, çünki bunlarsız, biz orada nə edirik edək, onun təsiri sıfır olacaq. Ona görə vacib olan odur ki, onlar qayıtmaq istəyirlər. O ki qaldı onların haraya qayıtmasına, yəqin ki, siz bunu dünən mənim nümayəndələrimdən Zəngilanda şəhərləri, ekoloji vəziyyəti necə planlaşdırduğumız barədə eşitdiniz. Həmin yerlər tam şəkildə ekoloji, «yaşıl enerji» zonası olacaq və əlbəttə ki, məşğulluq təmin ediləcək. Yəqin ki, onlar sizə, həmçinin Ağdam, Cəbrayıl və Laçında yaradılmış sənaye yerləri haqqında da söylədilər. Tövsiyə edirəm ki, gələn dəfə forumunuzu keçirəndə Laçına gedin, çünki o, hazırda bütün azad edilmiş ərazilərdə ən çox məskunlaşmış şəhərdir. Bilirəm ki, formularınız ildə iki dəfə olur və gələn ilin yazında orada artıq minlərlə insan yaşayacaq. Planımız belədir və bu vaxtda qədər uğurlu olub. Rəqəmləri bilirsiniz. 2026-cı ilin sonuna qədər 140 min insan olacaq. Bu, tam real görünür.

Azad edilmiş ərazilərə gəldikdə, digər mühüm məsələ də var. Biz həmçinin yeni idarəçilik modelini sınaqdan keçiririk. Artıq gördüyüünüz kimi, biz Prezidentin xüsusi nümayəndələr institutunu yaratmışıq. Bu vaxta qədər 4 nümayəndə var. Onların sayı daha çox olacaq. Bu tamamilə yeni idarəçilik üsuludur və həmin müsbət təcrübə, ola bilsin, ölkənin qalan hissəsində də tətbiq edilsin. Texnoloji inkişaf, ekoloji baxımdan münbit biznes mühiti – bütün bunlar tətbiq ediləcək. Bir sözlə, bizim həmin planlarımız artıq var. Hələ onları kağız üzərinə köçürməmişik, biz əsasən keçmiş məcburi köçkünlərin əsas hissəsini qaytarmalıyıq və bu, Azərbaycanın qa-

lan hissəsinin yenidən qurulmasına və inkişafına dair «Yol xəritəsi» olacaq. Məsələn, Qarabağ və Şərqi Zəngəzuru «yaşıl enerji» zonası kimi elan etdikdən sonra növbəti addım Naxçıvan Muxtar Respublikasında atıldı. Hazırda Naxçıvanda 1500 bərpa olunan enerji mənbəyinin tikintisi planını tərtib etmişik. Biz Naxçıvan Muxtar Respublikası üçün xüsusi Dövlət inkişaf programını qəbul etmişik. Həmin program bir növ «Böyük Qayıdış» adlanan Qarabağ və Şərqi Zəngəzur programına bənzəyir. Biz Qarabağda şəhər-salmanın planlaşdırılmasına kömək etmiş beynəlxalq şirkətləri eyni işləri Naxçıvanda da görməsi üçün artıq seçmişik. Mövcud şəhər infrastrukturunu nəzərə alaraq, bu addım atılır, çünki coğrafi və mədəni baxımdan Qarabağ, Zəngəzur və Naxçıvan müəyyən dərəcədə eyni bölgəyə aiddir. Onların coğrafi və mədəni mühiti, demək olar ki, eynidir. Bu, Azərbaycan ərazisinin böyük hissəsini əhatə edəcək və bütövlükdə Azərbaycanın dördəbir hissəsini, eləcə də ölkənin qalan hissəsini təşkil edəcəkdir. Həmin yenidən qurulma iqtisadi inkişafa, məşğulluğa, əmək qüvvəsinin yerdəyişməsinə təkan verəcəkdir. Bu həmçinin əhalisi artan Bakı və Sumqayıt kimi şəhərlər üçün vacibdir. Onun çoxtərəfli müsbət təsiri olacaq. Lakin bir daha deyirəm: birinci yerdə keçmiş məcburi köçkünlər və onların həyatı, onların yurdları və həyat tərzi, öz torpaqlarında layiqli yaşaması məsələsi dayanır.

H i k m ə t H a c ı y e v: Növbəti sualımız, Cekob Korejba.

C e k o b K o r e j b a (*Polşa, Avrasiya Tədqiqatlar Mərkəzi*): **Zati-aliləri, mən Polşadanam, lakin Avra-**

siya Tədqiqatlar Mərkəzini təmsil edirəm. Burada olmaqdan məmənunluq və böyük şərəf hissi duyuram. May ayında keçirdiyimiz görüş zamanı mülahizələrinizi dinlədikdən sonra əldə etdiyim təəssürati xüsusilə xatırlayıram. Belə hisslər, təəssürat yarandı ki, növbəti görüş çox nikbin şəraitdə keçəcək. Beləliklə, mən Sizi və Azərbaycan xalqını Zəfər münasibətilə təbrik edirəm. Sualım regiona integrasiya ilə bağlıdır. Şərq tərəfdaşları, qonşularınız və bizim qonşular arasında bəzi ideal nikbinliyə baxmayaraq, Avropa integrasiyasının da siyasi, texniki və ideoloji hüdudları vardır. Avropa İttifaqı bəlkə də Şərq tərəfdaşlarına gəldikdə uzunmüddətli strateji qərarları hazırlamaq və həyata keçirmək üçün ən yaxşı durumda deyil. Bu səbəbdən mən bilmək istədim, Siz Cənubi Qafqazda bir növ Benilüks yaratmaq üçün regional integrasiyanın hər hansı mənasını və fürsətini görürsünüz mü? Əgər belədirsa, buna Tbilisi və xüsusən də İrvanda reaksiyani necə görürsünüz və gözləyirsiniz?

I l h a m Ə l i y e v: Təşəkkür edirəm. Məncə, söylədikləriniz tamamilə realdır. Qələbəmizlə bağlı dediiniz sözlərə görə təşəkkür edirəm. Şuadakı görüşümüzü xatırlayıram. Təkrarən buraya gəldiyiniz üçün təşəkkür edirəm. Hesab edirəm ki, bu tamamilə realdır və bu məsələ mənim gürcü həmkarım, Baş Nazir İraklı Qaribaşvili ilə apardığımız müzakirələrin bir hissəsini təşkil edirdi. Hazırda Cənubi Qafqazda ən azı məsləhətləşmələr səviyyəsində prosesə başlamaq imkanımız vardır. İnteqrasiyadan danışmaq hələ tez ola bilər, amma məsləhətləşmələrdən başlamalıyıq. Məncə, ilk məsləhətləşmələr bu yaxınlarda Gürcüstan-

da keçirilən beynəlxalq bir tədbir çərçivəsində Cənubi Qafqazın 3 ölkəsinin – Ermənistan, Azərbaycan və Gürcüstanın Baş nazirlərinin görüşü zamanı baş tutmuşdur. Bu, müsbət əlamətdir. Düşünürəm ki, bu əməkdaşlıq çox praktiki səmərə verə bilər. Çünkü son 30 illik müstəqillik dövründə Gürcüstanın və Azərbaycanın inkişafı hər iki ölkənin integrasiya səviyyəsini, hər iki ölkədə ümumi qarşılıqlı və faydalı layihələrin həyata keçirilməsini və hər iki ölkənin ayrı-ayrılıqda hərəkət etmək əvəzinə, birlikdə Avropa üçün necə da-ha vacib olmasını göstərir. Artıq mövcud olan bu layihələrə Ermənistan qoşula bilərmi? Bəli, sülh müqaviləsi imzalanarsa, əlbəttə. Ermənistanın bu əməkdaşlığı nə kimi töhfə verəcəyi məsələsi isə açıq qalmadadır. Çünkü o, yalnız hüquqlara malik olmamalı, habelə məsuliyyət daşımalıdır. Bu gün neft və qaz kəmərləri, dəmir yolları daxil olmaqla, Gürcüstan və Azərbaycanın böyük sərvətləri var, elektrik xətləri çəkiləcək, ticarət əlaqələri inkişaf edir, təhlükəsizliklə bağlı məsələlər həll olunur.

Bu yaxınlarda Bakıda Azərbaycan, Türkiyə və Gürcüstanın Müdafiə nazirlərinin ənənəvi görüşü keçirilmişdir. Biz yalnız müdafiə sahəsində deyil, iqtisadiyyat və digər sahələrdə də üçtərəfli əməkdaşlıq aparırıq. Ermənistan mehriban qonşu olmaq və bu işə yardım göstərmək niyyətini nümayiş etdi-rəcəkmi? Yenə də bu, açıq məsələdir. Hesab edirəm ki, əgər onlar strateji düşünsələr, Ermənistanın suverenliyini qoruyub saxlamağın yeganə yolu budur. Çünkü hazırda Ermənistan hakimiyyətində baş verənlərə Bakıdan nəzər saldıqda orada bir qütb-

dən digərinə xaotik keçidin olduğunu müşahidə edirik. Onlar başqa qütbün onlar üçün bir növ qurtuluşa səbəb olacağını düşünürlər. Əsla! Bu, başqa bir böyük qardaşdan savayı heç nə deyil. Mən isə açığı, bu böyük qardaşın əvvəlkindən daha yaxşı olacağına şübhə edirəm. O həm çox uzaqda yerləşir, regiona bir o qədər də bağlı deyil, həm də istənilən nöqtəyi-nəzərdən baxıldığda öz siyasi, bəlkə də şəxsi iddiyalı məqsədlərini güdürlər. Beləliklə, Ermənistan baş verən integrasiya prosesinin bir hissəsi olmaq istəyirsə, bunda niyyəti olduğunu nümayiş etdirməlidir.

Dediyim kimi, sülh sazişi əsas şərtidir, lakin yeganə şərt deyil. Onlar bizim indi bir-birimizi tərəfdəş kimi qəbul etdiyimizi nümayiş etdirməlidirlər. Bu mümkün-kündür. Paralel olaraq, barışiq prosesi getməlidir. Ziyalılar, ictimai rəyə təsir edə biləcək insanlar arasında təmaslar daha çox olmalı və daha az nifrət nümayiş etdirilməlidir. Əgər İrvanda keçirilən idman tədbirində iştirak etmək üçün komanda göndəririk və baş nazir Paşinyanın gözləri qarşısında Azərbaycan bayrağı yandırılırsa, onlar bununla nə demək istəyirlər?! Nəticədə dərhal planlarımızdan geriyə böyük bir addım atılmış oldu. Hətta bəlkə onların da planlarında geriləməyə səbəb oldu.

Ancaq bunlar çox həssas, emosional, eyni zamanda, çox əyani məqamlardır. Qarşılıqlı səfərlər zamanı biz özümüzü, yəni hər iki tərəf özünü təhlükəsiz hiss edə bilərmi? Bu, cavabsız qalan böyük suallardan biridir. Amma bunun üçün potensial vardır. Bilirəm ki, Gürcüstan hökuməti də bu fikri tamamilə bölüşür. Hələ ki, Ermənistanın öz mövqeyini aydın şəkildə nü-

mayış etdirməsini görmürük. Amma bu baş verərsə, işə başlaya bilərik. Nəticədə onlar özlərini daha təhlükəsiz hiss edəcəklər. Buradakı gürcü dostlarımız bilirlər ki, bu gün Gürcüstanın enerji təhlükəsizliyi tamamilə təmin olunur. Büyyük oyunçular arasında nə olursa olsun, şəraitin necə olmasından asılı olma-yaraq, o, etibarlı təchizat mənbəyidir. Biz bilirik ki, Azərbaycan üçün etibarlı tranzit marşrutu Gürcüstan-dan keçir. Bu, qarşılıqlı əlaqə, belə demək mümkündürsə, qarşılıqlı asılılıq deməkdir ki, bu da yaxşı bir şeydir, dostluğu gücləndirir. Bu, elektrik istehsalı, təbii qaz, yanacaq, maneəsiz tranzit imkanlarının yaradılması ilə bağlı bir layihə ola bilər. Amma 3 ildir ki, biz yox, məhz Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olur. Bu dəhlizin təşviq olunmasında Türkiyə ilə yanaşı, Azərbaycan və bir çox başqa ölkə-lər də fəal surətdə iştirak edirdi. Amma onlar buna mane olurdular. Yəni məncə, onlar vəziyyəti yenidən nəzərdən keçirməlidirlər və həmçinin başa düşməlidirlər ki, «böyük qardaşın» nə qədər güclü olsa da, burada yaşayan yenə də sən olacaqsan, buradakı ölkələr arasında özünə yer tapmalı olacaqsan.

X u a n B a t a l e m e (*Argentina Beynəlxalq Müna-sibətlər Şurasının nümayəndəsi*): Təşəkkürlər, zati-alilə-ri. İcazə verin, həmkarlarımla birlikdə ölkənizin qonaq-pərvərliyinə görə Sizə öz təşəkkürümü bildirim. Suahim olduqca sadədir. Ərazi bütövlüyünüüzü bərpa etmək üçün hərbi imkanları hazırlamaq nə qədər çətin başa gəldi və nə qədər vaxt apardı?

İlhəm Əliyev: Açığı, bu, başqa bir konfransın mövzusu ola bilər. Sual qıсадır, amma cavabı ya çox

qısa, ya da çox uzun ola bilər. Bilmirəm, vaxtimız çatacaqmı, çünkü bizə ayrılan müddət tükənmək üzrədir. Bəli, bu, uzunmüddətli bir hazırlıq prosesi idi. İlk növbədə, iqtisadi cəhətdən hazırlıq idi. Biz özümüzü təmin edəcək iqtisadiyyata malik olmalı idik və başqa heç bir ölkədən asılı olmamalı idik. Həmçinin siyasi cəhətdən müstəqil olmalı idik, qərarlar bəzən bəzi ölkələrdə olduğu kimi, başqa paytaxtlarda deyil, məhz Bakıda qəbul edilməli idi. Cəmiyyətin möhkəmləndirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi tələb olunurdu. Xeyli hazırlıq işi bilavasitə ailələrdə görülürdü. Hətta deyərdim ki, ən vacib məsələ ailələrdə vətənpərvərlik əhvali-ruhiyyəsinin yaradılması idi. Təkcə keçmiş köçkünlərin ailələrində deyil, bütün ailələrdə və eləcə də məktəblərdə. Bunlar əsas amillərdir. Düzdür, silah və texnologiya itkiləri minimuma endirmək üçün çox vacibdir, itkiləri minimuma endirməyə kömək edə bilər. İkinci Qarabağ müharibəsində təpələrdə mövqe tutub 6 müdafiə xətti ilə əhatələnərək, özünü müdafiə etməyə çalışan, Ermənistandan fərqli olaraq, dağlara dırmaşan bir tərəf kimi, ən azı iki dəfə az itki verməyi-mizin səbəbi məhz müasir silahlara malik olmayıüzümüz id. Amma ən mühüm məsələ hərbi qulluqçuların hazırlığı və ruh məsələsidir. Şuşaya səfər edənlər şəhəri azad etmək üçün üzərində sadəcə, yüngül silah və sursat olan döyüşçülərimizin nə cür qayalara dırmasıdırını yəqin ki, görüb'lər.

Bəli, bu amillərin reallaşdırılması çox vaxt apardı, amma onlar olmasayı və təbii ki, bütün cəmiyyətin bu milli ideya ətrafında cəmləşməsi baş verməsəydi, Qələbə mümkün olmazdı. Mümkün qədər qısa olma-

ğa çalışıram. Növbəti dəfə konfransı bu məsələyə həsr edib saatlarla bu barədə danışmaq olar.

B r a y s L a l o n d (*Fransa, ekoloji fəal və siyasətçi*): Cənab Prezident, dəvətinizə görə təşəkkür edirəm. Mən həmin gözəl Avropa ölkələrinin birindən gəlirəm. Düşünürəm ki, geri qayıdanda özümlə aparmalı olacağım bəzi mesajlar var.

İ l h a m Ə l i y e v: Nə üçün ikinci sıradə əyləşmisiniz? İndi başa düşdüm niyə ikinci sıradə oturmusunuz.

B r a y s L a l o n d: Cənab Prezident, bilirsınız ki, hamı heç də mükəmməl deyil. Doğru buyurursunuz ki, ortada yanlış təsəvvürlər, anlaşılmazlıqlar var. Bu anlaşılmazlıqları necə aradan qaldırı bilərik? Bu mənim əsas suallarından biridir. Hazırda bu anlarda Dubayda iqlim məsələlərinə dair böyük bir konfrans keçirilir. Bu konfrans 70 min insanı, xüsusən gəncləri indi və gələcəkdə bir araya gətirir. Gələn il bu konfransın harada keçiriləcəyini bilmirik. Ancaq o burada keçirilə bilər. Sizin deyəcək çox sözünüz var, cənab Prezident. Siz hidrogendən, bərpa olunan enerji mənbələrindən danışdırınız, Bakının cənubunda böyük bir Günəş elektrik stansiyası tikmisiniz. Məncə, bu konfransın Bakıda keçirilməsi yaxşı olardı, həm də ona görə ki, qaz hasil edən ölkələrin digər ölkələrə kömək etmək üçün çox işi var, məsələn, kömürü qazla əvəz etmək üçün. Ona görə də növbəti sualı budur: necə düşünürsünüz, mümkün ən qısa zamanda Bakıda bir iqlim konfransı təşkil etmək yaxşı fikirdirmi?

İ l h a m Ə l i y e v: Məncə bu, əla fikir olacaq. Biz bunun üzərində işləyirik. Hadisələri qabaqlamaq istə-

mirəm, amma ümid edirəm ki, tezliklə Azərbaycanın COP29 konfransına ev sahibliyi edəcək ölkələrdən biri kimi müsabiqədə iştirak üçün ərizə verməsi barədə yaxşı xəbərimiz ola bilər. Konfransın Bakıda keçirilməsi ilə bağlı müəyyən problemlər vardır. Ümidvaram ki, bu problemlərin qənaətbəxş həlli tezliklə tapılacaq. Bu isə öz növbəsində, indicə haqqında danışdığımız sülhə doğru atılmış daha bir mühüm addim olacaq.

Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlıdır. Məruzə edə biləcəyimiz bir çox məsələlər vardır. Sovet İttifaqının süqutu ilə Azərbaycanda neft-qaz infrastrukturunu tamamilə dağıldı, neft hasilatında kəskin azalma oldu, Bakıtrafi ərazilərdə sanki ekoloji fəlakət baş vermişdi. İndi isə Olimpiya stadionuna, Su İdmanı sarayına baxanda onların yerləşdiyi ərazilərdə vəziyyətin əvvəl necə olduğunu təsəvvür etmək çox çətindir. O ərazilərin hamısını neft gölləri basmışdı. Onları təmizləmək üçün çoxlu vəsait xərcləməli olduq və nümayiş etdirdik ki, biz yalnız istehsal etmirik, həm də ərazini təmizləyirik. Qarşıda görüləsi hələ çox işimiz var. Amma bu, məsuliyyətli olmanın yaxşı bir göstəricisidir.

Eyni zamanda, bizim ətraf mühitə məsuliyyətli yanaşmamızə dəlalət edən amillər arasında 2,6 trilyon kubmetr həcmində təbii qaz yataqlarının olmasına, mövcud boru kəmərləri şəbəkəsi və neft yataqları sayəsində enerji təhlükəsizliyimizi tam təmin etdiyimizə baxmayaraq, bərpa olunan enerji mənbələrinə sərmayə qoymağımızı da söyləyə bilərəm. Artıq qeyd etdiyim kimi, bütün bunlar çox böyük praktiki təsirə malik olacaqdır. Əgər biz elek-

trik enerjisi istehsalı üçün təbii qaz istehlakını yalnız bərpa olunan enerji resursları hesabına 50 faiz azaltsaq, daha 2,5-3 milyard kubmetr qazı bu saat ehtiyacı olan Avropaya göndərə bilərik. Bu hər iki tərəf üçün faydalı bir vəziyyətdir. Növbəti COP konfransı gələn il keçirilməlidir. Əgər bu son maneə də aradan qaldırılsısa, ADA Universiteti məxsusi olaraq bu məsələyə həsr olunmuş yaxşı bir konfrans keçirəcəkdir.

V a l e n t i n a Ş a b e r t (*Roma Sapienza Universitetinin nümayəndəsi*): Cənab Prezident, Şuşadakı görüşümüzdən sonra Sizinlə burada görüşməkdən şərəf duyuram. Sualım Qarabağda 30 illik işgalin yan təsirlərindən biri olan ekoloji ziyanla bağlıdır. İşgal olunmuş ərazilər ötən ilin sentyabrında azad edildikdən sonra orada ekoloji vəziyyət necədir? İşgal müddətində ətraf mühitə ziyan vurmuş Ermənistənin və özəl şirkətlərin beynəlxalq məsuliyyətini hüquqi cəhətdən qiymətləndirməklə bağlı planlarınız varmı? Çox sağ olun.

İ l h a m Ə l i y e v: İşgal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət göstərən şirkətlərlə bağlı hüquqi prosedurlar İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra başlanılıb. Xüsusilə mədənçilik, qızıl və digər qiymətli metalların hasilatı ilə məşğul olan şirkətlərlə bağlı prosedurları nəzərdə tuturam. Məlumdur ki, hüquqi proseslər kifayət qədər vaxt aparır. Amma təbii sərvətlərimizi qanunsuz şəkildə mənimsəyənlərin məsuliyyətə cəlb edilməsi üçün artıq 3 ilə yaxındır ki, müxtəlif hüquq şirkətləri ilə fəal iş aparırıq. Hazırda işğaldan yeni azad edilmiş ərazilərdə vəziyyətin qiymətləndirilməsi üzrə iş gedir. Müxtəlif döv-

lət qurumlarının nümayəndələrindən ibarət xüsusi qrupumuz kəndbəkənd gəzərək, ərazilərin monitorinqini davam etdirir, ekoloji ziyanı qiymətləndirir. Sentyabrda işgaldan azad edilmiş ərazidə ekoloji ziyanın həcminin böyük olacağını gözləmirəm, çünki həmin ərazidə əsasən erməni əhalisi yaşayırıdı. Onlar əsasən azərbaycanlı əhalinin yaşadığı ərazilərə ziyan vurublar, xüsusilə Kəlbəcər, Laçın və Zəngilan məşələrinə daha çox ziyan dəyib. 60 min hektardan çox ərazidə ağaclar kəsilib. Bunu həmin ərazilərin əvvəlki və sonrakı vəziyyətini əks etdirən peyk şəkilləri, habelə fiziki monitorinqimizə əsaslanan təhlil də göstərir. Təbii ki, transsərhəd çayların, xüsusən də Zəngilan ərazisindən keçən Oxçuçayın bəzən sarı rəngə boyanması böyük narahatlıq doğurur. Bu həqiqətən də ekoloji fəlakətdir. Hazırda əsas qayğımız 2020-ci ildə işgaldan azad edilmiş ərazilərə dəyən ekoloji zərərin düzgün qiymətləndirilməsidir. İşgaldan yenicə azad edilmiş ərazilərdə biz əsas diqqəti mülkiyyətin düzgün qiymətləndirilməsinə, eləcə də qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı faktların araşdırılmasına yönəltmişik. Oradakı zavodların sahibləri yalnız yerli separatçı liderlər deyil, habelə müxtəlif ölkələrdəki erməni diasporunun nümayəndələri idilər. Onlar məsuliyyətə cəlb olunmalıdır. Prosesin uzanacağını başa düşürük, lakin eyni zamanda, onları təqib etməyə davam edirik.

J e a n d e B r a b a n d e r (*Brüssel Diplomatik Akademiyasının müşaviri*): **Zati-aliləri, ilk növbədə, məndən əvvəl çıxış edən həmkarlarına qoşularaq, Sizi Qarabağ məsələsinin həlli münasibətilə təbrik etmək istərdim.**

Sualım daha çox bundan əvvəl qaldırılmış və artıq qismən cavablandırılmış Orta Dəhliz mövzusu ilə bağlıdır. Mən bu bölgəyə Peter Frankopanın kitabını oxuduqdan sonra diqqət yetirməyə başladım və dərhal bölgənin, xüsusən də Xəzər hövzəsinin nə dərəcədə əhəmiyyətli olduğunuşahidioldum. Lakin heç vaxt gözləmirdim ki, Orta Dəhliz mövcud şəraitdə bu qədər böyük əhəmiyyət kəsb edəcək. Dənizçilik fəaliyyəti ilə əlaqədar olaraq, Aktau, Bakı və Türkmənbaşı şəhərləri arasında üçtərəfli əlaqəni təmin etmək üçün mövcud potensialdan istifadə və kadr hazırlığı ilə bağlı təşəbbüsler mövcuddurmu? Növbəti sualı isə Türkmənistanla bağlıdır, bu sual hələ verilməmişdir. Türkmənistanla mümkün əlaqəni necə görürsünüz?

İlhəm Əliyev: Hazırda Azərbaycan Mərkəzi Asiya ölkələrinə, ilk növbədə, Qazaxistana və Türkmənistana tranzit xidməti göstərir. Xəzərin şərq hissəsindən gələn tranzit yüklerin böyük hissəsi bu iki ölkədən, həmçinin Mərkəzi Asiyanın digər ölkələrindən, qismən də Çindən gəlir. Uzun illərdir ki, Türkmənistan nefti bizim tankerlərlə nəql edilərək, Bakı–Tbilisi–Ceyhan neft kəmərinə daxil olur. Bu ildən cüzi miqdarda olsa da, Qazaxistan neftinin də nəqlinə başlanılıb. 1,5 milyon ton neftin daşınması üzrə müqavilə imzalanıb. O da Azərbaycana gətirilərək, Bakı–Tbilisi–Ceyhan boru kəmərinə daxil olur. Bu çox yaxşı bir layihədir, həm də ona görə ki, bu kəmərin əvvəlkindən daha böyük həcmidə doldurulmasına imkan verir. Xəzəryanı tərəfdəşlərimiz üçün bu həmçinin tədarük marşrutlarını şaxələndirmək imkanı yaradır ki, bu da tamamilə anlaşılır.

Hazırda Gəmiqayırma zavodumuzun genişləndirilməsi potensialının qiymətləndirilməsi üzrə iş aparılır. Əldə olunan çox nikbin məlumatə görə, bu zavodda artıq bütün növ gəmilər istehsal etmək mümkündür. Müqayisə üçün deyim ki, hazırda burada ildə 12 min ton tutumlu 6 tanker istehsal etmək olar. Təkmilləşdirmə işləri nəticəsində bu göstəricini 10–15 tankerə çatdırmaq mümkün olacaq. Düzdür, istehsal edilən gəmilərin hamısı tanker olmayıcaq, arasında quru yük gəmiləri, bərə qayıqları da olacaq. Mən bu misalı mənzərəni daha yaxşı təsvir etməyiniz üçün çəkdim. Bu, Orta Dəhlizin əhəmiyyətinin və potensial yüklerin həcmi barədə təsəvvürümüzün göstəricisidir. Aydındır ki, Xəzər dənizi ilə daşınan yüklerin həcmi və marşrutların sayı artacaq. Bu məqsədlə biz 1 milyon TEU daxil olmaqla, dəniz ticarət limanımızın ötürüçülük qabiliyyətinin mövcud 15 milyon tondan 25 milyon tona qədər artırılması mərhələsini həyata keçiririk. Bu isə qarşidakı 2-3 il ərzində bizim Orta Dəhlizə töhfəmiz olacaqdır. Eyni zamanda, biz Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstanın müvafiq nəqliyyat strukturları rəsmilərinin çoxtərəfli görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etdik, bunun üçün əməkdaşlıq formatı yaratdıq. Tariflər və rəqəmsallaşma, eləcə də gömrük məsələlərinin həlli ilə bağlı işlər görürük. Çünkü gömrükdə vaxt itkisi çox olur. Cəlbedicilik baxımından vaxt əsas meyardır. Bütün ölkələrin gömrük qurumları daha çox səfərbər olarsa, yaxud öz işlərini daha çox əlaqələndirərsə, proses daha sürətlə gedəcəkdir. Üstəlik, dediyim kimi, dəmir

yollarının fiziki genişlendirilməsi – bütün bu işlər hazırda Azərbaycan ərazisində görülür. Hətta bu işləri tamamlamışıq.

Eyni zamanda, biz Azərbaycan ərazisindən də keçən və bizim ərazimizdə tam hazır olan Şimal-Cənub nəqliyyat dəhlizi üzərində fəal işləyirik. Hazırda bizə yalnız Şimal-Cənub xəttinin ötürüçülük qabiliyyətini artırmaq lazımdır. Yəni necə ki, Bakıdan Gürcüstan sərhədinə qədər olan dəmir yolu xəttini modernləşdiridik, eyni işi indi də Rusiya ilə sərhədimizdən İranla sərhədimizə qədər olan hissədə etməliyik. Təkmilləşdirmə işləri görülməlidir. Lakin fiziki olaraq dəmir yolları mövcuddur. Bu marşrut da Körfəzdən Azərbaycana, buradan da Gürcüstana qədər uzanan Cənub-Qərb marşrutu kimi, Orta Dəhlizin bir hissəsi ola bilər. Yəni şimaldan, Rusiyadan gələ bilər. Yeri gəlmişkən, marşrut artıq bir neçə Rusiya şirkəti tərəfindən istifadə olunur. Azərbaycandan Gürcüstana, oradan isə Avropaya uzanan bir marşrut. Bir sözlə, böyük potensial mövcuddur. Müsbət amillərdən biri də iştirakçı dövlətlər arasında, yəni Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan və Türkiyə arasında münasibətlərin yaxşı səviyyədə olmasıdır. Bu, mühüm bir amildir, eləcə də ümumi, ortaq fayda deməkdir. Amma təbii olaraq, onu da qeyd edim ki, son geosiyasi vəziyyət, nəqliyyat obyektlərində baş verən son dəyişikliklər, belə demək mümkündürsə, Xəzər üzərindən keçən dəhlizin önəmini əhəmiyyətli dərəcədə artırıbdır.

İ l a y d a N i c h a r (*Britaniya, «Overseas Development Institute» təşkilatının nümayəndəsi*): **Mən**

Londonda fəaliyyət göstərən «Overseas Development Institute» təşkilatının nümayəndəsiyəm. Əvvəlcə digər iştirakçıların səsləndirdikləri qeydlərə münasibət bildirmək istəyirəm. Dünən Zəngilanda olmaq, sonra Şuşaya səfər etmək və Sizin oradakı nümayəndələrinizlə görüşmək üçün əla bir imkanımız oldu. Bilmək istərdim ki, Azərbaycanın texniki innovasiyalara, xüsusilə süni intellekt və informasiya texnologiyaları kimi sahələrə ayırdığı diqqəti onun digər texnologiya yönümlü ölkələrə münasibətdə regional təsir imkanlarına və geosiyasi mövqeyinə necə təsir edir? Bilirəm, indi qeyd edəcəyim mövzunu artıq əhatə etmişik, lakin bir az bu məsələyə toxunmağınızı istərdim – Azərbaycanın Cənubi Qafqazda regional sabitliyin və əməkdaşlığın təşviqində rolü, xüsusilə Ukrayna müharibəsindən sonra. Təşəkkür edirəm.

I l h a m Ə l i y e v: Texnoloji inkişafla bağlı: bu bizim inkişaf gündəliyimizdə duran ən vacib amillərdən biridir. Bu ilin oktyabr ayında biz bu sahədə dünya miqyasında ən böyük tədbir sayılan Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdik. Yeri gəlmışkən, biz bu tədbirə ikinci dəfədir ev sahibliyi edirdik. Birinci dəfə Sovet İttifaqı dövründə ev sahibliyi etmişdik. Tədbir Bakıda 1973-cü ildə keçirilmişdi. İndi isə 50 il sonra yenə də Bakıda keçirildi. Müzakirə olunan məsələlərdən biri də bu idi və yeri gəlmışkən, konqresin açılışı sessiyasında süni intellektin məşhur tədqiqatçısı və məşhur yazıçı cənab Harari bu məsələ ilə bağlı çıxış etdi, onun təhlükəsindən, potensialından danışdı. Bu çox maraqlı bir təqdimat idi. Beləliklə, biz bu məsələnin üzərində işləyirik. Biz Rabitə Na-

zirliyimizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə restrukturlaşdırdıq.

Bizim peylərlər və gələcəkdə həyata keçiriləcək layihələr sayesində kosmik sənayenin inkişafı ilə bağlı ar-tıq müəyyən təcrübəmiz vardır. Bizim texnoloji transformasiyaya hazırlığımızı nümayiş etdirən amillərdən biri də ondan ibarətdir ki, Davos Dünya İqtisadi Forumu Azərbaycanı dördüncü sənaye inqilabı üzrə mərkəzinin yerləşdiyi ölkə kimi seçmişdir. Bu mərkəzin açılışı bir neçə il bundan əvvəl olmuşdur. Mərkəzin Qafqazı və Mərkəzi Asiyani əhatə etməsi bizi fərəhələndirir. Biz dördüncü sənaye inqilabının həyatımıza sürətli müdaxiləsi ilə müşayiət olunacaq çağırişların, xüsusilə məşğulluqla bağlı çağırişın idarə edilməsi üzərində fəal çalışırıq.

Azərbaycanda müsbət demoqrafik vəziyyət mövcuddur və mən bunu müsbət amil hesab edirəm. Lakin bu bizi məşğulluq məsələsi üzərində işləməyə məcbur edir. Müstəqillik dönenində əhalimiz 7 milyondan 10 milyonadək və hətta bundan da çox artıb. Beləliklə, məşğulluq bizim üçün iqtisadi və sosial inkişafın çox mühüm amiliidir. Buna görə də sənaye inqilabı insanların adət etdiyi bir çox işləri aradan qaldırdıqda o, ciddi bir problem yaradacaq. Buna görə də bizim xalqımız, gənc nəslimiz indi mövcud olmayan yeni işlərdə çalışmağa hazır olmalıdır. Bu məqsəd üçün isə Elm və Təhsil Nazirliyi tərəfindən çox işlər görülməlidir. Yeri gəlmışkən, bu nazirlikdə də nisbətən bu yaxınlarda islahatlar aparılmışdır. İndi onun adı Elm və Təhsil Nazirliyidir. Peşə təhsilinə də biz böyük önəm veririk. Beləliklə, bütün bunlar – texnoloji inki-

şaf, təhsil, beynəlxalq təmaslar və aparıcı IT şirkətləri ilə əməkdaşlıq – deyərdim ki, bütün aparıcı IT şirkətləri ilə mükəmməl əməkdaşlığımız mövcuddur. Texnoloji İnkişaf Mərkəzi Azərbaycanın gələcəyidir.

Neft və qaz layihələri tamamlananda, indi nəhəng «yaşıl hidrogen» və «yaşıl enerji» layihələrinə start verdikdə Avropaya nəqletmə və ixrac imkanları, həmçinin Mərkəzi Asiya ilə potensial bağlantı imkanı nəzərə alınmalıdır. Çünkü Mərkəzi Asiya ölkələrində «yaşıl enerji»ni istehsal etmək üçün çoxlu investisiya layihələri mövcuddur. Biz hətta Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilişi haqqında düşündürük. Bununla yanaşı, Xəzər dənizinin dibi ilə Avropaya gedəcək fiber optik xətt də çəkiləcək. Azərbaycanın coğrafiyası böyük bir imkandır. Lakin bu coğrafiyada infrastruktur olmayanda, bu sadəcə, xəritə üzərində bir yerdir. Beləliklə, biz onu doldurmaliyiq və biz ixtiraçılar tərəfindən yaradılan prosesləri qabaqlamalıyıq. İndi ola bilsin, Azərbaycanı çox müasir texnoloji innovasiyaları yaranan ölkə kimi təsəvvür etmək real görünmüür. Lakin zaman gələcək və biz bunu edəcəyik. Lakin biz bu innovasiyaları ölkəmizdə tətbiq etməyə hazır olmalıyıq. Bunun üçün bizə təlim keçmiş personal və bağçadan başlayaraq, məktəb və universitetlərdə təhsil lazımdır. Digər bir sual da vermişdiniz, mən onu unutdum.

S u a l: Sual Ukrayna müharibəsindən sonra Azərbaycanın regional əməkdaşlığı və sabitliyi necə təşviq etməsi ilə bağlı idi.

İ l h a m Ə l i y e v: Bu baxımdan Azərbaycanda vəziyyət sabitdir. Bizim daxili vəziyyətimiz xarici

amillərdən asılı deyil. Buna baxmayaraq, sərhədlərimizin xaricində olan vəziyyət həmişə ciddi narahatlıq doğuran bir məsələdir. Bunu həmişə nəzərə almaq lazımdır. Lakin daxili risklər nöqteyi-nəzərindən bizdə daxildə ciddi çağırışlar yoxdur. Sərhədlərimizin lazımı şəkildə müdafiəsi ilə bağlı biz indi müxtəlif layihələri icra edirik, bunlar bizə istənilən potensial riski minimuma endirməyə imkan verəcək.

Ə k r ə m U m a r o v (*Qabaqcıl Beynəlxalq Araşdırırmalar İnstitutunun direktor müavini*): **Zati-aliləri**, Sizə sual vermək imkani yaratdığınız üçün çox sağ olun. Bir çox digər həmkarlarım kimi, işğaldan azad edilmiş ərazilərdə genişmiyyətli yenidən qurulma işləri məni də həqiqətən, heyran etmişdir. Sonuncu dəfə mənə Ağdamı ziyarət etmək şərəfi nəsib olmuşdur. Dünən biz Zəngilana səfər etdik. Çox qısa müddət ərzində bizə müsbət təsir bağışlayan dəyişikliklər baş verir. Mənim sualım Azərbaycanla Mərkəzi Asiya arasında dərin köklərə malik olan münasibətlərlə bağlıdır. Əvvəllər bu münasibətlər sadəcə, xalqlararası təmaslara söykənirdi. Burada məşhur azərbaycanlı coğrafiyaçı akademik Həsən Əliyevin mənim babamın, özbək coğrafiyasının yaxın dostu olduğunu qeyd etməliyəm. O bizim Səmərqənddəki evimizi bir neçə dəfə ziyarət etmişdi. İndi xalqlararası təmaslar başqa səviyyəyə keçir, çox dərin iqtisadi və siyasi əməkdaşlıqla daha da yüksəlir. Hesab edirəm ki, bu ilin sentyabrında Mərkəzi Asiya ölkələrinin Məşvərət Şurasının iclasında iştirak etməyiniz də böyük nailiyyətdir. Bu baxımdan Azərbaycanın əlavə praktiki prioritətlərini

harada görürsünüz? Azərbaycan ilə Mərkəzi Asiya arasında münasibətlərin daha da gücləndirilməsində mövcud olan çağırışlar barədə düşünmək də vacibdir. Təşəkkür edirəm.

İlhəm Əliyev: Siz bizim uzun, əsrlərboyu davam edən əməkdaşlığımızın və dostluğumuzun – hansı ki, xalqlar arasında təmaslar təşkil edir – çox vacib bir amilini qeyd etdiniz. Əslində xalqlar arasındakı bu təmaslar, ənənələr və xatirələr bu günün inkişafının təməlini təşkil edirdi. Ölkələrimizin erkən müstəqillik illərində hər birimiz çağırışlarla üzləşmişdik, hər birimiz ölkədaxili vəziyyətlə məşğul idik. Bəzi ölkələrdə bu vəziyyət çox ciddi hal almışdı, Azərbaycanda da belə olmuşdu. Tacikistanda vətəndaş mühabibəsi olmuşdu və sair. Lakin hər bir ölkənin üzləşdiyi çağırışlar var. Beləliklə, biz əsasən bununla məşğul idik: dövlətçiliyin qurulması, iqtisadiyyatın qurulması və suveren dövlətin qurulması. Dövləti sıfırdan qurmaq asan deyildi, xüsusilə maliyyə resurslarının məhdud olduğu və siyasi sabitliklə məşğul olduğunuz bir vəziyyətdə. Beləliklə, o vaxt hətta Mərkəzi Asiya ölkələrinin özləri arasında bugünkü kimi güclü integrasiyanın olmaması təbii idi. Son illərdə Mərkəzi Asiya ölkələri bir-birinə daha çox integrasiya edib. Mən Mərkəzi Asiya ölkələrinin rəhbərlərinin iştirak etdikləri, ev sahibliyi etdiyimiz SPECA Zirvə görüşündəki çıxışında dedim ki, bizim hamımız üçün vacib amillərdən biri siyasi sabitlikdir, xüsusilə indi ətrafımızda qeyri-sabitlik dalğasının artdığını müşahidə etdiyimiz bir dövrdə. Bizim regionu və dünyanın müxtəlif yerlərini nəzərdə tuturam. Düşənbədə keçirilmiş

Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşündə yeganə fəxri qonaq qismində iştirak etmək üçün dəvət almaq böyük hörmət əlaməti və dostluğumuzun təzahürü idi. Mərkəzi Asiya ölkələrinin bütün rəhbərləri ilə mənim çox yaxşı və dost münasibətim var. Dediym kimi, xalqlararası münasibətlər bunun təməlini təşkil edir.

Əslində bizi daha da yaxından integrasiyaya aparan bir çox layihələr də mövcuddur. SPECA Zirvə görüşünün, 25 il bundan əvvəl yaradılmış BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Programının burada təşkil edilməsi və Azərbaycanın ona qoşulması. Mən onu da dedim ki, Mərkəzi Asiya və Azərbaycan bir tarixi və coğrafi ərazidir. İndi siyasi müstəvidə bu qarşılıqlı əlaqə və konkret layihələr ilə biz sinerji yarada bilərik və bunu edirik. Siyasi müstəvidə qarşılıqlı əlaqədən danışdıqda görürük ki, bütün beynəlxalq təsisatlarda, o cümlədən BMT və digər təşkilatlarda avtomatik qarşılıqlı dəstək mövcuddur. İqtisadiyyatla bağlı məsələlər haqqında danışdıqda qarşılıqlı ticarətin artımını görürük. Enerji və nəqliyyat marşrutları bizi birləşdirir. Hazırkı geosiyasi reallıqda bir çox Mərkəzi Asiya ölkələri üçün Azərbaycandan keçən marşrut prioritet marşrutlardan biri hesab olunur. Dediym kimi, nəqliyyat sahəsi ilə bağlı etdiklərimiz artıq bizə onların göndərə biləcəyi bütün yükleri qəbul etmək imkanını verir. Əks istiqamətdə də, siz məndən daha yaxşı bilirsiniz ki, Avropa təsisatlarından böyük maraq vardır. Avropa liderlərinin və Avropa təsisatlarının rəhbərlərinin Mərkəzi Asiyaya səfərləri vardır.

Daha çox qarşılıqlı əlaqəyə gəldikdə, biz həmişə bunu dəstəkləyirik və Avropadan Mərkəzi Asiyaya gedən yol da yenə Azərbaycandan keçir. Mən həmişə deyirəm ki, bizim qarşımızda bir maneə var, o da Xəzər dənizidir. Lakin müasir texnologiya, qurduğumuz donanma ilə bu maneə olmayıacaq.

Beləliklə, mən bu məsələyə böyük nikbinliklə baxıram. Bizim çoxlu investisiya layihələrimiz var. Mən sadəcə, onların hamisini sadalamaqla auditoriyanın vaxtını almaq istəmirəm. Lakin həqiqətən də bu investisiya layihələri milyardlarla ABŞ dolları dəyərində qarşılıqlı investisiyalardan ibarətdir. Mən hələ heç enerji və nəqliyyat sahələrini demirəm. Beləliklə, bu, yeni reallıqdır və çox müsbət nəticələr vardır.

Tengiz Pxaladze (*Beynəlxalq Siyasi İqtisadiyyat üzrə Avropa Mərkəzinin əməkdaşı*): **Mən gürcüyəm, lakin Beynəlxalq Siyasi İqtisadiyyat üzrə Avropa Mərkəzində çalışıram.** Cənab Prezident, bu imkan üçün Sizə təşəkkür edirəm. Dünən Zəngilana səfərimiz həqiqətən, unudulmaz bir təcrübə idi və əldə etdiyiniz bütün nailiyyətlərlə bağlı Sizi səmimi-qəlbənən təbrik edirəm. Əslində mən Gürcüstanla bağlı və ya sülh prosesində gənclərin rolü haqqında bütün suallarımı ətraflı cavab aldım. Mən sadəcə, Sizə sülh və əmin-amanlıq, doğma Azərbaycana ən xoş arzularımı çatdırıram. Çox sağ olun.

İlhəm Əliyev: Təşəkkür edirəm. Sizə və bütün gürcü qardaşlarımıza ən xoş arzularımızı çatdırıram. Azərbaycan haqqında xoş sözlərinizə görə təşəkkür edirəm.

Hikmət Hacıyev: Cənab Prezident, artıq, demək olar ki, üçüncü saata yaxınlaşırıq. Sonuncu 20-ci sual. Ventsezlav Sabev.

Ventsezlav Sabev (*Cenevrə Geostrateji Observatoriyasının baş direktor müavini*): Bəli, biz sona yaxınlaşırıq. Mən Cenevrə Geostrateji Observatoriyasını təmsil edirəm və məcburi köçkünlər məsələsinə qayıtmak istəyirəm. Cənab Prezident, Siz məcburi köçkünlərin qayıtmasına əsas manəə olan mina problemini qeyd etdiniz. Bir neçə ay bundan əvvəl «Qoşulmama Hərəkatı»nın Zirvə görüşündə Siz qlobal bir təşəbbüs irəli sürərək, humanitar məqsədlər üçün minaların təmizlənməsi ilə bağlı 18-ci Dayanıqlı İnkışaf Məqsədinin əlavə olunmasını təklif etdiniz. Silahsızlaşdırma üzrə qlobal hab olan Cenevrədən gəldiyim üçün biz ABŞ-dan, Avropadan QHT-ləri, vətəndaş cəmiyyəti institutlarını və ziyahları bir araya toplamaq təşəbbüsü ilə çıxış edirik. Əlbəttə, burada Cenevrə də var, Azərbaycan və başqa tərəfdaşlar da ola bilər. Bizim bu beynəlxalq təşəbbüsü reallaşdırmaq istəyimiz barədə bu mesajı Sizə çatdırıram və bu təşəbbüsün Sizin başlığıınız beynəlxalq layihəyə dəstək olaraq həyata keçirilməsinin mümkünlüyünü soruşmaq istəyirəm. Təşəkkür edirəm.

İlham Əliyev: Bu məsələni qeyd etdiyiniz üçün çox sağ olun. Bəli, mən belə bir təşəbbüs irəli sürmüşəm. Bizim «Qoşulmama Hərəkatı»nda sədrliyimiz sona çatır. Bu 4 il «Qoşulmama Hərəkatı»nın institutional inkişafı baxımından bizim üçün çox vacib olmuşdur. Hesab edirəm ki, 119 üzv ölkə ilə temaslar və Zirvə görüşlərinin təşkili baxımından «Qoşulmama Hərəkatı» böyük tərəqqi və böyük bey-

nəlxalq təcrübə əldə etmişdir. Humanitar məqsədlər üçün minaların təmizlənməsinin Dayanıqlı İnkışaf Məqsədləri sırasına daxil edilməsi ideyası bizim xoşa-gəlməz təcrübəmizə əsaslanır. Biz hələ də insanları, həyatları itiririk və demək olar ki, hər həftə bizdə xəsarət alanlar olur. Əfsuslar olsun ki, dünən yenə də istehkamçılardan biri mina partlayışının qurbanı oldu. Artıq demək olar ki, 350 nəfər minanın qurbanı olub, onlardan 65-i həyatını itirib. Faciə isə ondan ibarətdir ki, Ermənistənən bizə xəritələri verəcəyini deməsinə baxmayaraq, əslində bu xəritələr faydasızdır. Bizə verdikləri xəritələr onların qənaətinə görə dəqiq idi, amma bizdə çoxlu insan mina partlayışından zərər çəkir. İkinci Qarabağ müharibəsindən sonrakı və antiterror əməliyyatından əvvəlki dönenmdə onlar separatçılar və Azərbaycan Silahlı Qüvvələri arasında təmas xətti hesab etdikləri ərazidə yenə də yüz minlərlə mina basdırılmışlar. Biz 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaları müəyyən etmişdik. Biz Rusiya sülhməramlılarını, həmçinin Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrini dəvət etdik və bu minaları onlara nümayiş etdirərək dedik ki, bu, erməni terrorunun sübutudur. Bu minaların İkinci Qarabağ müharibəsindən sonra Rusiya sülhməramlı missiyası zamanı Qarabağa necə daşınması başqa bir sualdır. Bu, açıq qalan böyük sualdır. Lakin indi bizim hesablamalarımıza görə, işğal dövründə basdırıldıqları 1 milyona yaxın minanın əvəzinə, onlar bizə 400 min minanın xəritəsini verdilər. Lakin dediyim kimi, bu xəritələrin dəqiqliyi yalnız

25 faiz təşkil edirdi. İndi yüz minlərlə yeni mina basdırılıb.

Sabiq məcburi köçkünləri həmişə doğma yurdlarına geri göndərdikdə onlara verdiyimiz əsas mesaj ondan ibarətdir ki, ehtiyatlı olun və girişi məhdudlaşdırılan ərazilərə getməyin. Girişi məhdudlaşdırılan bütün ərazilərin sərhədləri var, orada nişanlar var. Lakin ola bilsin ki, bu bizim on illər boyunca üzləşdiyimiz faciə olacaq. Balkan ölkələrinin təc-rübəsi onu göstərir ki, hətta indi, 30 il sonra da onlar bu problemi yaşayırlar. Biz minatəmizləmə əməliyyatlarının mümkün qədər tez aparılması üçün əlimizdən gələni edirik. Lakin bilirsiniz ki, bu çox ləng gedən bir prosesdir. Bizim avadanlığımız və təlim keçmiş personalımız yoxdur. Avadanlığı almaq olar, lakin təlim keçmiş personal – bu çox spesifik bir işdir. Biz beynəlxalq şirkətləri də dəvət etməyə çalışdıq, lakin sizə deyə bilərəm ki, bir kvadratmetr üçün onların tələb etdiyi xidmət haqqı bizim xərclədiyimiz vəsaitdən 50 və ya 100 dəfə yüksəkdir. Yatırımin geri dönüşü, əgər bunu belə adlandırmaq olarsa, qəbul edilməzdir. Buna görə beynəlxalq təsisatlar bu məsələyə dəstək göstərərsə, biz çox şad olardıq. Cünki bu məsələdən təkcə Azərbaycan əziyyət çəkmir. Biz neçə ölkənin bu problemdən əziyyət çekdiyini bilirik. Söhbət təkcə maliyyə dəstəyindən getmir. Əslində bizim maliyyə dəstəyinə ehtiyacımız yoxdur. Söhbət texniki dəstəkdən və bizə bunu mümkün qədər tez etməyə kömək göstərəcək təlim keçmiş personaldan gedir.

H i k m a t H a c i y e v: Cənab Prezident, hərtərəfli müzakirə üçün bütün iştirakçılar adından Sizə

dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirmək istəyirik. Son sözü isə tədbirimizə ev sahibliyi edən səfir Hafiz Paşayevə vermək istəyirəm.

H a f i z P a ş a y e v: Bəli, cənab Prezident, həmişəki kimi, bu müzakirə bütün iştirakçılar üçün faydalı oldu. Bir daha Siz bizim qarşımıza yeni vəzifə qoydunuz – növbəti dəfə, ola bilsin 5-6 aydan sonra bir daha görüşmək. Bu üçsaatlıq təcrübə üçün çox sağ olun.

İ l h a m Ə l i y e v: Diqqətiniz və səbirli olduğunuz üçün təşəkkür edirəm. Çox sağ olun.

Sonda xatırə şəkli çəkdirildi.

ABŞ DÖVLƏT KATİBİNİN AVROPA VƏ AVRASIYA MƏSƏLƏLƏRİ ÜZRƏ KÖMƏKÇİSİ CEYMS O'BRAYN İLƏ GÖRÜŞ

6 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 6-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayni qəbul etmişdir.

Görüşdə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O'Braynin ölkəmizə səfərinin ikitərəfli əlaqələrin müxtəlif aspektlərinin müzakirəsi və regional məsələlər ətrafında fikir mübadiləsinin aparılması baxımdan əhəmiyyəti qeyd edildi.

Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında münasibatlərin zəngin tarixinin olduğunu deyərək, ölkələrimizin Azərbaycanın müstəqilliyi illərində müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurduğunu, xüsusilə energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi.

Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistən öz öhdəliklərini yerinə yetirmədiyini, Azərbaycan ərazilərinə silah, sursat və hərbi qulluqçular göndərdiyini, separatizmi dəstəklədiyini qeyd edərək, Azərbaycanın antiterror tədbirlərini öz suveren ərazilərində keçirdiyini, təca-

vüzkar separatizmə son qoyduğunu və əməliyyatın keçirilməsi zamanı nümunəvi şəkildə beynəlxalq humanitar hüququn tələblərinə riayət etdiyini, mülki insanlara və infrastruktura hər hansı zərərin dəymədiyini diqqətə çatdırdı.

Ölkəmizin regional sübh gündəliyini dəstəklədiyini vurgulayan Prezident İlham Əliyev bildirdi ki, münaqişə başa çatandan və Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhiün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ da yeni reallıqlar nəzərə alınaraq, bu prosesə öz töhfəsini verə bilər.

Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolü və bərpa olunan enerji potensialının inkişafı istiqamətində Xəzərdə və Qara dənizdə həyata keçirilən layihələri qeyd etdi.

Dövlətimizin başçısı regionda Orta Dəhliz üzrə yeni nəqliyyat-logistika imkanlarının yarandığını, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlığının daha da genişləndiyini diqqətə çatdırdı və bu istiqamətdə yeni əməkdaşlıq imkanları barədə danışdı.

Ceyms O'Brayn öz növbəsində, ABŞ ilə Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu və ölkələrimizin yaxşı tərəfdaşlar olduğunu vurguladı.

O, Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-in roluna toxundu, ölkəsinin regionda sübh gündəliyini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışqları dəstəklədiyini bildirdi, bu xüsusda danışqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-in hazır olduğunu diqqətə çatdırdı.

Ceyms O'Brayn Trans-Xəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistən ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsinin ABŞ tərəfindən dəstəkləndiyini vurğuladı. O, ABŞ–Azərbaycan münasibətlərində galəcaya baxışın vacibliyini bildirdi.

Görüşdə ikitərəfli münasibətlərin irəli aparılması üçün qarşılıqlı səfərlərin bərpa edilməsi müsbət addım kimi dəyərləndirildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

QIRĞIZ RESPUBLİKASININ PREZİDENTİ SADIR JAPAROV İLƏ TELEFONLA GÖRÜŞ

6 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 6-da Qırğız Respublikasının Prezidenti Sadir Japarova telefonla zəng etmişdir.

Prezident İlham Əliyev Sadir Japarova ad günü münasibətilə səmimi təbriklərini və xoş arzularını çatdırıdı, ona möhkəm cansağlığı və ali dövləti fəaliyyətində uğurlar arzuladı.

Qırğız Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı Qırğız Prezidenti ilə həm Azərbaycanda, həm də Qırğızistanda keçirdiyi görüşləri məmənunluqla xatırlatdı, görüşlər zamanı aparılmış müzakirələrin qarşılıqlı etimada və dəstəyə əsaslanan dostluq və qardaşlıq münasibətlərimizin genişlənməsinə, strateji tərəfdaşlığımızın inkişafına mühüm təkan verdiyini qeyd etdi.

Telefon danışığının əsnasında Azərbaycanın və Qırğızistanın SPECA, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyi vurğulandı.

AVROPA ŞURASININ BAŞ KATİBİ MARIYA PEYÇİNOVİÇ-BURİÇ İLƏ GÖRÜŞ

8 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 8-də Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçi qəbul etmişdir.

Mariya Peyçinoviç-Buriç Azərbaycanın 2001-ci ildən Avropa Şurasının dəyərli üzvü olduğunu vurğuladı. O, ölkəmiz tərəfindən Avropa Şurasının bir çox konvensiyasının imzalandığını və ratifikasiya edildiyini, bir müddət əvvəl Azərbaycan tərəfinin Avropa Şurasının insan orqanlarının alverinə qarşı Konvensiyasını imzaladığını xatırlatdı və bütün bunları müsbət addım kimi dəyərləndirdi. Avropa Şurasının baş katibi qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirir.

Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi istiqamətində atıldığı addımları təqdir etdiklərini deyən Mariya Peyçinoviç-Buriç bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistən Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı və bundan irəli gələn məsələləri, xüsusilə iki ölkə arasında etimad quruculuğu tədbirləri istiqamətində atılan addımları yüksək qiymət-

ləndirdiklərini bildirdi, Azərbaycan ilə Ermənistən arasında etimad quruculuğu proseslərinə Avropa Şurasının töhfə verməyə hazır olduğunu vurğuladı.

Dövlətimizin başçısı Azərbaycan ilə Avropa Şurası arasında bu illər ərzində çox sıx əməkdaşlığın formalaşdığını qeyd etdi. Prezident İlham Əliyev özünün Avropa Şurası ilə əlaqələrini və Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini məmnunluqla xatırladı.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistən Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birləşən bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və ölkələrimiz arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Dövlətimizin başçısı vurğuladı ki, Avropa Şurası da iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə vermək üçün çox yaxşı platformadır.

Söhbət zamanı AŞPA-da Azərbaycan və Ermənistən parlamentinin nümayəndə heyətləri arasında da əlaqələrin və konstruktiv dialoqun vacibliyi bildirildi. Praktiki sahələrdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın inkişaf etdiyi qeyd olundu.

Görüşdə mədəniyyətlərarası dialoq prosesində Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığı toxunuldu, bu əməkdaşlığın davam etdirilməsinin önəmi vurğulandı. Ölkəmizdə ənənəvi keçirilən mədəniyyətlərarası dialoq forumunda Avropa Şurasının tərəfdaş qismində çıxış etməsinin, həmçinin Avropa Şurasında islamofobiya meyillərinə qarşı xüsuslu nümayəndənin təyin olunmasının təqdirdə edildiyi bildirildi.

«EURONEWS» TELEVİZİYASINA MÜSAHİBƏ

9 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrin 23-də «Euronews» televiziyasına müsahibə vermişdir.

Müsahibə dekabrin 9-da «Euronews»da yayımlanıbdır.

M ü x b i r: Salam, cənab Prezident.

İ l h a m Ə l i y e v: Salam.

S u a l: Avropa Yenidənqurma və İnkişaf Bankının 2023-cü il üzrə hesablamlarına görə Azərbaycan və Mərkəzi Asiya regionu ölkələri ciddi iqtisadi inkişafa nail olublar. Bu güclü inkişaf sanksiyalar altında olan Rusiyadan miqrasiya və oradan daxil olan pul vəsaitləri ilə əlaqələndirilir. Bundan əlavə, regional idxlə və ixrac sahəsində də artım müşahidə edilib, o cümlədən Çin ilə biznes əlaqələri vardır. 2024-cü ildə də həmin müsbət tendensianın davam edəcəyi gözlənilir. Bu inkişaf sizin ölkəniz üçün nə deməkdir?

C a v a b: Azərbaycan haqqında danışarkən deməliyəm ki, bizim iqtisadi inkişafın təməlində sizin sadaladığınız amillər deyil, əsasən tərəfimizdən aparılmış islahatlar dayanır. Biz iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı

azaltmağa nail olmuşuq. Ancaq neft və qaz sektorunu iqtisadiyyatımızın əsas hissəsi olmaqdə davam edir. Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən bizim iqtisadi artımımız nisbətən zəifdir. Lakin ötən illərə nəzər salsaq görərik ki, son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb və bu çox əhəmiyyətli nailiyyətdir. Bununla yanaşı, biz düşünülmüş sosial siyaset həyata keçirə bilmışik. Son 20 ildə yoxsulluq səviyyəsində yaşayan əhalinin sayını təqribən 50 faizdən 5,5 faizə endirə bilmışik. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünübdir.

Biz həmçinin xarici borcumuzun səviyyəsinin azaldılması istiqamətində fəal işlədik və bu gün bu rəqəm Ümumi Daxili Məhsulun 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf Ümumi Daxili Məhsulun 7 faizidir. Bu isə Azərbaycanın iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir. Biz ümid edirik ki, gələn il iqtisadi artım daha böyük olacaq. Lakin həmin rəqəmlər əslində iqtisadiyyatın səmərəliliyi və insanların yaşayış standartlarının 100 faizini eks etdirmir. Elə ölkələr var ki, iqtisadi artımı olduqca aşağı səviyyədədir, lakin iqtisadiyyatı çox inkişaf etmişdir.

Beləliklə, ölkənin Ümumi Daxili Məhsulu nə qədər çoxdursa, artıma nail olmaq da o qədər çətin olur. Xüsusilə də bugünkü geosiyasi vəziyyətdə. Çünkü bizim iki qonşumuz və əsas ticarət tərəfdalarımızdan olan Rusiya və İran sanksiya altındadır. Bunu nəzərə almaq lazımdır. Ancaq bizim 2030-cu

il üçün baxışımızın hədəfi və strategiyası öz resurslarımıza, maliyyə imkanlarımıza əsaslanır və qarşidan gələn illərdə iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici investisiyaların qoyuluşundan ibarətdir.

S u a l: İnkişaf və investisiya üçün gələcəkdə hansı sahələri görürsünüz?

C a v a b: Hökumətin siyasətinə gəldikdə, bizim əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönəldiriləcək. Birincisi, ona görə ki, keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonuna dək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırmalıyıq. Bununla yanaşı, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, Günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı vardır. Bu, Dövlət investisiya programının əsas sahəsi olacaqdır.

Xarici sərmayələrə gəldikdə, yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşu davam edəcək. Çünkü təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var, Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır. Lakin çox əhəmiyyətli inkişaf bərpa olunan enerji mənbələri ilə bağlıdır. Hesab edirəm ki, bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq. Biz artıq ötən ay regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş Günəş elektrik stansiyasının açılışını etdik. Növbəti 5-6 ildə isə biz 10 qıqavat həcmində

də Gənəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq. Zənnimcə, rəqəmsal transformasiya gündəliyimizlə yanaşı, sərmayə qoyuluşu üçün əsas sahələr bunlar olacaqdır.

S u a l: Siz regionunuzda nəyi müşahidə edirsiniz – rəqabət, yoxsa əməkdaşlıq?

C a v a b: Azərbaycana gəldikdə, mən əməkdaşlıq görürrəm. Bu da ölkəmizin siyaseti ilə bağlıdır. Biz hər zaman Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq istəmişik və hesab edirəm ki, buna müvəffəq olmuşuq. Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və biz bu əməkdaşlığın real nəticələrini görürük. Azərbaycanda enerji sahəsinin inkişafına nəzər salsanız görərsiniz ki, burada geniş beynəlxalq təmsilçilik vardır. Nəqliyyat sahəsinə baxsanız görərsiniz ki, hər iki – Şərqi-Qərbi və Şimal-Cənubi nəqliyyat dəhlizləri Azərbaycandan keçir və bizim qonşularımız, müxtəlif regionlarda olan çoxsaylı ölkələr bundan faydalananı.

Siyasi inkişafa gəldikdə, burada da Azərbaycan müstəqil xarici və daxili siyasetə malik ölkədir və bu siyaseti milli maraqlara əsaslanaraq yürüdir. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Beləliklə, biz bu riskləri azaltmağı uğurla bacardıq. Bu səbəbdən bu gün Azərbaycan böyük beynəlxalq potensiala, müsbət beynəlxalq reputasiyaya malik ölkədir. Elə

bir ölkə ki, son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edə bilibdir.

S u a l: Enerji təchizatı məsələsi son 2 ildə Avropana ən çox müzakirə olunan mövzulardan biridir. Sizin ölkənizin enerji biznesi ilə bağlı baxışınız nədən ibarətdir?

C a v a b: Bizim enerji sahəsinin inkişafı neft hasilatından təbii qaz istehsalına kecid edib. Bununla yanaşı, bizim neft hasilatımız və ixracımız hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsidir. 3 il öncə 3500 kilometr uzunluğunda integrasiya edilmiş qaz boru kəmərlərindən ibarət olan «Cənub Qaz Dəhlizi»nın başa çatdırılması Azərbaycana özünün qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaratdı. Bu gün biz Gürcüstan, Türkiyə, Yunanistan, Bolqarıstan, İtaliya və Ruminiyaya qaz ixrac edirik. Həmçinin biz Macarıstan və Serbiya ilə müqavilələr imzalamışıq. Bununla yanaşı, Albaniya da bizim qazın paylanmasına dair planlarımıza daxildir.

Baxın, Avrasiyada və əsasən də Avropada neçə ölkə bizim tərəfdaşımızdır və Azərbaycan qazına olan tələbat artmaqdadır. Biz Rusiyaya qarşı sanksiyalara görə Avropa qitəsinə qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyasının müraciətinə müsbət cavab verdik. Bu bizim işgüzər əlaqələrimizin vacib hissəsi olmaqdə davam edəcəkdir.

Eyni zamanda, mən artıq bərpa olunan enerji sahəsinə toxundum. Bu gün Bakıda olduqca küləkli gündür və bu, normal hava şəraitidir və biz xüsusilə də Xəzər dənizində nəhəng potensiala malikik. Ar-

tıq 10 qıqavat həcmində külək və Günəş enerjisi layihələrinə dair müqavilə və Anlaşma memorandumları imzalanıb. Bu, Azərbaycana yanacaq enerjisindən bərpa olunan enerjiyə rahat keçid imkanı verəcəkdir. Bununla yanaşı, Avropa istehlakçıları da «yaşıl enerji» ilə təmin ediləcəklər.

S u a l: Ölkənizin iqtisadi inkişafı ilə bağlı risklərə dair narahatlığınıza nədən ibarətdir?

C a v a b: Səmimi desəm, mən hər hansı bir risk görmürəm. Çünkü bu günədək bizim iqtisadi inkişafımız müsbət olub, hətta daha mürəkkəb geosiyasi vəziyyətdə belə. Hətta işğal dövründə bizim iqtisadiyyatımız inkişaf edib. İndi isə ərazi bütövlüyüümüzü və suverenliyimizi tam bərpa etmişik. Biz geniş-miqyaslı iqtisadi islahatlar aparırıq ki, büdcədə daha çox vəsait toplansın. Biz gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirmişik. Biz bütün dövlət şirkətlərimizdə korporativ idarəcilik sistemi yaratmışıq və bunun bəhrəsini görürük.

Əlbəttə, bağlantı layihələrindən böyük həcmidə mənfəət əldə olunacaq. Artıq qeyd etdiyim kimi, biz Şimal-Cənub və Şərqi-Qərb nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan on milyonlarla ton əlavə yük gözləyirik. Bu, məşgulluq, əlavə vəsait, Azərbaycanın geosiyasi əhəmiyyəti deməkdir. Regionumuzun, Avrasiyanın xəritəsinə baxsanız görərsiniz ki, bütün əsas nəqliyyat marşrutları bizim ərazidən keçir. Biz ən müasir nəqliyyat infrastrukturunu yaratmışıq. Bu da əlavə imkanlar yaradacaq. Üstəgəl

yüz minlərlə keçmiş məcburi köçkünü məskunlaşdırmağı planlaşdırduğumız Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş əraziləri – bu da əlavə aparıcı qüvvə olacaqdır. Beləliklə, səmimi desəm nə iqtisadi sahədə, nə də digər sahədə ölkəmiz üçün hər hansı bir potensial riskləri görmürəm.

S u a l: Yəni heç bir risk yoxdur?

C a v a b: Bu günə olan vəziyyətə mən risk görmürəm. Ola bilsin potensial risklər sərhədlərimizin xaricindən qaynaqlana bilər. Azərbaycanın daxilində risklər yoxdur. Bizim çox sabit siyasi sistemimiz var, xalqımızın çox güclü birliyi var, xüsusilə işgal olunmuş ərazilərimizin azad edildiyi tarixi Qələbədən sonra. Bizim iqtisadi fəaliyyətimiz uğurludur. Bizim iqtisadiyyatımız özümüzü təmin edir, biz xarici kreditlərdən asılı deyilik. Qeyd etdiyim kimi, növbəti il xarici borc Ümumi Daxili Məhsulun sadəcə, 7 faizini təşkil edəcək. Bizim konvertasiya olunan valyuta ehtiyatlarımıza və xarici borcumuza baxsanız görərsiniz ki, konvertasiya olunan valyuta ehtiyatlarımız borcdan 10 dəfə çoxdur. Beləliklə, başqa sözlə desək, biz bir ay içində xarici borcumuzu ödəyə bilərik. Dünyada bunu edə biləcək çox ölkə yoxdur. Əsas beynəlxalq aktorlarla yaxşı siyasi əlaqələri olan, özünü təmin edən iqtisadiyyat, ölkədəki siyasi sabitlik və birlik – bütün bu amillər onu göstərir ki, bizdə daxili risklər yoxdur. Xarici risklər, bəli, var, lakin bu sərhədlərimizin xaricindəki vəziyyətdən asılı olacaq. Sərhədlərimizin xaricində şimala doğru müharibə gedir, Yaxın Şərqdə qeyri-sabit vəziyyət mövcud-

dur, regionumuzda potensial gərginliklər vardır. Bu, Azərbaycan üçün potensial risk ola bilər. Bu məqsədlə biz sərhədlərimizin müdafiəsinə daha çox diqqət yetirməliyik ki, sərhədlərimiz dostlarımız üçün açıq olsun, bizə zərər vermək istəyənlər üçün isə bağlı qalsın.

S u a l: SPECA Proqramı iştirakçı ölkələrin iqtisadiyyatları üçün nə dərəcədə əhəmiyyətlidir?

C a v a b: Bu gün SPECA Proqramı öz 25 illik yubileyini qeyd edir və mən Mərkəzi Asiyadan olan həmkarlarımıza bizim Zirvə görüşünün keçirilməsi təşəbbüsünü dəstəklədiklərinə görə – hansı ki, SPECA Proqramının tarixində ilk Zirvə görüşüdür – minnətdaram. Əslində bu Proqram Mərkəzi Asiya və Azərbaycan arasında qarşılıqlı iqtisadi əlaqəyə əsaslanır və bu gün biz bu qarşılıqlı əlaqənin yeni dinamikasının şahidi oluruq. İqtisadi göstəricilərə, ikitərəfli səfərlərin dinamikasına nəzər salsanız görərsiniz ki, son 2 ildə Azərbaycan və bütün Mərkəzi Asiya ölkələri arasında və Mərkəzi Asiya ölkələrinin özləri arasında fəal qarşılıqlı əlaqə görünməmiş dərəcədə yüksəkdir. Beləliklə, bu, yeni reallıqdır və biz bundan faydalanağlıyiq.

Bizim SPECA Proqramına üzv olan bütün ölkələrlə mükəmməl əlaqələrimiz vardır. Bizim indi çoxlu investisiya layihələrimiz vardır – Azərbaycanın Mərkəzi Asiyada investisiyalarını, Mərkəzi Asyanın Azərbaycanda investisiyalarını nəzərdə tuturam. Bizim Şərqi-Qərbi Trans-Xəzər nəqliyyat marşrutunun bağlılıq layihələri vardır. Bu, Mərkəzi Asiya ölkələri üçün Qara dəniz, Aralıq dənizi və ineqrasiya

olunmuş bağlılıq layihələri vasitəsilə Avropa ilə ən cəlbedici nəqliyyat bağlantısıdır. Biz siyasi müstəvidə çox müsbət dinamikanı müşahidə edirik, çünkü indiki çətin geosiyasi vəziyyətdə SPECA Programına üzv olan ölkələr bu gün sabitlik nümayiş etdirir. Bu, ən vacib amillərdən biridir. Çünkü sabitlik olmasa, investisiya, iqtisadi inkişaf və təhlükəsizlik olmaz. Bu gün SPECA Programına üzv olan ölkələrə baxsanız görərsiniz ki, Mərkəzi Asiya və Azərbaycan geosiyasi sabitlik ərazisidir, baxmayaraq ki, yaxınlıqda risklər də mövcuddur. Mərkəzi Asiya ölkələri üçün bu risklər Azərbaycanla müqayisədə hətta daha da yüksəkdir. Odur ki, bu, qeyd etdiyim ölkələrin uğurunun mühüm amili kimi nəzərə alınmalıdır.

25 il bundan əvvəl hamımız tamamilə başqa bir vəziyyətdə idik. Söhbət iqtisadi inkişafdan, irimiqyaslı sosial problemlərdən gedir və biz həm də müstəqillik yolunun birinci mərhələsini yaşayırdıq. İndi biz artıq uğur haqqında məlumat verə bilərik. Biz Bakı Ekspo Mərkəzində sərgi təşkil etdik. Hesab edirəm ki, bu bizim ölkələrin nailiyyətlərini çox yaxşı əks etdirir. Bunlar bizim nailiyyətlərin kiçik bir hissəsidir, amma buna baxmayaraq, gördüyüümüz işlərin çox yaxşı təcəssümüdür. Azərbaycanın xarici siyaset prioritətlərindən biri Mərkəzi Asiya ölkələri ilə daha fəal əməkdaşlıqdan ibarətdir və Bakıda keçirilmiş SPECA Zirvə görüşünü bu siyasetin bir hissəsi olan amillərdən biri hesab edirik.

S u a l: Azərbaycan Şərqi və Qərbi arasında çox əl-verişli strateji-coğrafi mövqedə yerləşir. Beynəlxalq arenada ölkənin strategiyası nədən ibarətdir?

C a v a b: Beynəlxalq arenada biz müstəqil siyaset yürütməyə davam edəcəyik. Biz 4-cü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan «Qoşulmama Hərəkatı»na sədrlik edirik. Bir çox üzv ölkənin – 120 üzv ölkənin ümumi rəyinə əsasən, Azərbaycan «Qoşulmama Hərəkatı»na yeni ölçü və dinamika verməkdə önəmli rol oynamışdır. Biz «Qoşulmama Hərəkatı»nın institusional inkişafı ilə bağlı çoxlu addımlar atdıq, parlament və gənclər platformalarını yaratdıq, qadınlar üçün platformanın yaradılması üzərində işlədik. Biz COVID pandemiyası məsəlesi ilə bağlı çox fəal olmaqla, 80-dən çox ölkəyə yardım etdik. Beləliklə, bizim «Qoşulmama Hərəkatı»nda sədrliyimiz bizə siyasetimizi, imkanlarımızi nümayiş etdirməyə şərait yaratdı və yeri gəlmışkən, bizim sədrliyimiz yekdil qərarla əlavə 1 il uzadılmışdır. 120 ölkə, onların heç də hamısı bir-biri ilə yaxşı münasibətdə deyil, lakin Azərbaycana gəldikdə onların hamısı yekdilliklə bizi dəstəklədi. Beləliklə, bu, beynəlxalq dəstəyi ən yaxşı şəkildə nümayiş etdirir. Bəzən bəzi siyasetçilər beynəlxalq birlik haqqında danışdıqda, ola bilsin ki, onlarla ölkəni nəzərdə tuturlar. Lakin beynəlxalq birlik 200-dən artıq ölkədən ibarətdir və bu ölkələrin əksəriyyəti Azərbaycanı dəstəkləyir. Bu, yalnız bir istiqamətdir.

Bizim qonşularımızla münasibətlərimiz yaxşı balanslaşdırılıb, dostluğa və qarşılıqlı marağaya əsaslanır. Bizim Avropa təsisatları ilə münasibətlərimizin öz müsbət dinamikası vardır. Mən artıq enerji layihələrini qeyd etdim, Avropa bizdən dəstək istədikdə bizim Avropanı necə dəstəklədiyimizi nəzərdə

tuturam. Biz bunu ona görə etdik ki, həmişə bizdən kömək istəyənlərə kömək etməyə çalışırıq. Bizim müsəlman ölkələri ilə münasibətlərimiz həmrəylik və tərəfdaşlıq nümunəsidir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri hesab olunur. Beləliklə, bu əslində beynəlxalq birliyin, demək olar ki, bütün üzvlərini əhatə edir və bizim siyasetimiz həmişə kiməsə dəstək lazımlı olduqda ona dəstəyin göstərilməsinə və bütün ölkələrə dost münasibətin nümayiş etdirilməsinə hədəflənib. İndi isə – ərazi bütövlüyüümüz və suverenliyimizin bərpasından sonra Azərbaycanın beynəlxalq arenada imkanları qat-qat böyük olacaq. Döyüş meydanında öz ərazi-sini, öz ləyaqətini qorumuş ölkənin beynəlxalq nüfuzu və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirmiş Azərbaycanın nüfuzu, əlbəttə ki, indi kəskin şəkildə yüksəlibdir.

S u a l: Bu ilin yayında «Euronews»a müsahibə zamanı demişdiniz ki, ümid edirsiniz ilin sonuna dək Ermənistan və Azərbaycan arasında sülhə nail olunacaq. Xüsusilə on minlərlə insanın evlərini tərk etməli olduqlarından sonra hələ də sülhə nail olunacağını düşünürsünüz? Bu regionun dinamikası üçün növbəti mərhələdə onu nə gözləyir?

C a v a b: Bəli, vaxt qrafiki ilə bağlı mən nikbin fikirdə idim, çünki biz Azərbaycanın özünün hazırladığı sülh sazişinin ilkin layihəsi ilə bağlı şərhləri bir neçə dəfə Ermənistanla mübadılə etmişdik. Bundan sonra isə iki ölkə arasında 6 dəfə şərhlər mübadılə edilmişdir və keçən dəfə «Euronews»a bunun haq-

qında danışdıqda mən ümid edirdim ki, Ermənistən bizim təkliflərin nəzərdən keçirilməsi vaxtını uzatmayacaq. Biz sentyabrın 11-də onlara sonuncu şərhlərimizi təqdim etmişdik və onlardan cavabı yalnız iki gün əvvəl almışıq. Beləliklə, onlar təqribən 2 ay yarıma bir neçə səhifədən ibarət mətn layihəsini nəzərdən keçiriblər. Bu nə deməkdir? O deməkdir ki, onlar süni olaraq prosesi ləngitmək istəyirlər. İndi noyabrin sonudur və ilin axırına qədər sülh sazişinin imzalanması ilə bağlı ümidi lər o qədər də nikbin deyil. Lakin hesab edirəm ki, zaman qrafiki o qədər də vacib deyil. Vacib olan hər iki ölkənin gündəliyi idir. Məhz Azərbaycan işğaldan və etnik təmizləmədən əziyyət çəkib. 1 milyon azərbaycanlı Ermənistən hökuməti tərəfindən deportasiya edilib. Sahəsi təxminən 15 min kvadratkilometr olan ərazi dağlıdır.

Bununla belə, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə biz olduq. Bir sözlə, hazırda Qarabağ məsələsi bitdikdən sonra düşünürəm ki, Ermənistən bizimlə razılığa gəlməkdə daha həvəsl olacaq. Çünkü suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə fikrimcə, Ermənistana daha cəsarətli davranışmağa və ya danışqlara getməyə mane olan əsas amil artıq mövcud deyil.

Bir sözlə, biz, qeyd etdiyim kimi, iki gün əvvəl aldığımız ən son təklifləri dəyərləndirəcəyik və öz şərhlərimizi verəcəyik. Bununla yanaşı, biz müxtəlif rəsmilər arasında və fərqli kanallar vasitəsilə işçi səviyyədə temasları saxlayırıq. Düşünürəm ki, sülh üçün alternativ

yoxdur. Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistən nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin.

S u a l: Beləliklə, nəhayət ki, sülhə nail olmaq üçün şərtlər nədən ibarətdir?

C a v a b: Bilirsiniz, biz sülh sazişi üçün əsas götürürləcək 5 təməl prinsipi hazırladıq: bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması; gücdən istifadə etməmə; bir-birinə ərazi iddialarının olmaması; iki ölkə arasında kommunikasiyaların açılması və münasibətlərin normallaşması və bir sıra digər mühüm amillər vardır. Bütün bunlar beynəlxalq hüquqa əsaslanır. Danışıqlar prosesinin təxminən 3 ili ərzində Ermənistən hər zaman sülh sazişinə Qarabağın erməni azlığına dair müddəəni salmaq istəyirdi. Bizim mövqemiz ondan ibarət idi ki, bu bizim daxili işimizdir. Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini eks etdirmək istəyirlərsə, onda biz də 30 il əvvəl Ermənistəndən qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı Azərbaycandakı ermənilərin sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Bir sözlə, mövqemiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Biz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edək. Yəni təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistənə qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il

əvvəl qovulması və ermənilərin 2 ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqli əhəmiyyəti yoxdur. Fakt sadəcə, ondan ibarətdir ki, bunlar qarşılıqlı olmalıdır. Yaxud da ki, biz sülh sazişində bu məsələni qeyd etmirik. Bir sözlə, bu vaxta qədər biz həmin məsələ ilə bağlı Ermənistandan hər hansı aydın anlaşma görmədik. Əgər Ermənistən hər iki milli azlığa eyni yanaşmanın tətbiq edilməsinə razılaşarsa, onda sülh əldə oluna bilər, çünki həmin məsələ bizimlə danışqlar aparan Ermənistən üçün əsas maneə idi. Bir sözlə, görəcəyik bundan sonra necə olacaq. Səmimi desək, mən hazırda məntiq nöqtəyi-nəzərindən sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görürəm.

Biz bəyan edirik ki, bunu imzalamalıyıq və onlar da deyirlər ki, bu saziş imzalanmalıdır. Lakin biz buna nail olmalıyıq. Bizim təklifimiz ictimaiyyətə açıqlandı. Bəhs etdiyim həmin 5 məşhur prinsipi biz ictimaiyyətə açıqladıq. Bunlar bəllidir. İstənilən mühüm beynəlxalq tərəfin də etirazı yoxdur, çünki bütün həmin prinsiplər beynəlxalq hüququn fundamental prinsipləridir. Ermənistən sadəcə, onlara əməl etməlidir. Onlar ərazi bütövlüyüümüzü sual altına qoymaq və ərazimizdə separatçılığa rəvac vermək kimi bütün cəhdlərinə son qoymalıdır, çünki Qarabağ Azərbaycanın hissəsidir və bu hamı, o cümlədən Ermənistən özü tərəfindən etiraf edilir. Məhz Ermənistən baş naziri 2019-cu ildə Xankəndidə böyük nümayiş zamanı demişdi: «Qarabağ Ermənistəndir». Bu, danışqlar prosesinin sonu demək idi, çünki bundan sonra danışqlar üçün heç

bir şey qalmadı. Beləliklə, İkinci Qarabağ müharıbəsi üçün səbəb məhz Ermənistan hökuməti idi. İndi isə həmin şəxs artıq «Qarabağ Azərbaycandır» deyir. Bu, yaxşı haldır, irəliləyişdir. Biz irəliləyiş hər zaman dəstəkləyirik, lakin hazırda «Qarabağ Azərbaycandır» dedikdə, o, gərək bunun altında öz imzasını qoysun və biz bunu gözləyirik.

S u a l: Bəs öz evlərini tərk etmiş insanlar necə?

C a v a b: Öz evlərini tərk etmiş insanlara gəldikdə, əvvəlcə, bu onların öz qərarı idı. Qarabağ erməniləri ilə bağlı ictimaiyyətə verdiyimiz bəyanat və sonradan atdiğımız addımlar göstərdi ki, biz istəyirik onlar qalsınlar. Biz açıq şəkildə elan etdik və mən antiterror əməliyyatı başa çatdıqdan sonra Azərbaycan xalqına müraciətimdə bildirdim ki, onlar qala bilərlər. Biz elektron qeydiyyat portalını açdıq. Qayıtmaq istəyən hər kəsin belə bir hüquq vardır. Onların mülkiyyəti lazımı dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımlıca qorunur.

Geri qayıtmaq üçün onlar müəyyən qaydalara əməl etməlidirlər və mən antiterror əməliyyatının keçirilməsindən bir neçə ay əvvəl demişdim ki, qalmaq istəyənlər Azərbaycan vətəndaşlığı üçün müraaciət etməlidirlər. Çünkü insanlar başqa ölkənin vətəndaşı olmaqla Azərbaycanda necə yaşaya bilərlər?! Ya vətəndaşlıq, ya iş icazəsi, ya da yaşayış icazəsi olmalıdır. Onlar «Dağlıq Qarabağ respublikası»nda yaşadıqlarını deyərək, Azərbaycanda yaşaya bilməzlər. Çünkü «Dağlıq Qarabağ respublikası» mövcud deyil. Onlar bunu öz xəyallarında, mifologiyalarında uydurublar. Onlar Azərbaycan vətən-

daşları olaraq Azərbaycanda yaşamaq istəyirlərsə, bunu edə bilərlər. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bir çox etnik qruplar vardır. Bu etnik qrupların bəziləri, bir neçəsi, onlara mənsub olan insanlar Qarabağda erməni əhalisindən qat-qat çöxdür. Onların hamısı sülh içində yaşayır, onlar bütün hüquq və təminatlardan faydalayırlar. Bizim Qarabağ ermənilərinə etdiyimiz təklifdə – hansı ki, ictimai şəkildə açıqlanmışdır – biz həmçinin onların hüquqlarını da nəzərə almışdık. Onların dil, tədris, din, bələdiyyə hüquqlarını nəzərə almışdık. Onlar bələdiyyə seçkiləri vasitəsilə öz nümayəndələrini seçə bilərlər və orada yaşamağa davam edə bilərlər. Tərk etmək qərarı onların öz qərarı idi və bizim indi əldə etdiyimiz məlumata əsasən, bu, «Dağlıq Qarabağ respublikası»nın «sabiq rəhbərləri»nin qəsdən etdiyi hərəkət idi. Onlara oranı tərk etməyə ehtiyac yox idi, lakin onlar tərk etmək qərarını verdikdə biz onları dayandırıa bilməzdik. Biz onlara oranı sülh şəraitində tərk etsinlər deyə, maksimum dərəcədə rahat şərait yaratdıq. Azərbaycanlılara qarşı tam əks edilmişdi. Onlar 30 il bundan əvvəl ya qətlə yetirilmiş, ya da deportasiya olunmuş, işgəncələrə məruz qalmış, həbs edilmişlər, onların bəziləri isə yüksək dağlıq əraziləri aşmaq məcburiyyətində qallaraq, həmin ərazilərdə donub olmuşlər. Bu, sənədlərlə təsdiq edilib. Qarabağ bölgəsinin ermənilərinin Ermənistana daxil olmaları da sənədləşdirilib və hər şey humanitar standartlara əsasən edilibdir. Lakin yenə də sizin suala gəldikdə deyə bilərəm ki,

onlar qayıda bilərlər. Əlbəttə, onlar bizim açığımız mövcud elektron portalda qeydiyyatdan keçərək geri qayıtmaq, Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildirməlidirlər. Onların bir nəçəsi artıq vətəndaşlıq üçün müraciət edib və hazırda onların müraciətlərinə baxılır. Bəzi ermənilər Qarabağda qalmağa qərar veriblər və indi bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Miqrasiya Xidməti onların qeydinə qalır, onları qeydiyyata salır. Ermənilərin hamısı oranı tərk etməyib. Lakin Azərbaycanda yaşamaq üçün, məsələn əgər siz Azərbaycanda yaşamaq istəyirsinizsə siz nə etməlisiniz? Siz iş icazəsi, uzun müddət burada yaşamaq istəyirsinizsə yaşayış icazəsi və ya vətəndaşlıq almalısınız. Başqa halda, digər ölkənin vətəndaşı olaraq Azərbaycanda necə yaşaya bilərsiniz? Bu, mümkün deyil. Bu da eyni məsələdir.

Əgər Ermənistandan qovulmuş azərbaycanlı məcburi köçküն ora geri qayıtmaq istəyərsə, o necə qayıda bilər? O, geri qayıdır Qərbi Azərbaycan Respublikasının sakini olduğunu deməyəcək. Xeyr. O, gəlib vətəndaşlıq və ya iş icazəsi üçün müraciət edəcək. Nəyə görə bu proses burada fərqli olmalıdır? Bu, yalnız belə olacaqdır. Bələdiyyə seçkiləri vasitəsilə onlar öz nümayəndələrini seçə bilərlər və bu nümayəndələr bələdiyyələrə görə məsul şəxslər olacaqlar. Bütün bu məlumatlar Qarabağ ermənilərinin nümayəndələrinə antiterror əməliyyatından sonra çatdırılmışdır. Lakin bu məlumatın onlar tərəfindən Qarabağ əhalisinə açıqlanmadığından agah olduqdan sonra biz onu açıqladıq, dərc etdik.

Beləliklə, bu, beynəlxalq norma və standartlara əsasən, hüquqi bir prosesdir. Bir daha qeyd etmək istəyirəm: Azərbaycan çoxmillətli ölkədir və Azərbaycandakı heç bir etnik qrupun dini və etnik zəmində heç vaxt heç bir problemi və ya narahatlığı olma-mışdır. Azərbaycanı tanıyan istənilən kəs bunu təsdiqləyə bilər. Yeri gəlmışkən, bu gün Azərbaycanın müxtəlif yerlərində erməni əhalisi heç bir problem olmadan yaşayır. Ermənilər və azərbaycanlılar Rusiyada bir yerdə yaşayırlar, Ukraynada bir yerdə yaşayırlar və Gürcüstanda hətta eyni kəndlərdə yaşayırlar. Nəyə görə onlar Azərbaycanda və yaxud Ermənistanda bir yerdə yaşaya bilməsinlər? Hesab edirəm ki, onlar bir yerdə yaşaya bilərlər.

M ü x b i r: Çox təşəkkür edirəm, cənab Prezident.

KENİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB UİLYAM SAMOİ RUTOYA

Hörmətli cənab Prezident!

Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Bu il Azərbaycanın Keniyada səfirliliyinin fəaliyyətə başlaması ikitərəfli münasibətlərimizin yeni müstəviyə keçməsinin bariz nümunəsidir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Keniya əlaqələrinin dostluq məcrasında inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın uğurla davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 9 dekabr 2023-cü il

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN PREZİDENTİ ŞEYX MƏHƏMMƏD BİN ZAİD ƏL-NƏHƏYYAN İLƏ TELEFONLA GÖRÜŞ

9 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dekabrin 9-da Birləşmiş Ərəb Əmirliliklərinin Prezidenti şeyx Məhəmməd bin Zaid əl-Nəhəyyan telefonla zəng etmişdir.

Söhbət zamanı dövlət başçıları ölkələrimiz arasında münasibətləri və gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçirdilər.

Prezidentlər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlilikləri arasında mövcud əməkdaşlıq sahələrinə, xüsusilə iqtisadi inkişaf, bərpa olunan enerji və ölkələrimizin davamlı inkişafı üçün digər vacib istiqamətlərdə əməkdaşlıq imkanlarına toxundular.

Prezident İlham Əliyev və Prezident şeyx Məhəmməd bin Zaid əl-Nəhəyyan qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Telefon danışığının əsnasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28 çərçivəsində Dubayda təşkil olunmuş Dünya İqlim Fəaliyyəti Sammitinə toxunuldu.

Dövlətimizin başçısı bu sammitin uğurla keçirilməsi münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik etdi, bu tədbirdə iştirak etmək üçün Dubaya səfəri zamanı şeyx Məhəmməd bin Zaid əl-Nəhəyyan ilə görüşünü məmənunluqla xatırlatdı və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi. Azərbaycan Prezidenti bu tədbirin nəticələrinin qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə praktiki və əhəmiyyətli töhfə verəcəyinə, həmçinin dünyada davamlı inkişafa xidmət edəcəyinə ümidi varlığını bildirdi.

SERBIYA RESPUBLİKASINA İŞGÜZAR SƏFƏR

10 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçićin dəvəti ilə Serbiyaya işgüzar səfər etmişdir.

Niş şəhərinin «Konstantin Velikiy» Aeroportunda dövlətimizin başçısının şərəfinə Fəxri qarovalı dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Serbiyanın Baş Nazir müavini, Maliyyə naziri Sinişa Mali və digər rəsmi şəxslər qarşılıqlar.

SERBİYA–BOLQARİSTAN QAZ İTERKONNEKTORUNUN AÇILIŞI MƏRASİMİNDƏ İŞTİRAK

Serbiya, Niş

10 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç və Bolqaristan Respublikasının Prezidenti Rumen Radev dekabrin 10-da Serbiyanın Niş şəhərində Serbiya–Bolqaristan qaz interkonnektorunun açılışı mərasimində iştirak etmişlər.

Övvəlcə Serbiya–Bolqaristan qaz interkonnektorunun texniki göstəricilərindən və layihənin əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç mərasim iştirakçlarını salamladı.

Sonra Serbiyanın Mədən və Energetika naziri Dubravka Djedović Handanović çıxış edərək, layihə barədə məlumat verdi.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

Hörmətli cənab Prezident Vuçiç, hörmətli cənab Prezident Radev, hörmətli xanım nazir, xanımlar və cənablar!

İlk növbədə, dəvətə və qonaqpərvərliyə görə dostum Aleksandra təşəkkürümü bildirmək istəyirəm. Yenidən gözəl ölkənizdə olmağımızdan çox məmənunam. Bildirməliyəm ki, mən keçən il Serbiyaya rəsmi səfər etmişdim. Ondan bir ay sonra Prezident Vuçiç Azərbaycana səfər etmişdir. Bu gün yenə də sizin gözəl ölkənizdəyəm. Bu bir daha onu göstərir ki, Serbiya–Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Biz strateji tərəfdaşıq, çünki strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır və sözdə, sənəddə və əməldə bu yüksək statusa sadıqlılığımızı göstəririk.

Əfsuslar olsun ki, Prezident Vuçiçə bu gün rəsmi tədbirdə çıxış etmək üçün müəyyən məhdudiyyətlər tətbiq edilib, onun qeyd etdiyi kimi, qəbul edilmiş qanuna görə. Ancaq buna baxmayaraq, bizim söhbət etmək üçün imkanımız olacaq. Sadəcə olaraq, onu bildirmək istəyirəm ki, bizim Aleksandrla şəxsi dostluq münasibətlərimiz yüksək dərəcədə Serbiya–Azərbaycan əlaqələrinin inkişafına xidmət etmişdir. O, ölkəsi üçün çox yüksək işlər görür. Onun liderliyi ilə Serbiya uğurla inkişaf edir, müstəqil siyaset aparır. O siyaset ki, Serbiya xalqının və dövlətinin maraqlarına cavab verir. Biz də dostları kimi, onun uğurlarına həmişə sevinirik və əməli addım-

larla, konkret işlərlə ikitərəfli gündəliyimizi genişləndiririk.

Əminəm ki, bugünkü tədbir və açılışdan sonra interkonnektorun fəaliyyəti Serbiyanın sənaye inkişafına böyük töhfə verəcəkdir. Bilirəm ki, Prezident Vuçiçin ölkəsinin sənaye potensialının inkişafı ilə bağlı çox genişmiqyaslı planları vardır. O planların böyük hissəsi həyata keçirilib. Gələcək planların həyata keçirilməsi üçün, əlbəttə, enerji resursları lazımdır və şaxələndirilmiş təchizat şəbəkəsi də təbii ki, qurulmalıdır.

Eyni sözləri dostum, Prezident Radev haqqında da deyə bilərəm. Bolqaristanla da bizi strateji tərəfdəşliq sazişi bağlayır. Bu il mən Bolqaristana və Prezident Radev Azərbaycana səfərlər etmişik. Bu da onu göstərir ki, münasibətlərimiz çox dinamikdir, dostluq və strateji tərəfdaşlıq üzərində qurulubdur.

Yəni deyə bilərəm ki, bugünkü mərasim dostluq mərasimidir, strateji tərəfdaşlıq mərasimidir. Əlbəttə, hər iki Prezidenti bugünkü açılış münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, Serbiya və Bolqaristən enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihədir. Eyni zamanda, Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çünkü Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırkı biz təbii qazımızı 8 ölkəyə ixrac edirik, Serbiya 9-cu ölkədir. Bu 9 ölkənin 7-si Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim – interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmlı töhfə verəcəkdir.

Bildirməliyəm ki, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq

üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.

Bizim çox genişmiqyaslı başqa planlarımız vardır. Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın – Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı–Tbilisi–Ceyhan, Bakı–Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. «Cənub Qaz Dəhlizi» – uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Təsadüfi deyil ki, Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdəş və pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər. Onu da bildirməliyəm ki – bu sözləri əminəm ki, dostum Rumen də təsdiq edə bilər – bizim Bolqarıstanaya qaz təchizatımız 2 il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaqdır.

Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadıqdır və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdəşliq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq eyni zamanda, genişmiyyətli regional əməkdaşlıqla da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri – bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və bizim gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcəkdir.

Gələcək planlarımız, təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmışdır. Bizim əsas hədəfimiz bərpa olunan enerji növləri ilə bağlıdır və 10 qıqavat bərpa olunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və Anlaşma memorandumları imzalanmışdır.

Bir neçə gün bundan əvvəl biz yenə də növbəti dostluq təzahürünün şahidi olduq. Həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədiyini dəstəkləyərək, COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izn verdilər, öz dəstəklərini göstərdilər. Bu, bir daha həm dostluğumuzun nümunəsidir, həm də göstərir ki, Azərbaycanın zəngin neft və qaz resurslarının olmasına baxmayaraq, biz gələcəyimizi təmiz «yaşıl enerji»nin istehsalında və

ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim «yaşıl enerji» layihələri ilə bağlı keçiriləcəkdir.

Bir daha əziz dostum Aleksandra dəvətə görə təşəkkürümüz bildirmək istəyirəm və hamımıza uğurlar arzulayıram. Sağ olun.

* * *

Daha sonra Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və Avropa İttifaqının Serbiyadakı daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre çıxış etdilər.

Prezidentlər İlham Əliyev, Aleksandr Vuçiç, Rumen Radev və Avropa İttifaqının daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre Serbiya–Bolqarıstan qaz interkonnektorunu işə saldılar.

BOLQARISTAN RESPUBLİKASININ PREZİDENTİ RUMEN RADEV İLƏ TƏKBƏTƏK GÖRÜŞ

Serbiya, Niş

10 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrin 10-da Bolqaristan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Bolqaristan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmənunluq ifadə edildi.

Serbiya–Bolqaristan qaz interkonnektorunun açılışının əhəmiyyətini vurğulayan dövlət başçıları bu münasibətlə bir-birinə təbriklərini çatdırıldılar.

Söhbət zamanı «Solidarity Ring» təşəbbüsünün əhəmiyyətinə toxunularaq, bu layihənin Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişlənməsi və ölkəmizin Avropanın qaz təchizatının təmin olunması işinə verdiyi töhfə baxımından önəmi bir daha qeyd edildi.

Dövlətimizin başçısı Bolqaristan Prezidentini Azərbaycana səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul olundu.

SERBİYA RESPUBLİKASININ PREZİDENTİ ALEKSANDR VUÇİÇ İLƏ TƏKBƏTƏK GÖRÜŞ

Serbiya, Niş

10 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrin 10-da Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç ilə təkbətək görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Serbiya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirildi, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı Serbiya–Bolqarıstan qaz interkonnektorunun açılışının əhəmiyyəti qeyd edilərək, Azərbaycanın Avropanın qaz təchizatına verdiyi töhfə xüsuslu vurğulandı.

Dövlətimizin başçısı Serbiya Prezidentini Azərbaycana səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul olundu.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafinda fikir mübadiləsi aparıldı.

Sonra Prezident İlham Əliyevin və Prezident Aleksandr Vuçiçin birgə nahar əsnasında geniş tərkibdə görüşü keçirildi.

HƏRBİ TEXNİKA VƏ AVADANLIQLARA BAXIŞ

Serbiya, Niş

10 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç dekabrin 10-da Serbiyanın Niş şəhərində hərbi texnika və avadanlıqlara baxmışlar.

Səfər başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına işgüzar səfəri dekabrin 10-da başa çatdı.

Niş şəhərinin «Konstantin Velikiy» Aeropортunda dövlətimizin başçısının şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Serbiya Prezidenti Aleksandr Vuçiç yola saldı.

GÜRCÜSTAN PARLAMENTİNİN SƏDRİ ŞALVA PAPUAŞVİLİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

11 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 11-də Gürcüstan Parlamentinin Sədrini Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurguladı.

Dövlətimizin başçısı Gürcüstanın Baş Naziri ilə mütəmadi görüşlərinin, o cümlədən Azərbaycan Prezidentinin dəvəti ilə İrakli Qaribaşvilinin fəxri qonaq qismində SPECA-nın Bakıda keçirilmiş Zirvə görüşündə iştirakı zamanı onunla görüşünün əlaqələrimizin möhkəmlənməsi işində rolunu qeyd etdi.

Prezident İlham Əliyev ölkələrimizin həyata keçirdiyi birgə layihələrin önəminə toxunaraq, bunu geniş regionda – Avrasiya məkanında önəmli amil kimi dəyərləndirdi və birgə təşəbbüslerimizin bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini bildirdi. Dövlətimizin başçısı parlamentlərarası əməkdaşlığın da münasibətlərimizin inkişafına mühüm töhfə verdiyini vurğuladı, bunun əməkdaşlığımızın daha da möhkəmlənməsi üçün zəruri hüquqi baza yaratdığını diqqətə çatdırıldı.

Prezident İlham Əliyev Şalva Papuaşvilinin Azərbaycana səfərinin əlaqələrimizin uğurlu inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən Gürcüstan Parlamentinin Sədri bu ilin mayında Azərbaycan Respublikası Milli Məclisinin ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında iştirakı ilə bağlı ölkəmizə səfərini məmənunluqla xatırlatdı. Şalva Papuaşvili ulu öndərin çox çətin bir dövrdə Azərbaycana müdrik rəhbərliyini qeyd edərək, ümummilli lider Heydər Əliyevin və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin münasibətlərimizin əsasının qoyulmasında müstəsna rol oynadıqlarını bildirdi.

Qonaq ölkələrimizin həyata keçirdiyi layihələrin önəmini qeyd etdi, bu layihələrin xalqlarımızın rıfahına və bölgədə sülhə xidmət etdiyini vurğuladı. O, ikitərəfli dostluq münasibətlərimizin uğurla inkişaf etdiyini deyərək, bu işdə müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin roluna toxundu.

Görüşdə energetika, nəqliyyat, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN RƏSMİ SOSİAL ŞƏBƏKƏ HESABLARINDAN

11 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dekabrin 11-də ulu öndər Heydər Əliyevlə bağlı rəsmi sosial şəbəkə hesablarında foto paylaşmışdır.

Ulu öndərin əks olunduğu fotonun üzərində: «Ümum-milli lider Heydər Əliyev 1923–2003» sözləri yazılibdir.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT

12 dekabr 2023-cü il

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 20 il ötür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmişdir.

Prezident İlham Əliyev ulu öndərin məzarı önungə əklil qoydu.

Azərbaycanın Dövlət himni səsləndirildi.

Dövlətimizin başçısı İlham Əliyev ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatırəsini ehtiramla andı, məzarı üzərinə gül dəstələri qoydu.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatırələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

* * *

Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyiminin dönməz xarakter alması, milli şüurun dirçəlişi, iq-

tisadiyyatın inkişafı, ordu quruculuğu bu dövrün əsas mahiyyətini təşkil edir. Ümummilli liderin Azərbaycana bəxş etdiklərini tarix boyunca ondan əvvəl heç kim bacarmayıb. Məhz bu dahi şəxsiyyət ölkəmizdə qüdrətli ordu yaratdı, iqtisadiyyatı dirçəltdi, Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı.

Xalqımız ulu öndərin xilaskarlıq və quruculuq misiyasını unutmur və heç vaxt unutmayacaq. Ötən əsrin 90-ci illərində çox ağır, böhranlı vəziyyətə düşər olmuş Azərbaycan xalqı xilasına, bugünkü tərəqqisinə görə özünü Heydər Əliyevə borclu sayır. Hər il dekabrın 12-də və mayın 10-da Fəxri xiyabanda yaşanan böyük izdiham ulu öndərin xatirəsinə əbədi ehtiramdan xəbər verir. Azərbaycan xalqı Heydər Əliyev ideologiyasına da, ideallarına da sadıqdır. Bunun davam etdirilməsi sosial çağırışdır. Məhz bu çağırışa cavab olaraq, Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən, ulu öndərin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü il ölkəmizdə «Heydər Əliyev ili» elan edildi.

Sərəncamda da qeyd olunduğu kimi, Heydər Əliyev dönəmi Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünü çevreldi. Bu gün Azərbaycan ümummilli liderin müəyyənləşdirdiyi yolla inamlı irəliləyir. Xalqımız ulu öndərin layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə inanır və onu dəstəkləyir. Bu inamin, dəstəyin və həmrəyliyin ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər, bu gün isə Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm bərpa və quruculuq işləridir.

Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyüümüzün bərpası idi. Ulu öndərin illər öncə böyük uzaqqorənliklə dediyi bu sözlər yada düşür: «Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olursa olsun».

Dahi şəxsiyyətin bu arzusunu və vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandani, qüdrətli sərkərdə İlham Əliyev yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olundu. Üçrəngli bayraqımız yenidən bütövləşən Vətən torpağında qürurla dalgalanmağa başladı.

İşgaldən azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidən qurulma işləri aparılır. Dövlətimizin başçısı, qalib sərkərdə İlham Əliyev böyük və müdrik xalqımıza bu il sentyabrın 19-da növbəti Qələbənin sevincini yaşıatdı. Dövlət bayraqımızı əzəli və əbədi torpaqlarımızda – Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi. Müstəqil Azərbaycanın suverenliyi tam bərpa olundu.

Görkəmli dövlət xadimi Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun parlaq ideyaları Azərbaycanın inkişaf yolunu işıqlandırmaqdadır. Ulu öndərin yolu əzmlə davam etdirilir və ölkəmizi inamlı irəli aparır. Bu gün ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev uzaqqorən

və titanik fəaliyyəti ilə Azərbaycanı dünya miqyasında, o cümlədən Türk Dünyasında və bölgədə qüdrətli dövlətə, söz və nüfuz sahibinə, etibarlı tərəfdəşə çevirib.

Əminliklə söyləmək olar ki, Azərbaycan var olduqca ulu öndər Heydər Əliyevin ideyaları yaşayacaq və daha da inkişaf etdiriləcəkdir.

**AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN BMT-nin İQLİM
DƏYİŞİKLİYİ ÜZRƏ ÇƏRÇİVƏ
KONVENTSIYASININ TƏRƏFLƏR
KONFRANSININ 29-cu SESSİYASININ –
COP29-un GƏLƏN İL ÖLKƏMİZDƏ
KEÇİRİLMƏSİ İLƏ ƏLAQƏDAR RƏSMİ
SOSİAL ŞƏBƏKƏ HESABLARINDA
PAYLAŞIMI**

12 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 12-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar rəsmi sosial şəbəkə hesablarında paylaşım etmişdir.

Paylaşımında deyilir: «Azərbaycan iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni sistemli olaraq dəstəkləyir və enerji səmərəliliyi ilə bağlı tədbirlər görür. Təmiz ətraf mühit və «yaşıl» inkişaf bizim milli prioritətlərimizdir. Bərpa olunan enerji Azərbaycanda geniş vüsət almağa başlayır.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) 2024-cü ildə ev sahibliyi etməyimiz iqlim dəyişikliklərinə qarşı mübarizə üzrə qlobal səy-

lərə öz töhfəmizi vermək qətiyyətimizdən irəli gəlir. Azərbaycanın namizədliyinə verilən dəyərli dəstəyə görə bütün ölkələrə səmimi təşəkkürümüz bildirirəm.

Biz COP29 sessiyasının uğurlu hadisəyə çevrilməsi üçün əlimizdən gələni edəcəyik.

Birləşmiş Ərəb Əmirliklərində COP28-in yüksək səviyyədə təşkil edilməsinə görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti şeyx Məhəmməd bin Zaid əl-Nəhəyyana minnətdarlığını bildirir və iqlimlə bağlı birgə tədbirlərimizi davam etdirməyimizi səbirsizliklə gözləyirəm».

AZƏRBAYCAN KÖNÜLLÜLƏRİNİN VI HƏMRƏYLİK FORUMUNUN İŞTİRAKÇILARINA

Əziz gənclər!

Sizi – Azərbaycan könüllülərinin VI həmrəylik forumunun iştirakçılarını salamlayır, Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edir və hamınıza cansağlığı, gələcək işlərinizdə nailiyyətlər arzulayıram.

Forumun ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkəmizdə elan olunmuş «Heydər Əliyev ili» çərçivəsində təşkili xüsusi əhəmiyyət daşıyır. Könüllük hərəkatı məhz ulu öndərin xeyir-duası ilə geniş vüsət alaraq, Azərbaycan gənclərini vahid platformada birləşdirmiş və ötən müddət ərzində ictimai həyatımızın ən müxtəlif sahələrini əhatə etmişdir. Zəngin mədəni və mənəvi dəyərlərimizi rəhbər tutan hərəkat əməli fəaliyyətində xeyirxahlıq, fədakarlıq və təmənnasız yardım kimi ali bəşəri keyfiyyətləri təcəssüm etdirmiş, cəmiyyətin etimadını layiqincə doğrultmuşdur.

Sevindirici haldır ki, könüllülərimiz bu gün yurdun hər bir guşəsində dövlət gənclər siyasətinin məqsəd və prinsiplərinə uyğun şəkildə Azərbaycanın davamlı tərəqqisinə yönəlmış sosial təşəbbüslerə və innovativ layihələrə hamılıqla qoşulurlar. Onlar ekofəallarımızla birgə Qarabağda təbii sərvətlə-

rimizin qanunsuz istismarına qarşı etiraz ifadə edən və uğurla nəticələnən dinc aksiyanın əsas iştirakçıları olmuşlar. Artıq onların həmçinin ölkə hüdudlarından kənarda humanitar yardım istiqamətində koordinasiyalı fəaliyyət təcrübəsi vardır.

İndi müstəqillik tariximizin inkişaf dövrünün qürrurverici yeni mərhələsindəyik. İşğaldan azad edilmiş ərazilərimizdə ən qısa zamanda həyatın əvvəlki ahənginə qaytarılması üçün genişmiqyaslı işlər aparılır. İnanıram ki, ulu öndərin tövsiyələrini özünüzə şüar seçən siz könüllülər Vətənə və dövlətə bundan sonra da dərin bağlılıq nümayiş etdirəcək, yüksək fəallıq göstərərək, Böyük Qayıda töhfələr verəcəksiniz.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 dekabr 2023-cü il

BƏHREYN KRALI ƏLAHƏZRƏT ŞEYX HƏMƏD BİN İSA AL XƏLİFƏYƏ

Əlahərzət!

Bəhreyn Krallığının milli bayramı münasibətlə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbrik-lərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Əminəm ki, Azərbaycan–Bəhreyn dostluq əlaqələrini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığını genişləndirmək üçün bundan sonra da birgə səylər göstəracəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Bəhreyn xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 dekabr 2023-cü il

ROMA PAPASI FRANSİSK HƏZRƏTLƏRİNƏ

Zati-müqəddəsləri!

İsa peyğəmbərin mübarək mövludu – Milad bayramı münasibətilə Sizi və Sizin simanızda bütün həmməzəhbələrinizi ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırırıam.

Xristian aləminin ən müqəddəs bayramlarından biri, yeniliyin, mərhəmət və şəfqət duyğularının rəmzi olan Milad bayramı insanları yüksək mənəvi ideallar və dəyərlər ətrafında birləşdirərək, qələbləri parlaq ümidiirlə doldurur, yeni nailiyyətlərə ruhlandırır. Yüksək birgəyaşayış mədəniyyəti və çox-əsrlik tolerantlıq mühitinin mövcud olduğu Azərbaycan cəmiyyətində Milad bayramı ölkəmizdə ənənəvi olaraq qeyd olunan dini bayramlar arasında özünəməxsus yer tutur.

Fəxrlə qeyd edirəm ki, bu gün Azərbaycan etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyalar üçün bərabər şəraitin yaradıldığı məkan, dünyada multikulturalizmin ünvanlarından biridir. Ölkəmizdə tarixən olduğu kimi, hazırda da əmin-amallıq, mehribanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələri arasında

nümunəvi dostluq və qardaşlıq münasibətləri hökm sürür.

Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin, dillərarası harmoniyanın, dini-mənəvi irsin və multi-kultural dəyərlərin qorunub-saxlanılması dövlət siyasətimizin başlıca istiqamətlərindəndir. Azərbaycanda xristian inanchı vətəndaşlarımız digər etiqadların mənsubları ilə birgə ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində yaxından iştirak edir, dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər. Əminəm ki, xristian icması doğma Vətəni olan Azərbaycanın tərəqqisi və rifahı naminə qüvvə və bacarığını bundan sonra da əsirgəməyəcəkdir.

Azərbaycanın Müqəddəs Taxt-tac ilə əlaqələrinin yüksələn xətlə və dinamik inkişafi məmənunluq doğurur. Xoşməramlı niyyətlərə xidmət edən ikitərəfli münasibətlərimizin tarixi əlamətdar hadisələr və nailiyyətlər ilə zəngindir. Azərbaycan-Müqəddəs Taxt-tac əməkdaşlığının inkişafında, konstruktiv dialoqumuzun genişləndirilməsində Sizin böyük şəxsi töhfənizə, habelə Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə daim verdiyiniz yüksək qiymətə görə Sizə minnətdarlığını bildirirəm.

İnanıram ki, Azərbaycan ilə Müqəddəs Taxt-tac arasında mövcud olan nümunəvi əməkdaşlıq münasibətləri bundan sonra da sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılmasına və ümum-bəşəri dəyərlərin təşviqinə xidmət edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, Sizi doğum günü-nüz və qarşidan gələn Yeni 2024-cü il münasibətilə də səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, humanizm ideallarının təntənəsi namənəli missiyanızda uğurlar diləyirəm.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 14 dekabr 2023-cü il

TÜRKİYƏ RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRİ HAKAN FİDAN İLƏ GÖRÜŞ

14 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 14-də Türkiyə Respublikasının Xarici İşlər naziri Hakan Fidanı qəbul etmişdir.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.

Dövlət başçıları və digər səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə töhfə verdiyi bildirildi.

Söhbət zamanı əlaqələrimizin bundan sonra da bütün istiqamətlərdə daha da möhkəmlənəcəyinə əminlik ifadə olundu, əməkdaşlığımızın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparıldı.

AZƏRBAYCAN MÜƏLLİMLƏRİNİN XVI QURULTAYININ İŞTİRAKÇILARINA

Hörmətli qurultay iştirakçıları!

Əziz müəllimlər və təhsil işçiləri!

Azərbaycan müəllimlərinin XVI qurultayının öz işinə başlaması münasibətilə sizi ürəkdən salamlayır, ölkəmizin təhsil işçilərinə ən xoş arzularımı yetirir, hamınıza cansağlığı və şərəfli fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.

Bu qurultay «Heydər Əliyev ili» çərçivəsində keçirilməsi və ümummilli liderin 100 illik yubileyinə həsr olunması ilə əlamətdardır. Ulu öndər geniş-miqyaslı fəaliyyətində təhsilin dinamik inkişafına həmişə həssaslıqla yanaşmış və misilsiz qayğı göstərmişdir. Təhsil ocaqlarımız yüksəliş mərhələlərini məhz Heydər Əliyevin rəhbərliyi dövründə yaşamışdır. Milli təhsildə zamanın çağrışlarına müvafiq, gələcək perspektivlər yönündə atılan uğurlu addımlar həmin dövrдə ardıcıl surətdə gerçəkləşdirilmiş dövlət siyasetinin nəticəsidir.

«Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nın icrasına başlanılma-sından bəri keçən müddətdə təhsilin bütün pillə və səviyyələrində innovativ təşəbbüslerin tətbiqi genişləndirilmişdir. Təhsil sistemində idarəetmənin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsi-nə, universitetlərimizin beynəlxalq reyting cədvəllə-

rində irəliləməsinə, təhsilin elmlə integrasiyasının dərinləşdirilməsinə daim xüsusi diqqət yetirilir. Kadri ehtiyatının səriştəlilik baxımından gücləndirilməsi, müəllim peşəsinin ictimai nüfuzunun möhkəmləndirilməsi və müəllim fəaliyyətinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən rəqabətlə qarşılanır.

Azərbaycanın təhsil sisteminin mütərəqqi beynəlxalq meyarlara əsaslanması rəqabətqablıyyətli insan kapitalının hazırlanması prosesinə töhfəsini verməkdədir. İstedadlı gənclərimizin xarici ölkələrin tanınmış ali təhsil müəssisələrində təhsil almalarına dövlətimiz hər bir lazımı dəstəyi təmin edir.

Vətən müharibəsindəki parlaq Qələbəmizdən dərhal sonra azad olunmuş ərazilərimizdə ən müasir standartlarla tikilmiş məktəblər artıq fəaliyyətdədir. Bu məktəblərdə gələcəyimizin layiqli vətəndaşları oxuyurlar. Yeni yaradılan Qarabağ Universiteti isə şübhəsiz, regionda tarixən mövcud olmuş təhsil mühitini çox yaxın vaxtda canlandıracaqdır.

Ötən dövrün dolğun təhlilini apararaq, təhsil sahəsində strateji məqsədlərə nail olmaq və Böyük Qayıdışa dair I Dövlət Programında nəzərdə tutulmuş hədəflərə çatmaq əzmi ilə ali məclisinizin ətraflı müzakirələr şəraitində mühüm qərarlar qəbul edəcəyinə və ölkənin intellektual potensialını təhsildə dayanıqlı inkişaf naminə six birləşdirəcəyinə əmənəm.

İnanıram ki, xalqımıza Zəfər sevinci yaşıdan ığid və qəhrəman övladlarımızın formalaşması naminə müstəsna əmək sərf etmiş fədakar müəllimlə-

rimiz gənc nəslə bundan sonra da mükəmməl bilik verməklə yanaşı, onların milli-mənəvi dəyərlərə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda böyük mələkələri üçün var qüvvə ilə çalışacaqlar.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 15 dekabr 2023-cü il

**AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SƏDRLİYİ İLƏ BMT-nİN
İQLİM DƏYİŞİKLİYİ ÜZRƏ ÇƏRÇİVƏ
KONVENTSİYASININ TƏRƏFLƏR
KONFRANSININ 29-cU SESSİYASININ –
COP29-un GƏLƏN İL ÖLKƏMİZDƏ
KEÇİRİLMƏSİ İLƏ ƏLAQƏDAR
MÜŞAVİRƏ**

15 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə dekabrin 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirə keçirilmişdir.

Dövlətimizin başçısı müşavirədə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır, COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçiriləcək. Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Biz buna layiqik, biz apardığımız siyaset nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq.

Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasetimizlə qazanmışıq. Bizim müstəqil siyasetimiz, prinsipial mövqemiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı.

Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından 2 ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni burada yekdil mövqə bir daha özünü göstərdi.

Düzdür, antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüdü. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünkü Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işgalçılara qarşı anti-terror əməliyyatı keçirərək, beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək, öz suverenliyini bərpa etmişdir. Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birləşmədən də görür ki, hətta Ermənistən bu vəziyyətlə barışib və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olma-

ğa çalışırlar. Lakin onlar da bu vəziyyətlə barışma-
ğa məcbur olacaqlar.

Bir də bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir. Beynəlxalq birlik 30–40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmüşdir. Bu, birinci dəfə deyil. Biz «Qoşulmama Hərəkatı»na 4 il ərzində uğurla sədrlik edirik və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz 1 il də uzadılmışdır. Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir.

İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib – 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da on minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70–80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaqdır.

Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqtəyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Bu səbəbdən də biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim vaxtimız o qədər də çox deyil, 11 aydan az vaxtimız vardır. Ona görə mən hesab etdim ki, birinci müşavirəni öz sədrliyimlə keçirim, bütün lazımı tapşırıqları verim. Bu tapşırıqların yerinə yetirilməsi barədə müntəzəm olaraq mənə məlumat veriləcək.

Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi, bu sahədə də özünü göstərəcək və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz «yaşıl enerji» ilə bağlıdır. «Yaşıl enerji» növlərinin yaradılması və dünya bazarlarına nəqli hazırda bizim enerji siyasetimizin prioritetidir. Bu reallıqdır və bütün dünyaya bunu bir daha görəcəkdir.

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN İNVESTİSİYA NAZİRİ MƏHƏMMƏD HƏSƏN ƏL-SUVEYDİ İLƏ GÖRÜŞ

15 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 15-də Birləşmiş Ərəb Əmirliliklərinin İnvestisiya naziri Məhəmməd Həsən əl-Suveydini qəbul etmişdir.

Dövlətimizin başçısı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28-in Dubayda uğurla keçirilməsi münasibatlı təbriklərini çatdırıdı.

Məhəmməd Həsən əl-Suveydi Birləşmiş Ərəb Əmirliliklərinin Prezidenti şeyx Məhəmməd bin Zaid əl-Nəhəyyanın salamlarını dövlətimizin başçısına çatdırıdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliliklərinin Prezidentinə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı bu yaxınlarda Birləşmiş Ərəb Əmirliliklərinə səfərini və səfər çərçivəsində bu ölkənin Prezidenti şeyx Məhəmməd bin Zaid əl-Nəhəyyan ilə görüşünü məmənunluqla xatırlatdı.

Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlilikləri arasında ikitərəfli dostluq münasibətlərinin bir çox sahədə uğurla inkişaf etdiyi bildirildi, müxtəlif səviyyələrdə təmasların əməkdaşlığımızın möhkəm-ləndirilməsi işinə xidmət etdiyi qeyd olundu.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Təraflar Konfransının 29-cu sessiyasının – COP29-un gələn il Azərbaycanda keçirilməsi barədə qərar beynəlxalq aləmdə ölkəmizə göstərilən böyük etimadın və hörmətin nümunəsi kimi dəyərləndirildi.

Söhbət zamanı bu gün imzalanacaq sənədlərin önəmi qeyd edilərək, bunun iqtisadi sahədə əməkdaşlığın və ümumilikdə əlaqələrimizin uğurlu inkişafının yaxşı göstəricisi olduğu bildirildi.

Sonra sənədlərin imzalanması mərasimi oldu.

«Azərbaycan İnvestisiya Holdingi və Əbu-Dabi İnkişaf Holding Şirkəti arasında birgə sərmayaçərçivə Razılaşması» imzalandı.

Razılaşmani Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliliklərinin İnvestisiya naziri Məhəmməd Həsən əl-Suveydi imzaladılar.

«Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliliklərinin İnvestisiya Nazirliyi arasında data mərkəzləri layihələrində investisiya əməkdaşlığı haqqında Anlaşma Memorandumu» imzalandı.

Memorandumu Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev və Birləşmiş Ərəb Əmirliliklərinin İnvestisiya naziri Məhəmməd Həsən əl-Suveydi imzaladılar.

**KÜVEYT DÖVLƏTİNİN ƏMİRİ
ƏLAHƏZRƏT ŞEYX MƏŞƏL
ƏL-ƏHMƏD ƏL-CABİR ƏS-SABAHA**

Əlahərzət!

Qardaşınız – Küveyt Dövlətinin Əmiri şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, ailəni-zin bütün üzvlərinə, Küveyt Dövlətinin dost xalqı-na öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin.

**İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 16 dekabr 2023-cü il

TÜRKİYƏ RESPUBLİKASININ VİTSE-PREZİDENTİ CEVDƏT YILMAZ İLƏ GÖRÜŞ

20 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 20-də Türkiyə Respublikasının vitse-prezidenti Cevdət Yılmaz ilə görüşmüştür.

Cevdət Yılmaz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıldı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Azərbaycan Prezidenti hər fürsətdə və beynəlxalq təşkilatlar çərçivəsində keçirilən tədbirlərdə Türkiyə Prezidenti ilə görüşdüyüünü və müzakirələri davam etdiridiyini vurğuladı.

Cevdət Yılmaz ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıldı və ulu öndər Heydər Əliyevin əsl liderlik nümayiş etdirərək, Azərbaycan dövlətinin qurucusu olduğunu qeyd etdi.

Türkiyənin vitse-prezidenti tarixi Qələbə və Azərbaycanın suverenliyinin tam bərpa olunması münasibətilə bir daha təbriklərini çatdırıldı, işgaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin Türkiyədə böyük sevinclə qarşılandığını vur-

ğuladı. Bu xüsusda ermənilər tərəfindən basdırılmış minaların hələ də böyük təhlükə törətdiyi və yenidən qurulma işlərinə mane olduğu bildirildi.

Vitse-prezident Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycanın göstərdiyi qardaşlıq dəstəyinə görə təşəkkürünü bildirdi, Kahramanmaraşda həyata keçirilən bərpa və tikinti işlərini xüsusilə qeyd etdi. Cevdət Yılmaz dünyanın «yaşıl» və rəqəmsal transformasiya dövründə olduğunu nəzərə alaraq, Azərbaycanla Türkiyənin bu sahədə də birgə çalışmasının və əməkdaşlığının vacibliyini vurğuladı.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsinin Preferensial Ticarət Sazişinin imzalanmasından sonra daha da artmasından məmənunluq ifadə olundu. Həmçinin gələn il Azərbaycan–Türkiyə hökumətlərarası birgə Komissiyasının iclasının keçirilməsi, eləcə də ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edildi.

Söhbət zamanı beynəlxalq təşkilatlar, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq, təşkilatın daha da gücləndirilməsi, digər qardaş türk ölkələri ilə işbirliyinin dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıldı.

QARABAĞA SƏFƏR

20 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrin 20-də Qarabağa səfər etmişlər.

Dövlətimizin başçısı və xanımı həmin gün Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində oldular.

Qəsəbə 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Bu il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi anti-terror tədbirləri nəticəsində Qırmızı Bazar qəsəbəsi separatçılardan təmizlənibdir.

Qırmızı Bazar Xocavənd rayonunun iki qəsəbəsin-dən biridir və olduqca əlverişli strateji mövqedə, mü-hüm yolların kəsişməsində yerləşir. Qırmızı Bazara 1947-ci ildə qəsəbə statusu verilib. Qəsəbənin ərazisi təbii sərvətlər, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. İşğaldan əvvəl qəsəbədə gövdəsinin dia-metri 6 metr, hündürlüyü 25 metr, yaşıları 1000 və 2000 il olan iki Şərq çinarı qədim təbiət abidəsi kimi qorunurdu. Qəsəbə eyni zamanda, kənd təsərrüfatı və turizm potensialına malikdir.

Xocavənd rayonunun Şix Dursun kəndindəki «Çinar müqəddəs yer» abidə kompleksinə baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 20-də Xocavənd rayonunun Şix Dursun kəndində olmuşlar.

Dövlətimizin başçısı və xanımı kənddəki «Çinar müqəddəs yer» abidə kompleksinə baxış keçirdilər.

Qırmızı Bazar qəsəbə inzibati ərazisi dairəsinə daxil olan Şix Dursun kəndi 1992-ci il oktyabrın 2-də Ermenistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

Kənd 2023-cü il sentyabrin 19–20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənibdir.

Kənddə 2500 ilə qədər yaşı olduğu təxmin edilən çinar nəinki Azərbaycanın, dünyanın ən yaşlı ağaclarından biri sayılır. Ağacın hündürlüyü 54 metr, gövdəsinin diametri 27 metrdir. Ağacın yaxınlığında onu su ilə təmin edən Tenqri bulağı yerləşir.

XOCALI RAYONUNUN ŞUŞAKƏND KƏNDİNİ ZİYARƏT

20 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Xocalı rayonunun qədim Şuşakənd kəndinin ərazisinə baxış keçirmişlər.

Şuşakənd kəndi 1992-ci ildə Ermənistən silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Kənd 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənibdir.

Qədim tarixə malik kənddə bəzi tədqiqatlara görə, eramızın əvvəllərində Şimali Qafqaz çöllərində yaşmış türkdilli tayfalar məskunlaşmışlar.

Kəndin ərazisi turizm və kənd təsərrüfatı potensialına malikdir.

ŞUŞA ŞƏHƏRİNDƏ 23 BİNADAN İBARƏT İLK YENİ YAŞAYIŞ KOMPLEKSİNDE APARILAN TİKINTİ İŞLƏRİNİN GEDIŞİ İLƏ TANIŞLIQ

21 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 21-də Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində aparılan tikinti işlərinin gedişini ilə tanış olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydin Kərimov dövlət başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.

Bildirildi ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 bina-nın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.

Dövlət başçısı yaşayış kompleksində hazır mənzil-lərə baxdı.

Məlumat verildi ki, yaşayış kompleksində ümumi-likdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 bir-otaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kom-pleskdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait

yaratılacaq. Keçmiş məcburi köçkünlərin bu binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq.

Diqqətə çatdırıldı ki, ərazidə geniş abadlıq və yaşılaşdırma işləri görüləcək.

Qarabağ küçəsində aparılan tikinti işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərinin Qarabağ küçəsində aparılan tikinti işləri ilə tanış olmuşdur.

Dövlət başçısına görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, şəhərin mərkəzi küçəsinin layihəsi ümumilikdə 10 bina olmaqla, dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Tikilməkdə olan binalarda artıq dəmir-beton konstruksiya işləri yekunlaşmaq üzrədir. Binalarda fasad və dam örtüyü işlərinə tezliklə başlanılacaq. Həmçinin layihə çərçivəsində Sadiqcanın evinin bərpa işlərinə də başlanılıb.

Xüsusi vurgulamaq lazımdır ki, Azərbaycan Prezidenti bu küçəyə rəmzi olaraq «Qarabağ» adını verib. Gövhər ağa məscidi, «Qarabağ» hoteli, xüsusi nümayəndəliyin binası Şuşanın mərkəzini əhatə edən bu küçədə yerləşir. Küçənin yenidən qurulması zamanı Şuşanın tarixi-milli memarlıq üslubunun qorunması xüsusilə diqqət mərkəzində saxlanılır. Tikinti işləri yüksək səviyyədə həyata keçirilir.

Aşağı Gövhər ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində Aşağı Gövhər ağa məscidində aparılan bərpa işləri ilə tanış olmuşdur.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri daşıntıların miqyasına uyğun olaraq Aşağı Gövhər ağa məscidində aparılır. Aşağı Gövhər ağa məscidi XIX əsrдə memar Kərbəlayi Səfixan Qarabağı tərəfindən inşa edilib. Tarixi mədəniyyət abidəsi olan Aşağı Gövhər ağa məscidi işgal dövründə ermənilər tərəfindən vandalizmə məruz qalmışdır. Ötən müddətdə yerli və beynəlxalq ekspertlər məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə və layihələndirmə işləri aparıblar. Buna uyğun olaraq «PAŞA Holding»in dəstəyi ilə məsciddə bərpa-təmir işləri həyata keçirilir. Bərpa işləri Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislərin nəzarəti ilə aparılır. Ötən müddətdə məscidin minarələri bərpa olunub, dam və döşəmə örtükləri dəyişdirilməklə bir sırə təmir işləri həyata keçirilib. Məsciddə bərpa-təmir işləri davam edir.

Heydər Əliyev Fondu Şuşada bir sırə tarixi mədəniyyət abidələrimizin, o cümlədən məscidlərin bərpa və tikinti işlərini həyata keçirir. Artıq bərpası başa çatmış Yuxarı Gövhər ağa, Saatlı məscidləri bu ilin may ayında istifadəyə verilib. Hazırda Heydər Əliyev Fondu tərəfindən Şuşada Mamayı və Çöl Qala məscidlərində

bərpa işləri, o cümlədən Yeni Şuşa məscidinin tikintisi davam edir.

Daşaltı kənd məscidində tikinti işlərinin gedişi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa rayonunun Daşaltı kənd məscidində tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Dövlət başçısına görüldən işlər barədə məlumat verildi.

Azad edilmiş ərazilərimizdə işgal dövründə düşmən tərəfindən dağıdılmış dini-mədəni abidələrimiz bərpa olunur və yeniləri tikilir. Bunlardan biri də Daşaltı kənd məscidiidir. Daşaltı məscidinin təməli 2021-ci il noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən qoyulub. Hazırda məsciddə, köməkçi binalarda və istinad divarında dəmir-beton və daş hörgü işləri davam edir. Tikinti işlərinin 2024-cü ilin ikinci rübündə başa çatdırılması planlaşdırılır.

XOCALI RAYONUNUN DAĞDAĞAN KƏNDİNİ ZİYARƏT

21 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 21-də Xocalı rayonunun Dağdağan kəndində olmuşdur.

Dövlət başçısı kəndin ərazisinə baxış keçirdi.

Qarabağ dağ silsiləsinin ətəyində yerləşən Dağdağan kəndi 1992-ci ildə Ermanistan silahlı qüvvələri tərəfindən işgal edilmişdi. Bu il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi anti-terror tədbirləri nəticəsində kənd separatçılardan təmizlənibdir.

**XANKƏNDİ STADİONUNDA İLK
DƏFƏ KEÇİRİLMİŞ FUTBOL ÜZRƏ
AZƏRBAYCAN KUBOKUNUN
1/8 FİNAL MƏRHƏLƏSİNDE
AĞDAMIN «QARABAĞ» VƏ MOİK
KOMANDALARININ OYUNUNA BAXIŞ**

21 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Xankəndi stadionunda ilk dəfə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın «Qarabağ» və Bakının MOİK komandalarının oyununa baxmışlar.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatırəsi bir dəqiqlik sükütlə yad olundu.

Dövlət başçısı oyundan əvvəl stadionda çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

Əziz dostlar, Xankəndiyə xoş gəlmisiniz!

İlk dəfədir ki, işgaldən azad edilmiş ərazilərdə futbol matçı keçirilir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Bu gün qəhrəman şəhidlərimizin uşaqları, ailə üzvləri bizim yanımızdadırlar. Gəlin hamımız birlikdə onları salamlayaq.

Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənəsi vardır. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdır. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işgal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtdıq.

Üç ay bundan əvvəl Xankəndi işgaldən azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaqdır. Azərbaycan xalqı, dünya azerbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər.

Biz – bu torpaqların sahibləri qurub-yaradıraq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işgaldən azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Bu stadion cəmi 2 ay ərzində, demək olar ki, yenidən inşa edilib, əsaslı təmir

olunubdur. Separatizm simvolikasını eks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı. Büttün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində «İmarət» stadionunun yenidən inşa edilməsinə başlanılacaq.

Bugünkü oyunun nəticəsindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda «Qarabağ» və Mərkəzi Ordu İdman Klubunun qarşılışması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ–ordu–xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir.

Əziz dostlar, 4 il bundan əvvəl bu stadionda bəziləri «Qarabağ Ermənistandır və nöqtə» demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!

İşgal edilmiş torpaqların böyük hissəsi 3 il bundan əvvəl – İkinci Qarabağ müharibəsi nəticəsində işgalçılardan azad edilib. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan bayrağı qaldırılıb. Üç ay bundan əvvəl – sentyabrın 19–20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işgalçılardan azad edilib. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik.

Bundan sonra bu torpaqlarda Azərbaycan bayrağı əbədi dalgalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacaqıq! Yaşasın Qarabağ! Yaşasın şanlı ordumuz! Qarabağ Azərbaycandır!

* * *

Sonra ulu öndər Heydər Əliyevin idmançılarla görüşləri, idmanla bağlı fikirləri barədə videoçarx nümayiş olundu.

Stadiona daxil olan dövlətimizin başçısı futbolçularla və oyunu idarə edən hakimlərlə görüşdü, onlarla xatirə şəkli çəkdirdi.

Prezident İlham Əliyevin topa rəmzi toxunuşun dan sonra «Qarabağ»—MOİK görüşü başlandı.

Maraqlı idman mübarizəsi şəraitində keçən görüş «Qarabağ» komandasının 1:0 hesablı qələbəsi ilə başa çatdı. «Qarabağ»ın futbolçusu Nəriman Axundzadənin matçın əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə vurduğu qol oyunun taleyini həll etdi. Bununla da Nəriman Axundzadə işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra keçirilmiş ilk futbol matçında fərqlənmiş hücumçu kimi tarixə düşdü.

**XANKƏNDİ STADİONUNDA
«QARABAĞ» VƏ MOİK KOMANDALARI
ARASINDA KEÇİRİLMİŞ OYUNUN
FASİLƏSİNĐƏ 2023-cü İLİN İDMAN
YEKUNLARI İLƏ BAĞLI TƏŞKİL
OLUNMUŞ MƏRASİMDƏ İDMAN
İCTİMAİYYƏTİNİN TƏLTİF EDİLMİŞ
NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ**

21 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın «Qarabağ» və Bakının MOİK komandaları arasında keçirilmiş oyunun fasıləsində 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndləri ilə görüşmüştür.

İlham Əliyev: Xoş gəlmisiniz Xankəndiyə! İdmançılarla ənənəvi görüşü bu il Xankəndidə keçiririk. Bunun çox böyük mənası vardır. Sizi ilk növbədə, əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. Siz öz zəhmətinizlə dövlətimizin idman şöhrətini göylərə qaldırmışınız və Azərbaycan dövləti də sizi mükafatlandırmaqda tam həq-lidir, çünki siz buna layiqsiniz.

Bu gün burada düzülən mükafatlar, mənzillərin orderləri, digər mükafat növləri sizə işğaldan azad olunmuş Xankəndi şəhərində tarixi futbol matçının fasiləsində təqdim edilir. Bu münasibətlə sizi ürəkdən təbrik etmək istəyirəm.

Yarışlar çox olub. Ancaq bugünkü yarış tarixdə əbədi qalacaq, həm xalqımız üçün, həm dövlətimiz üçün, həm də dünya üçün. Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işgal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi 3 ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib oyuna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazılıq və bu gün dediyim kimi, Xankəndi cəmi 3 ay bundan əvvəl azad edilib, artıq Xankəndi – Azərbaycan şəhəri olan Xankəndi yaşıyır və dirçəlir.

Mən bir daha sizi ürəkdən təbrik etmək istəyirəm. Mən sizi buraya dəvət etməklə sizə öz münasibətimi, hörmətimi bildirmək istəmişəm. Bu görüşü biz Bakıda da keçirə bilərdik. Ancaq hesab etdim ki, bu görüşün burada keçirilməsi və sizə bu yüksək mükafatların burada verilməsi tam ədalətli olacaqdır. Bir daha təbrik edirəm.

Sonra xatırə şəkli çəkdirildi.

* * *

Azərbaycan Prezidenti həmişə olduğu kimi, bu il də idmançılarını sevindirib. Belə ki, dekabrın 20-də

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 1 nəfər «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu», 17 nəfər «Tərəqqi» medalı ilə təltif edilib. Bundan başqa, Azərbaycanda idmanın inkişafında xüsusü xidmətlərinə və yüksək peşəkarlığına görə 3 nəfərə «Əməkdar bədən tərbiyəsi və idman xadimi» fəxri adı verilib. Həmçinin ölkə idmanının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 4 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilib. İdman ictimaliyyətinin 29 nümayəndəsinə isə mənzil verilibdir.

ŞUŞA RAYONUNDA SAXSI BULAĞINI ZİYARƏT

22 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 22-də Şuşa rayonundakı Saxsi bulağını ziyarət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.

Bildirildi ki, bulaq Şuşa şəhərinin şimal-qərb hissəsində, təxminən 5 kilometr məsafədə, Şuşa-Laçın yolunun üzərində yerləşir. Bulağın suyu tərkibinə görə çox keyfiyyətli olduğu üçün daim şüsalıların və şəhərin qonaqlarının diqqət mərkəzində olub. İnsanlar bu əraziyə istirahət etmək üçün üz tutublar. Əvvəllər qayadan süzülən su sonradan metal boruya salınıb. Bulaq hazırda mövcuddur. Şuşa şəhəri işgal olunandan sonra bulağın üstündə restoran inşa edilmişdi. Bəzi məlumatlara görə, bulaq metal boruya salınmamışdan əvvəl qayadan çıxan su qədim saxsi borudan süzülüb gəldiyi üçün bulağa insanlar arasında Saxsi bulaq adı verilib və bu ad günümüzə qədər gəlib çatıb. Şuşa şəhəri işgal ediləndən sonra ərazi uzun illər baxımsız qalıb, restoranın binası yarıyüçq vəziyyətə salınıbdır.

Turşsu bulağıni ziyarət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Şuşa rayonundakı Turşsu bulağıni ziyarət etmişdir.

Dövlət başçısı bulaq ərazisinə baxış keçirdi.

Məlumat verildi ki, meşənin daxilində mineral su mənbəyi olan Turşsu bulağı Şuşa şəhərindən 17 kilometr cənub-qərbdə, Şuşa-Laçın yolundan bir qədər aralı, Zarılı çayının sahilində 1700 metr hündürlükdə çıxır. Bu ərazi uzun illər şüsalıların və şəhərin qonaqlarının istirahət etdikləri sevimli məkanlardan biri olub. Yay aylarında ətraf rayonlardan buraya insanlar gələr, yaxınlıqdakı yamaclarla çadırlar quruar, dincələr, bulağın suyundan içərək sağlamlıqlarını möhkəmləndirərdilər.

Qeyd olundu ki, Şuşa rayonunun ərazisində bir neçə belə su mənbəyi vardır. Turşsu qəsəbəsinin yaxınlığındaki bu bulağın suyu fasılərlə – təxminən bir saatdan bir axır. Bulağın suyu faydalı mikroelementlərlə, əsasən karbon, hidrogen-karbonad, maqnezium, natrium, kalsiumla zəngindir. Minerallaşma dərəcəsi 2,4 qr/l, temperaturu 5–10 dərəcədir. Bu su ürək-damar, qanazlığı, qaraciyər, öd yolları, öd kisəsi, mədə-bağırsaq və böyrək xəstəliklərindən əziyyət çəkənlər üçün müalicəvi xüsusiyyətlərə malikdir. Bu su, həmçinin orqanizmdə maddələr mübadiləsi pozulmalarını nizama salır, daxili orqan xəstəliklərinə qarşı profilaktik təsir göstərir.

Rayon ərazisində suyu minerallarla zəngin olan digər bulaqlar da vardır. Bu bulaqlardan karbon tur-

şulu—hidrokarbonatlı—natriumlu «Narzan» tipli mineral sular axır. Bu müalicəvi sulardan Şuşanın sanatorilərində həm süfrə suyu kimi, həm də vanna qəbulunda istifadə olunurdu.

Turşsu qəsəbəsini ziyarət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Şuşa rayonunun Turşsu qəsəbəsində olmuşdur.

Dövlət başçısı qəsəbənin ərazisinə baxış keçirdi. Qəsəbə Şuşa şəhərindən təxminən 17 kilometr məsafədə, Şuşa—Laçın yolunun kənarında yerləşir. Turşsu qəsəbəsi işğaldan əvvəl Şuşa rayonunda Şuşa şəhərindən sonra azərbaycanlıların ən sıx yaşadığı ikinci yaşayış məntəqəsi olub. Qəsəbə 1992-ci il mayın 15-də işğal edilmişdi. 1989-cu ildə aparılan siyahıyaalmaya əsasən, qəsəbədə 755 nəfər yaşayırırdı. Burada fərdi evlər, tibb məntəqəsi, xəstəxana, Mədəniyyət evi, kitabxana, məktəb, televiziyaötürücü qurğu, elektrik yarımstansiyası, uşaq bağçası, musiqi məktəbi, klub və digər binalar mövcud olub. Sadalanın infrastruktur işğal dövründə tam dağıdılıbdır.

Qəsəbə 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənibdir. Həzirdə Turşsu qəsəbəsində 353 ailə – 1403 nəfər qeydiyyatdadır.

XOCALI RAYONUNUN NAXÇIVANLI KƏNDİNİ ZİYARƏT

22 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 22-də Xocalı rayonunun Naxçıvanlı kəndini ziyarət etmişdir.

Dövlət başçısı kəndin ərazisinə baxış keçirdi.

Dağətəyi ərazidə yerləşən bu yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmış ailələr salmışlar. Kənd 1992-ci ildə Ermənistən silahlı qüvvələri tərəfin-dən işgal edilmişdi. Bu il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Naxçıvanlı kəndi separatçılar-dan təmizlənibdir.

Pircamal kəndini ziyarət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 22-də Xocalı rayonunun Pircamal kəndində olmuşdur.

Dövlət başçısı kəndin ərazisinə baxış keçirdi.

Pircamal kəndi dağətəyi ərazidə yerləşir. Kəndin adı keçmişdə burada mövcud olmuş Pircamal piri ilə bağlıdır. Tarixi mənbələrə görə, bu yaşayış məntəqəsi-ni qədim Beyləqandan köçüb gəlmış ailələr salmışlar.

Kənd 1992-ci ildə Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Bu il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Pircamal kəndi separatçılardan təmizlənibdir.

Xanabad kəndini ziyarət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Xanabad kəndində olmuşdur.

Dövlət başçısı kəndin ərazisinə baxış keçirdi.

Dağətəyi ərazidə yerləşən Xanabad kəndi 1992-ci ildə Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Bu il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində kənd separatçılardan təmizlənibdir.

Xanabad kəndi qədim yaşayış məskənlərindən biri kimi tanınır. 1990-ci ildə kənddə kooperativ zavodun tikintisi zamanı inşaatçılar tərəfindən qədim qəbir aşkar edilmişdi. Həmin qəbirə baxış keçirilərkən insan cəsədindən əlavə, qədim döyüş və möişət əşyaları aşkarlanmışdı. Müvafiq təhlillərdən sonra bu əşyaların eramızdan əvvəl XII–XI əsrlərə aid olduğu müəyyən edilmişdi.

Pirlər kəndini ziyarət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Pirlər kəndində olmuşdur.

Dövlət başçısı kəndin ərazisinə baxış keçirdi.

Dağətəyi ərazidə yerləşən Pirlər kəndi 1993-cü il-də Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Pirlər kəndi Azərbaycan Ordusunun cari il sentyabrın 19–20-də Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənibdir.

Bu yaşayış məntəqəsi kənd təsərrüfatı və turizm sahələrində böyük potensiala malikdir.

TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ TELEFONLA GÖRÜŞ

24 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dekabrin 24-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Erdoğan telefonla zəng etmişdir.

Türkiyə Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzuladı.

Azərbaycan Prezidenti göstərilən diqqətə və təbri-kə görə minnətdarlığını bildirdi.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da hərtərəfli inkişaf edəcəyinə əminliklərini ifadə etdilər, əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi apardılar.

RUSİYA FEDERASIYASININ PREZİDENTİ VLADİMİR PUTİN İLƏ TELEFONLA GÖRÜŞ

24 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dekabrin 24-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin telefonla zəng etmişdir.

Vladimir Putin Azərbaycan Prezidentini ad günü münasibətilə təbrik etdi, prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzuladı.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrika görə minnətdarlığını bildirdi.

Telefon səhbəti zamanı ikitərəfli dostluq münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi məmənnunluqla vurğulandı, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

Dövlət başçıları ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi apardılar.

QAZAXISTAN RESPUBLİKASININ PREZİDENTİ KASIM-JOMART TOKAYEV İLƏ TELEFONLA GÖRÜŞ

24 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dekabrin 24-də Qazaxistan Respublikasının Prezidenti Kasim-Jomart Tokayev telefonla zəng etmişdir.

Kasim-Jomart Tokayev dövlətimizin başçısını ad günü münasibətilə təbrik etdi, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzuladı.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirdi.

Azərbaycan və Qazaxistan prezidentləri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladılar.

Telefon səhbətində bu ilin noyabrında SPECA-nın Bakıda keçirilmiş Zirvə toplantısı zamanı Azərbaycan və Qazaxistan dövlət başçıları arasında keçirilmiş görüşdə əldə edilmiş bütün razılaşmaların uğurla icra olunduğu qeyd edildi, gələn il Qazaxistan Prezidentinin Azərbaycana həyata keçiriləcək dövlət səfərinin əlaqələrimizin hərtərəfli inkişafına təkan verəcəyinə əminlik bildirildi.

ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ŞAVKAT MİRZİYOYEV İLƏ TELEFONLA GÖRÜŞ

24 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dekabrin 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev telefonla zəng etmişdir.

Şavkat Mirziyoyev dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıldı, prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzuladı.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə etdi.

Dövlət başçıları Azərbaycan ilə Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, yüksək səviyyədə keçirilən mütəmadi görüşlərin və təmasların əməkdaşlığımızın genişlənməsinə töhfə verdiyini qeyd etdilər.

Prezident İlham Əliyev COP29-un gələn il Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilmiş qərar münasibətilə Özbəkistan Prezidentinin göndərdiyi təbrik məktubuna görə bir daha təşəkkürünü bildirdi.

Öz növbəsində, Özbəkistan Prezidenti bu münasibətlə dövlətimizin başçısını bir daha təbrik edərək, bunu Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun

möhkəmlənməsinin və ölkəmizə göstərilən hörmətin təzahürü kimi dəyərləndirdi.

Telefon söhbəti zamanı əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı, əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əminlik ifadə olundu, gələn ildə yeni temaslar barədə danışıldı.

BELARUS RESPUBLİKASININ PREZİDENTİ ALEKSANDR LUKAŞENKO İLƏ TELEFONLA GÖRÜŞ

24 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dekabrin 24-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko telefonla zəng etmişdir.

Aleksandr Lukaşenko dövlətimizin başçısını ad günü münasibətilə təbrik etdi, dövlətçilik fəaliyyətin-də yeni uğurlar və cansağlığı arzuladı.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbri-kə görə minnətdarlığını bildirdi.

Azərbaycan və Belarus prezidentləri ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin uğurlu inkişafından məmənunluqlarını bildirərək, gələcəkdə əlaqələrimizin daha da genişlənəcəyinə əminliklərini ifadə etdilər.

Telefon səhbəti zamanı dövlət başçıları əməkdaşlı-ğımızın perspektivləri ilə bağlı fikir mübadiləsi apar-dilar.

AĞDAM RAYONUNA SƏFƏR

24 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrin 24-də Ağdam rayonuna səfər etmişlər.

Dövlətimizin başçısı «AzərEnerji» Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq «Ağdam» qovşaq yarımkəndəni açılışı mərasimində iştirak etdi.

«AzərEnerji» ASC-nin prezidenti Baba Rzayev dövlət başçısına stansiyada görülmüş işlər barədə məlumat verdi.

Ağdam rayonunun Xocalı rayonu ilə sərhədində yerləşən Şelli kəndi ərazisində «AzərEnerji» tərəfinən 110/35/10 kV-luq «Ağdam» qovşaq yarımkəndəni inşa edilib. «Ağdam» qovşaq yarımkəndəni «Ağdam-I» yarımkəndəndən 10 kilometr məsafədə iki dövrəli olmaqla, 110 kilovoltluq ötürmə xətti və bu xəttin üstündəki ildirimötürən trosun içində 24 damarlı fiber optik kabel xətti çəkilibdir.

Qeyd olundu ki, bu yarımkəndənin Ağdamın Xocalı ilə sərhədində tikilməsinin xüsusi əhəmiyyəti vardır. Yəni «Ağdam» qovşaq yarımkəndəni rayonun bəzi kəndləri ilə yanaşı, əsasən Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Xankəndini ölkə enerjisistemi-nə qoşmaqla bərabər, həmçinin ehtiyat qida mənbəyi kimi, regionun enerji təchizatında etibarlılığı təmin

edir. Bunun üçün yarımstansiyada ehtiyat yuvaları da quraşdırılmışdı. Regionda suverenliyimiz bərpa olunduğu görə yaxın vaxtlarda «Ağdam» qovşaq yarımstansiyasından Xankəndiyə 110 kilovoltluq ötürmə xətti çəkilərək, 110/35/10 kilovoltluq «Şuşa» və «Füzuli» yarımstansiyaları ilə əlaqələndiriləcək. Bununla da ikitərəfli elektrik təchizatına nail olunacaq. Eyni zamanda, Xocalı, Əsgəran və digər kənd və qəsəbələrin 35 kV-luq elektrik təchizatı da «Ağdam» qovşaq yarımstansiyasından təmin ediləcək.

«Ağdam» qovşaq yarımstansiyasında 110 kV-luq açıq paylayıcı qurğu yaradılıb və açarların, ayırıcıların və digər texniki avadanlıqların açılub-qoşulması, o cümlədən aktivlərin, proseslərin, resursların idarə edilməsi, qüsurların təcili aradan qaldırılması və başqa əməliyyatların program təminatı vasitəsilə avtomatik həyata keçirilməsi təmin edilib.

Yarımstansiyanın yeni tikilmiş idarəetmə Mərkəzində isə 35 və 10 kV-luq rəqəmsal qapalı paylayıcı qurğular yerləşdirilib. Bununla yanaşı, mərkəz əks-qəza avtomatikası, mikroprosessor tipli rele mühafizəsi, avtomatika və idarəetmə panelləri, sabit və dəyişən cərəyan qurğuları ilə təmin edilib. Yarımstansiyada müasir tələblərə cavab verən mikro SCADA sistemi yaradılıb və «AzərEnerji»nin mərkəzi SCADA sistemi ilə sinxronlaşdırılıb.

Dövlət başçısı «Ağdam» qovşaq yarımstansiyasını işə saldı.

Buna qədər 2022-ci il fevralın 13-də Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə «AzərEnerji»nin yeni tikilmiş 110/35/10 kV-luq

«Ağdam-1» yarımdəstansiyası və onun yaxınlığında tikilmiş «Qarabağ» Regional Rəqəmsal İdarəetmə Mərkəzi istismara verilibdir.

Ağdam şəhərində salınacaq 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində salınacaq 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak etmişlər.

Dövlət başçısına və xanımına yaşayış kompleksi barədə məlumat verildi.

Bildirildi ki, ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir. Bu kompleksdə tiki-ləcək yaşayış binalarında ümumi sahəsi 137 min kvadratmetr təşkil edən 1080, o cümlədən 36 birotaqlı, 363 ikiotaqlı, 484 üçotaqlı, 197 dördotaqlı mənzil olacaq.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yaşayış kompleksi barədə videoçarxa baxdilar.

Qeyd edildi ki, yaşayış kompleksindəki binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq. Binalar daimi su, elektrik enerjisi və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək.

Kompleksdə, həmçinin idman meydançaları, istirahət guşələri, uşaq oyun meydançaları, velosiped yolları və avtomobil dayanacaqları yaradılacaq.

Dövlət başçısı Ağdam şəhərində 4-cü yaşayış kompleksinin təməlini qoyma.

5-ci yaşayış kompleksinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində salınacaq 5-ci yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak etmişlər.

Qarabağ iqtisadi rayonuna daxil olan işgaldən azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına və xanımına yaşayış kompleksi barədə məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 12 hektar olan yaşayış kompleksinin ərazisinin böyük bir hissəsi yaşlılıq zonasından ibarət olacaq. Kompleks şəhərin təsdiq edilmiş ümumi baş planına uyğun salınacaq. Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumilikdə 1115 mənzil olacaq. Mənzillərdən 25-i birotaqlı, 314-ü ikiotaqlı, 552-si üçotaqlı, 224-ü isə dördotaqlı olacaqdır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yaşayış kompleksi barədə videoçarxa baxdilar.

Qeyd edildi ki, kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.

Bütün binalar daimi su, elektrik enerjisi və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə ediləcək.

Dövlət başçısı Ağdam şəhərində 5-ci yaşayış kompleksinin təməlini qoydu.

«İmarət» kompleksində aparılan təmir-bərpa işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində «İmarət» kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olmuşlar.

Dövlət başçısına və xanımına görülən işlər barədə məlumat verildi.

Ağdam rayonunda erməni vandalizminə məruz qalmış tarix-memarlıq abidələrinən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrrə aid bu tarix-memarlıq abidəsi Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli ev xüsusiyyəti daşıyır. İşgal altında olmuş ərazilərdəki digər tarixi, mədəni və dini abidələr kimi, Pənahəli xanın imarəti də işgalçılar tərəfindən təhqir edilib, vandalizmə məruz qalıbdır.

Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar – İbrahimxəlil xanın və oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşudbanu Natəvanın məzəri olub. Qa-

rabağ xanlarının nəslindən olan digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilibdir. Lakin Ağdam şəhəri işgal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. İbrahimxəlil xanın türbəsi və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşudbanu Natəvanın qəbirüstü abidəsi ermənilər tərəfindən dağıdılıbdır.

Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, Pənahəli xanın sarayının yerləşdiyi «İmarət» kompleksinin bərpası ilə bağlı xarici mütəxəssislər tərəfindən hazırlanmış konsepsiya 2022-ci il oktyabrin 4-də dövlətimizin başçısına təqdim olunub və işlərə başlanılıb. Konsepsiyyaya əsasən, kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ Atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək, interaktiv muzey kimi fəaliyyət göstərəcəkdir.

Xarici mütəxəssislərin Ağdama səfərləri çərçivəsində sahənin inspeksiyası və çəkilişləri aparılıb, arxiv materialları araşdırılıb, beynəlxalq təcrübəyə əsaslanaraq, bərpa və dizayn layihələri hazırlanıb. Kompleks ümumilikdə 3,3 hektar ərazini əhatə edəcəkdir.

«İmarət» kompleksindəki tarixi qəbiristanlıqda mövcud 5 türbə qalığı tədqiqat sahəsinə daxil edilib. Türbələrin içi və ətrafi erməni işgalçlarının bu abidələrin daxilində qurduğu donuzçuluq təsərrüfatının tullantılarından və digər qalıqlardan təmizlənib.

Tədqiqat nəticəsində burada çox sayıda müsəlman qəbirləri, daş abidələrin fragməntləri – başdaşları, sinədaşları, antik dövr sütun bazası, antropomorf büt aşkarlanıb. Ərazidə xüsusilə kəllə və alt çənə süümükləri, çox sayıda insan skeletinin fragməntləri ta-

pilib. Onların arasında xan nəslinə aid olan qədim sərdabə tipli qəbirlər də yer alıb. Burada sovet dövründə dəfn edilənlərin qəbirlərinin böyük bir hissəsi vandalizmə məruz qalıb. Ərazidə aşkarlanmış sümüklərdən DNT nümunələri götürüлüb, qəbirlərin identifikasiyası üzərində araşdırımlar davam etdirilir.

Erməni işgalçları tərəfindən məzarların sinədaşı və başdaşları sindirilib, bir çoxu müxtəlif məqsədlə istifadə üçün qəbiristanlıq ərazisindən çıxarılib.

Kompleksin ərazisində arxeoloji tədqiqatların aparılması məqsədilə AMEA-nın Arxeologiya, Entəqrafiya və Antropologiya İnstитutu bu ilin aprelin-də Ağdam şəhərinə mütəxəssislərdən ibarət elmi ekspedisiya göndərib. Tədqiqatlar zamanı tapıntıların foto və videoçəkilişləri həm fotoaparat, həm də kvadrrokopterlə aparılıb. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, «İmarət» kompleksinə aid olan tarixi qəbiristanlığın ərazisi 6 min kvadratmetrdir. Cari ilin sonunadək kompleksin ərazisindəki tarixi qəbiristanlıqda arxeoloji tədqiqat işlərinin birinci mərhələsi yekunlaşacaq. Burada tədqiqat işlərinin ikinci mərhələsinə başlanılacaqdır.

Kompleksin tam bərpası üçün vəsaitin Qarabağ Dirçəliş Fondu tərəfindən ayrılmazı nəzərdə tutulur.

Mərkəzi parkın təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhər Mərkəzi parkının təməlqoyma mərasimində iştirak etmişlər.

Dövlət başçısına və xanımına parkda görüləcək işlər barədə məlumat verildi.

İşgaldən azad olunmuş ərazilərdə infrastrukturun yenidən qurulması ilə yanaşı, həmin yerlərdə ekoloji tarazlığın bərpası, yeni yaşlılıq sahələrinin və parkların salınması istiqamətində də ciddi addımlar atılır.

Ağdam şəhərinin yeni baş planına əsasən salınacaq park 5 hektar ərazini əhatə edəcək. Parkın layihəsi Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri nəzərə alınmaqla hazırlanıb.

Mərkəzi parkın ümumi ərazisi 4 zonaya ayrılacaq. Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Burada, həmçinin su oyun zonası, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri, eləcə də aktiv oyun zonası fəaliyyət göstərəcək. Müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi Ağdam şəhər Mərkəzi parkında istirahət etmək, idmanla məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılacaq.

Parkın salınması ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verməklə yanaşı, həm Ağdam sakinlərinin, həm də şəhərin qonaqlarının, turistlərin istirahəti üçün ən gözəl məkanlardan birinə çevriləcək.

Prezident İlham Əliyev Ağdam şəhər Mərkəzi parkının təməlini qoydu.

Sonra dövlət başçısı və xanımı Mərkəzi parkın ərazisində ağac əkdilər.

Ağdam şəhərinin daxili yollarında aparılan işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərinin daxili yollarında aparılan işlərlə tanış olmuşlar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş Ağdam şəhərinin baş planına əsasən, şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir. Şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Ağdam şəhərinin daxili yollarının 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2–8 ədəd, yaşlılıq zolağının eni 1,5–3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4–6 metr təşkil edir. Bu yolların birinci mərhələdə uzunluğu 58,7 kilometr təşkil edən hissəsi müsbət ekspertiza rəyi alıb.

Qeyd edildi ki, magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Eni 55–60 metr təşkil edəcək bu yol 6–8 hərəkət zolağından ibarət olacaq. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edəcək. Böyük Qayıdaşa dair I Dövlət Proqramı-

na uyğun olaraq, Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-ci ildə başa çatdırılacaqdır.

Qiyashlı kəndinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Ağdam rayonunun Qiyashlı kəndinin təməlqoyma mərasimində iştirak etmişdir.

Dövlət başçısına kənddə görülməcək işlər barədə məlumat verildi.

Bildirildi ki, kənd tarixi ənənələri qorumaqla müəsir üslubda layihələndirilib. Kəndin ümumi əraziyi 400 hektara yaxındır. Qiyashlı kəndində 4972 nəfərin məskunlaşması planlaşdırılıb. Kənddə ümumilikdə 1323 fərdi evin tikilməsi nəzərdə tutulub.

Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 145 hektar torpaq sahəsi ayrılib. Birinci mərhələdə kəndə 2546 nəfərin köçürülməsi üçün 656 fərdi ev tikiləcək.

Vurgulandı ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada əhali mədəniyyət və əyləncə mərkəzləri, dini, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə işlə təmin olunacaqlar.

Qiyashlı kəndində 540 şagird-yerlik məktəb, 180 yerlik 2 uşaq bağçası və digər sosial obyektlər inşa olunacaq.

Kənddə enerji daşıyıcılarına qənaət etmək məqsədilə alternativ enerjidən istifadə olunacaq.

Prezident İlham Əliyev Qiyaslı kəndinin təməlini qoydu.

Xaçınçay su anbarının təmir və bərpadan sonra istifadəyə verilməsi mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 24-də Ağdam rayonunda Xaçınçay su anbarının təmir və bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişlər.

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mı-kayılov görülmüş işlər barədə dövlət başçısına və xanımına məlumat verdi.

Bildirildi ki, Xaçınçay su anbarının 7 kilometr uzunluğunda kanalla birlikdə təmiri və bərpası aparılıb.

Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarı 1964-cü ildə istismara verilib. Anbarın ümumi su tutumu 23 milyon kubmetr, bəndin hündürlüyü 44 metr, uzunluğu 940 metr, su səthinin güzgü sahəsi isə 176 hektar təşkil edir. Su anbarının yerləşdiyi ərazi 28 il işgal altında olduğundan bu mənbədən üümilikdə suvarılan 7 min hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva su anbarında görülmüş işləri əks etdirən videoçarxa baxdilar.

Dövlət başçısı Xaçınçay su anbarını işə saldı.

Qeyd edildi ki, texniki sxemlə Xaçınçay su anbarına daxil olan sular tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 3,2 kubmetr olan əsas ma-

gistral kanala ötürürlür. Kanalın başlangıç 6,64 kilometr hissəsi də bəndlə bərabər təmir və bərpa olunub. Su anbarında yeni inzibati bina və gözətçi binası, təmir emalatxanası və nasosxana tikilibdir.

Salahlı Kəngərli kəndinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Ağdam rayonunun Salahlı Kəngərli kəndinin təməlqoyma mərasimində iştirak etmişdir.

Dövlət başçısına kənddə görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Kəndin ümumi ərazisi 178 hektara yaxındır. Salahlı Kəngərli kəndində 1376 nəfərin məskunlaşması nəzərdə tutulub. Layihə üzrə kənddə ümmilikdə 418 fərdi ev tikiləcək.

Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 99 hektar torpaq sahəsi ayrılib. Birinci mərhələdə kənddə 850 nəfərin köçürülməsi üçün 150 fərdi evin tikilməsi planlaşdırılır.

Diqqətə çatdırıldı ki, kənddə əhalinin məşğulluğu-nun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada əhali müxtəlif təyinathlı obyektlərdə və kənd təsərrüfatı sahələrində işlə təmin olunacaqlar.

Salahlı Kəngərli kəndində 480 şagird-yerlik məktəb, 80 yerlik uşaq bağçası və digər sosial obyektlər inşa olunacaq.

Kənddə enerji daşıyıcılarına qənaət etmək məqsədilə alternativ enerjidən istifadə olunması nəzərdə tutulur.

Prezident İlham Əliyev Salahlı Kəngərli kəndinin təməlini qoydu.

Bərdə–Ağdam avtomobil yolunun açılışı mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Bərdə–Ağdam avtomobil yolunun açılışı mərasimində iştirak etmişdir.

Dövlət başçısına görülmüş işlər barədə məlumat verildi.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturunu layihələrindən biri olan Bərdə–Ağdam avtomobil yolunun təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Bildirildi ki, başlangıcını Bərdə şəhərində götürən avtomobil yolunun uzunluğu 44,5 kilometrdir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla, 1-ci texniki dərəcəyə uyğun inşa edilib.

Bərdə–Ağdam avtomobil yolunun 25-ci və 40-ci kilometrlik hissələrində 91,3 metr və 18,2 metr uzunluğunda avtomobil körpülərinin, yolun 14-cü və 42-ci kilometrlik hissələrində 66 metr və 43 metr uzunluğunda yol qovşaqlarının, 4-cü, 14-cü və 16-ci kilometrlik hissələrində isə yerüstü piyada keçidlərinin tikintisi uğurla icra olunub. Nəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolboyu üfüqi nişan-

lanma xətlərinin çəkilişi, yol nişanlarının və məsafə göstəricilərinin, həmçinin müasir məlumatverici lövhələrin quraşdırılması işləri icra olunmaqla, yol beynəlxalq standartlar çərçivəsində istifadəyə verilib.

Bərdə-Ağdam avtomobil yolunun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən həmin rayonların 20-dən çox yaşayış məntəqəsi ni əhatə edir.

Baş Qərvənd kəndinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Ağdam rayonunun Baş Qərvənd kəndinin təməlqoyma mərasimində iştirak etmişdir.

Dövlət başçısına kənddə görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Kəndin ümumi əraziyi 476 hektardır. Kənddə 6057 nəfərin məskunlaşması və ümumilikdə 1495 fərdi evin tikilməsi nəzərdə tutulub.

Layihənin birinci mərhələsi üçün 202 hektardan çox torpaq sahəsi ayrılib. Birinci mərhələdə kənddə 851 ailənin – 3703 nəfərin köçürülməsi planlaşdırılır. Bunun üçün bu mərhələdə 851 ev inşa ediləcək. Bu evlərin 170-i ikiotaqlı, 425-i üçotaqlı, 213-ü dördotaqlı, 43-ü isə beşotaqlı olacaq.

Prezident İlham Əliyev görüləcək işlər barədə videoçarxa baxdı.

Vurğulandı ki, kənddə əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada uşaq bağçası, məktəb, kollec binaları, kollektiv istirahət və təhsil obyektləri, inzibati bina, klub icma mərkəzi, tibb məntəqəsi, aptek, mehmanxana, bazar və bir sıra xidmət müəssisələri yaradılacaq. Kənddə enerjidaşıyıcılarına qənaət etmək məqsədilə alternativ enerjidən istifadə olunacaq.

Prezident İlham Əliyev Baş Qərvənd kəndinin təməlini qoydu.

MİSİR ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏBDÜLFƏTTAH ƏS-SİSİYƏ

Hörmətli cənab Prezident!

Misir Ərəb Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Biz Azərbaycan ilə Misir arasında ənənəvi dostluq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, dövlətlərarası əlaqələrimizin möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Misir xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 dekabr 2023-cü il

İSVEÇRƏ KONFEDERASIYASININ YENİ SEÇİLMİŞ PREZİDENTİ XANIM VİOLA AMHERDƏ

Hörmətli xanım Amherd!

İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, qarşidakı ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm. Biz Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında təşəkkül tapmış əlaqələrə böyük əhəmiyyət veririk. Dövlətlərarası münasibətlərimizin yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur.

İnanıram ki, xalqlarımızın rifahı naminə dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda bирgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu xoş fürsətdən istifadə edərək, qarşidan gələn Yeni, 2024-cü il münasibətilə də Size və dost xalqınıza ən səmimi təbriklərimi yetirir, İsveçrə Konfederasiyasına daim firavanlıq və rifah arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 dekabr 2023-cü il

**KÜVEYT DÖVLƏTİNİN ƏMİRİ
ƏLAHƏZRƏT ŞEYX MƏŞƏL
ƏL-ƏHMƏD ƏL-CABİR ƏS-SABAHA**

Əlahərzət!

Küveyt Dövlətinin Əmiri kimi taxta çıxmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan–Küveyt dostluq əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Küveyt xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

**İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 25 dekabr 2023-cü il

QEYDLƏR

1. Özbəkistan, Özbəkistan Respublikası – Orta Asyanın mərkəzində dövlət. Sahəsi 448,8 min km², əhalisi 35,7 milyon nəfərdir. Özbəkistanın tərkibinə Qaraqalpaqıstan Muxtar Respublikası və 12 vilayət daxildir. Dövlət başçısı Prezident, qanunverici orqanı Məclisdir. Paytaxtı Daşkənd şəhəridir. – 5–8, 13, 18, 19, 60, 61, 63, 84, 93, 94, 99, 103, 105, 163–165, 167, 303.

2. Şavkat Mirziyoyev (d.1957) – Özbəkistanın dövlət və siyasi xadimi. 2003–2006-ci illərdə Özbəkistan Respublikasının Baş Naziri olmuşdur. 2016-ci ildən Özbəkistan Respublikasının Prezidentidir. – 5, 6, 19, 93, 94, 103, 105, 164, 303.

3. Mehriban Əliyeva, M e h r i b a n A r i f qızı (d.1964) – ictimai və siyasi xadim, fəlsəfə doktoru, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Prezident İlham Əliyevin həyat yoldaşı. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu bitirmişdir. 1988–92-ci illərdə akademik M.Krasnovun rəhbərliyi altında Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləmişdir. 1995-ci ildə «Azərbaycan Mədəniyyətinin Dostları» xeyriyyə fondunu yaratmışdır. Fəaliyyətə başladığı ilk gündən fond milli mədəniyyətimizin inkişafı, təbliği, tanın-

ması üçün xeyli işlər görmüşdür. 1996-ci ildə fond Azərbaycan mədəniyyətini xarici ölkələrdə geniş təbliğ etmək üçün 3 dildə – Azərbaycan, rus və ingilis dillərində çıxan «Azərbaycan–İrs» jurnalını təsis etmişdir. 2004-cü ildən Azərbaycan xalqının ümummilli liderinin zəngin irsinin öyrənilməsi, həmçinin Heydər Əliyevin milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədilə yaradılmış Heydər Əliyev Fonduna başçılıq edir.

Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu respublikanın bir çox şəhər, rayon və kəndlərində yeni məktəb binaları tikdirmiş və təmir etdirmişdir. Onun keçirdiyi xeyriyyə aksiyaları şəkər, talassemiya və anemiya xəstəliklərindən əziyyət çəkən Azərbaycan uşaqlarına yardım məqsədilə təşkil olunur.

Azərbaycanın şifahi xalq yaradıcılığı və musiqi irsinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz işlərinə görə UNESCO və ISESCO-nun Xoşməramlı səfiri seçilmişdir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2005–2017-ci illərdə isə Milli Məclisin üzvü olmuşdur. Mehriban Əliyeva ölkəmizdə təhsil sisteminin inkişafına, milli mədəni irsimizin qorunub saxlanmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsinə, genişmiqyaslı xeyriyyəçilik işlərinə xüsusi diqqət yetirir. 2015-ci ildə Bakıda keçirilmiş ilk Avropa oyunlarının Təşkilat Komitəsinin sədri olmuş, oyunların yüksək səviyyədə keçirilməsində müstəsna xidmətlərinə görə «Heydər Əliyev» ordeni ilə təltif edilmişdir. – 5, 20, 22, 116, 279–281, 285, 287, 306–310, 312, 314, 316.

4. Xankəndi – Azərbaycan Respublikasında şəhər. Sahəsi 29,12 km², əhalisi 55 min nəfərdir. 1991-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.

2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatlarından sonra 29 sentyabr 2023-cü ildə Azərbaycan polisi şəhərə nəzarəti bərpa etmişdir. 15 oktyabr 2023-cü ildə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət bayrağını qaldırmışdır. «Zəfər Günü» münasibətilə erməni separatçılarından birdəfəlik azad olunmuş Xankəndidə Qələbə Paradı keçirilmişdir. – 5, 19, 101, 158, 180, 183, 233, 256, 287–289, 291, 292, 306, 307.

5. Qarabağ – Azərbaycan Respublikası ərazisində keçmiş muxtar vilayət. Öncə ərazisi 4161 km² olmuş, sonralar bura müxtəlif ərazilər də daxil edilərək ərazisi 4400 km²-dək genişləndirilmişdi. 1988-ci ilə qədər burada 170 min əhali yaşayırırdı.

DQMV inzibati ərazi vahidi kimi 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə ləğv edilmişdi.

1988-ci ildən muxtar vilayətin erməni separatçıları və millətçiləri Ermənistan silahlı qüvvələri ilə birlikdə bu ərazidə yaşayan azərbaycanlıları doğma torpaqlarından çıxararaq, Dağlıq Qarabağın işğalına başlamışdilar.

Azərbaycan Ordusunun 2020-ci il 27 sentyabrdə başladığı əməliyyatların bir hissəsi keçmiş DQMV

ərazilərində həyata keçirildi. 2020-ci il noyabrın 8-də Şuşa şəhəri düşmən işgalından azad edildi.

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi uğurlu antiterror və hərbi əməliyyatlardan sonra Qarabağ tamamilə azad edilmişdir. – 5, 6, 9, 16, 46, 48, 64–66, 83, 102, 139, 140, 142, 143, 147–149, 152, 154, 157–159, 161, 163, 164, 167, 168, 173, 177–181, 188, 190, 200, 211, 231–236, 256, 260, 268, 279–281, 283, 286–291, 296–299, 308–312.

6. Şuşa – Azərbaycan Respublikasında şəhər. Sahəsi 289 km², əhalisi 32,8 min nəfərdir. Elmi ədəbiyyatda Şuşanın əsasının XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulması göstərilsə də, tədqiqatlar Şuşanın qədim yaşayış məntəqəsi olduğunu qeyd edir. Qarabağ xanlığının mərkəzi olan Şuşa bir müddət Pənahəli xanın adı ilə Pənahabad adlandırılmışdır.

Şuşa 1813-cü il Gülüstan müqaviləsinə əsasən, Qarabağ xanlığının tərkibində Rusiyaya birləşdirildi. 1920-ci ilin martında erməni daşnaklarının Qarabağda törətdikləri qırğın nəticəsində Şuşanın bir hissəsi tamamilə yandırıldı və minlərlə günahsız insan qətlə yetirildi. Lakin iyun ayının əvvəlində müsavatçılar və türk generalı Nuru Paşa Şuşanı erməni qəsbkarlarından xilas etdi. 1923-cü il Azərbaycan MİK-nin dekretinə əsasən, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil olunduqda Şuşa muxtar vilayətin tərkibinə daxil edildi. 1992-ci ildə Ermənistən silahlı qüvvələri tərəfindən işgal edilmişdi.

Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu Şuşa şəhərini 8 noyabr 2020-ci ildə işgaldən azad etmişdir. – 5, 6, 19, 141, 142, 191, 198, 282–285, 294–296.

7. Füzuli – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1386 km², əhalisi 144 min nəfərdir. 1993-cü ildə ərazi-sinin bir hissəsi Ermənistən silahlı qüvvələri tərəfindən işgal edilmişdi.

27 sentyabr 2020-ci il tarixindən etibarən Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndləri, 17 oktyabr tarixində isə Füzuli şəhəri işgaldən tam azad edilmişdir. – 5–7, 19, 69, 83, 95, 103, 163, 164.

8. Mirzə Uluqbəy, Uluq bəy Məhəmməd Tərəğayı (1394–1449) – özbək astronomu, riyaziyyatçısı, Əmir Teymurun nəvəsi. 1409-cu ildə Səmərqənd hakimi elan edilmiş, atası Şahruxun ölümündən (1447) sonra Teymurçılər sülaləsinin başçısı olmuşdur. Hələ gəncliyindən elmlə maraqlanmış, ensiklopedik biliyə malik olmuşdur. Onun yaratdığı Uluqbəy rəsədxanasında tərtib edilmiş ulduz kataloqu dünyada ən yaxşı kataloq olmuş, Oksfordda (1665) nəşr edilmişdir. – 7, 95, 164.

9. İran, İran İslam Respublikası – Cənub-Qərbi Asiyada dövlət. Sahəsi 1,65 milyon km², əhalisi 81 milyon nəfərdir. İnzibati cəhətdən 24 osmana bölünür. Ali qanunverici orqanı 4 il müddətinə

seçilən Xalq Şurası Məclisidir. Hökuməti Baş Nazir təşkil, Prezident isə təsdiq edir. Paytaxtı Tehran şəhəridir. – 9–12, 84, 163, 166, 185, 186, 202, 221.

10. İbrahim Rəisi (d.1960) – İran siyasetçisi və dövlət xadimi. 2021-ci ildən İran İslam Respublikasının Prezidentidir. – 9, 11.

11. Naxçıvan – Azərbaycan Respublikasında şəhər, Naxçıvan Muxtar Respublikasının paytaxtı. Sahəsi 35 km², əhalisi 95 min nəfərdir. Azərbaycanın ən qədim şəhərlərindəndir. Müasir Naxçıvan Antik və orta əsr şəhər yerinin xarabalıqları üzərində yerləşmişdir. E.ə. IX–VI əsrlərdə qədim Manna və Midyanın, eramızın əvvəllərində Albaniyanın, IV əsrden Sasaniłerin tərkibində olmuşdur. 654-cü ildə isə Naxçıvanı ərəblər işğal etmişlər. Atabəylər dövlətinin (1136–1225) paytaxtlarından biri olmuşdur. 1828-ci il Türkmənçay müqaviləsinə qədər müxtəlif dövlətlərin nüfuz dairəsində olmuş, məhz bu ildən Rusiya imperiyasına birləşdirilmiş və qəza mərkəzinə çevrilmişdir. 1924-cü il fevralın 9-da Naxçıvan MSSR təşkil ediləndən muxtar respublikanın paytaxtıdır. – 10, 11, 17, 166, 184–186, 190, 297.

12. İkinci Qarabağ müharibəsi – Azərbaycan Silahlı Qüvvələri və Ermənistən silahlı qüvvələri arasında atəşkəsdən sonra müşahidə olunan ən gərgin döyuşlər. Tarixə «Vətən müharibəsi», «Dəmir yumruq» əməliyyatı kimi daxil olan döyuşlər Azərbaycanın inamlı qələbəsi ilə başa çatmışdır. Qarşıdurma-

lar 27 sentyabr 2020-ci il səhər saatlarında başlamışdır. Rusyanın vasitəciliyi ilə həm Ermənistan, həm də Azərbaycan tərəfindən qəbul edilən humanitar atəşkəs rəsmi olaraq 10 oktyabr tarixində qüvvəyə minsə də, Ermənistan silahlı qüvvələri atəşkəsi yenidən pozmuşdur. Döyüslər zamanı Azərbaycan Ordu-su Müzəffər Ali Baş Komandan İlham Əliyevin bir-başa rəhbərliyi ilə işgal altındakı torpaqlar uğrunda qəhrəmancasına mübarizə aparmış və qələbə qazanmışdır. 44 günlük müharibə ərzində 4 oktyabrdə Cəbrayıllı, 17 oktyabrdə Füzuli, 20 oktyabrdə Zəngilan, 25 oktyabrdə Qubadlı, 8 noyabrda isə Şuşa şəhəri işğaldan azad edilmişdir. Şuşa şəhərinin azad edilməsi ilə Ermənistan silahlı qüvvələrinə ciddi zərbə vurulmuş, bununla da məglubiyyətə məcbur edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın baş naziri arasında imzalanmış müqaviləyə əsasən, 10 noyabr 2020-ci il tarixində Bakı vaxtı ilə saat 00:00-dan etibarən keçmiş Dağlıq Qarabağ münaqişə zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabr 2020-ci il tarixinədək Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması razılışdırılmışdır. Bu müqaviləyə əsasən, işgal altındakı digər ərazilər Azərbaycana qaytarılmış, döyüslər Azərbaycan tərəfinin inamlı qələbəsi ilə başa çatmışdır. – 11, 142, 143, 147, 172, 195, 198, 211, 234, 289.

13. Fələstin, FələstİN Dövləti – BMT Baş Məclisinin 1947-ci il 29 noyabr tarixli Qərarına əsasən, Böyük Britaniya mandatlılığı ləğv edilərək, Fələs-

tin ərazisində müstəqil ərəb və yəhudİ dövlətləri yaradılmalı idi. Fələstin Ərəb Dövləti üçün ayrılmış ərazi-nin böyük hissəsi 1948-49-cu illərdə və 1967-ci ildə İsrail tərəfindən zəbt edilmişdir. 1988-ci ildə Fələstin Azadlıq Təşkilatı müstəqil Fələstin Dövlətinin yaranmasını elan etdi. 1994-cü ildə isə Müvəqqəti Fələstin Muxtarİyyəti yaradıldı. Sahəsi 6,2 min km², əhalisi 5 milyon nəfərdir. Paytaxtı Quds şəhəridir. – 14, 15, 54.

14. Mahmud Abbas (d.1935) – Fələstin siyasetçisi, Fələstin Milli Administrasiyasının Sədri (Fələstin Dövlətinin Prezidenti) və FƏTH hərəkatının rəhbəridir. – 14.

15. Birləşmiş Millətlər Təşkilatı (BMT) – müasir dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı. Qərargahı Nyu Yorkda yerləşir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. BMT Nizamnaməsi 1945-ci il iyulun 26-da San-Fransisko Konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalanıb və 1945-ci il oktyabrın 24-də qüvvəyə minib. Hazırda BMT-yə 193 dövlət daxildir.

BMT-nin əsas orqanları Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Qəyyumluq Şurası, Beynəlxalq Ədalət Məhkəməsi və Katiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür. – 14, 25, 32, 33, 46, 60, 72, 74, 75, 82, 98, 99, 100, 104, 105, 108, 111, 123, 129, 130, 132, 136, 144, 208, 229, 239, 258, 270, 274, 275.

16. ATƏT – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı. 57 üzv, 11 əməkdaşlıq üzrə tərəfdəş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. Əsası 1973-cü ilin iyulunda Helsinkidə qoyulmuşdur. Burada Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri iştirak edir. ATƏT «soyuq müharibə»nin qurtarmasından sonra Ümumavropa təhlükəsizlik sistemini formalaşdırıan, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə yolundan əməkdaşlıq və qarşılıqlı mənafə istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir.

Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür və 1993-cü ilin ikinci yarısından ATƏT-in Zirvə görüşlərində Azərbaycan nümayəndə heyəti fəal iştirak edir. – 16, 17, 47.

17. 10 noyabr Bəyanatı – Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın baş naziri arasında imzalanmış, 10 noyabr 2020-ci il tarixində Bakı vaxtı ilə saat 00:00-dan etibarən keçmiş Dağlıq Qarabağ münaqişə zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan silahlı qüvvələrinin keçmiş Dağlıq Qarabağın ətrafında Ermənistanın nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi haqqında bəyanat. – 16, 142.

18. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları – 7 iyul 2021-ci ildə Azərbaycan Prezidentinin «Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında» Fərmanına əsasən yaradılmışdır. Qarabağ iqtisadi rayonuna Ağdam, Şuşa, Füzuli, Tərtər, Ağcabədi və Bərdə rayonları, yeni yaradılmış Şərqi Zəngəzur iqtisadi rayonuna isə işgaldən azad olunmuş Zəngilan, Qubadlı, Cəbrayıllı, Laçın və Kəlbəcər rayonları daxil edilmişdir. – 17, 69, 190, 222, 226, 255, 256, 318.

19. Sahil Babayev, S a h i l R a f i q o ğ l u (d.1980) – hüquq elmləri üzrə fəlsəfə doktoru. Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye nazirinin müavini, 30 yanvar 2016-ci il tarixli Sərəncamı ilə isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilmişdir. 2018-ci ildən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziridir. – 20, 43.

20. «Qoşulmama Hərəkatı» – özlərini heç bir bloka tərəfdar olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda birləşdikləri blok. 1961-ci ildə yaradılmışdır. Mənzil-qərargahı Cakartadadır. Azərbaycan Respublikası 25–26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə görüşünə ev sahibliyi etmişdir. Bakı Sammiti ilə Hərəkata sədrlik 2019–2023-cü illər üzrə

Azərbaycan Respublikasına keçmişdir. – 25–29, 31, 32, 35, 39, 45, 46, 66, 136, 210, 211, 229, 272.

21. COVID-19 – koronavirus pandemiyası. 2019-cu ilin ortalarında Çinin mərkəzi Hubey əyalətində yerli sakinlərdə naməlum mənşəli virusun yayılması ilə başlanan xəstəlik. – 25, 26, 229.

22. BMT Baş Assambleyası – BMT-nin qanunverici orqanı. Hal-hazırda hər bir sessiyada iştirak etməli olan və 5-dən çox nümayəndəsi olmayan 191 üzv dövlətdən ibarətdir. Baş Assambleya Baş Assambleyanın sessiyalarıarası görüşən 7 Əsas Komitə, Prosesual Komissiya və Daimi Komissiyalar kimi Daimi Komitələrdən ibarətdir. O həmçinin Təhlükəsizlik Şurasının rəyi ilə növbəti 5 il müddətində fəaliyyət göstərəcək Baş katibi təyin etmək üçün də məsuliyyət daşıyır. – 25, 26, 32, 33, 35, 73, 100, 108, 273.

23. Fransa, Fransa Respublikası – Qərbi Avropana dövlət. Sahəsi 643,8 min km², əhalisi 68 milyon nəfərdir. İnzibati cəhətdən 101 departamentə bölünür. Qanunverici orqanı iki palatadan ibarət parlamentdir. İcra hakimiyyəti Prezident və Nazirlər Şurasına məxsusdur. Paytaxtı Paris şəhəridir. – 26, 31–35, 48, 49, 173, 174, 177, 180, 182, 196.

24. Əlcəzair, Əlcəzair Xalq Demokratik Respublikası – Şimali Afrikada dövlət. Sahəsi 2,38 milyon km², əhalisi 44,2 milyon nəfərdir. İnzibati ərazisi 48 vilayətə bölünür. Dövlət başçısı

Prezident, qanunverici orqanı birpalatalı Milli Xalq Məclisidir. Paytaxtı Əlcəzair şəhəridir. – 32.

25. Vyetnam, Vietnam Sosialist Respublikası (VSR) – Cənub-Şərqi Asiyada dövlət. Sahəsi 331,2 min km², əhalisi 100,2 milyon nəfərdir. İnzibati ərazisi 50 əyalətə bölünür. Dövlət başçısı Prezident, ali orqanı birpalatalı Milli Məclisdir. Paytaxtı Hanoy şəhəridir. – 32.

26. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) – müsəlman ölkələrinin çoxunu birləşdirən təşkilat. 1969–2011-ci illərdə İslam Konfransı Təşkilatı adlanırdı. Nizamnaməsinə görə İslam Əməkdaşlıq Təşkilatının fəaliyyəti müsəlmanların həmrəyliyinin möhkəmlənməsinə, üzv dövlətlər arasında əməkdaşlıq yönəlmışdır. İqamətgahı Ciddədə yerləşir. Azərbaycan 1991-ci ildən İƏT-in üzvüdür. – 33, 46, 65–70, 136, 230.

27. Avropa İttifaqı (Aİ) – Avropa dövlətlərinin ən iri integrasiya birlüyü. Avropa İttifaqına 27 dövlət daxildir.

Avropa İttifaqının yaradılması haqqında müqavilə 1993-cü ildə Maastrichtdə imzalanmışdır. Aİ azadlıq, demokratiya, insan hüquqları və azadlıqlarına hörmət, həmcinin hüququn alılıyi prinsiplərinə – üzv dövlətlər üçün ümumi olan prinsiplərə əsaslanır.

Aİ Avropada iqtisadi integrasiyanın daha da inkişaf etmiş formasıdır. İqtisadi və valyuta ittifaqı 1999-cu ildən fəaliyyətə başlamış və vahid valyuta –

avro dövriyyəyə buraxılmışdır. Aİ üzvləri yalnız Avropa dövlətləri ola bilər. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasetinin əsas istiqamətlərindəndir. Təşkilatın mənzil-qərargahı Brüsseldə yerləşir. – 33, 149, 159–162, 164, 168–170, 172–174, 176, 191, 244, 246, 247.

28. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMTTS) – BMT-nin daimi fəaliyyət göstərən mühüm orqanı. BMT Nizamnaməsinə görə, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ), 10 üzvü isə 2 il müd-dətinə seçilir. Şuranın hər bir üzvü 1 səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır.

Dövlətimizin apardığı uğurlu xarici siyaset nəticəsində Azərbaycan 24 oktyabr 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunmuşdur. – 33, 34, 102, 153, 230.

29. Ceyhun Bayramov, C e y h u n Ə z i z o ğ l u (d.1973) – iqtisadçı-hüquqşunas. 2018–2020-ci illərdə Azərbaycan Respublikasının Təhsil naziri olmuşdur. 16 iyul 2020-ci ildən isə Azərbaycan Respublikasının Xarici İşlər naziridir. – 43.

30. Rəşad Nəbiyev, R ə ş a d N e b i o ğ l u (d.1977) – iqtisadçı. 2011–2021-ci illərdə «Azərkosmos» ASC-nin sədri olmuşdur. 2021-ci ildən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat

naziridir. Azərbaycan Respublikasının «Tərəqqi» medalı ilə təltif edilmişdir. – 44, 115, 275.

31. Böyük Britaniya, Böyük Britaniya və Şimali İrlandiya Birlişmiş Krallığı – Qərbi Avropada dövlət. Böyük Britaniya adası, İrlandiya adasının şimal-şərq hissəsi, Anqlsi, Uayt, Normand, Orkney, Hebrid, Şetlend adaları və bir sıra kiçik adalardan ibarətdir. Sahəsi 244,1 min km², əhalisi 65,6 milyon nəfərdir. İnzibati cəhətdən qraflıqlara və qraflıq hüququnda olan şəhərlərə bölünür. Böyük Britaniya parlamentli monarxiyadır. Paytaxtı London şəhəridir. – 57, 203.

32. bp – dünyanın ən iri neft şirkətlərindən biri. 1909-cu ildən bir çox ölkələrdə neftin kəşfiyyatı, çıxarılması, emalı və satışı ilə məşğuldur. 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərir. – 58.

33. Mikayıł Cabbarov, M i k a y ıl Ç i n g i z o ğ l u (d.1976) – hüquqsünas-iqtisadçı. 2004–2009-cu illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf nazirinin müavini, 2013–2017-ci illərdə Azərbaycan Respublikasının Təhsil naziri, 2017–2019-cu illərdə isə Vergilər naziri olmuşdur. 23 oktyabr 2019-cu ildən İqtisadiyyat naziridir. – 60, 275.

34. Qazaxıstan, Q a z a x i s t a n R e s p u b l i k a sı – Avrasiyanın mərkəzi hissəsində dövlət. Sahəsi 2,7 milyon km², əhalisi 20 milyon nəfərdir. Dövlət başçısı Prezident, qanunverici orqanı iki palatalı parlament-

dir. Paytaxtı Astana şəhəridir. – 60, 61, 63, 80, 81, 83, 84, 99, 103, 167, 200, 201, 302.

35. Tacikistan, Tacikistan Respublikası – Orta Asiyanın cənub-şərqində dövlət. Sahəsi 143,1 min km², əhalisi 10 milyon nəfərdir. İnzibati ərazisi Bədəxşan Muxtar Vilayətinə, 2 vilayət və 45 rayona bölünür. Dövlət başçısı Prezident, qanunverici orqanı Məclisdir. Paytaxtı Düşənbə şəhəridir. – 60, 61, 63, 87, 99, 104, 207.

36. Qırğız Respublikası – Orta Asiyanın şimal-şərqində dövlət. Sahəsi 200 min km², əhalisi 7 milyon nəfərdir. İnzibati ərazisi 7 vilayət və 40 rayona bölünür. Dövlət başçısı Prezident, qanunverici orqanı parlamentdir. Paytaxtı Bişkek şəhəridir. – 60, 61, 63, 89–92, 99, 104, 163, 165, 217.

37. Türkmənistan – Orta Asiyanın cənub-qərbində dövlət. Sahəsi 491,2 min km², əhalisi 7 milyon nəfərdir. İnzibati ərazisi 5 vilayətə bölünür. Dövlət başçısı Prezident, qanunverici orqanı Məclisdir. Paytaxtı Aşqabad şəhəridir. – 60, 61, 63, 99, 107, 200.

38. Öfqanıstan, Öfqanıstan İslam Ömirliyi – Cənub-Qərbi Asiyada dövlət. Sahəsi 652,8 min km², əhalisi 40 milyon nəfərdir. İnzibati ərazisi 34 vilayətə bölünür. Paytaxtı Kabil şəhəridir. – 60, 63, 151.

39. Amerika Birleşmiş Ştatları (ABŞ) – Şimali Amerikada dövlət. Şimaldan Kanada, cənubdan Meksika-

ka, şərqi Atlantik okeanı və qərbi Sakit okeanla əhatə olunur. Sahəsi 9,5 milyon km², əhalisi 333,3 milyon nəfərdir. İnzibati cəhətdən 50 ştat və Kolumbiya federal paytaxt dairəsinə bölünür. Ali qanunvericilik orqanı iki palatalı (Nümayəndələr Palatası və Senat) ABŞ Konqresidir. Dövlət başçısı Prezidentdir. Paytaxtı Vaşinqton şəhəridir. – 62, 101, 119, 120, 166, 175, 186, 209, 210, 214–216.

40. Heydər Əliyev, H e y d ə r Ə l i r z a o ğ l u (1923–2003) – Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti (1993–2003), 2 dəfə Sosialist Əməyi Qəhrəmanı.

1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin iyul (1969) plenumunda Heydər Əliyev MK-nın Büro üzvü, Azərbaycan KP MK-nın Birinci katibi seçilmişdir.

H.Əliyevin respublikaya rəhbərlik etdiyi ilk illərdən əhatəli iqtisadi konsepsiya hazırlanmış, yeni istehsal sahələri yaradılmış, Azərbaycanın iqtisadi potensialı güclənmişdir. H.Əliyevin respublikaya bilavasitə rəhbərlik etdiyi dövrdə (1969–82-ci illər) idarəetmə mexanizminin və metodlarının təkmilləşdirilməsi, əmək və ictimai-siyasi fəallığın artırılması, kənd təsərrüfatının inkişafında yüksək göstəricilər əldə edilməsi, azərbaycanlıq məfkurəsinin, milli ruhun,

milli özünüdərkin yüksəlişi, müstəqil dövlətçilik ideyalarının güclənməsi və reallaşması üçün dəyərlilişlər görülmüşdür.

H.Əliyev 1976-ci ildə Sov.İKP MK Siyasi Büro üzvlüyünə namizəd, 1982-ci ildə isə Siyasi Büro üzvü seçilmiş və eyni zamanda, SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini təyin edilmişdir.

H.Əliyev Moskvada işlədiyi dövrdə də həmişə Azərbaycanı düşünmüş, onun taleyi ilə yaşamış, doğma respublikanın dünyada tanıtılması üçün əlindən gələni etmişdir.

H.Əliyev 1990-ci ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciəni qətiyyətlə pisləmiş və Azərbaycanın Moskvadakı nümayəndəliyində kəskin bəyanatla çıxış etmişdir.

H.Əliyev 1990-ci ilin iyulunda Azərbaycana qayıtmış, əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşamışdır. O, 1991–93-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Azərbaycan Respublikası Ali Sovetinin Sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmiş, Azərbaycanda mövcud ictimai-siyasi vəziyyəti həmişə obyektiv təhlil etmiş, mühüm prinsipial fikirlər söyləmiş, keçmiş Dağlıq Qarabağ münaqişəsinin səbəblərini aşkara çıxarmış və təqsirkarların dəqiq ünvanını göstərmişdir. 1993-cü ilin may–iyununda dövlət böhranının, hakimiyyətsizliyin, başıpozuqluğun kulminasiya nöqtəsinə çatması ilə ölkədə vətəndaş mühəribəsi və müstəqilliyyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı H.Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və Azərbaycanın ozamankı dövlət rəhbərliyi

onu rəsmən Bakıya dəvət etməyə məcbur oldu. H.Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində H.Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. H.Əliyevin Azərbaycan rəhbərliyi-nə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında böyük dönüş oldu, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Dövlətimizin xarici siyaseti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara əsaslanan xətlə inkişaf etməyə başladı. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi, cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu. H.Əliyevin fəal diplomatiyası nəticəsində ATƏT-in Lissabon Summitində (1996) bu beynəlxalq təşkilatın 54 üzvündən 53-ü (Ermənistandan başqa) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mənafeyinə uyğun prinsipləri açıq şəkildə müdafiə etdi.

1994-cü ilin sentyabrında Bakıda dünyanın aparıcı neft şirkətləri ilə «Ösrin müqaviləsi» adı almış mühüm müqavilələr bağlandı.

1999-cu ilin aprelində GUÖAM birliyinin geniş bir məkanda yaranmasında H.Əliyevin önəmli xidməti olmuşdur.

H.Əliyevin «İnsan hüquq və azadlıqlarının təmin edilməsi haqqında» Fərmanı Azərbaycanın dünyaya və Avropaya integrasiyası prosesinin sürətləndirilmə-

sinə geniş imkanlar yaratdı. Məhz bunun nəticəsində Azərbaycan 1996-ci ilin iyunundan Avropa Şurasına «Xüsusi qonaq» statusu almış, 2001-ci il yanvarın 25-də isə onun tamhüquqlu üzvü olmuşdur.

H.Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə yekdilliliklə yenidən Prezident seçildi.

H.Əliyev bir sıra beynəlxalq mükafatlara, o cümlədən Beynəlxalq Atatürk Sülh Mükafatına, müxtəlif ölkə universitetlərinin Fəxri doktoru və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. – 63, 64, 88, 90, 91, 98, 103–105, 127, 252–257, 260, 267, 277, 284, 290.

41. Laçın – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. İnzibati mərkəzi Laçın şəhəridir. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1835 km², əhalisi 79,9 min nəfərdir. Laçın rayonu 18 may 1992-ci ildə Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmişdi.

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanata əsasən, 1 dekabr 2020-ci ildə Laçın rayonu 28 il sonra yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçmişdir. – 69, 142, 189, 199, 294–296.

42. Macarıstan – Mərkəzi Avropada dövlət. Sahəsi 93 min km², əhalisi 9,6 milyon nəfərdir. Dövlət başçısı Prezident, qanunverici orqanı birpalatalı Dövlət Şurasıdır. Paytaxtı Budapeşt şəhəridir. – 77, 78, 84, 99, 106, 107, 162, 224

43. Viktor Orban (d.1963) – Macaristanın siyasi və dövlət xadimi. 1998–2002-ci illərdə Macarıstanın Baş Naziri olmuşdur. 2010-cu ildən yenidən Macaristanın Baş Naziridir. – 77, 106.

44. Türk Dövlətləri Təşkilatı, T ü r k d i l l i D ö v-lə t l e r i n Ə m ə k d a ş lı q Ş u r a s ı – 3 oktyabr 2009-cu ildə Naxçıvanda imzalanmış Naxçıvan müqaviləsi ilə Azərbaycan, Qazaxistan, Qırğızistan və Türkiyə arasında qurulmuş beynəlxalq təşkilat. 14 sentyabr 2019-cu ildə Özbəkistan quruma üzv olmuşdur. – 77, 86, 150, 152, 217, 278.

45. Cəbrayıł – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1050 km², əhalisi 80,8 min nəfərdir. 1993-cü ildə Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

4 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. – 77, 189.

46. Bosniya və Herseqovina – 1945–92-ci illərdə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olmuşdur. Yuqoslaviyanın tərkibindən çıxdıqdan sonra əhali arasında (müsəlman bosnak, serb və xorvat) milli və dini zəmində yaranmış mübahisə qanlı hərbi qarşidurmaya səbəb oldu. 1993-cü ildə Deytonda (ABŞ) ümumi sülh haqqında Saziş imzalandı. 1995-ci ildə qüvvəyə minən Konstitusiyaya görə ölkədə Birləşmiş Bosniya və Herseqovinadan ibarət federativ respublika yaradıldı. Sahəsi 51,2 min km²,

əhalisi 3,5 milyon nəfərdir. Paytaxtı Sarayevo şəhəridir. – 79.

47. Kasım-Jomart Tokayev (d.1953) – Qazaxıstan siyasetçisi və dövlət xadimi. 2013–2019-cu illərdə Qazaxıstan Senatinin Sədri olmuşdur. 2019-cu ildən Qazaxıstan Respublikasının Prezidentidir. – 80, 82, 83, 103, 302.

48. Gürcüstan – Cənubi Qafqazın mərkəzi və qərb hissəsində dövlət. Sahəsi 69,7 min km², əhalisi 3,7 milyon nəfərdir. Dövlət başçısı Prezident, qanunverici orqani parlamentdir. Paytaxtı Tbilisi şəhəridir. – 84, 96, 97, 99, 106, 158–162, 166, 167, 185, 192, 194, 201, 202, 209, 224, 237, 251, 252.

49. Bakı–Tbilisi–Qars – Azərbaycan, Gürcüstan və Türkiyəni dəmir yolu ilə birləşdirən nəqliyyat dəhlizi. 30 oktyabr 2017-ci ildə istifadəyə verilmişdir. Yolun uzunluğu 826 km-dir. – 84, 96, 166, 185.

50. Türkiyə, Türk Mərkəzi Respublikası – Qərbi Asiyada və Avropanın cənub-şərqində dövlət. Sahəsi 783,5 min km², əhalisi 85,3 milyon nəfərdir. İnzibati cəhətdən 81 ilə (vilayətə) bölünür. Dövlət başçısı Prezident, ali qanunverici orqani Türkiyə Böyük Millət Məclisidir. Paytaxtı Ankara şəhəridir. – 84, 160, 166, 167, 183, 185, 187, 192, 194, 201, 202, 211, 224, 266, 277, 278, 284, 300.

51. Emoməli Rəhmon, E m o m ə l i Ş e r i f o ğ-l u (d.1952) – Tacikistanın dövlət və siyasi xadimi. 1992-ci ildə Tacikistan Ali Sovetinin Sədri olmuşdur. 1994-cü ilin noyabrından Tacikistan Respublikasının Prezidentidir. Azərbaycan Respublikasının «Heydər Əliyev» ordeni ilə təltif edilmişdir. – 87, 88, 104.

52. Sadır Japarov (d.1968) – qırğız dövlət və siyasi xadimi. 2021-ci ildən Qırğız Respublikasının Prezidentidir. – 89, 90, 91, 104, 217.

53. Çingiz Aytmatov, Ç i n g i z T o r e k u l o v i ç (1928–2008) – görkəmli qızgız yazarı. Qırğız Respublikasının Xalq yazarı. Qırğızistan və SSRİ Dövlət mükafatları laureati. SSRİ Yaziçilar İttifaqının (1976–1990) katibi, SSRİ Ali Sovetinin deputatı olmuşdur. İncəlirim, dərin ictimai psixologizm, obrazların daxili aləminə nüfuz etmək Aytmatovun yaradıcılığının xarakterik xüsusiyyətləridir. İnsan və cəmiyyət problemi yaradıcılığının əsas mövzusu olmuşdur, Azərbaycan Respublikasının «Dostluq» ordeni ilə təltif edilmişdir. – 91.

54. İraklı Qaribaşvili (d.1982) – Gürcüstanın dövlət və siyasi xadimi. 2013–2015-ci və 2021–2024-cü illərdə Gürcüstanın Baş Naziri olmuşdur. – 96, 106, 191, 251.

55. Xocalı soyqırımı – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistən silahlı qüvvələri və Xankəndidə yerləşən Rusyanın 366-ci alayının əsgər və

zabitləri Xocalıya hər tərəfdən hücum etmiş, şəhəri tamamilə yandırmış, 613 azərbaycanlı öldürülmüş, yüzlərlə şəhər sakini yaralanmış, itkin düşmüştür. Faciəni qətləm kimi dünyanın 10-dan çox ölkəsi, həmçinin ABŞ-in 22 ştatı tanımışdır. – 102.

56. Sərdar Berdiməhəmmədov (d.1981) – Türkmenistanın dövlət və siyasi xadimi. 19 mart 2022-ci ildən Türkmenistan Prezidentidir. – 107.

57. Albaniya, Albianiya Respublikası – Balkan yarımadasının cənub-qərbində yerləşən ölkə. Adriatik və Ion dənizləri sahilində yerləşir və şimal-qərbdən Monteneqro, şimal-şərqdən Kosovo, şərqdən Şimali Makedoniya və cənubdan Yunanistan ilə həmsərhəddir. Ərazisi 28,7 min km², əhalisi 2,8 milyon nəfərdir. Paytaxtı Tirana şəhəridir. – 112, 113, 170.

58. Bayram Beqay (d.1967) – Albaniya siyasətçisi və dövlət xadimi. 2022-ci ildən Albaniya Prezidentidir. – 112.

59. Gəncə – Azərbaycan Respublikasında əhalisinə görə Bakıdan sonra ikinci böyük şəhər. Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərqində, Gəncə-Qazax düzənliyində yerləşir. Sahəsi 173 km², əhalisi 360,4 min nəfərdir. – 118.

60. Zəngilan – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi

707 km², əhalisi 42 min nəfərdir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. – 118, 140, 141, 144, 150, 166, 181, 185, 188, 189, 199, 203, 206.

61. Entoni Blinken (d.1962) – Amerika siyasətçisi vədiplomati. 2021-ci ildən Amerika Birləşmiş Ştatlarının Dövlət katibidir. – 119, 120.

62. Ruminiya – Cənub-Şərqi Avropada dövlət. Dövlət başçısı Prezident, qanunverici orqan isə iki palatalı parlamentdir. Ərazisi 238,3 min km², əhalisinin sayı 19 milyon nəfərdir. Paytaxtı Buxarest şəhəridir. – 121, 122, 162, 181.

63. Klaus İohannis (d.1959) – Ruminiya dövlət xadimi və siyasətçisi. 2014-cü ildən Ruminiyanın Prezidentidir. – 121.

64. Birləşmiş Ərəb Əmirlilikləri – Yaxın Şərqdə dövlət. Sahəsi 83,6 min km², əhalisi 10,2 milyon nəfərdir. Birləşmiş Ərəb Əmirliliklərinin tərkibinə 7 əmirlik daxildir. Ali orqanı Federal Milli Şuradır ki, Prezidenti 5 il müddətinə seçir. Paytaxtı Əbu-Dabi şəhəridir. – 123, 124, 129–133, 239, 240, 274, 275.

65. Şeyx Xəlifə bin Zaid əl-Nəhəyyan (d.1948) – 2004-cü ildən Birləşmiş Ərəb Əmirliliklərinin Prezidentidir. – 123, 130, 132, 239, 240, 259, 274.

66. SOCAR, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNS) – Azərbaycan Respublikası ərazisində neft sərvətlərindən istifadəni vahid siyaset əsasında həyata keçirən, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirən, yanacaq-enerji kompleksinin inkişafını təmin edən şirkət. Respublikanın bütün ərazisində (quru və dənizdə) neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənilməsi, emalı və nəqli, həmçinin onlardan alınan məhsulların daxili və xarici bazarlarda satışı ilə məşğul olur. 1992-ci ildə «Azərneft» Dövlət Konserninin və «Azərneftkimya» İstehsalat Birliyinin bazasında yaradılmışdır. ARDNS Azərbaycan Respublikasının təmsilçisi kimi, dünyanın tanınmış neft şirkətləri ilə «Hasilatin Pay Bölgüsü» Sazişi üzrə 30-a qədər neft müqaviləsi imzalamışdır.

ARDNS 2008-ci ildən mühasibat hesablarının beynəlxalq standartlarına keçmişdir. – 131.

67. Finlandiya, Finlandiya Respublikası – Avropanın şimalında Baltik dənizi sahilində dövlət. Sahəsi 338 min km², əhalisi 5,5 milyon nəfərdir. Finlandiya inzibati cəhətdən 12 ərazi vahidinə (lyaniya) bölünür. Finlandiya parlament respublikasıdır. Paytaxtı Helsinki şəhəridir. – 138.

68. Sauli Niinistö (d.1948) – Finlandiyanın dövlət və siyasi xadimi. 2012-ci ildən Finlandiya Respublikasının Prezidentidir. – 138.

69. Azərbaycan Diplomatik Akademiyası (ADA Universiteti) – beynəlxalq münasibətlər və dip-

lomatiya, biznes administrasiyası, enerjinin idarə edilməsi və ətraf mühit kimi sahələr üzrə mütəxəssis hazırlanır. 2006-ci ildə təsis edilmişdir. ADA-nın fəaliyəti bakalavr, magistr, xarici siyaset programı, doktorantlara dəstək programı – doktoranturada təhsil alan gənc alımlarə elmi işləri üçün qrantlar ayırmadır. Dərslər ingilis dilində aparılır. ADA-da dünyanın 16 aparıcı institutundan cəlb edilmiş professor-müəllim heyəti çalışır. – 139, 140, 141, 198.

70. Hafiz Paşayev, H a f i z M i r C e l a l o ğ l u (d.1941) – fizika-riyaziyyat elmləri doktoru, professor, diplomat, ADA Universitetinin rektoru. 1992–2006-ci illərdə ABŞ-da (eyni zamanda, Meksika və Kanadada) Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri, 2006–2019-cu illərdə isə Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini olmuşdur.

Azərbaycan Respublikasının «Şöhrət» və «Şərəf» ordenləri ilə təltif edilmişdir. – 139, 141, 213.

71. Rusiya, R u s i y a F e d e r a s i y a s i – Avropanın şərqində, Asyanın şimalında dövlət. Sahəsi 17,125 milyon km², əhalisi 146,5 milyon nəfərdir. Rusiya Federasiyasına 22 respublika, 9 diyar, 46 vilayət, federal əhəmiyyətli Moskva və Sankt-Peterburq şəhərləri, 4 muxtar vilayət və mahal daxildir. Dövlət başçısı Prezident, qanunverici orqani iki-palatalı Dövlət Duması və Federasiya Şurasıdır. Paytaxtı Moskva şəhəridir. – 142, 147, 150, 156, 157, 184, 186, 202, 211, 220, 221, 224, 237, 301.

72. Hikmət Hacıyev, H i k m ə t F ə r h a d o ğ l u (d.1979) – Azərbaycan Respublikası Prezident Administrasiyası Xarici Siyaset Məsələləri şöbəsinin müdürü, Azərbaycan Respublikası Prezidentinin köməkçisi. 2014–2018-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuşdur. – 145, 149, 152, 169, 176, 183, 187, 190, 210, 213.

73. NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) – hərbi-siyasi ittifaq. 1949-cu il aprelin 4-də Vəsinqtonda ABŞ, Böyük Britaniya, Fransa, Belçika, Niderland, Lüksemburq, Kanada, İtaliya, Portuqaliya, Norveç, Danimarka və İslandiyanın imzaladıqları Şimali Atlantika müqaviləsi əsasında yaradılmışdır. 1952-ci ildə Yunanistan və Türkiyə, 1955-ci ildə Almaniya Federativ Respublikası, 1982-ci ildə İspaniya NATO-ya qoşulmuşlar. Varşava Müqaviləsi Təşkilatı dağıldıqdan (1991) sonra əvvəllər sosialist ölkələri düşərgəsinə daxil olmuş ölkələrin bir qismi NATO-ya üzvlüyə qəbul edilmiş, digər qismi isə ilkin mərhələ kimi, NATO-nun «Sülh naminə tərəfdaşlıq» Proqramına qoşulmuşdur. Ali orqani NATO Şurasının sessiyasıdır. Mənzil-qərargahı Brüsseldə yerləşir. – 150, 151.

74. Yaponiya – Sakit okeanın Şərqi Asiya sahilləri yaxınlığındakı adalarda dövlət. Sahəsi 378 min km², əhalisi 125,4 milyon nəfərdir. İnzibati cəhətdən 47 prefekturaya bölünür. Yaponiya konstitusiyalı monarxiyadır. Paytaxtı Tokio şəhəridir. – 156, 157.

75. Ukrayna – Cənub-Şərqi Avropada dövlət. Sahəsi 603,5 min km², əhalisi 42,4 milyon nəfərdir. Dövlət başçısı Prezident, qanunverici orqanı Radadır. Paytaxtı Kiyev şəhəridir. – 156, 203, 206, 237.

76. Avropa Komissiyası (AK) – Avropa İttifaqının (Aİ) dövlət strukturundan üstün siyasi institutlarından biri, ümumi idarəetmə orqanı. 1958-ci ildə Avropa iqtisadi integrasiya təşkilatları çərçivəsində yaradılmışdır.

Komissiya Avropa komissarlarından, sədrdən, sədrin 2 müaviniindən və üzvlərdən ibarətdir. Avropa İttifaqına hər bir üzv dövlət Avropa Komissiyasında 1 yerə malikdir.

Avropa Komissiyasının hazırladığı aktların və qərarların layihələri kitab formasında dərc olunur və geniş müzakirəyə təqdim edilir. Avropa Komissiyası Avropa İttifaqının büdcə layihəsini hazırlayır və onun yerinə yetirilməsini təmin edir. – 162, 168, 169, 170, 172, 245.

77. Şarl Mişel (d.1975) – belçikalı siyasetçi. 2014–2019-cu illərdə Belçikanın Baş Naziri olmuşdur. 2019-cu ildən Avropa İttifaqı Şurasının Prezidentidir. – 162, 168, 169.

78. Çin Xalq Respublikası (ÇXR) – Mərkəzi və Şərqi Asiyada dövlət. Sahəsi 9,6 milyon km², əhalisi 1,4 milyard nəfərdir. İnzibati cəhətdən 22 əyalətə (Tayvansız), 5 muxtar rayona və mərkəz tabeliyində olan 3 şəhərə (Pekin, Şanxay, Tyantszin) bölünür. Ali

dövlət hakimiyyəti orqanı Ümumçin Xalq Nümayəndələri Məclisidir. Dövlət başçısı Çin Xalq Respublikasının Sədridir. Paytaxtı Pekin şəhəridir. – 163, 165, 187, 220.

79. İspaniya, İspaniya Krallığı – Cənub-Qərbi Avropada dövlət. Sahəsi 506 min km², əhalisi 48,2 milyon nəfərdir. İnzibati ərazisi 17 muxtar vilayətə daxil olan 50 əyalətə bölünür. İspaniya konstitusiyalı monarxiyadır. Dövlət başçısı Kral, qanunverici orqanı Korteslərdir. Paytaxtı Madrid şəhəridir. – 167.

80. Avropa Şurası Parlament Assambleyası (AŞPA) – 1949-cu ildə yaradılmışdır. AŞPA-ya 47 Avropa ölkəsi daxildir. Üzv dövlətlərin məclis üzvlərinin təmsil olunduğu Parlament Assambleyası 324 deputatdan ibarətdir. Assambleya baş katibi, İnsan hüquqları üzrə komissarı və Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərini seçir. Mənzil-qərargahı Strasburqda yerləşir. – 167, 219.

81. «Şərqi Tərəfdarlığı» Programı – Avropa İttifaqının üzv ölkəleri Polşa və İsveçin MDB-yə daxil olan Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukrayna ilə qonşuluq siyaseti çərçivəsində münasibətlərin yaxşılaşdırılmasına aid layihə. – 168.

82. «Cənub Qaz Dəhlizi» – Azərbaycanda hasıl olunan enerjidaşıyıcılarını Gürcüstan və Türkiyə vasitəsilə qərb bazarlarına nəql edir. – 170, 245.

83. Serbiya, S e r b i y a R e s p u b l i k a sı – Cənub-Şərqi Avropada, Balkan yarımadasının mərkəzi hissəsində dövlət. Sahəsi 88 min km², əhalisi 6,7 milyon nəfərdir. Dövlət başçısı Prezident, qanunverici orqanı Skupşinadır. Paytaxtı Belqrad şəhəridir. – 170, 224, 241, 242, 243, 244, 246, 247, 248, 249, 250.

84. Bolqarıstan, B o l q a r i s t a n R e s p u b l i k a sı – Cənubi Avropada, Balkan yarımadasında dövlət. Sahəsi 110,9 min km², əhalisi 6,8 milyon nəfərdir. İnzibati cəhətdən 9 vilayətə bölünür. Dövlət başçısı Prezident, ali qanunverici orqanı birpalatalı Xalq Məclisidir. Paytaxtı Sofiya şəhəridir. – 170, 224, 242, 244, 246, 247, 248, 249.

85. İtaliya, İ t a l i y a R e s p u b l i k a sı – Avropanın cənubunda dövlət. Ərazisine Alp dağlarının qərb yamacları, Padan düzənliyi, Apennin yarımadası, Siciliya və Sardiniya adaları daxildir. Sahəsi 301,3 min km², əhalisi 58,8 milyon nəfərdir. İnzibati cəhətdən 20 vilayətə bölünür. Dövlət başçısı Prezidentdir. Paytaxtı Roma şəhəridir. – 170, 224, 284.

86. Yunanistan, Y u n a n i s t a n R e s p u b l i k a sı – Cənubi Avropada dövlət. Sahəsi 132 min km², əhalisi 10,7 milyon nəfərdir. İnzibati ərazisi 13 vilayətə bölünür. Dövlət başçısı Prezident, qanunverici orqanı birpalatalı parlamentdir. Paytaxtı Afina şəhəridir. – 170, 224.

87. Almaniya, Almaniya Federativ Respublikası – Mərkəzi Avropada dövlət. Sahəsi 357 min km², əhalisi 84,4 milyon nəfərdir. AFR tərkibində 16 ərazisi olan federasiyadır. Dövlət başçısı Prezident, hökumət başçısı Federal Kanslerdir. Ali qanunverici hakimiyyət orqanı parlamentdən – Bundesinq və Bundesratdan ibarətdir. Paytaxtı Berlin şəhəridir. – 172, 174, 182, 183.

88. Zəngəzur, Zəngəzur qəzəzası – XIX əsrin ikinci yarısında Azərbaycanda inzibati ərazi vahidi. 1861-ci ildə təşkil edilmişdir. Çar Rusiyası hökumətinin 1867-ci il tarixli fərmanına əsasən yaradılmış Yelizavetpol (Gəncə) quberniyasının tərkibinə daxil edilmişdir. – 183, 188, 190, 194.

89. Ağdam – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. İnzibati mərkəzi Ağdam şəhəridir. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1150 km², əhalisi 202,2 min nəfərdir. 1993-cü ildə Ağdam şəhəri və əksər kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanat əsasən, 2020-ci il noyabrın 20-də Ağdam yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçmişdir. Ermənistan silahlı qüvvələri Ağdamı boşaldıb Azərbaycan Respublikasına təhvil vermişdir. – 189, 206, 287, 291, 306, 308–319.

90. İrəvan – qədim Azərbaycan şəhəri. Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli Qərarı

ilə «bir siyasi mərkəz» olaraq, ermənilərə güzəşt edilmiş və o dövrdə Cənubi Qafqazda yaradılmış ilk erməni dövlətinin – Ermənistən Respublikasının paytaxtına çevrilmişdir. İrəvan müxtəlif dövrlərdə Sasani dövlətinin (III–VII əsrlər), Ərəb xilafətinin (VII–IX əsrlər), Səlcuq dövlətinin (XI–XIII əsrlər), Monqol imperiyasının (XIII–XIV əsrlər), Azərbaycan Qaraqoyunlu (1410–1468), Ağqoyunlu (1468–1501), Səfəvilər (1501–1736) dövlətlərinin, Nadir şah (1736–47) imperiyasının tərkibində olmuşdur. Nadir şahın ölümündən sonra Azərbaycan torpaqlarında müstəqil dövlətlər – xanlıqlar meydana gələrkən, burada İrəvan xanlığı (1747–1828) yaranmışdır.

Bütün tarixi dövrlərdə azərbaycanlılar İrəvan əhalisinin etnik tərkibində əsas yer tutmuşlar. Rusyanın İrəvanı işgal etdiyi dövrdə İrəvanın 9700 nəfərlik əhalisinin 75,6 %-i Azərbaycan türkləri idi. Çarizmin erməniləri İran və Türkiyədən küləvi şəkildə Şimali Azərbaycan torpaqlarına köçürməsi nəticəsində ermənilərin sayı artmağa başladı. – 191, 193.

91. Polşa, Polska Respublikaası – Mərkəzi Avropana dövlət. Sahəsi 312,7 min km², əhalisi 38,3 milyon nəfərdir. İnzibati cəhətdən 49 voyevodalığa bölünür. Ali və yeganə qanunverici orqanı iki palatalı Seymdir. Paytaxtı Varşava şəhəridir. – 191.

92. Argentina, Argentina Respublikası – Cənubi Amerikanın cənub-şərqində dövlət. Sahəsi 2,780 min km², əhalisi 46,4 milyon nəfərdir. Argentina Federasiyası tərkibinə 22 əyalət, 1 milli ərazi (Od-

lu Torpaq) və 1 Federal (paytaxt) mahal daxildir. Dövlət başçısı Prezident, qanunverici orqanı iki-palatalı Milli Konqresdir. Paytaxtı Buenos-Ayres şəhəridir. – 194.

93. Kəlbəcər – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. İnzibati mərkəzi Kəlbəcər şəhəridir. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 3050 km², əhalisi 93 min nəfərdir. 1993-cü ildə Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanata əsasən, 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılan Kəlbəcər rayonu 25 noyabrda Azərbaycana təhvil verildi. Məğlubiyyətlə barişa bilməyən ermənilər bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişlər. İşğaldan azad edildikdən sonra Kəlbəcər yenidən qurulur. – 199.

94. Bakı–Tbilisi–Ceyhan – 1998-ci il oktyabrın 29-da Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxistan, Özbəkistan prezidentləri və ABŞ-ın Enerji naziri Bakı–Tbilisi–Ceyhan marşrutunu müdafiə edən «Ankara Bəyannaməsi»ni imzalamışlar. Uzunluğu 1768 km olan Bakı–Tbilisi–Ceyhan neft kəməri 2006-ci ildə istifadəyə verilmişdir. – 200, 245.

95. Dünya İqtisadi Forumu, Davos İqtisadi Forumu (DIF) – İsveçrənin kurort şəhəri Davosda keçirilən forum. 1971-ci ildə yaradılmışdır. Ötən əsrin 70-ci illərinin ortalarından forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyası-

nın liderleri olan sahibkarlar dəvət edilməyə başlandı. 1987-ci ildən etibarən DİF Dünya İqtisadi Forumu adlandırılmağa başlanıb. Davos forumu üçün ənənəvi şəkildə illik keçirilən görüşlər xarakterikdir. DİF-in hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçaları, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. 27–31 yanvar 1995-ci ildə ulu öndər Heydər Əliyev ilk dəfə olaraq Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsvəçrənin Davos şəhərində işgüzar səfərdə olub. Azərbaycan Respublikasının DİF-də ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində Azərbaycana həsr olunmuş görüş keçirilib və ulu öndər Heydər Əliyev ölkə haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılara geniş məlumat verib. – 204.

96. «Euronews» – çoxdilli xəbər kanalı. Xəbərləri Avropa perspektivində dünyaya baxış formatında xəbərlər çoxluğu təşkil edir və doqquz dildə yayılır. – 220, 230.

97. Avropa Yenidənqurma və İnkışaf Bankı – Qərbi və Şərqi Avropa, həmçinin MDB ölkələrini uzunmüddətli kreditlə təchiz edən regional dövlətlərarası bank. 1990-ci ildə yaradılmışdır. Mənzil-qərargahı Londonda yerləşir. Bankın 61 üzvü var, eləcə də Avropa İnvestisiya Bankı və Avropa İttifaqı ora daxildir. – 220.

98. Aleksandr Vuçiç (d.1970) – Serbiyanın dövlət və siyasi xadimi. 2017-ci ildən Serbiya Respublikasının Prezidentidir. – 241–244, 247, 249, 250.

99. Rumen Radev (d.1963) – Bolqaristanın hərbi və siyasi xadimi, general-mayor. 2017-ci ildən Bolqaristan Respublikasının Prezidentidir. – 242–245, 247, 248.

100. Zərifə xanım Əliyeva, Zərifə Əziz qızı (1923–1985) – görkəmli Azərbaycan oftalmoloqu. Tibb elmləri doktoru, professor, Azərbaycan Milli EA-nın akademiki, Rusiya Tibb EA-nın akademiki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi. Görkəmli siyasi və dövlət xadimi Əziz Əliyevin qızı, ulu öndər Heydər Əliyevin həyat yoldaşı, Prezident İlham Əliyevin anasıdır. Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, peşə, xüsusişlər kimya və elektron sənayelerində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. Həmçinin yüksəkixtisashlı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf etmişdir. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, «Vestnik oftalmologii» (Moskva) jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb

EA-nın M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. – 254.

101. Əziz Əliyev, Əziz Məmməd Kərim oğlu (1897–1962) – görkəmli dövlət və siyasi xadim, səhiyyə təşkilatçısı. Tibb elmləri doktoru, professor. Müxtəlif illərdə Azərbaycan Klinik İnstitutunun direktoru, Bakı Səhiyyə şöbəsinin müdürü, Azərbaycan Xalq Səhiyyə komissarının müavini və Xalq Səhiyyə komissarı, Azərbaycan Dövlət Tibb İnstitutunun və Azərbaycan Dövlət Universitetinin rektoru, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, Azərbaycan KP MK-nın katibi, Dağıstan MSSR Vilayət Komitəsinin Birinci katibi, Azərbaycan SSR Nazirlər Soveti Sədrinin Birinci müavini, Azərbaycan Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahiyyə İnstitutunun direktoru, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru vəzifələrində çalışmışdır. SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin üzvü olmuşdur. – 254.

102. Tamerlan Əliyev, Tamerlan Əziz oğlu (1921–1997) – Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi. Dövlət mükafatı laureati, tibb elmləri doktoru, professor. 250-dən çox elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, metodiki tövsiyələrin, səmərələşdirici təklif və ixtiraların, həmçinin çoxsaylı elmi-kütləvi məqalələrin müəllifi olmuşdur. – 254.

103. Bəhreyn, Bəhreyn Krallığı – Fars körfəzində yerləşən ada dövlət. Ümumi sahəsi 780 km², əhalisinin sayı 1,7 milyon nəfərdir. Bəhreyn konstitusiyalı monarxiyadır. Qanunverici hakimiyyət Əmirə və bir palatalı Milli Məclisə məxsusdur. Paytaxtı Manama şəhəridir. – 262.

104. Fransisk (d.1936) – 266-cı Roma Papası, indiki Vatikan hökmdarı. Cənubi amerikalı və Yezuit ordenindən ilk Papa. 2013-cü ildə Roma Papası seçilidikdən sonra Fransisk adını qəbul etmişdir. – 263.

105. Küveyt, Küveyt Dövləti – Qərbi Asiyada dövlət. Sahəsi 17,8 min km², əhalisi 4,6 milyon nəfərdir. Küveyt konstitusiyalı monarxiyadır. Dövlət başçısı Əmirdir. Qanunverici orqan və hökumət Əmirə və birpalatalı Milli Məclisə tabedir. Paytaxtı əl-Küveyt şəhəridir. – 276, 323.

106. Rəcəb Tayyib Ərdoğan (d.1954) – Türkiyənin siyasi və dövlət xadimi. 1980-ci ildən siyasi fəaliyyətə başlamışdır. 1994-cü ilin martında İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri olmuşdur. Ədalət və İnkışaf Partiyasının lideridir.

2002-ci ildə keçirilən növbədənkənar seçimlər nəticəsində Ədalət və İnkışaf Partiyası tək başına hakimiyyətə gəlmək imkanı əldə etdi və Rəcəb Tayyib Ərdoğan TBMM-də Türkiyənin Baş Naziri olmuş, 2014-cü ildən Türkiyə Cumhuriyyətinin Prezidentidir. Ölkələrimiz arasındakı dostluq və qardaşlıq fəaliyyətinin daha da inkişaf etdirilməsinə görə Azər-

baycan Respublikasının «Heydər Əliyev» ordeni ilə təltif edilmişdir. – 277, 300.

107. Heydər Əliyev Fondu – qeyri-hökumət, qeyri-kommersiya təşkilatı. Rəsmi açılışı 10 may 2004-cü ildə olmuşdur. Heydər Əliyev Fonduun prezidenti UNESCO və ISESCO-nun Xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevadır.

Fondun yaradılmasında məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtirami ifadə etmək, Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək, Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daima aşılamaq olmuşdur.

Fondun prezidenti onun səlahiyyətli qanuni nümayəndəsidir. Fondun işinə bilavasitə rəhbərlik icraçı direktora aiddir. Fondun nəzdində Ekspert Şurası və digər qurumlar fəaliyyət göstərir. – 284.

108. Anar Ələkbərov, A n a r S a h i b o ğ l u (d.1977) – diplomat. 2008-ci ildə Heydər Əliyev Fonduun icraçı direktoru, 2012-ci ildə isə Heydər Əliyev Mərkəzinin direktoru, 2019-cu il 29 noyabr tarixli Sərəncamla isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilmişdir. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. – 284.

109. Vladimir Putin (d.1952) – Rusyanın dövlət və siyasi xadimi. 2000–2008-ci illərdə Rusiya Fede-

rasiyasının Prezidenti olmuşdur. 1975–97-ci illərdə bir sıra məsul vəzifələrdə çalışmışdır. 1998-ci ildə Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri, 1998–99-cu illərdə FTX-nin direktoru, 1999–2000 və 2008–2012-ci illərdə Rusiya hökumətinin başçısı olmuş, 2012 və 2018-ci illərdə isə yenidən Rusiya Federasiyasının Prezidenti seçilmişdir. – 301.

110. Belarus, Belarus Respublikası – Avropana dövlət. Sahəsi 207,6 min km², əhalisi 9,2 milyon nəfərdir. İnzibati ərazisi 6 vilayətə, 117 rayona bölünür. Dövlət başçısı Prezident, qanunverici orqani parlamentdir. Paytaxtı Minsk şəhəridir. – 305.

111. Aleksandr Lukaşenko (d.1954) – Belarus siyasetçisi və dövlət xadimi. 1994-cü ildən Belarus Respublikasının Prezidentidir. Azərbaycan Respublikasının «Heydər Əliyev» ordeni ilə təltif edilmişdir. – 305.

112. Baba Rzayev, Baba Hüseyin ağa oğlu (d.1957) – Əməkdar mühəndis. 2006–2015-ci illərdə «Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyətinin, 2015–2018-ci illərdə «Azərişiq» Açıq Səhmdar Cəmiyyətinin sədri olmuşdur. 2018-ci ildən «AzərEnerji» Açıq Səhmdar Cəmiyyətinin Prezidentidir. – 306.

113. Nətəvan, Xurşud bənə xanıqızı (1832–1897) – tanınmış Azərbaycan şairəsi. Mehdiqulu xanın qızı, İbrahimxəlil xanın nəvəsidir. «Xan qızı» adı ilə tanınmışdır. Əsərləri dərin səmimiyyəti, incə lirizmi ilə seçilir. Yüksək sənətkarlıq nümu-

nəsi olan şeirlərində təkrir, qoşa qafiyə, rədif, məcaz və s. bədii vasitələri məharətlə işlətmişdir. O həm də istedadlı rəssam olmuşdur. – 310.

114. Pənah xan, Pənahəli xan (1693–1763) Qarabağ xanlığının yaradıcısı və birinci hakimi. Cavanşir xanları sülaləsinin əsasını qoymuşdur. – 310, 311.

115. Saleh Məmmədov, Saləhərişad oğlu (d.1958) – Əməkdar mühəndis. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədridir. Azərbaycan Respublikasının «Tərəqqi» medallı və «Şöhrət» ordeni ilə təltif edilmişdir. – 314.

116. İsveçrə, İsviçrə Konfederasiyası – Mərkəzi Avropada dövlət. Sahəsi 41,3 min km², əhalisi 8,6 milyon nəfərdir. İsveçrə federativ, 23 kantonə bölünmüş respublikadır. Dövlət başçısı Prezidentdir, Prezidenti parlament Federal Şura üzvlərindən 1 il müddətinə seçilir, yenidən seçilən hüququ yoxdur. Prezident, həmçinin hökumət başçısıdır. Qanunverici hakimiyyət iki palatadan ibarət Federal Məclisə məxsusdur. Paytaxtı Bern şəhəridir. – 322.

Şəxsi adlar göstəricisi

Abbas Mahmud	– 14
Ahmad Mohd Rza	– 135, 136
Axundzadə Nəriman	– 290
Al Xəlifə bin İsa	– 262
Al Səid Heysəm	– 24
Amherd Viola	– 322
Aripov Abdulla	– 13
Aytmatov Çingiz	– 91
Babayev Sahil	– 20, 43
Bataleme Xuan	– 194
Bayramov Ceyhun	– 43
Beqay Bayram	– 112
Berdiməhəmmədov Sərdar	– 107
Blinken Entoni	– 119, 120
Brabander Jeande	– 200
Brayza Metyu	– 145
Cabbarov Mikayıł	– 60, 275
Camal Rəşid	– 37, 38, 39, 41, 42, 43, 45, 51, 56
Çorduşu Pla	– 167
Dokerti Leo	– 57, 58
Əl-Budeyvi Casim	– 85, 109
Ələkbərov Anar	– 284
Əl-Əsəd Cassim Sabir	– 43

-
- Əl-Əsəd İmad** – 44
Əliyev Əziz – 254
Əliyev Heydər – 63, 64, 88, 90, 91,
 98, 103–105, 127,
 252–257, 260, 267,
 277, 284, 290
Əliyev Həsən – 206
Əliyev Tamerlan – 254
Əliyeva Mehriban – 5, 20, 22, 116, 279–
 281, 285, 287, 306–
 310, 312, 314, 316
Əliyeva Zərifə xanım – 254
Əl-Nəhəyyan bin Zaid – 123, 130, 132, 239,
 240, 259, 274
Əl-Sultan Abdullah – 135
Əl-Suveydi Həsən – 274, 275
Əl-Ulum Hüseyn Bəhr – 43
Ərdoğan Rəcəb Tayyib – 277, 300
Əs-Sabah Cabir – 276, 323
Əs-Sisi Əbdülfəttah – 321
Fenkart Stefani – 176
Fransisk (*Roma Papası*) – 263
Gəldimuradov Xocamurad – 107
Hacıyev Hikmət – 145, 149, 152, 169,
 176, 183, 187, 190,
 210, 213
Hakan Fidan – 266
Handanoviç Dubravka – 242

- Hovard Qlen** – 149, 150
Hüseynov Emin – 309
Xurşudbanu Natəvan – 310
İbrahim Ənvər – 135
İohannis Verner – 121
İşçenko Darya – 172
Japarov Sadır – 89, 90, 91, 104, 217
Jofre Emmanuel – 247
Kasım-Jomart Tokayev – 80, 82, 83, 103, 302
Kauma Pia – 16
Kərimov Aydın – 282, 294
Kifu Julian – 181
Komşıç Jelko – 79
Korejba Cekob – 190, 191
Kudratov Laziz – 18, 19
Qaribaşvili İraklı – 96, 106, 191, 251
Quterreş Antonio – 132
Lalond Brays – 196
Lukaşenko Aleksandr – 305
Lyayen Ursula – 168
Mahdi Zafer – 43
Mali Sinişa – 241
Mehdiqulu xan – 310, 311
Metreveli Yekaterine – 158
Məmmədov Saleh – 314
Mikayilov Zaur – 316
Mirziyoyev Şavkat – 5, 6, 19, 93, 94,
103, 105, 164, 303

-
- Mişel Şarl** – 162, 168, 169
Molçan Tatyana – 72, 73, 74, 108
Mustafayev Vüqar – 62
Nağıyev Əli – 126
Nağıyev Fuad – 43
Nəbiyev Rəşad – 44, 115, 275
Nichar İlayda – 203
Niinistö Sauli – 138
O’Brayn Ceyms – 119, 120, 214, 215, 216
Orban Viktor – 77, 106
Papuaşvili Şalva – 251, 252
Paşayev Hafiz – 139, 141, 213
Peyçinoviç Mariya – 218
Pənahəli xan – 310, 311
Pxaladze Tengiz – 209
Pirinççi Fərhad – 183
Putin Vladimir – 301
Radev Rumen – 242–245, 247, 248
Rəhmon Emoməli – 87, 88, 104
Rəisi İbrahim – 9, 11
Rudolf Raçel – 187
Rzayev Baba – 306
Salsiya Armida – 75, 108
Sammut Denis – 152
Samoi Uilyam – 238
Sisuliti Thonqlun – 125
Şabert Valentina – 198

- Şevardnadze Eduard** – 252
Şolts Olaf – 174
Taha İbrahim – 65, 66
Tokayev Kemel – 83
Uluqbəy Mirzə – 7, 95, 164
Umarov Əkrəm – 206
Umarova Əzizə – 163
Ventsezlav Sabev – 210
Vuçiç Aleksandr – 241–244, 247, 249,
250
Yılmaz Cevdət – 277, 278

Coğrafi adlar göstəricisi

- Afrika** – 26, 31, 34
- Ağalı** – 118, 140, 188
- Ağbənd** – 10, 11, 12, 185
- Ağdam** – 189, 206, 287, 291, 306, 308–319
- Ağdərə** – 256, 289, 306
- Ağstafa** – 118
- Aktau** – 200
- Albaniya** – 112, 113, 170
- Almaniya** – 172, 174, 182, 183
- Argentina** – 194
- Asiya** – 31, 60, 72, 74–76, 85–87, 98–100, 104, 108, 109, 111, 151, 163, 164, 200, 205, 207–209, 215, 227, 228, 245
- Astara** – 11, 12
- Avrasiya** – 191, 214, 224, 251
- Avropa** – 27, 34, 57, 72, 74, 108, 117, 156–158, 168, 196, 205, 209, 214, 215, 218, 222, 224, 228, 244–246, 248, 249
- Avstriya** – 176, 177, 284

- Amerika Birleşmiş Ştatları** – 62, 101, 119, 120, 166,
175, 186, 209, 210, 214–
216
- Bağdad** – 41, 50
- Baş Qərvənd** – 319, 320
- Belarus** – 305
- Benin** – 32
- Beyləqan** – 297
- Bəhreyn** – 262
- Bərdə** – 318, 319
- Birləşmiş Ərəb Əmirliyi** – 123, 124, 129–133, 239,
240, 274, 275
- Bolqaristan** – 170, 224, 242, 244, 246–
249
- Bosniya və Herseqovina** – 79
- Böyük Britaniya** – 57, 203
- Brüssel** – 149, 155, 172, 176, 200
- Burkina-Faso** – 35
- Cenevrə** – 210
- Cəbrayıl** – 77, 189
- Cibuti** – 32
- Çad** – 32
- Çin** – 163, 165, 187, 220
- Çolpon-Ata** – 91
- Dağdağan** – 286
- Daşaltı** – 285
- Daşkənd** – 7, 9, 13, 18, 94
- Dubay** – 130, 132, 133, 239

-
- Düşənbə** – 88, 100, 208
Əbu-Dabi – 131
Əfqanıstan – 60, 63, 151
Əlcəzair – 32
Əsgəran – 256, 289, 306
Fələstin – 14, 15, 54
Finlandiya – 138
Fransa – 26, 31–35, 48, 49, 173,
174, 177, 180, 182, 196
Füzuli – 5–7, 19, 69, 83, 95, 103,
163, 164
Gəncə – 118
Goranboy – 118
Gürcüstan – 84, 96, 97, 99, 106, 158–
162, 166, 167, 185, 192,
194, 201, 202, 209, 224,
237, 251, 252
Haiti – 32
Hindistan – 180
Xanabad – 279, 280, 298
Xankəndi – 5, 19, 101, 158, 180, 183,
233, 256, 287–289, 291,
292, 306, 307
Xocalı – 256, 281, 286, 288, 289,
297, 298, 299, 306
Xocavənd – 256, 306
İraq – 37–41, 43–46, 51–54, 56
İran – 9–12, 84, 163, 166, 185,
186, 202, 221

- İrəvan** – 191, 193
İsmayıllı – 20, 21, 23
İspaniya – 167
İsvəçrə – 322
İtaliya – 170, 224, 284
Kahramanmaraş – 278
Kamerun – 32
Keniya – 238
Kəlbəcər – 199
Kişineu – 174
Kot-d'Ivuar – 32
Küveyt – 276, 323
Qabon – 32
Qafqaz – 16, 17, 34, 48, 49, 58, 91,
151, 152, 153, 171, 232,
281
Qarabağ – 5, 6, 9, 16, 46, 48, 64–66,
83, 102, 139, 140, 142,
143, 147–149, 152, 154,
157–159, 161, 163, 164,
167, 168, 173, 177–181,
188, 190, 200, 211, 231–
236, 256, 260, 268, 279–
281, 283, 286–291, 296–
299, 308–312
Qars – 84
Qazaxıstan – 60, 61, 63, 80, 81, 83, 84,
99, 103, 167, 200, 201, 302

-
- Qəmər** – 32
Qəzza – 53, 54
Qırğızistan – 60, 61, 63, 89–92, 99,
104, 163, 165, 217
Qiyashlı – 315, 316
Qranada – 172, 174
Laçın – 69, 142, 189, 199, 294–
296
Laos – 125
Latviya – 284
London – 203
Macaristan – 77, 78, 84, 99, 106, 107,
162, 224
Malayziya – 135, 137
Mali – 32, 35
Mavritaniya – 114
Mərakesh – 32
Misir – 321
Moskva – 155, 175, 176
Muğanlı – 21, 23
Naxçıvan – 10, 11, 17, 166, 184–186,
190, 297
Nederland – 152
Nigeriya – 32, 35
Niş – 242, 248, 249, 250
Nyu York – 35, 108
Oman – 24

- Özbəkistan** – 5–8, 13, 18, 19, 60, 61, 63, 84, 93, 94, 99, 103, 105, 163–165, 167, 303
- Paris** – 155
- Pekin** – 187
- Pircamal** – 297, 298
- Pirlər** – 299
- Polşa** – 191
- Praqa** – 173
- Rəşt** – 12
- Roma** – 198, 263
- Ruanda** – 32
- Rumuniya** – 121, 122, 162, 181
- Rusiya** – 142, 147, 150, 156, 157, 184, 186, 202, 211, 220, 221, 224, 237, 301
- Sabirabad** – 118
- Salahlı Kəngərli** – 317, 318, 132
- Seneqal** – 32
- Serbiya** – 170, 224, 241–244, 246–250
- Səmərqənd** – 206
- Soltanh** – 78
- Sumqayıt** – 118, 188, 190
- Şıx Dursun** – 280
- Şuşa** – 5, 6, 19, 141, 142, 191, 198, 282–285, 294–296
- Şuşakənd** – 281

-
- Tacikistan** – 60, 61, 63, 87, 99, 104, 207
Tayland – 134
Tbilisi – 191
Toqo – 32
Tunis – 32
Türkiyə – 84, 160, 166, 167, 183, 185, 187, 192, 194, 201, 202, 211, 224, 266, 277, 278, 284, 300
Türkmənbaşı – 200
Türkmənistən – 60, 61, 63, 99, 107, 200
Ukrayna – 156, 203, 206, 237
Vaşinqton – 149, 155, 172, 175, 176, 215
Vyetnam – 32
Yaponiya – 156, 157
Yevlax – 148, 149
Yunanıstan – 170, 224
Zaqatala – 118
Zəngəzur – 183, 188, 190, 194
Zəngilan – 118, 140, 141, 144, 150, 166, 181, 185, 188, 189, 199, 203, 206
Zirə – 118

MÜNDƏRİCAT

ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİ-DENTİ ŞAVKAT MİRZİYOYEV İLƏ GÖRÜŞ

9 noyabr 2023-cü il 5

İRAN İSLAM RESPUBLİKASININ PREZİ-DENTİ SEYİD İBRAHİM RƏİSİ İLƏ GÖRÜŞ

9 noyabr 2023-cü il 9

İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ 16-ci ZİRVƏ TOPLANTISI İŞTİRAKÇILA-RİNİN ŞƏRƏFİNƏ TƏŞKİL OLUNMUŞ RƏSMİ QƏBULDA İŞTİRAK

9 noyabr 2023-cü il 13

FƏLƏSTİN DÖVLƏTİNİN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MAHMUD ABBASA

13 noyabr 2023-cü il..... 14

ATƏT PARLAMENT ASSAMBLEYASININ PREZİDENTİ PİA KAUMA İLƏ GÖRÜŞ

13 noyabr 2023-cü il..... 16

ÖZBƏKİSTAN RESPUBLİKASININ İNVESTİSİYA, SƏNAYE VƏ TİCARƏT NAZİRİ LAZİZ KUDRATOV İLƏ GÖRÜŞ

14 noyabr 2023-cü il..... 18

**İŞMAYILLIDA DOST İNKLÜZİV İNKİŞAF
VƏ YARADICILIQ MƏRKƏZİNİN «DOST
EVİ» FİLİALININ AÇILIŞI MƏRASİMİ**

15 noyabr 2023-cü il..... 20

**OMAN SULTANI ƏLAHƏZRƏT HEYSƏM
BİN TARİQ AL SƏİDƏ**

16 noyabr 2023-cü il..... 24

**«QOŞULMAMA HƏRƏKATI»NIN «QADIN
HÜQUQLARININ İNKİŞAF ETDİRİLMƏSİ
VƏ SƏLAHİYYƏTLƏRİNİN ARTIRILMASI»
MÖVZUSUNDA KEÇİRİLMİŞ KONFRANSIN
İŞTİRAKÇILARINA**

16 noyabr 2023-cü il..... 25

**«DEKOLONİZASİYA: QADINLARIN
GÜCLƏNDİRİLMƏSİ VƏ İNKİŞAF»
MÖVZUSUNDA KEÇİRİLMİŞ BEYNƏLXALQ
KONFRANSIN İŞTİRAKÇILARINA**

20 noyabr 2023-cü il..... 30

**İRAQ RESPUBLİKASININ PREZİDENTİ
ƏBDÜLLƏTİF CAMAL RƏŞİDİN
QARŞILANMA MƏRASİMİ**

20 noyabr 2023-cü il..... 37

**İRAQ RESPUBLİKASININ PREZİDENTİ
ƏBDÜLLƏTİF CAMAL RƏŞİD
İLƏ TƏKBƏTƏK GÖRÜŞ**

20 noyabr 2023-cü il..... 39

GENİŞ TƏRKİBDƏ GÖRÜŞ

20 noyabr 2023-cü il..... 41

SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ

20 noyabr 2023-cü il..... 43

İRAQ RESPUBLİKASININ PREZİDENTİ ƏBDÜLLƏTİF CAMAL RƏŞİD İLƏ BİRGƏ MƏTBUATA BƏYANATLARLA ÇIXIŞLAR

20 noyabr 2023-cü il..... 45

İRAQ RESPUBLİKASININ PREZİDENTİ ƏBDÜLLƏTİF CAMAL RƏŞİDİN ŞƏRƏFİNƏ VERİLMİŞ RƏSMİ NAHARDА İŞTİRAK

20 noyabr 2023-cü il..... 56

BÖYÜK BRİTANIYA VƏ ŞİMALİ İRLAN- DİYA BİRLƏŞMİŞ KRALLIĞININ XARİCİ İŞLƏR, BİRLİK ÖLKƏLƏRİ VƏ İNKİŞAF OFİSİNDƏ PARLAMENTLƏ ƏLAQƏLƏR ÜZRƏ DÖVLƏT KATİBİNİN MÜAVİNİ, AVROPA VƏ ŞİMALİ AMERİKA ÜZRƏ DÖVLƏT NAZİRİ LEO DOKERTİ İLƏ GÖRÜŞ

22 noyabr 2023-cü il..... 57

BAKİ EKSPO MƏRKƏZİNDƏ MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİNİN İQTİSADIYYATLARI ÜÇÜN BMT-nin XÜSUSİ PROQRAMI – SPECA HƏFTƏSİ ÇƏRÇİVƏSİNDE AZƏRBAYCANIN XÜSUSİ TƏŞƏBBÜSÜ İLƏ «SPECA ÖLKƏLƏ- RİNİN SƏRGİSİ: DAYANIQLI İNKİŞAF ÜÇÜN

REGIONAL ƏMƏKDAŞLIQ» SƏRGİSİNİN AÇILIŞI MƏRASİMİNDƏ İŞTİRAK

22 noyabr 2023-cü il..... 60

İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATININ BAŞ KATİBİ HÜSEYN İBRAHİM TAHA İLƏ GÖRÜŞ

22 noyabr 2023-cü il..... 65

İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATINA ÜZV DÖVLƏTLƏRİN ƏMƏK NAZİRLƏRİNİN V KONFRANSI İŞTİRAKÇILARINA

23 noyabr 2023-cü il..... 67

BMT-nin AVROPA ÜZRƏ İQTİSADI KOMİS- SİYASININ İCRAÇI KATİBİ TATYANA MOLÇAN İLƏ GÖRÜŞ

23 noyabr 2023-cü il..... 72

BMT-nin ASİYA VƏ SAKİT OKEAN ÜZRƏ İQTİSADI VƏ SOSİAL KOMİSSİYASININ İCRAÇI KATİBİ XANIM ARMIDA SALSIYA ALİŞAHBANA İLƏ GÖRÜŞ

23 noyabr 2023-cü il..... 75

MACARİSTANIN BAŞ NAZİRİ VİKTOR ORBAN İLƏ GÖRÜŞ

23 noyabr 2023-cü il..... 77

**BOSNİYA VƏ HERSEQOVİNANIN RƏYASƏT
HEYƏTİNİN SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB
JELKO KOMŞİCƏ**

24 noyabr 2023-cü il..... 79

**QAZAXISTAN RESPUBLİKASININ PREZİ-
DENTİ KASIM-JOMART TOKAYEV
İLƏ GÖRÜŞ**

24 noyabr 2023-cü il..... 80

**KÖRFƏZ ƏMƏKDAŞLIQ ŞURASININ BAŞ
KATİBİ CASİM MƏHƏMMƏD ƏL-BUDEYVİ
İLƏ GÖRÜŞ**

24 noyabr 2023-cü il..... 85

**TACİKİSTAN RESPUBLİKASININ PREZİ-
DENTİ EMOMƏLİ RƏHMƏN İLƏ GÖRÜŞ**

24 noyabr 2023-cü il..... 87

**QIRĞIZ RESPUBLİKASININ PREZİDENTİ
SADIR JAPAROV İLƏ GÖRÜŞ**

24 noyabr 2023-cü il..... 89

**ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİ-
DENTİ ŞAVKAT MİRZİYOYEV İLƏ GÖRÜŞ**

24 noyabr 2023-cü il..... 93

**GÜRCÜSTANIN BAŞ NAZİRİ İRAKLİ
QARİBAŞVİLİ İLƏ GÖRÜŞ**

24 noyabr 2023-cü il..... 96

BMT-nin MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİNİN
İQTİSADİYYATLARI ÜÇÜN XÜSUSİ
PROQRAMININ – SPECA-nın İŞTİRAKÇI
ÖLKƏLƏRİNİN DÖVLƏT VƏ HÖKUMƏT
BAŞÇILARININ ZİRVƏ GÖRÜŞÜNÜN
AÇILIŞI MƏRASİMINDƏ İŞTİRAK

24 noyabr 2023-cü il..... 98

SPECA ZİRVƏ GÖRÜŞÜNDƏ İŞTİRAK
EDƏN DÖVLƏT VƏ HÖKUMƏT
BAŞÇILARININ ŞƏRƏFİNƏ TƏŞKİL
EDİLMİŞ NAHARDА İŞTİRAK

24 noyabr 2023-cü il..... 111

ALBANIYA RESPUBLİKASININ PREZİ-
DENTİ ZATİ-ALİLƏRİ CƏNAB
BAYRAM BEQAYA

25 noyabr 2023-cü il..... 112

MAVRİTANİYA İSLAM RESPUBLİKASININ
PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB
MƏHƏMMƏD ULD ŞEYX ƏL-QAZUANİYƏ

25 noyabr 2023-cü il..... 114

BAKİDA CÜDO ÜZRƏ MİLLİ KOMANDA-
LAR ÜÇÜN TƏLİM-MƏŞQ MƏRKƏZİNDE
ƏSASLI TƏMİRDƏN SONRA YARADILMIŞ
ŞƏRAİTLƏ TANIŞLIQ

27 noyabr 2023-cü il..... 115

**ABŞ DÖVLƏT KATİBİ ENTONİ BLİNKEN
İLƏ TELEFONLA GÖRÜŞ**

27 noyabr 2023-cü il..... 119

**RUMINIYA PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB KLAUS VERNER İOHANNİSƏ**

28 noyabr 2023-cü il..... 121

**BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN
PREZİDENTİ ƏLAHƏZRƏT ŞEYX
MƏHƏMMƏD BİN ZAİD ƏL-NƏHƏYYANA**

29 noyabr 2023-cü il..... 123

**LAOS XALQ DEMOKRATİK RESPUBLİKA-
SININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB
THONQLUN SİSULİTƏ**

29 noyabr 2023-cü il..... 125

**DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİİNİN
YENİ İNZİBATİ BİNALARININ AÇILIŞI
MƏRASİMİ**

29 noyabr 2023-cü il..... 126

**BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNƏ
SƏFƏR**

30 noyabr 2023-cü il..... 129

**BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN
PREZİDENTİ ŞEYX MƏHƏMMƏD BİN ZAİD
ƏL-NƏHƏYYAN İLƏ GÖRÜŞ**

30 noyabr 2023-cü il..... 130

BMT-nin İQLİM DƏYİŞİKLİYİ ÜZRƏ
ÇƏRÇİVƏ KONVENTSİYASININ TƏRƏFLƏR
KONFRANSININ 28-ci SESSİYASI – COP28
ÇƏRÇİVƏSİNĐƏ TƏŞKİL OLUNMUŞ
DÜNYA İQLİM FƏALİYYƏTİ SAMMİTİNİN
AÇILIŞI MƏRASİMİNDƏ İŞTİRAK

1 dekabr 2023-cü il..... 132

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN
MİLLİ GÜNÜ MÜNASİBƏTİLƏ TƏŞKİL
OLUNMUŞ TƏDBİRDƏ İŞTİRAK

2 dekabr 2023-cü il..... 133

TAİLAND KRALI ƏLAHƏZRƏT MAHA
VAJİRALONGKORN PHRA VAJİRAK-
LAOCHAOYUHAYA

2 dekabr 2023-cü il..... 134

MALAYZİYANIN ÖLKƏMİZDƏ YENİ
TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ
SƏLAHİYYƏTLİ SƏFİRİ AHMAD
KAMRİZAMİL BİN MOHD RZA İLƏ GÖRÜŞ

4 dekabr 2023-cü il..... 135

FİNLANDİYA RESPUBLİKASININ PREZİ-
DENTİ ZATİ-ALİLƏRİ CƏNAB SAULİ
NIİNİSTÖYƏ

4 dekabr 2023-cü il..... 138

ADA UNİVERSİTETİNİN VƏ BEYNƏLXALQ
MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİNİN
BİRGƏ TƏŞKİLATCILIĞI İLƏ KEÇİRİLMİŞ

«QARABAĞ: 30 İLDƏN SONRA EVƏ DÖNÜŞ.
NAİLİYYƏTLƏR VƏ ÇƏTİNLİKLƏR»
FORUMUNDA İŞTİRAK

6 dekabr 2023-cü il..... 139

ABŞ DÖVLƏT KATİBİNİN AVROPA
VƏ AVRASIYA MƏSƏLƏLƏRİ ÜZRƏ
KÖMƏKÇİSİ CEYMS O'BRAYN
İLƏ GÖRÜŞ

6 dekabr 2023-cü il..... 214

QIRĞIZ RESPUBLİKASININ PREZİDENTİ
SADIR JAPAROV İLƏ TELEFONLA GÖRÜŞ

6 dekabr 2023-cü il..... 217

AVROPA ŞURASININ BAŞ KATİBİ MARIYA
PEYÇİNOVİÇ-BURİÇ İLƏ GÖRÜŞ

8 dekabr 2023-cü il..... 218

«EURONEWS» TELEVİZİYASINA MÜSAHİBƏ

9 dekabr 2023-cü il 220

KENİYA RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB UİLYAM
SAMOİ RUTOYA

9 dekabr 2023-cü il..... 238

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN
PREZİDENTİ ŞEYX MƏHƏMMƏD

**BİN ZAİD ƏL-NƏHƏYYAN İLƏ TELEFONLA
GÖRÜŞ***9 dekabr 2023-cü il.....* 239**SERBİYA RESPUBLİKASINA İŞGÜZAR
SƏFƏR***10 dekabr 2023-cü il* 241**SERBİYA-BOLQARISTAN QAZ İNTER-
KONNEKTORUNUN AÇILIŞI MƏRASI-
MİNDƏ İŞTİRAK***10 dekabr 2023-cü il.....* 242**BOLQARISTAN RESPUBLİKASININ
PREZİDENTİ RUMEN RADEV
İLƏ TƏKBƏTƏK GÖRÜŞ***10 dekabr 2023-cü il.....* 248**SERBİYA RESPUBLİKASININ PREZİDENTİ
ALEKSANDR VUÇİĆ İLƏ TƏKBƏTƏK
GÖRÜŞ***10 dekabr 2023-cü il.....* 249**HƏRBİ TEXNİKA VƏ AVADANLIQLARA
BAXIŞ***10 dekabr 2023-cü il.....* 250**GÜRCÜSTAN PARLAMENTİNİN SƏDRİ
ŞALVA PAPUAŞVİLİNİN BAŞCILIQ ETDİYİ
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ***11 dekabr 2023-cü il.....* 251

AZƏRBAYCAN RESPUBLİKASI PREZİ-DENTİNİN RƏSMİ SOSİAL ŞƏBƏKƏ HESABLARINDAN

11 dekabr 2023-cü il..... 253

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT

12 dekabr 2023-cü il..... 254

AZƏRBAYCAN RESPUBLİKASI PREZİ-DENTİNİN BMT-nin İQLİM DƏYİŞİKLİYİ ÜZRƏ ÇƏRÇİVƏ KONVENTSİYASININ TƏRƏFLƏR KONFRANSININ 29-cu SES-SİYASININ – COP29-un GƏLƏN İL ÖLKƏ-MİZDƏ KEÇİRİLMƏSİ İLƏ ƏLAQƏDAR RƏSMİ SOSİAL ŞƏBƏKƏ HESABLARINDA PAYLAŞIMI

12 dekabr 2023-cü il..... 258

AZƏRBAYCAN KÖNÜLLÜLƏRİNİN VI HƏMRƏYLİK FORUMUNUN İŞTİRAKÇILARINA

13 dekabr 2023-cü il..... 260

BƏHREYN KRALI ƏLAHƏZRƏT ŞEYX HƏMƏD BİN İSA AL XƏLİFƏYƏ

13 dekabr 2023-cü il..... 262

ROMA PAPASI FRANSİSK HƏZRƏTLƏRİNƏ

14 dekabr 2023-cü il..... 263

**TÜRKİYƏ RESPUBLİKASININ XARİCİ
İŞLƏR NAZİRİ HAKAN FİDAN İLƏ GÖRÜŞ**

14 dekabr 2023-cü il..... 266

**AZƏRBAYCAN MÜƏLLİMLƏRİNİN
XVI QURULTAYININ İŞTİRAKÇILARINA**

15 dekabr 2023-cü il..... 267

**AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SƏDRLİYİ İLƏ BMT-nin
İQLİM DƏYİŞİKLİYİ ÜZRƏ ÇƏRÇİVƏ
KONVENTSİYASININ TƏRƏFLƏR
KONFRANSININ 29-cu SESSİYASININ –
COP29-un GƏLƏN İL ÖLKƏMİZDƏ
KEÇİRİLMƏSİ İLƏ ƏLAQƏDAR MÜŞAVİRƏ**

15 dekabr 2023-cü il..... 270

**BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN
İNVESTİSİYA NAZİRİ MƏHƏMMƏD
HƏSƏN ƏL-SUVEYDİ İLƏ GÖRÜŞ**

15 dekabr 2023-cü il..... 274

**KÜVEYT DÖVLƏTİNİN ƏMİRİ ƏLAHƏZRƏT
ŞEYX MƏŞŞƏL ƏL-ƏHMƏD ƏL-CABİR
ƏS-SABAHA**

16 dekabr 2023-cü il..... 276

**TÜRKİYƏ RESPUBLİKASININ VİTSE-PRE-
ZİDENTİ CEVDƏT YILMAZ İLƏ GÖRÜŞ**

20 dekabr 2023-cü il..... 277

QARABAĞA SƏFƏR

20 dekabr 2023-cü il..... 279

XOCALI RAYONUNUN ŞUŞAKƏND KƏNDİNİ ZİYARƏT

20 dekabr 2023-cü il..... 281

ŞUŞA ŞƏHƏRİNĐƏ 23 BİNADAN İBARƏT İLK YENİ YAŞAYIŞ KOMPLEKSİNĐƏ APARILAN TİKINTİ İŞLƏRİNİN GEDIŞİ İLƏ TANIŞLIQ

21 dekabr 2023-cü il..... 282

XOCALI RAYONUNUN DAĞDAĞAN KƏNDİNİ ZİYARƏT

21 dekabr 2023-cü il..... 286

XANKƏNDİ STADİONUNDА İLK DƏFƏ KEÇİRİLMİŞ FUTBOL ÜZRƏ AZƏRBAYCAN KUBOKUNUN 1/8 FİNAL MƏRHƏLƏSİNĐƏ AĞDAMIN «QARABAĞ» VƏ MOİK KOMANDALARININ OYUNUNA BAXIŞ

21 dekabr 2023-cü il..... 287

XANKƏNDİ STADİONUNDА «QARABAĞ» VƏ MOİK KOMANDALARI ARASINDA KEÇİRİLMİŞ OYUNUN FASİLƏSİNĐƏ 2023- cü İLİN İDMAN YEKUNLARI İLƏ BAĞLI TƏŞKİL OLUNMUŞ MƏRASİMĐƏ İDMAN İCTİMAİYYƏTİNİN TƏLTİF EDİLMİŞ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

21 dekabr 2023-cü il..... 291

ŞUŞA RAYONUNDA SAXSI BULAĞINI ZİYARƏT

22 dekabr 2023-cü il..... 294

XOCALI RAYONUNUN NAXÇIVANLI KƏNDİNİ ZİYARƏT

22 dekabr 2023-cü il..... 297

TÜRKİYƏ RESPUBLİKASININ PREZİ- DENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ TELEFONLA GÖRÜŞ

24 dekabr 2023-cü il..... 300

RUSİYA FEDERASIYASININ PREZİDENTİ VLADİMİR PUTİN İLƏ TELEFONLA GÖRÜŞ

24 dekabr 2023-cü il..... 301

QAZAXISTAN RESPUBLİKASININ PREZİ- DENTİ KASIM-JOMART TOKAYEV İLƏ TELEFONLA GÖRÜŞ

24 dekabr 2023-cü il 302

ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİ- DENTİ ŞAVKAT MİRZİYOYEV İLƏ TELE- FONLA GÖRÜŞ

24 dekabr 2023-cü il 303

BELARUS RESPUBLİKASININ PREZİDENTİ ALEKSANDR LUKAŞENKO İLƏ TELE- FONLA GÖRÜŞ

24 dekabr 2023-cü il 305

AĞDAM RAYONUNA SƏFƏR*24 dekabr 2023-cü il* 306**MİSİR ƏRƏB RESPUBLİKASININ PREZİ-DENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏBDÜL-FƏTTAH ƏS-SİSİYƏ***25 dekabr 2023-cü il.....* 321**İŞVEÇRƏ KONFEDERASIYASININ
YENİ SEÇİLMİŞ PREZİDENTİ XANIM
VİOLA AMHERDƏ***25 dekabr 2023-cü il.....* 322**KÜVEYT DÖVLƏTİNİN ƏMİRİ ƏLAHƏZRƏT
ŞEYX MƏŞƏL ƏL-ƏHMƏD ƏL-CABİR
ƏS-SABAHA***25 dekabr 2023-cü il.....* 323**QEYDLƏR** 324*Şəxsi adlar göstəricisi* 364*Coğrafi adlar göstəricisi* 369

Buraxılışına məsul

ƏLÖVSƏT AĞALAROV

Texniki redaktor

Zoya Nəcəfova

Yığım üzrə operator

İlhamə Kərimova

Kompüter tərtibatı

Məhəbbət Orucov

Cildin hazırlanmasında AZƏRTAC-in materiallarından istifadə olunmuşdur.

«Tayms» qarnitur. Formati 84×108 1/32. Ofset kağızı № 1
Şərti çap vərəqi 24,5. Uçot nəşr vərəqi 25,0. Tirajı 5000
Müqavilə qiyməti ilə.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Azərbaycan Dövlət Nəşriyyatı
Bakı, Mehdi Hüseyn küç., 55, dalan 2, ev 3.

«Şərq-Qərb» mətbəəsi, Aşıq Ələsgər küçəsi 17.